

MİXAİL YEVQRAFOVİÇ SALTİKOV-ŞEDRİN

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

**“ŞƏRQ-QƏRB”
BAKİ-2006**

*Bu kitab "M.Y.Saltikov-Şedrin. Seçilmiş əsərləri" (Bakı, Azərnəşr, 1954) və
"M.Y.Saltikov-Şedrin. Hekayalər, oçerklər, nağıllar" (Bakı, Gənclik, 1977)
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır*

Rus dilindən tərcümə edənlər:

**Beydulla Musayev
İsmayıyl Vəliyev
Elçin Cabbarov**

891.7/33-dc22

AZE

M.Y.Saltikov-Şedrin. Seçilmiş əsərləri. Bakı, "Şerq-Qərb", 2006,
240 səh.


Görkəmli rus yazıçısı, satiriki və nağıl ustası kimi tanınan, rus ədəbiyyatında tənqidçi realizmi daha da inkişaf etdirən M.Y.Saltikov-Şedrinin zəngin yaradıcılıq foaliyyətində hekayələri, oçerkləri və nağılları xüsusi bir yer tutur. Yazıçının əsərlərində təhkimçi mütloqiyət üsuli-idarəsi, bürokrat hökumət memurları və onların havadarları koskin ifşa edilir, o vaxtkı rus comiyyətinin dözülməz sosial ziddiyyətləri, dvoryanlığın mənəvi iflası qabarlıq şəkildə işıqlandırılır.

**ISBN10 9952-34-062-1
ISBN13 978-9952-34-062-4**

© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

Həyati sevmək, onu duyaraq yaşamaq, duyduqlarını, dərk etdiklərini qəleme almaq sənətkarlara xas olan xüsusiyyətdir. Həyat həqiqətlərini eks etdirmek, hadisələrin düzgün qiymətini vermək, adamların şürurunu, fikrini istiqamətləndirmək, adı həyat həqiqətlərindən müdrik nəticələr çıxarmaq isə yalnız ustad sənətkarlara nəsib olur.

Elə sənətkarlar var ki, onlar həyatın yalnız görünən, üzdə olan cəhətlərini qəleme alaraq müəyyən süjet daxilində hadisələrin mahiyyətini açır, oxucunu kifayət qədər məlumatlaşdırır. Lakin əsil ustad yazıçılar tekçə həyatın görünən cəhətlərini deyil, görünməyən, hamiya məlum olmayan xüsusiyyətlərini öz şəxsi müşahidələri əsasında araşdırıb üzə çıxarırlar, oxucunun diqqətini daha ciddi mətbəxlərə, hadisələri doğuran sobəblərə çalb edir, onun ictimai fəaliyyətinə istiqamət verir, cəmiyyətdə mövqeyini daha da artırır. Bele sənətkarlar həyatın ağrı-acısını, əyər-əskiyini yaxşı duyar ve onu yüksək bədii ustalıqla canlandırırlar. Onlar həyatdakı bəlalara, bedbəxtliklərə sosial ədaletsizlik kimi baxmır, onu bu gənə salanlara, daha geniş mənada desək, məhz ictimai quruluşun özünə qarşı ədəbi ittihamlar yürüdürlər. Bu ədəbi ittihamların güclü isə yana-yana yazılmalarındadır.

Bu cür yana-yana yazan sənətkarlardan biri də XIX əsrin görkəmlı rus yazıçısı Mixail Yevqrafoviç Saltikov-Şedrindir (1826-1889). Şedrin (Saltikov onun familiyası, Şedrin isə texəllüsüdür) – satirik yazıçıdır, lakin komik yazıçı deyil. O, həyatın dərdli və cansızıcı tərəflərini, acı gülüşə layiq anlarını qəleme alır, sadə yazar, satirik bəzəmələrlə, bənzətmələrlə yazar, lakin gülə-gülə yazır. Onun sarkazmı o qəder ciddi və ağırdir ki, "yumşaq" yumoristik priyomlar, komik bədii vasitələr oxucunu güldürmür, eksino, düşündürür, dəhşətə gətirir. Bu hər yazıçıya, özü də hər satirik yazıçıya məxsus olmayan cəhətdir.

Şedrinin bədii təsvirində çox zaman fantastik-komik boyalardan istifadə olunsa da, təhkiyəsində ciddilik, həyatın köklü məsələlərinə diqqət onun üslubuna təmkinlik və ağırlıq gətirir. Çünkü o, daha çox həyatın "xırda" deyil, qlobal məsələlərinə – sosial-siyasi tərəflərinə toxunmağa çalışır.

Şedrin, hər şeydən əvvəl, siyasi satira ustaşıdır. O, inqilabçı-demokratların silahdaşlarından və bu mənada dövrünün görkəmlı siyasi xadimlərindən biridir. Turgenev vaxtılı onun yaradıcılığındaki bu xüsü-

siyyəti qiymətləndirərək yaziirdi: "Satirik kimi onun tayı-bərabəri yoxdur. Hərədən mənə elə gəlir ki, indi bizim ədəbiyyatımızın bütün ağırlığı onun ciyinlərinə düşür".

Şedrin zəmanəsinin ciddi, sanballı yazıçısı olub. O, nə sərt senzor nezərətindən, nə də dövlət təqiblərindən çəkinib. Öz dövrünün siyasi hadisələrinə vaxtında və cəsarətə münasibətini bildirib. Hadisələrin mürəkkəb gedişində belə ona düzgün qiymət verməyi bacarıb. Bir sənətkar kimi o, siyasi hadisələrə, ictimai münasibətlərə ayıq gözə baxır, sınıfı bərabərsizliyi görür, haqsızlığı və təhkiciliyi cəsarətə qamçılıayırırdı.

Şedrin görkəmlı publisist və redaktor kimi de məşhurdur. O, "Otechestvennye zapiski" kimi inqilabi-demokratik jurnalın redaktoru olmuşdur. Çoxlu povest, həkayə və roman müəllifidir.

* * *

Mixail Yevqrafoviç Saltikov-Şedrin 1826-cı il yanvarın 26-da Tver quberniyasının Spas-Uqol kəndində mülkədar ailəsində anadan olmuşdur. O, elə uşaqlıqdan zəhmətçəs kəndlilərin əzab çekdiyinin, nahaq yere zülmələre düşər olduğunu, onların haqsız və hüquqsuzluğunun şahidi idi. "Bu günü əlindən alınmış və gələcək barədə xoş xəyalları belə olmayan, ezablar içinde yaşayan və bir kimse tərəfindən müdafiə edilməyən, həmişə söyülüb tohqır olunan" xalqın hayatı Şedrin üçün yaradıcılıq mənbəyi olmuşdur.

Balaca Mixail uşaqlıq illerindən mütaləni çox severmiş. Moskva Dvoryan İnstitutunda təhsil alarken Jukovski, Qriboyedov, Lermontov kimi sənətkarların yaradıcılığından bəhrelənmişdir.

O da bir çox yaşıdları kimi yaradıcılığa şeirlə başlamış və ilk yaradıcılıq nümunelərini ara-sıra "Библиотека для чтения", "Современник" jurnallarında dərc etdirmişdir. On ilə qədər (1858-1868) dövlət xidmətində çalışıyan Şedrin sonralar "Современник" jurnalının redaksiya heyətinə daxil olmuş, senzura toqiblərinə məruz qalmışına baxmayaraq, redaksiyadaxili çəkişmələrdə jurnalın redaktoru Nekrasovla birlikdə Černișevski və Dobrolyubov kimi inqilabçı-demokratların siyasi baxışlarını müdafiə etmişdir.

Şedrin 1857-1863-cü illərdə yazdığı "Nəstələ satira", "Günahsız nağıllar" kimi silsilə həkayə və məqalelərində Rusyanın təhkicili-sənədli rejiminin çürüməkdə olduğunu ilkin göstərənlərdən idi. "Zamanın xüsusiyyətləri", "Əyalət həqqində məktublar" satirik ocerklər silsilesində Şedrin Rusyanın mütorəqqi fikirli adamlarını xalqın siyasi təribyosu ilə məşğul

olmağa səsləyirdi, onların sıfı idrakını, "yatmış" ağlını oyatmağa çalışırdı. O yazırıd: "Rus kəndlisi, doğrudan da yazıqdır, həm də bütün yazıqların yazığıdır". Şedrin göstərirdi ki, rus kəndlisinin yazıqlığı, bədbəxtliyi bir də ondan ibarətdir ki, onlar bədbəxt və yazıq olduğunu hələ dərk etmirler.

"Современник" jurnalı dövlət tərəfindən bağlandıqdan sonra Nekrasov kimi o da "Отечественные записки" jurnalına keçərək, taleyini axıra kimi bu jurnalda bağlayır. Şedrin 1868-1881-ci illərdə yaradıcılığının yüksək zirvəsinə qalxmış, "Bir şəhərin tarixi", "Pampadurlar və pampadurşalar", "Cənab daşkəndilər", "Peterburqda əyalət gündəliyi", "Mədəni adamlar", "Cənab Qolovlyovlar", "Mokreponun siğınacağı", "Xaricdə", "Müasir idilliya" və s. məşhur satirik əsərlərini yaratmışdır.

Şedrin satirik ocerk, xronikal romanlarla yanaşı, çoxlu satirik nağıllar, hekayeler də yazılmışdır. Onun hekayeleri siyasi satiranın en gözəl nümunələrindən hesab edilir. Sənətkar sadə, anlaşıqlı xalq dilindən, nağıllı üslubundan və formasından meharətlə istifadə edərək çox tutumlu və koloritli hekayeler yazılmışdır.

Ismayılov Vəliyev



PODYAÇİNİN BİRİNCİ SÖHBƏTİ

Təzə rəvayətdir, ancaq adam çətinliklə inanır...

— ...Yox, indi işlər keçmişdəki kimi deyil, keçmişdə adamlar sadə idi, mehribandı. Mən onda, indiki kimi Zemstvo məhkəməsində iclaçı idim, üç yüz manat əskinas alırdım, ailəm çox böyük idi, amma başqalarından pis yaşamirdim. O zaman başa düşürdülər ki, məmura da yemek-içmək lazımdır; ona elə yer verirdilər ki, başını dolandırı bilsin... Bu niyə belə idi? Ona görə belə idi ki, hamida bir sadəlik vardi, rəisler də güzəştə gedirdilər, — bəli, onda belə idi!

Qulluğunuza ərz olsun ki, mənim həyatında çox maraqlı əhvalatlar olmuşdur. Bizim quberniya uzaq quberniyalardandı, dvoryan deyilən şey də orada yox idi, biz də kefi kök, damağı çağ yaşayırdıq. Düşəndə ilde bir dəfə quberniya şəhərinə gedərdik, səxavətli böyüklərimizə Allah yetirdiyindən apanıb, təzim edərdik, sonra kefimiz istəyen kimi dolanardıq. Daha nə məhkəməyə düşmək vardi, nə təftiş-filan görərdik, — hər şey öz qaydası ilə gedirdi. Amma siz cavanlar yəqin elə fikirləşirsiniz ki, indi ondakından yaxşıdır, camaat guya indi az əziyyət çəkir, düzgün işlər indi çoxdur, məmurlar Allahdan qorxmağa başlayıblar. Qulluğunuza ərz edim ki, belə fikirlər nəhaqdır: məmurlar yenə də həmin məmurlardır, ancaq daha usta, daha hiyləgər olublar... İndikilər iqtisadiyyatdan, ümumun xeyrindən ki danışmağa başlayırlar, onlara qulaq asanda, az qalır ki, acığımızdan ürəyim partlaşın.

Bəli, biz də alardıq, bu doğrudur, axı kim Allahın hüzurunda günahkar, padşahın qabağında təqsirkar deyil? Bir də, axı pul alıb iş görmək yaxşıdır, ya almayıb iş görməmək? Elə ki pul alırsan, onda adamın işləməyə də həvəsi olur, iş də yaxşı gedir. Amma indi mən baxıb görürəm ki, hamı söz-söhbətlə məşğuldur, söhbətin də çoxu öz xeyrini güdməmək üstə gedir, ortaçıqda bir iş də görünmür, müjikin də sağalıb ayağa qalxdığını eşidən yoxdur, o indi əvvəlkindən daha artıq hiqqıldayıb-niqqıldayıb, ah-vay edir.

O zaman biz məmurlar bir-birimizlə çox mehribandıq. Nə bir-birimizə paxılılıq edərdik, nə böhtən atardıq, bir-birimizə yaxşı məs-

¹ Qədim Rusiyada dəstərxana mırzesi

ləhətlər verərdik, kömək edərdik. Görərdin ki, ittifaq düşdü, bütün gecəni qumar oynadın, pullarını uduzdu, qaldın lüm-lüt, nə eləyəsən? Gedərdin polis müdürünin yanına, deyərdin: "Ağa, Demyan İvaniç, başıma belə bir ehvalat gəlib, kömək elə!"

Demyan İvaniç da bir reis kimi gülüb deyərdi: "Ay it uşağı, siz pul yiğmağı bacarmırsınız, olinizə düşəni meyxanada xərcleyirsiniz, qumara qoyursunuz!" Sonra da əlavə edərdi: "Yaxşı da, Əna əlac nədir, get Şərk nahiyyəsindən töycü yiğ!"

Sən də gedib töycü yiğmirdin, amma uşaqlara süd pulu düzəldərdin...

Bu da çox asanlıqla başa gəlirdi! Heç kəsə əzab-əziyyət verməzdin, zorlamazdin. Elecə gedib camaatı yiğdirardin, deyərdin: "Camaat, kömək eləyin! Padşahımıza pul lazımdır, töycüleri verin!"

Amma özün düşdüyüñ evə qayıdardın, pəncərədən durub baxardin, görərdin ki, adamlar durub peysərini qaşıyır, fikirləşirlər. Sonra onların arasında hay-küy qopardı: birdən hamısı danışmağa başlardı, əl-qolunu atardı. Bu qayda ilə bir saat keçərdi. Sən də ki evdə oturub onlara gülərdin. Bir saatdan sonra yüzbaşını onların yanına göndərərdin. Deyərdin: "Get, denən danışdıqları bəsdir, ağanın acığı tutur". Yüzbaşı gedib bunu deyəndən sonra hay-küy daha da artardı. Sonra başlardılar püşk atmağa, - rus mujiki bunsuz iş göre bilməz. Elə ki püşk atmağa başladılar, - deməli, iş yoluna düşür: bu qərara gəliblər ki, mənim yanına adam göndərsinlər, xahiş eləsinlər: "Olmazmı ki, bizə rəhm eləyəsiniz, pul qazanana kimi gözləyəsiniz?"

Sən də onlara deyərdin:

- Onda bəs axı padşahın halı necə olsun? Ona axı pul lazımdır. Sizin, heç olmasa bizə, öz böyüklerinize yazığınız gelsin!

Bu sözləri də çox mehribanlıqla deyərdin, daha heç kəsin ağız-burnunu əzməzdin, saçından tutub sürüməzdin. Deməzdin ki, siz onu bilin ki, mən necə ki məhkəmədə, burda da rüşvət-filan almıram... Belə mehriban-mehriban, yazılıq-yazıq danışib onların ürəyini yumşaldardın, elə sözlər deyərdin ki, lap yeddi qatından keçsin!

- Ağa, olmazmı ki, Pokrova kimi gözləyəsiniz?

Sən də ki, əlbəttə, yola gələrdin.

- Niye olmaz, gözləmək də olar, hamısı öz əlimizdədir, ancaq bir özünüz fikirləşin: mən axı böyüyümüzün yanına nə cavabla gedim?

Onlar yığıncağa gələn camaatin içiñə gedərdi; danışardılar, götür-qoy elərdilər, sonra da dağılıb evlərinə gedərdilər. İki saatdan sonra bir də görərdin ki, yüzbaşı sənə, bu gözləməyinə görə adambaşı iki şahı yiğib getirdi. Nahiyədə də dörd min adam yaşayırdı, bu da eləyirdi dörd yüz manat, hələ bir az da çox... Sən də ki, kefi kök, damağı çağ evə qayıdirdin.

Bundan başqa, bizim ayrı bir kələyimiz də olardı: bu da ucandan-tutma axtarış idi. Bunu biz yayda, işin lap qızğın vaxtında elərdik. İstintaqa gedərdik, bir-birinə yaxın kəndlərin camaatını bir yerə yiğdirirdi. Bir nahiyo azlıq eləsə, o biri nahiyyəyə əl atardıq - deyərdik ki, hamısını yiğin getirin! Yüzbaşilar da diribaş, dünyagörmiş adamlardı, əllerindən her nə desən gələrdi. Görərdin ki, üç yüz adam yiğdilar. Bunlar da günün altında qalardı. Bir gün qalardı; iki gün qalardı, axı onlardan eləsi vardı ki, evdən getirdiyi çörəyi qurtarırdı; amma sən düşdüyüñ evdə oturardın, özünü ələ göstərədin ki, guya işlə məşğulsan. Elə ki görədilər vaxt gedir, çöl işi tökülib qalıb, başlayardılar yüzbaşını sənin yanına göndərmeye: "Olmazmı ki, ağa zəhmət çəkib buyursun, görək bizi niyə çağırdırıb?" Sən də o saat başa düşərdin ki, iş nə yerə gəlib çatıb: eger yumşalıblarsa, niyə onlara bir yaxşılıq eləmeyeşən... Yox, eger direnib-dursayırlar, onda bir-iki gün də gözlərdin. Burda əsas məsələ adamin döyümlü olmasına idi; görək işsizlikdən dərinmayıdın, kəndlə daxmasında qalmaqdən, bir də ki, qatıq yeməkdən iyirməyəydi. Elə ki onlar gördülər sən işbacaran adamsan, yola gələrdilər, özü də necə gələrdilər! Əvvəl ola bilsin ki, sən onların hərəsindən iki şahı istəyəcəkdin, amma indi, xeyr, daha elə zarafat yoxdur! Adambaşı üç şahı, bundan aşağı olmaz, bunu heç xəyalınıza da getirməyin! Bunu qurtarandan sonra hamisindən birdən soruşardin:

- O Trifon Sidorov deyilen ki var, o necə adamdır? Bic, haramzadanın biridir?

- Bəli, ağa, buna heç söz ola bilməz: bic-haramzadanın biridir.

- Mokeyin atını oğurlayan o deyilmə? Camaat, o deyilmə?

- Ağa, yəqin ki, odur.

- Sizin içinizdə savadlı varmı?

- Yox, ağa, savadlı hardandı!

Görəcəkdin ki, mujiklər daha həvəslə danışırlar; deməli, bilirlər ki, indi bu saat onları buraxacaqdılar.

— Di yaxşı, çıxın gedin! Amma bir də belə ittifaqlar düşəndə ağıllı tərənin.

Yarım saatdan sonra buraxardin gedərdilər. Əlbəttə, bu iş çox uzun olmurdu, cəmisi bir neçə dəqiqə vaxt aparırdı; amma özünüz bir fikirleşin görün adam nə qədər əziyyət çekirdi: üç gün heç əlini ağdan-qaraya vurmazdın, turşumus çörək gəvələrdin... ayrı adam olsayıdı, buna heç dözərdimi? — Bütün ömrü boyu buna lənət oxuyaşdı, onda əlinə də heç bir şey keçməzdı.

Belə işlərdə bizim müəllimimiz, yol göstərənəmiz qəza həkimi idi. Bunu da sizə deyim ki, o doğrudan da, fövqəladə bir adamdı, əlindən hər iş gəldi, gördüyü işləri də çox məhərətlə yerinə yetirəndi. O ki elə ağıllı idı, əslində gərək nazır olaydı! Ancaq onun birçə qüsürü vardı: içkiyə yaman həvəskardı. Həvəskar nədi — içki düşküni idı! Qrafində araq görəndə bütün bədəni tir-tir əsirdi. Əlbəttə, biz də vurardıq, amma qaydasının: işsiz-filansız oturub bolluca içerdik. Amma qulluğunuza ərz olsun ki, o daha ölçü-zad bilməzdi, lap ağıllı itirone qədər içərdi.

Hərden də deyərdi: “Mən lap körpə olanda, dayə qaşıqla boğazına araq tökəmiş ki, ağlamayım. Yeddi yaşında olanda atam gündə mənə bir stekan araq verərdi”.

Bax belə bir haramzadanın birisi bizə yol göstərirdi.

— Qardaşlar, — deyirdi, — mənim sizə tapşırığım budur: heç bir işi, lap müqəddəsdən də müqəddəs olsa, müftə eləməyin; lap iki şahı da olsa qoparin, əldən buraxmayın.

O elə kələklər qurardı ki, adam donub qalardı! Birisi çayda boğuldumu, ya zəng qüləsindən düşüb öldümü — onun kefi idı. Bir də ki, o zaman ayri zamandı: indi belə hadisələr üstündə iş açmağa heç icazə vermirlər; amma o zamanlar meyitdən əl çəkmirdilər. İşdi, düşüb olurdu da, birisi çayda boğulurdu, bir başqası yixılıb ölürdü; belə baxanda burada mənfəət götürülesi bir şey yox idi, bundan axı adam öz xeyri üçün necə istifadə edə bilərdi? İvan Petroviç bundan istifadə etməyi bilirdi. Kəndə gedərdi, suda boğulmuş adamı yarımaga başlardı. Təbii ki, şahidlər də burada olardı, feldşer də; bu feldşer İvan Petroviçin özündən də haramzada idi.

İvan Petroviç bu şahidlərdən birinə deyərdi:

— Adə, Qrişuxa, sən bu meyitin burnundan tut ki, mən onu yaxşı yara bilim.

Qrişuxa şahidlərdən biri idi, meyitdən yaman qorxardı, heç ona yaxın gələ bilməzdi.

— İvan Petroviç, məni bundan azad elə, mən meyit görəndə pis oluram, ürəyim bulanır.

İvan Petroviç də onu azad edərdi, ancaq bunun üçün ondan halına görə pul alardı. Sonra bir ayrisını meyitin içalatını tutmağa məcbur edərdi. Bir fikirleşin, axı kim belə murdar şeyi əlində tutmaq ister? Sonra bir başqasını... Onlar da pul verib canlarını qurtarardı. Bir də görərdin ki, İvan Petroviç on manata qədər pul yiğdi, özü də neden, boş bir şeydən!

Ancaq Allahdan da bir balaca qorxardı: adam öldürəni ört-basdır eləməzdi.

Görərdin deyərdi ki, qardaşlar, sizə belə şeydən ötrü özünüüzü günaha batırmayın, bunun üstündə adam məhkəməyə düşə bilər. Siz o adam öldürəni tapın, amma özünüüz də yaddan çıxarmayın.

Biz də soruşardıq:

— İvan Petroviç, bunu axı necə eləmək olar?

Deyərdi:

— Bax, belə eləmək olar. Qatil bir adamdır, amma axtarsan, görərsən ki, bütün qəza onun dost-aşnası, qohum-əqrəbasıdır. Sən də get, onun bütün bu dost-aşnasını, qohum-əqrəbasını tap, yoxla, qatılın də başını tovla ki, o çox adamı yalandan qələmə versin: sən filan saatda filan kəndlərin yanında olmuşamı, sonra onun yanından filan kəndlərin yanına getməmisənmi? Vaxtı da elə seç ki, işe yarasın... Bu qayda ilə adamları bir-bir işə cəlb elə. Əgər başında ağılnı varsa, özün də işi bilirsənse, onda xeyli Allah bəndəsini dolaşdırı bilərsən. Sonra da bu dolaşdırğıñ adamları bir-bir saldıqın tordan aç, burax. Əlbəttə, bu adamların yalandan qələmə verilməsi boş şeydir, bu bir nəticə verməyəcək, amma sən öz işini görürsen, mujikləri də böhtandan qurtarırsan, özün də bol-bol təşəkkürlər alırsan, qatılı də tapıb ortaya çıxarırsan.

Bizim başqa üsulumuz da olardı: bir məsələ üstündə istintaqa başlardıq, elə tutaq ki, at oğruluğu üstündə; oğru ki ələ keçdi, onu yaxşıca soymayıb buraxardıq. Görərdin bir aydan sonra yenə oğruluq eləyib. Yenə də onu soymayıb buraxardıq. Bunu o qədər elərdik ki, axırda o oğruda sağ-islahat qalmazdı, lap lüm-lüt olardı. Onda deyərdin ki, daha bəsdir, dost, elədiyin oğruluq üstündə buyur, həbs-

xanaya get. Siz deyirsiniz ki, oğrunu ört-basdır eləmək pis şeydir, mən də sizin qulluğunuza ərz edim ki, bu, oğrunu ört-basdır eləmək deyil, bəlkə, misal üçün desək, vəziyyətdən istifadə eləməkdir. Biz axı bilirik ki, o bizim elimizdən qaçıb qurtara bilməyəcək, bələ olan surətdə niyə axı onu eyləndirməyək??

Bizim qəzada yekə bir tacir yaşıyirdi, özü də milyonçu idi, qumas fabriki vardi, əlindən böyük işlər gəlib keçərdi. Nə qədər çalışırdıqsa, ondan bize bir xeyir olmurdu ki, olmurdu! Yamanca ayıq şeydi, onunla heç bacarmaq olmurdu! Ancaq hərdən bizi ya çaya qonaq elərdi, ya da bir yerde bir şüse sərin şərab içərdik, – ondan götürdüyümüz xeyir də bununla qurtarardı. Biz çox əlləşərdik, çox götür-qoy elərdik ki, haramzada taciri bir işə salaq, mümkün olmurdu, bu bizi lap acıqlandırırdı. Tacir də bunu başa düşürdü: o bize gülməyinə gülmürdü, amma özünü elə tuturdu ki, guya heç nədən xəbəri yoxdur.

Siz bilən, bunun axını nə oldu? İndi siz dalışına qulaq asın. Bir gün mən İvan Petroviçlə istintaqa gedirdim. Fabrike yaxın yerdə bir meyit tapılmışdı. Biz fabrikin yanı ilə gedə-gedə, bu haramzada taciri, nə qədər əlləşək də tora sala bilmədiyimizdən damışındıq. Bir də gördüm ki, İvan Petroviç fikrə getdi. Mənim ona çox böyük etiqadım vardi; dedim, o ki fikrə getdi, bir kəlek düzəldəcək, lap yəqin düzəldəcək! Düzəltdi də! Ərtəsi gün səhər oturub, sərxaşluqdan sonra kefimizi duruldu.

Birdən qayıdasan:

– Mənə bax, tacir sənə iki min manat versə, onun yarısını mənə ötürürərsəm?

– İvan Petroviç, sən nə danışırsan, ağlin başındadırı, o iki min pul verər?

– Verər, indi görərsən. Otur yaz:

“Svinoqorsk sakini 1-ci gild taciri Platon Stepanoviç Troyekurova. Təliqə. Filan və filan kendlimin (çox adam yaz) verdiyi ifadəyə görə, yuxarıda qeyd olunan meyit, sübüt olunur ki, zorlama öldürülümiş, bədənində də vehşicəsinə endirilmiş zərbə yerləri vardır; özü də bu şeylər bir canı tərəfindən edilmişdir və həmin meyit keçən gecə sizin fabrikin gölməçəsində batırılmışdır. Buna görə də icazə verin, həmin gölməçədə axtarış aparaq”.

– İvan Petroviç, sən nə deyirsin, meyit ki yol qıraqında koma-dadır!

– Nə deyilir, onu yaz!

O ancaq xoşlادığı havanı fit ilə çalırdı: “O qız yol qıraqında durmuşdu”. Özü də yaman həssasdı, bu havanı eşidən kimi ağlardı, odur ki, elə o saat gözü yaşardı. Sonra eşitdim ki, doğrudan da yüzbaşılara əmr eləmiş, meyiti aparıb, müvəqqəti olaraq, dərədə gizlətmışlər.

Saqqal¹ bizim təliqəni oxuyanda donub qalır. Biz də təliqənin ardınca heyətə girdik. O bizim qabağımıza çıxdı, rəngi ağappaq ağarmışdı:

– Bəlkə buyurub çay içəsiniz?

İvan Petroviç də ona belə dedi:

– Ay kişi, çay nədir! Bu, çay içmək məsələsi deyil, sən get gölməçənin suyunu qurut.

– Ay balam, insaf eləyin, niyə axı məni məhv edirsınız?

– Məhv etmek nədir? Görürsən ki, istintaqa gəlmüşik, buyruq var.

Axırda tacir gördü ki, bu oyun o oyundan deyil, iş əngoldır, doğrudan da gölməçənin suyunu qurutmahı olacaq: üç min manat verib canını qurtardı. Sonra biz qayığa minib bir balaca gölməçədə dolanmışdıq, qarmaqla gölməçəni axtardıq, məlum şeydir ki, heç bir meyit-filan tapmadıq. Sonra qonaqlıq oldu; biz hamımız içib keflənmışdik; birdən İvan Petroviç əhvalatın hamisini açıb tacirə deməsinmi! İnanırsınızmı, tacir elə hirslandı ki, bütün bədəni qıçlaşdı.

Bu İvan Petroviç çox qəribə adamdı. Nədən yapışsa, işi elə düzəldirdi ki, adamın lap xoşu gəlirdi. Belə baxanda çiçək döymək nədi axı, amma o bundan da pul qopardırdı. Görərdin ki, çiçək döyməyə gəldi, bütün karastılarını açıb tökdü: burda tornaçı dəzgahı da vardi, cürbəcür mişar da, yeyə də, burğu da, zindan da, biçaq da... biçaqlar da elə yekə idi ki, lap öküz də kəsmək olardı! Ərtəsi gün arvadları uşaqları ilə bərabər yiğdirib gətirdərdi: bütün bu dəmdəsgahı da işə salardı: biçaqlar itilənər, dəzgah guruldalar, uşaqlar aqlaşar, arvadlar fəryad edərdi, elə bir həngamə qopardı ki, deyərdin məhsər ayağıdır. Amma İvan Petroviç bunları heç vecinə də almadı: otaqda təşəxxüsə o baş-bu başa gezişərdi, çubuq çəkerdi, hərdən də bir qədəh araq vurardı, feldşerlərin üstüne çığırıb deyərdi: “Biçaqları yaxşı itiləyin!” Avam arvadlar da bunu görüb daha bərk-dən fəryad qoparardı.

¹ Memurlar tacirlərə heqarotla belə deyərdi.

— Xalacan, bir ora bax, bu yekəcə biçaqla o sənin balanın lap kələyini kəser... Özü də gör necə keflidir!

Arvadlar ağlayırdı, fəryad qoparırdı, axırda göründün ki, piçıl-dاشmağa başladılar: yarım saatdan sonra bir də baxardin ortaya belə bir qərar çıxdı: kim bir manat versə, evinə gedəcək, kim verməsə, qolu yerli-dibli kəsiləcək!

Ya da cənab, vəba xəsteliyini götürün. O zamanlar həmin xəstəlik birinci dəfə idi ki, bize qonaq buyururdu. Ancaq Allah onu bizim quberniyadan sovuşdurdu. Biz də quberniya şəhərindən buyruq aldiq ki, bəli, ayıq olun, ciddi tədbirlər görün. Biz də çox fikir-leşdik, axı necə tədbir görək? Fikirleşdik, fikirleşdik, heç bir tədbir görə bilmədik, böyüklerin də buyruğuna əməl etməmək olmazdı. İvan Petroviç bizi dedi:

— Siz hamınız axmaqsınız! İndi görün mən necə tədbir tökürem! Ertəsi gün birbaş qəzaya getdi: özü ilə də heç bilirsiniz nə apardı? Yox, nə apardığını tapa bilməzsınız! Qoy mən özüm deyim, özü ilə cənab, klistir¹ apardı!!! Hansı nahiyyə gedirdisə, camaati yiğib deyirdi:

— Bilirsiniz, camaat, nə var: vəba sizin aranızda gəzir: böyüklerimiz də buyruq verib ki, sizi bu xəstəlikdən sağaldam. Hamınız soyunun!

— İvan Petroviç, bize rəhmin gəlsin, biz hamımız sağ-salamatiq.

— Ey, yekesaqqal, nə axmaq-axmaq danışırsan! Buyruğu görürsen?!?

— Görürəm, cənab!

— Ey pravoslavlular, bunu da görürsünüz?

Klistiri göstərdi.

— Bu elə şeydir ki, bunu böyüyümüz özü sizin üçün göndərib. Kim dərmandan ötrü bir abbası versə, ona bunun ancaq ucunu qoya-cağam, kim verməsə, hamısını yerleşdirecəyəm. Başa düşdünüz?

Mujiklər fikirləşdilər ki, bələcə bu həkim bizi elə salıb, gördüler ki, yox, elə-zada salmayıb, kağız gösterir, özü də aq kağız deyil, yazılı kağızdır. Bu məsələ də həmişəki kimi qurtardı. Bu qayda ilə o bütün nahiyyələri gezdi. Qayıdib gələndə də özü ilə o qədər pul gətirdi ki, bunun daha haqq-hesabı yox idi. Sonra da bizi elə salıb gülürdü!

¹ İmələ cihazı

Siz elə bilmeyin ki, bu şeylər gedib böyüklerin qulağına çatmadı, çatırdı, cənab, çatırdı, hətta onu tutmağa da çalışırdılar; amma Petroviç quyruq elə vermirdi; böyüklerin gözü qabağında elə şeylər edirdi ki, adam lap gülmekdən uğunurdu. Bir gün bizdə əsgər yiğmaq olan olundu. İvan Petroviç də, aydın şeydir ki, bu işdə çox böyük həvəslə iştirak eledi. Bunu da size ərz edim ki, belə təsadüflər onun üçün çox faydalı olurdu: əsgər yiğməyi o güle-güle "xırmanüstü" adlandırırdı. O zaman quberniyanın elə bir rəisi vardi ki, deyərdin lap yırtıcı heyvandır! (Qədim zamanlarda da belə adamlar özünü işə soxa bilirdi.) Bəli, həmin bu rəis İvan Petroviçi cinayet üstündə tutmaq fikrinə düşür; birisini öyredir ki, "sən həkimin yanına get, denən ki, məni əsgər aparmaq isteyirler, amma bu haqsızlıqdır, menim ailəm böyükdür, məne atahıq qayğısı göstərin, mümkin olsa, məni bu işdən sovuşdurun". Özüne də bir neçə qızıl beslik verirlər ki, həkim bunu görəndə özünü saxlaya bilməsin; çəper dalında da bir neçə şahid qoyurlar. İş elə qurulardı ki, deyərdin İvan Petroviç mehv oldu! Amma xeyirkah bir adam belə bir kələk qurulduğunu qabaqcadan ona xəbər verir. O da sakitcə oturub gözləyirmiş, guya belə bir şeydən heç xəbəri yoxdur. Doğrudan da, həmin adam onun yanına gelir, məsələni açıb deyir, qızılları da çıxarıb stolun üstünə qoyur. O adam sözünü deyib qurtaran kimi İvan Petroviç elə qəzəblənir ki, gəl göresən.

— Ne-c-e?! Mənə rüşvet vermək isteyirsən? Yoxsa mən yalan yərə and içmişəm? Yoxsa mən öz-özümün düşmeniyem, mən cənnətə getmək istəmirəm?!

Yumruğunu stola elə vurur ki, qızıllar yərə dağılır: özü daha bərkdən çığırı-çığırı deyir:

— Rədd ol gözümdden, məlun! Qovun onu, yumruğu təpəsinə ilişdirin!

Adəmi qovurlar, ertəsi gün də dəftərxanada onu əsgərliyə ötürürler. Qızılları da yerdə yiğirdirirlər! Sonra buna o qədər gülmüşük ki!..

Evlənməsi də çox qəribə olmuşdu. Qaymatası evvel ona beş min manat pul vəd etmişdi. Kəbin kəsilib, iş qurtarandan sonra pulu vermirdi. Desək ki, pulu yox idi, ona görə vermirdi, yox, pulu vardi, ancaq xəsisdi, puldan ayrılmak istemirdi. İvan Petroviç bir ay gözləyir, iki ay gözləyir, hər gün də arvadını döyürdü, qaymatasını söyüb biabır eleyirdi, amma bunlardan heç bir şey çıxmırıldı. Pulu vermirdi

ki, vermirdi. Bir gün eşitdik ki, İvan Petroviç bərk naxoşlayıb, dəli kimi hamının üstüne atılr, əline bıçaq keçsə, lap ele bil ki, adamı bıçaqlar da. Heç demə, o özünü biciliyə qoyubmuş. Bəli, cənab, bu komedyani o ele məhərətlə oynayırdı ki, bizim hamımızın ona yazığı gəlirdi. Arvadını əvvəlkindən də bərk döyürdü, özünü pəncərədən bayırı atırdı, çıl-çılpaq, biabırçı halda kükə ilə qaçırdı. Qorodniçi onun lap yaxın dostu idi, hətta onun üz-gözünə, biglərinə da pis-pis şeylər sürtmüşdü. Bu qayda ilə bir həftə o yan-bu yana qaçıqdən sonra bir gün gecə hər əlində bir tapança, düz qayınatasının evinə girir, deyir:

— Hə, indi pulları gətir, yoxsa, vallahi bu saat gülləni ağızına çaxacağam.

Qayınatası bərk qorxuya düşür.

— Sən elə bilirsən ki, mən doğrudan da dəli olmuşam?! Yox, bunun hamısı kələkdir. Gətir deyirəm pulu, yoxsa işini bitirəcəyəm! Məni deli olduğum üçün tövbə eleməyə göndərecəklər, şahidlər var ki, mən dəliyəm, amma sən qəbirə gedəcəksən.

Əlbette, burada danışmağa daha yer qalmır; qayınatası onu söysə də, narmusuna toxunsa da, pulları gətirib verir. Ertəsi gün İvan Petroviç şəhərə çıxır, elə bil ki, ona heç bir şey olmayıbmış. Bu sırrı bizdən uzun zaman gizlətdi. Bir gün oturub punş içəndə bütün əhvalatı açıb bizi dənişdi. Arvadını sevmirdi, lap doğrusunu desək, onu evdəki qab-qacaqdan biri hesab eləyirdi. Deyirdi ki, qardaşlar, men yazda evlənmisəm, yazda da, özünüz bilirsınız ki...

İvan Petroviç bir elə özünü deyil, biz Allahın günahkar bəndələrini də dəfələrlə dardan qurtarmışdı. Bir gün bizim qəzaya bir adam gəlib çıxdı, — təftişə yox, elə beləcə, baxmağa gəlmüşdi.

Amma camaat həmişəki kimi, yənə də ərizəbazlığa başladı, cürbecür böhtənlər deyildi, hamidan da çox bir nəfər iclasçıdan şikayət olunurdu. Gələn yaxşı adam idi, amma bu şikayətləri eşidib bərk acıqlandı, dedi:

— O iclasçını gətirin bura!

O da, xoşbəxtlikdən, İvan Petroviçlə bərabər qəzaya, istintaqa getmişdi. Biz onlara xəber göndərdik ki, sabah zati-aliləri sizin yanınızga gelecek, bunu nəzərdə tutun, əhvalat ayrı cürdür, filan-filan məsələlər var, zati-aliləri çox qəzəblənilər.

Iclasçı bərk qorxuya düşdü, elə qorxdu ki, qarnı da sözünə baxmadı.

İvan Petroviç ona dedi:

— Nə verərsən, səni bu xatadan qurtarım?

— İvan Petroviç, Allah xatirinə, məni bu işdən qurtar, lap canımı da istəsən, səndən əsirgəmərəm.

— Sənin canın mənim nəyimə lazımdır? Söz danış, söz olsun. Bu xatadan qurtarmaq istəyirsən — qurtarım, istəmirsən, özün bil, necə bacarırsan özünü qurtar.

Onlar danışüb müəyyən qərara gelirlər. Ertəsi gün tezdən zati-aliləri ora gəldi. Biz hamımız, yəni bütün zəmstvo məhkəməsi, məlum şeydir ki, oradaydıq. Hamı mundirini geymişdi. Ancaq bircə lazımlı olan iclasçı yox idi.

Zati-aliləri soruşturdu:

— İclasçı Tomilkin hanı?

İvan Petroviç yerindən qalxıb dedi:

— Mən zati-alilərinin hüzurundayam!

Zati-aliləri də onun əynində mundir olmadığını heç görmürdü (İvan Petroviç onu elə tanıydı ki, heç mundirini də dəyişməmişdi): görünür, gözleri pis görürmüş.

Zati-aliləri sözə başladı:

— Sizdən çox şikayət var; hətta elə şikayətlər var ki, sizi bu gördüyüün iş üstündə asmaq da azdır.

— Allah bilir ki, mənim heç bir günahım yoxdur, düşmənlərim mənim baremdə zati-alilərinə böhtən söyləmişlər. Acizən rica edirəm ki, məni dinleyəsiniz, əminəm ki, mən tamamilə təmizə çıxacağam, ancaq ki, adam içinde danışmaqdən çəkinirəm.

Zati-aliləri onun xahişini qəbul etdi, o biri otağa keçdilər. İvan Petroviç düz bir saat orada dənişdi: nə dediyini heç kəs bilmədi. Ancaq zati-aliləri oradan çıxanda çox mehriban idi, hətta İvan Petroviçi Peterburqa, öz yanına qulluğa dəvət etdi; lakin İvan Petroviç öz təvazökarlığını, paytaxt təhsili olmadığını onun nəzərinə çatdırıb, bu təklifi qəbul etmədi.

Burası da var ki, zati-alilərinə izahat verdiyi işləri o heç yaxşı bilmirdi, ancaq öz məzəliliyinə arxalanırdı, nahaq yerə də arxalanmırıdı.

O çox böyük bir günah iş tutmuşdu, başqa mülətlərdən olan birləşini məhv etmişdi. Bu əhvalat belə olmuşdu: ağalar, siz özünüz bilirsiniz ki, bizim qəza başdan-başa meşədir, burada en çox başqa mülətlər yaşayır. Özləri də çox sadələvhədlər, amma varlı adam-

lardır, çox da pintidirlər. İçlerində də elə bir xarici xəstəlik əmələ gelmişdir ki, nəsildən-nəslə keçir. Baxırsan ki, dovşanı vururlar, dərisini soyurlar, amma qarnımı yarib içalatını təmizləmirlər, eləcə qazana atıb bisirirlər; qazan da elə bulaşq olur ki, heç elə bil ona el vurulmayıb. Ondan elə bir üfunət qalkır ki, adamın üreyi bulanır. Onlar heç bunu duymurlar, oturub iştahla hamisini yeyirlər. Bir cəhətdən baxanda bu heç əhamiyyət veriləsi bir camaat deyil: axmaqdırlar, cahildirlər, pintidirlər, heç bir şey də qanmayırlar. Bir gün bunlardan biri dələ vurmağa gedir. Nəcə olursa tüsəng əlində açılır, çıynını yaralayır. Beli, istintaq başlanır. Burada axı nə eləmək olar: tüsəng əlində açılıb, özünə deyib! Qeza məhkəməsi bu qərara gəlir ki, məsələni Allahın hökmüna buraxsun, mujiki de müalicə üçün qeza hekiminə tapşırsın. İvan Petroviç məhkəmənin qərarını alır; ancaq yol çox uzaq imiş, can sixanmış, yaralının yanına getmək istəmir. Sonra eşidir ki, həmin mujik varlı adamdır. Üç həftə gözləyir; bir gün ele olur ki, o tərəflərə yolu düşür, həmin kəndlinin de yanına gedir. Kəndlinin yarası təmiz sağalıbmış. Gəlib məhkəmənin qərarını oxuyur, deyir:

— Soyun!

Kəndli də ona deyir:

— Ağa, mənim çınim çoxdan sağalıb. Beş həftədir ki, sap-sağlamam.

— Bunu Görürsənmi? Görürsənmi, büt pərəstin biri büt pərest! Bu, əlahəzərət imperatorun fermanıdır. Görürsən, əmr olunub ki, səni müalicə edim!

Kəndli baxır ki, elac yoxdur, soyunur, İvan Petroviç başlayır sağalmış yaranın yerini qurdalamağa. Axmaq mujik ağridan səsi yetdikcə böyürür, amma İvan Petroviç gülür, əlahəzərət imperatorun fərmanını göstərir. Axırdı kəndli üç qızıl beşlik verib güclə canını qurtarır.

— Yaxşı, — deyir, — çıx get.

Sonra İvan Petroviç nə vaxt pul lazım olsa, həmin varlı kəndlinin yarasını "müalicə etməyə" gedirdi. Bu qayda ilə mujike bir il olmazın əzab verdi, bütün pullarını əlindən aldı. Yaziq mujik yemirdi, içmirdi; arıqlayıb çöpe dönmüşdü, gece də həkim yuxusuna girirdi, onu vahiməyə salırdı. İvan Petroviç baxdı ki, mujikdə daha qoparılaşıcı şey qalmayıb, ondan el çəkdi. Mujik də yavaş-yavaş özünə

gəldi, kefi açıldı. Bir gün yoldan öten bir məmər kəndin yanındakı keçəndə birisindən həmin mujikin halını soruşur (onu qonaqpərestliyinə görə çox məmər tanıyordu). Gedib ona xəber verirlər ki, səni bir məmər soruşdu. Heç bilirsınız mı, cənab, o nə edir? Elə bili ki, yena həkim onu müalicəyə galib. Evine gedir, heç kəsə bir söz demir, gecə özünü asıb öldürür.

Orz olsun ki, canlı bir adamı bu cür məhv eləmək böyük günahdır. Amma burası var ki, İvan Petroviç başqa işlərdə çox qəribə adamdı; özü də həddindən artıq qonaqpərest idi; öləndə onu dəfn eləmək üçün pulu qalmamışdı: qazandıqlarının hamisini kefə qoyub dağıtmışdı. Arvadı indi də diləncilik eləyir, qızları da, Allah bilir, nə ilə məşğuldur! Deyəsen yarmarkalara gedirlər, çox gözeldirlər...

Beli, ağalar, bizim zəmanəmizdə belə-bələ adamlar var idi! Əlbəttə, onlar nə kobud rüşvetxor, nə də yolkesən quldur idi, onlar məzəli-məzəli şeylərin heveskarı idi. Pul özü gəlib bizim cibimizə girsəydi, o bizə lazımlı deyildi: biz gərek evvel fikirleşeydik, plan qurayıq, sonra da istifadə eləyeydik.

İndi gör necə olub! İndi deyirlər ki, heç iltizamçıdan da pul alma! Mən də sizə ərz eləyim ki, bu ancaq azad fikirli adamların sözüdür. Bu eynən ona bənzəyir ki, yol gedəndə pul tapasan, amma bundan istifadə eləməyəsən... Vallah, mənəcə ya iltizamçı, ya da pozğun — ikisi də bir zibildir: ikisi də eynidir.

— Yaxşı, Prokofi Nikolaiç, əger sizin zəmanənizdə hər şey belə xoşbəxtlikle başa gəlirdi, bəs necə oldu ki, siz dolaşdimiz?

— Ah, bunu heç soruşmayın! Elə bir iş üstündə kələyə düşdüm ki, adam deməyə də xəcalet çekir: bir meyit üstündə! İş çox yaxşı qurulmuşdu, yaxşı da gedirdi, elə bax bu işdə ayağım büdrədi. Qış idi. Tapılmış meyitin donunu açmaq lazımdı. Biz onu, necə vardısa, böyük bir kəndə apardıq. Adət üzrə başladığ onu ev-ev gəzdirib pul yiğməğə: kim ki istəmirdi meyiti onun evində qoyaq — pul verib canını qurtarırdı. Bütün evləri gəzdik: bircə daxma qalmışdı, o da dul bir soldat arvadının idi: onun verməyə pulu olmadı, biz də meyiti onun daxmasına qoyduq. Ertəsi gün şahidləri yığıdıq, əlbəttə, məlum şeydir ki, burada da öz xeyrimizi yaddan çıxarmadıq: şahidlər dağılib evlərinə getməsin deyə şapkalarını aldıq, daxmaya qoyub qapısını qıfılladıq. Ancaq bu işi bir az ehtiyatla eləmədik, çoxları bunu gördü. O zaman bizim bir qubernatorumuz vardı, lap it kimi şeydi,

hələ indi də yadımdan çıxmayıb, onu görüm yox olsun! İndi onu qulluqdan çıxarıblar. Heç demə, bu əhvalatı ona yazıblarmış. Əlbettə, onlar mənim müqəssir olduğumu doğrudan-doğruya sübut eləye bilmədilər, amma ləkələdilər, işi məhkəməyə verdilər. Bilərem ki, bu işdən mən tətəmiz çıxacağam, çünkü onların doğrudan-doğruya sübutu yoxdur; amma o xəbislər məni lap əldən salıblar. On ildir ki, işi süründürürülər: gah məlumat yiğirlər, gah da əlavə istintaq aparırlar. Məni bir parça çörəyə möhtac eləyiblər, qalmışam gözləyə-gözlayə: "Ölmə eşəyim, yaz gələr, yonca bitə..."

1856

PODYACİNİN İKİNCİ SÖHBƏTİ

— Amma bizim bir qorodniçivardı, bax, bu tamam ayrı adamdı, lap haramzadanın biri idi. Ona Feyer deyərdilər. Özü alman nəslindəndi. Ele bir boy-buxunu, sir-sifeti də yox idi: qayışbaldır, sarışın, sərt bir adamdı. Ele görərdin ki, qaşqabağını tökür, biglərini tərpədir; amma çox az danışındı. Bunu da size ərz edim ki, bir adam ki həm kürən oldu, həm də sərt — bu çox az tesadüf edilən şeydir — belə adamdan yaxşı bir şey gözləmə! Üzdən baxanda elə bilirdin ki, o heç ə davət saxlayan adam deyil, ürəyində də bəlkə sənə qarşı heç bir kini yoxdur, amma bütün dünyani axtarsan, bundan pis adam tapmazdin! Yaman bəd adamdı. Ağlına ki bir şey gəldi — dünya tökülsə, bunu onun başından çıxara bilməzdi, istəyir lap onu tikətikə doğrayaydın... Hətta İvan Petroviç də ondan qorxardı. O yoğun səsle, həm də yuxulu kimi danışardı, özü də bir-iki söz söylərdi, bundan başqa ağızından birçə kəlmə də söz çıxarmazdı. Amma işə gələndə — bütün polis idarəsində onun kimi təcrübəli, bacarıqlı, işbilən adam yox idi; günlərlə oturardı, yeməzdi, içməzdi, bütün işini qurtarmamış ayağa durmazdı. Bizim böyüklerin də ondan çox xoşu gələrdi, çünkü böyüklerin sözündən çıxmazdı, tapşırığı tamam yerine yetirərdi: desəydi lər ki, get, özünü palçığa sal — gedib salardı; heç mümkün olmayan şeydən bir şey çıxardı; lap qumun özündən kendir toxuyardı, bu kendirlə də istədiyi adamı boğardı.

Ancaq buna görə də tutduğu pis işləri ona bağışlardılar, çünkü o qızıl kimi adamdı. Quberniyadan ona yazardılar ki, ad günü şənliyi üçün mütləq balıq lazımdır, özü də elə balıq ki, balına olmasına balına olmasın, amma ona bənzər bir şey olsun. Feyer də o saat əl-ayağa düşər, axtarmağa başlardı. Bir gün axtarardı, iki gün axtarardı, istədiyi balığı tapa bilməzdi, tapdıqları da xoşuna gəlməzdi: gah görərdin ki, balığın başı ad günü şənlik edilən adamın başına oxşardı, onda deyərdilər ki, burada şəxsi qərezlik var: gah görərdin ki, kürüsü azdır, gah da üzgəcləri xırdadır, istənilən əzəmət yoxdur. Bizim quberniyada hər şeyin öz sıfətində olmasını xoşlayırlar. Feyer fikirləşərdi, fikirləşərdi, bütün balıqcıları tutub qoduqluğa salardı. Onlar da az qalardı ağlasınlar.

Deyirdilər:

- Zati-aliləri, elə balığı biz axı haradan tapaq?
- Haradan? Sudan!
- Məlum şeydir ki, sudan: balıq suda olar;ancaq onu sudan necə tapaq?
- Sen balıqçısın? De də, balıqçısın, ya yox?
- Bəli, balıqçı olmasına balıqçıyam...
- Böyükleri də tanıyırsan?
- Əlbettə tanıyıram! Böyükleri tanımadamaq olarmı? Həmişə tanıyırıq.
- Buna görə də...

Bahq da tapıldır, özü də elə balıq ki, hər coħətdən elverişli olsun.

Ya da görərdin ki, quberniya böyüklerinə qulluq göstərmək istəyir. Feyerə yazardılar ki, bir səfil gəndər, özü də elə bir səfil ki, heç xoruz səsi eşitməmiş olsun. Feyer də başlardı şəheri axtarmağa... Her yeri gözdən keçirərdi, her işiq gələn yerə baş soxardı ki, görsün ora adam yiğişib, ya yox.

On çox da arvadlara rast gəlirdi.

Feyer soruşardı:

- Haradan gelirsən?
- Zati-aliləri, oradan galırəm, o kənddən...
- Feyer sualını təkrar edirdi:
- Haradan gelirsən?
- Zati-alliori, dörd ildir ki, ata-anadan yetim qalmışam...

– Bunun üst-başını axtarın!

Böyükler tələb etse də, o axı qıçsız bir qarını tutub göndərə bilməzdi. Axırda bir Allah bəndəsinə – bir qəribe, yurdsuz-yuvasız səfirlə rast gəlderdi.

– Sən kimsən?

– Zati-aliləri, mən lap uşaqlıqdan tərkidünya olub, ölkə-ölkə gezirəm, qərib bir Allah bəndəsiyəm. Atam – göydəki Allah, anam – qara torpaqdır. Qalın-qalın meşələrdə vəhşi heyvanlarla bir yerdə gezib-dolanmışam, səhralarda yırtıcı aslanlarla yaşamışam. Kor idim – gözlərimə işiq gəldi: lal idim – dilim açıldı. Zati-alilərinə bundan başqa deyəsi bir sözüm yoxdur, çünkü özüm barədə mənim ayrı heç bir məlumatım yoxdur.

– Bəs bu nədir?

Həmin Allah bəndəsinin çantasını götürüb axtarardı: çantada da cürbəcür çərəkə ve kağız tapardı. Bu kağızlarda da hər nə desən, yazılmış olardı! Nə bilim, “cənnət eşqilə ömür süren”, “göydəki ulduzlardan da çox xeyirxah olan”, “Qüds-Şərifdə yaşayan səmavi adama”... və s.

Feyer soruştardı:

– Bəs bu nədir?

– Zati-aliləri, bunlar heç bir şey deyil. Bu günlərdə bazarda gedirdim, qarın üstündən tapdım; cindira bükülmüşdü.

– Marş!

Allah bəndəsini zorrama getirib dustağa salardı. Ərtəsi gün də quberniyaya yekəcə bir məlumat yazardı. Əvvəl təriflər qeyd olunardı: nə bilim, “gecə-gündüz şəhərin abadlaşması qayğısına qalan”, “filan və filan işləri görən...”, sonra da ağızına gələnə kağıza doldurardı: “Amansız mövhumatçı”, “həmfikir olduğu şəxslərlə feal əla-qədə olan”, “başqalarını yoldan çıxardan” və daha bir çox şeylər...

Bələ işlərdə bəzən mən də ona kömək edərdim, onun tutduğu işlərə, doğrudan da, lap donub qalardım. Görərdin ki, səher açılana yaxın bir neçə şahid, beş nəfər də polis işçisi götürüb, kiminsə evini axtarmağa getdik. Özü də dağınq gedərdik, guya hər kəs öz işi üçün gedir. Evə yaxınlaşanda hamı əyilə-ayilə, sürüne-sürünə irəlilərdi; adamın ürəyi tip-tip döyünerdi, ağızı qupquru quruyardı. Baxardıq ki, evin darvazası, pəncərə-qapıları möhkəm bağlanmışdır. Feyer evə yaxınlaşardı, bir deşik tapıb içəri baxardı, biz də kirimişcə durub

gözlərdik, heç tərpənməzdik. It mırıldamağa başlardı; Feyer özü ilə götürdüyü çörəyi itə atardı, it də sakitləşərdi. O özüne lazımlı olan şeyləri müəyyən etdikdən sonra darvazanı döydürərdi, amma özü deşikdən içəri baxardı.

İçəridən çığırardılar:

– Kimdir?

– Qorodniçi.

Məlum şeydir ki, o saat evə çaxnaşma düşərdi: bütün azuqələri gizlətməyə başlardılar; o da hamisini deşikdən görərdi. Axırda qapını açardılar. Ev adamlarının hamısı ayaq üstə durub tir-tir əsərdi, arvalar daha bərk titrərdi, qarilar ağız-ağıza verib bərkdən ağlaşardılar, hamisinin da rəngi ağappaq olardı. Qorxunu sen zarafat bilirsən?! Feyer axtarmamış yer qoymazdı, hətta peçə də baş soxardı, bütün gizlədilmiş şeyləri bir-bir tapıb çıxardı...

Amma cavanlığında o tamam başqa cür yaşayıbmış. Atası dövlətli imiş, dvoryanmış: deyirler ki, öləndə oğluna səkkiz yüz kəndli qoyub gedibmiş. O ikicə ilə hamisini satıb-sovmuş, tərk eləmişdi. Haradasa qulluq eləyirmiş – qusar imiş. Cuhudularla öcəşməyə yaman həvəsi varmış: gah itləri onların üstüne saldırırmış, qılinci başları üstə hərlərmiş, gah da üçünü birdən briçkaya qoşarmış, özü də briçkaya minib, onları lap əldən düşənə kimi qovarmış. Bu qayda ilə bütün var-yoxunun başından girib ayağından çıxmışdı. Bir parça çörəye möhtac olanda ağılı başına gelmiş. Özü də elə yırtıcı olmuş ki, Allah göstərməsin!

Evlənməmişdi. Onunla birisi yaşayırdu: nə qız kimi qız idi, eləcə bir xanımıdı. Adı Karolina idi. Bunu da size ərz eləyim ki, belə gözəl mən heç ömrümədə görməmişəm! Elə bilməyin ki, o bizim xanımlar kimi kök, qırımızıyanaq idi. Yox: napnazikdi, başdan-ayağa ağappaqdı, elə bil ki, şəffafdı. Gözləri mavi; elə də yumşaq, məhrəban baxışları vardi ki, deyirdin, lap yırtıcı heyvan o baxışların qabağında dayana bilmez, mum kimi əriyər... Desem ki, Feyer onu sevmirdi, günah eləmiş olaram: fikrində həmişə o idi, həmişə onu düşüñürdü. Məlum şeydir ki, Karolina, lazımlı olan vaxtda, onu bəzən hərəkətlərindən çəkindirə bilərdi, ancaq burası var ki, çox vaxt sakit və müləyim olardı; Feyer də bütün dedi-qodulardan, dava-dalaşdan onu kənar tutardı. Bəzən görərdin ki, Feyer lap əldən düşmüş halda evə gelərdi, onun yanına gedərdi. Bu zaman tamam

dəyişərdi, nəzakətli və mehriban olardı. "Karolinxen, Karolinxen" deyə-deyə onun əllərini öpərdi, başını sığallardı, ya da alman nəğmələri oxumağa başlardı; hər ikisi də oturub ağladı. Görünür, hər adamda elə bir cəhət var ki, bu onu öz yolundan çıxardır.

Feyer yaxşı işlədiyi üçün başqa şəhərdən göndərilmişdi, çünki bizim şəhər ticarət şəhəri idi, özü də gəmi işləyən çay qırığında idi. Ondan əvvəlki qorodniçi qoca idi, həm də çox yumşaq, rəhmdil adamdı. Bura camaati lap onun boynuna minmişdi. Feyer gələndən sonra zavod sahiblərini öz yanına çağırtdırdı (bizim şəhərdə zavod az deyil, əlli ya qədər olar).

Çağırtdırbı dedi:

— Bilirsiniz nə var: siz hərəniz qocaya on manat verirdiniz, bu mənə azdır. On manatı mən heç pul hesab eləmirəm. Hər zavod sahibi mənə üç dənə iyirmibəşlik verməlidir.

Siz necə bilirsiniz: zavod sahibləri heç onun sözünə əhəmiyyət vermək istəmədilər.

Deyirlər:

— Biz sənin kimi soyğunçuları çox görmüşük! Sən nəsən, sən-dən də heyvərələrinin ağızını yummuşuq! Al, bunu gəmirmək istəsmə?!?

Bura camaati yaman şuluq camaatdı.

Feyer də deyir ki:

— Deməli, üç dənə iyirmibəşlik vermək istəmirsiniz?

Onlar da çığıra-çığıra belə cavab verirlər:

— Beş manat! Artıq bir qəpik də vermərik!

Feyer də deyir:

— Çox gözəl, baxarıq.

Bir heftədən sonra gön zavodlarından birinə axtarışa gedir, bu adnan ki: "sənin gənlərin oğurluqdur". Zavod sahibi də, gənləri oğurluq olmasa da, hardan aldığıni və kimdən aldığıni izah eləyə bilmir.

Feyer də deyir:

— Yaxşı, üç dənə iyirmibəşlik vermədin, indi beş yüz ver!

Zavod sahibi onun el-ayağına düşür, yalvarır: "Bu axı çoxdur..."

Feyer də heç onun sözünü eşitmək istəmir.

Zavod sahibini evinə buraxır, amma tək buraxmır, polis nəfərini də ona qoşur. Zavod sahibi pul getirir, özü də fikirləşir: "Bəlkə rəhmə gəldi, iki yüz manata razı oldu..." Feyer pulu sayıb cibinə qoyur.

— Get, qalan üç yüzü də getir!

Zavod sahibi yenə də yalvarmağa başlayır, yenə heç bir nəticə hasil olmur. Feyer elə bil ki, daşa-qayaya dönür, dediyindən dönmür ki, dönmür. Zavod sahibi gedib yüz manat da getirir, deyir, belkə bununla işi yola verdim. Feyer bunu da cibinə qoyub deyir:

— Qaldı iki yüz!

Pulun hamısını almayıncə onu qoduqluqdan buraxır.

Zavod sahibləri görürler ki, iş engeldir. Ona sataşmağa başlayırlar: pəncərəsindən daş atırlar, gecələri qapısına qatran sürtürərlər, zəncirli itlərini zəhərləyirlər, — bundan da bir şey çıxmır: Feyerə heç bir şey təsir eləmir! Axırda peşman olurlar. Gəlib təqsirlərini boyunlarına alırlar. Hərəsi də üç dənə iyirmibəşlik getirir. Amma Feyer onlar deyən deyildi!

Deyir ki:

— Yox, almaram, mən deyəni ki əvvəldən vermədiniz, indi mənə heç bir şey lazımlı deyil!

Almir da, görünür başa düşür ki, hər zavod sahibindən ayrılıqda almaq, hamisindən bir yerdə almaqdan yaxşıdır.

Lap indiki kimi yadımdadır, bir tacir oğlu bizim şəhərə, öz atanasinın yanına qonaq gəlmışdı. Heç kəsi saya salmırı, heç kəsi bayənmirdi, heç vecinə də deyildi ki, dünyada kim var, kim yoxdur, öz kefini sürtdü! Zənən xeyləğini başına yiğib buxarını yaxşı qalatdırırdı, eyş-işrətə başlardı, sonra da hay-küy, dava-qalmaqla salardı. Belə şeylər Feyerin xoşuna gelməzdi, ayrı şeylərdə demirəm, exlaq məsələsində çox möhkəm adamdı! Amma ki, susub dururdu, səbir edirdi. Tacir balası görür ki, heç onun qabağında duran yoxdur. Hər nə eləyirsə, ötüb keçir, lap qudurur, ağlıq eleməyə başlayır. Feyerin qulağına çatır ki, orada-burada onun dalınca danışır, şəxsiyyətinə toxunur. Deyir:

— Mən istəsom, onun saxladığı oynasını pul ilə alaram. Eşidirsinizmi, qızlar, istəyirsinizmi qorodniçini elə salıb oynadaq, bu bizim elimizdə heç şeydir: iki yüz göndərərik, özümüzə bir kef verərik!

Feyer yenə susurdu, ancaq tarakan kimi biğlərini torpedirdi, sanki ətrafını qoxulayırdı. Bir gün həmin tacir oğlu çarşıya gelir, damağında da eşmə papiros. Bir dükana girir; qorodniçi də bu zaman yan dükana ayaq qoyur; qorodniçi onu çox bərk izləyirdi, həmisi də, her ehtimala qarşı, şahidləri yanında olardı. Bu qoçaq tacir

balası parça mallara baxırdı, götürüb o yan-bu yana tolazlayırdı, heç şey xoşuna gəlmirdi, guya bu şeylərin hamısı pis idi; çeşidini bəyənmirdi, malın özünü xoşlamırdı, guya yaxşı toxunmayaq, deyirdi:

— Axı bu nə şəhədir ki, əməlli-başlı bir çit də tapmaq olmur?!
Dükənci da öz malını terifleyirdi, ona cürbəcür sözlər deyirdi.

Deyirdi:

— Qoçaq oğlan, sən gel şüluqluq eləmə, papiroso da at getsin, sonra qorodniçi görər, yaxşı olmaz...

O da qayıdasan:

— Tüpürüm sizin qorodniçiyyəl..

Elə bu zaman kilsənin zəngi vuruldu: axşam ibadətinin vaxtı idi.

— Sən heç olmasa Allahdan qorx, alnına xaç vur, eşidirsənmi, axşam ibadətinə çağırırlar...

O da, cənab, bunun qabağında elə bir söz gupayır ki, heç kefli adam da bunu ağızına almaz.

Dönəndə də görür ki, qorodniçi yanındadır, elə bil ki, birdən-birə yerdən çıxmışdı.

Qorodniçi deyir:

— İndicə söylədiyinizi təkrar edə bilərsinizmi?

— Mən... mən heç bir şey söylemedim, vallah söylemədim...

— Pravoslavlар! Eşitdinizmi?

— Eşitdik, zati-aliler!

— Mars!

Ertəsi gün qorodniçi bu əhvalatı başdan-başa bize danışdı. Dedi:

— Məni təbrik eləyin.

Heç bilirsınız o tacir balasının başına nə oyun açır? İki min alır, özünə də emr eleyir ki, iki saatdan sonra şəhərdən çıxsın:

— Buradan elə gedərsən ki, heç izin-tozun da qalmasın!

Ayrı əhvalatlar da çox olardı! Sizə ərz eləyim ki, o hətta fürsət düşəndə meyitdən də pul qopardı! Bir gün onun qulağına çatır ki, şəhərdə bir mürtdə qarı ölmüşdür, bacısı da onu öz evinin altında basdırmaq istəyir. Feyer heç cincirini da çıxartmır; qarını basdırırlar. Ertəsi gün həmin evə axtarışa gelir. Əlbəttə, qarının bacısı pul verib onu başdan eleyir. Amma məsələ bununla qurtarmır, nə vaxt Feyerə pul lazım olur, həmin arvadin evinə axtarışa gedir. Gedib deyir:

— Bacını neynəmisen?

Hər dəfə də arvad pul verib başını qurtarır. Bu qayda ilə Feyer onu ləp çərlədir: arvad öləndə onu yanına çağırtdırıb deyir:

— Zati-atiləri, çox sağ olun ki, məni yaddan çıxarmadınız, məni din yolunda əzabla ölmək xoşbəxtliyindən məhrum etmadınız!

Feyer də güle-güle ona belə deyir:

— Domna İvanovna, çox təəssüf ki, ölürsən: mənə bu saat pul lazımdır! Yaxşı, sən axı bacını neylədin?

Bundan başqa, belə bir əhvalat da olmuşdu. Bizim şəhərdə bir tacir ölmüşdü, özü də xırda-xuruş tacirlerdən deyildi. Şəhərdə bilmirəm, bələdiyyə rəisimi olmuşdu, ya burqomistrmi — yaxşı yadımda deyil, ancaq qanunla mundır almaq dərəcəsinə çatmamışdı. Onun qohum-əqrəbəsi da, özünüz bilirsınız ki, qanmaz adamlardı, qanundan da başları çıxmazdı: onlar nə bilirdi ki, qanunda göstərilən nədir, göstərilmeyen nədir? Ailədə məsləhətləşib bu qərara gəlirlər ki, meyiti mundirdə basdırılsınlar. Əvvəl bu səhəbet məhkəmə memurunun qulağına çatır. Bu adam ac itdən də pis idi. Feyer də ondan istifadə edirdi: deyirdi ki, engelli məsələlər ofanda sən ancaq mənə xəber ver, mən öz səliqəmlə işi “sahməna” salaram. Həmin o məmər Feyerin yanına gəlib deyir:

— Bəs belə bir əhvalat var: taciri mundirdə basdırmaq isteyirlər, amma qanunla onun buna zərrə qədər də haqqı yoxdur. Bəs, Qustav Karlıç, siz iltifat buyurub bu məsələni nəzərə almaq istəməzsizsinizmi?

Feyer də deyir:

— Niye, nəzərə almaq olar, sən işində ol, yaz ver!

Onlar burada səhəbet eləyəndə tacirin meyitini götürüb kilsəyə aparıblarmış... Feyerlə məhkəmə memuru meyit sahibindən könülləri isteyən qədər pul alır, taciri də mundirlə basdırırlar...

Onu da sizə deyim ki, biz məmurların Feyerdən xoşumuz gəlmirdi. Birinci, o öz işləri ilə böyükleri bizdən şübhələndirirdi, ikinci də, ləp shit eleyirdi — heç ağına-bozuna baxmırıdı, elə vur yerisində... Belə qulluq eləməkdən nə fayda!

Tacirler, məşşanlar azı on il onunla çırıplıdı, əlləşdi, inanırsınızmı, axırdı ondan xoşları gəldi. Dedilər:

— Bize heç bundan yaxşı qorodniçi lazım deyil!

Bəli, cənab, adət eləmek belə şeydir.

KIÇİK ORQAN¹

1762-ci ilin avqust ayında, Qlupov² şəhərində, Dementi Varlamoviç Brudast adlı yeni qradonaçalnikin gəlməsi münasibəti ilə fəvqələdə bir hərəkət baş vermişdi. Camaat şadyanalıq edirdi, yeni təyin edilmiş rəisin heç üzünü görməmiş, onun haqqında məzheka söyləyirdilər, onu, "çox qəşəng", "ağlılı kişi" adlandırdılar. Hami sevinə-sevinə bir-birini təbrik edirdi, bir-biri ilə öpüşürdü; göz yaşı tökürdülər: meyxanalara girirdilər, yene çıxırdılar, sonra yenə girirdilər. Bu şadlıq həyəcanı içinde, Qlupov şəhərinin qədim azadlığı da yada düşdü. Şəhərin en yaxşı adamları kilsənin zəng qülləsi yanında toplaşış, xalq şurası düzəltdi: "Bizim atamız! Bizim qəşəng rəisimiz! Bizim ağlılı rəhbərimiz!" Sədalari ucaldı.

Hətta təhlükəli xəyalperəstlər də meydana çıxdı. Onlar ağlıdan daha artıq, öz nəcib ürkələrinin təşviqi ilə hərəkətə gelərək, sübüt edirdilər ki, yeni qradonaçalnikin idarəsi altında ticarət inkişaf edəcək, məhəllə polis müdürünin nəzarəti altında elin ve incəsanət yaranacaqdır. Şəhərdən təzəcə gedən qradonaçalnik də yada düşdü, dedilər ki, o da qəşəng və ağlılı idi, ancaq indiki rəis təzədir, bircə elə buna görə yeni rəiso üstünlük vermək lazımdır. Xülasə, bu hadisə münasibətə başqa belə hadisələr kimi, qlupovluların fərəh və şadlığı, həm də yüngülməcazlığı tamamilə ifadə olunurdu.

Lakin məlum oldu ki, yeni qradonaçalnik qasqabaqlı, qaradınməz bir adamdır. O, atını dördnala çapa-çapa özünü Qlupov şəhərinə yetirdi (elə bir vaxt idi ki, bircə dəqiqa də ləngimək olmazdı!), örüş yerinə çatan kimi şəherin lap kənarında bir çox arabacını qamçı ilə döydürdü. Amma qlupovluların fərəhi bununla da sönmedi, çünki hələ də onların başı bu yaxınlarda türkler üzərində əldə edilən qalibiyət xatırələri ilə dolu idi. Hami ümid edirdi ki, yeni qradonaçalnik hücum edib Xotin qalasını ikinci dəfə alacaqdır.

¹ "Qısa siyahı"da 8-ci nömrə ilə göstərilir. Müəllif "Salmameçi"nin mündericəsi ilə oxucular tanış etmək məsələsində xronoloji qaydaya ciddi əməl etməyi lazımlı gördü. Bundan əlavə, müəllif burada ancaq en məşhur qradonaçalniklərin həyatından danışmayı daha düzgün bildi, çünki çox da məşhur olmayan rəisler bundan əvvəlki "Qısa siyahı" ocrükində lazımlıca xarakterizə olunmuşdur (*müəllif*).

Orqan – bəzi melodiyaları mexaniki suretdə ifa edən musiqi aləti

² Qlupov adlı şəhər olmamış, bunu müəllif özündən uydurmuşdur.

Cox keçmədi ki, qlupovlular bir şeyi lap yeqin etdilər: bildilər ki, onların şadyanalığı, ümidi naşa imiş, məsələni də həddindən artıq böyüdüblərmiş. Adı qayda ilə qəbul rəsmiyyəti oldu: bu vaxt qlupovlular ömürlərində birinci dəfə idi ki, bir şeyin acısını daddilar: rəise olan en çılğın məhəbbət necə ağır sinadandan keçib, peşmanlıqla neticələne bilərmiş! Bu çox qəribə bir qəbul oldu. Qradonaçalnik sıraya düzülmüş məmurlar dəstəsi qabağından dinnəz-söyleməz keçib gözlerini bərəltdi və "dözmərəm!" deyib öz kabinetinə girdi. Məmurlar və Qlupov camaati donub qaldı.

Qlupovlular ne qədər möhkəm olsa da, naz-nemət içinde yaşa-mış, həddindən artıq ərköyün böyümüş bir camaatdı. Onlar istəyirdi ki, rəisin üzündə xoş təbəssüm görünsün, ağızından herdən bir məzəli sözər çıxın, lakin rəis finxiranda, ya da ağızından ancaq qəribə səsər çıxanda, onlar buna təəccüb etdilər. Reis hər cür tədbir görə bilər, hətta heç tədbir görməyə də bilər, lakin danışmasa, heç şöhrət qazana bilməz. Qlupov şəhərində həqiqətən çox ağlılı qradonaçalniklər də olmuşdur, hətta onlar Qlupovda akademiya təşkil etmək məsələsinə də xor baxmamışlar (məsələn, "siyahı"da 9-cu nömrə ilə göstərilən dövlət müşaviri Dvoyekurov belə bir qradonaçalnik idi); lakin onlar qlupovlulara ne "qardaş", ne də "dest" demədikləri üçün, yaddan çıxıb getmişlər. Elələri də olmuşdur ki, (bunlar sən deyən çox da axmaq deyildilər, belə axmaqlar olmamışdır), bəli, elələri də olmuşdur ki, onlar ancaq adı işlər görmüşlər (yəni adamları qamçı ilə döymüşlər), vaxtında verilməmiş töycüləri yiğmişlər, amma bu zaman xoş bir söz söylədiklərindən adları lövhəye düşməş, hətta ağızdan-ağıza söylənən cürbəcür əfsanələr yaranmasına səbəb olmuşdur.

İndi də belə oldu. Yeni rəisin gəlməsi münasibəti ilə camaatin qəlbini ne qədər alovłansa da, qəbul zamanı onlar xeyli soyudu.

– Bu na olan şeydir? Finxirdi, dönüb peysərini göstərdi. Guya biz peysər-zad görməmişik! Belə eləmək asandır! Sen gal bizimle səmimi danış! Qılıq qat, ürəyimizi elə al! Hədələmək isteyirsən – hədələ, amma sonra əfv et!

Qlupovlular bu qayda ilə damışır, göz yaşı təkə-təkə əvvəlki rəislərini xatırlayırdılar: onlar necə məhrəban idi, mərhəmətli idi, qəşəng idi; hamısı da mundır geyərdi! Hətta qaçaq Lamvrokakis

adlı yunanı da (“siyahi”da 5-ci nömrə ilə gösterilir), 1756-cı ildə briqadır Baklanın geldiyini (“siyahi”da 6-ci nömrə ilə gösterilir) və elə birinci qəbulda özünü camaata necə qoçaqcasına təqdim etdiyini də xatırladılar.

O dedi:

— Təzyiq, həm də sürət; mərhəmət, həm də ciddiyət! Bir də ki, ağıl dairesindən kənara çıxmayan möhkəmlik. Budur, hörmətli cənablar, mənim Allahın köməyi ilə və bəzi inzibati tədbirlər vasi-təsi ilə əldə edəcəyimə emin olduğum məqsəd, daha doğrusu, beş məqsəd! Bu tədbirlər mənim düşündüyüm əməliyyat planının mahiy-yətini və ya, daha düzgün desək, özülünü təşkil edir!

Sonra da o çox məhərətlə çəkməsinin bir dəbamı üstə dənərək, şəhər bələdiyyə idarəsinin rəisini deyi:

— Bayram günlərində sizin evinizdə pirojki yeyəcəyik.

Qlupovlular ah çakərek deyirdi:

— Görürsənmi, cənab, əsil rəislər camaatı necə qəbul edirdi? Bu nə elədi?! Menasız bir şey finxırıb getdi!

Heyhat! Sonrakı hadisələr Qlupov camaatının əfkar-i ümumiyyəsinin düzgün olduğunu sübut etdi, hətta onların en çox qor-xuqları şeyleri də ötüb keçdi. Yeni qradonaçalnik kabinetinə girib qapını bağladı, o yemirdi, içmirdi, qələmi ilə nəsə yazdı.

Arabir yüyüre-yüyüre zala gələrdi, katibin stolu üstünə bir yiğin yazılmış vərəqlər atıb: “Dözmərəm” deyər, yene də öz kabinetinə girərdi. Şəhərin her yerində birdən qızgrün bir fealiyyət başlandı: nahiye polis müdirləri, məhəlle polis müdirləri, iclaşçılar ata-minib, o yan-bu yana çapdular; postda duran polis keşikçiləri adam kimi oturub çörək yeməyi yaddan çıxardılar, onlar çox pis bir şeyə adət etdilər: əllərinə keçəni ayaq üstə qapıb ötürürdülər. Adamları tuturdular, qamçı ilə döyürdüllər, şey-şüylərini yazıb satırdılar. Qradonaçalnik yene öz kabinetində oturub məcburiyyətlə tətbiq edilen yeni-yeni əmrlər yazdı. Şəhəri başdan-başa hay-küy, çığırı-bağırı bürümüşdü; bu çaxnaşma, bu vəlvələ içərisində, yırtıcı quş səsi kimi ugursuz bir səs hökm sürdü: “Dözmərəm!”

Qlupovlular dehşətə gəldilər. Arabaçıların ucdantutma qamçı ilə döyüdüklərini xatırladılar və birdən onların başına bir fikir gəldi: “Bu qayda ilə görək o bütün şəhər camaatını qamçı ilə necə döyə

biləcək?!” Sonra, “dözmərəm!” sözünə necə məna vermək haqqında düşünməyə başladılar, néhayət, Qlupov şəhərinin tarixinə əl atdilar, orada xilasedici şiddetli tədbirlərə misal axtardılar, adamı heyrətə salan cürbəcür şeylər tapdılar, lakin indikinə oxşar bir şey görmədilər.

Qlupovlular karıxmış halda bir-birinə deyirdi:

— Heç olmasa, ürəyi nə istəyirsə, açıb deyəydi. Yoxsa finxirdi. Belə şey olar!

Qayğısız, şən, açıqürekli Qlupov camaati ruhdan düşdü. İndi daha darvaza qabağında yiğisib qızgrün səhbət elemirdilər, çırtاقırtla tum çırtlamlırdılar, aşıq-aşıq oynamırdılar! Küçələr boşalmışdı. Meydanlarda yırtıcı heyvanlar görünürdü. Adamlar ancaq ehtiyac üzündən evdən bayırı çıxırı, onların qorxu və yorğunluq ifade edən üzünü ancaq bir anlığa görmək olurdu, elə o saat da qaçıb gizlənidilər. Qoca kişilərin dediyinə görə, belə bir şey Tuşin padşahı dövründə, bir də Bironun vaxtında olmuşdu ki, onda əxlaqsız qadın çopur Tanka az qala bütün şəhər camaatını bada verəcəkdi. O zaman da bundan yaxşı idi; onda, heç olmasa, adamlar bir şey başa düşürdü, amma indi ancaq ugursuz, ağır bir qorxu hiss edirdilər.

Xüsusilə qaranlıq düşəndən sonra Qlupov şəhərinə baxmaq adama çox ağır gəlirdi. Onsuz da az izdihamlı olan şəhər bu zaman lap sakitləşirdi. Küçələrdə yalnız ac itlər dolaşındı; onlar da hürmürdü, böyük bir nizam-intizam içinde kefə baxır, əxlaqsızlıq edirdilər. Qati qaranlıq küçələri, evləri bürüyürdü; yalnız qradonaçalnikin otaqlarından birində gecə yarısından xeyli sonra da məşum bir işi qəif-qəif titrəyirdi. Bu zaman yuxudan ayılan bir adam qradonaçalnikin stol dalında oturub, belini bükərek, qələmlə nə isə yazdığını, birdən yerində qalxıb pəncərəyə yaxınlaşdığını, “dözmərəm!” deyib çığrıdığını, yene də stol dalında oturub yazmağa başladığını görərdi...

Pis-pis sözər yayaşmağa başladı. Deyirdilər ki, yeni qradonaçalnik heç də qradonaçalnik deyil, qulyabanıdır, ağılsızlıq edib Qlupova göndərilmişdir; gecələri acgöz xortdan kimi, şəhərin üzerinde uçur, yatmış camaatın qanını sorur. Məlum seydir ki, adamlar bunu bir-birinə piçıldıya-piçıldıya söyləyirdi. Elə qoçaq adamlar da vardi ki, onlar belə deyirdilər: bütün camaatlıqla gedib qradonaçalnikin ayağına düşək, ondan əfv olunmağımızı xahiş edək. Lakin onlar da tərəddüd etməyə başladılar. Kim bilir, belə elə belə də lazımdır?..

Bəlkə elə Qlupov şəhərinin işlədiyi günaha görə, belə bir qradonaçalnikin olması zəruri hesab edilmişdir? Bu, ağlabatan fikir hesab edildi, hətta döşünü qabağa verən ığidlər də öz təkliflərindən el çəktilər, ele oradaca bir-birini iğtişaş yaratmaqdə, fitnə-fəsad törətməkdə təqsirləndirməyə başladılar.

Birdən hamiya məlum oldu ki, saatşəz və orqan ustası Baybakov gizlince qradonaçalnikin yanına gəlir. Lap etibarlı adamlar deyirilər ki, bir gün, gecə saat üçdə Baybakovu rəngi qaçmış və qorxmuş halda qradonaçalnikin mənzilindən çıxan gördük, özü də yaylıga bükülmüş bir şeyi çox ehtiyatla əlində apardı. Qəribə burasıdır ki, bu unudulmaz gecədə qlupovlulardan heç biri qradonaçalnikin "dözmərəm!" deyən çığırtısı ilə yuxudan aylınmamışdı; hətta qradonaçalnik özü də görünür, vaxtında töycü verməyənlərin siyahısını tənqid etməyi müvəqqəti olaraq dayandırmış¹ və yuxuya getmişdi.

Belə bir sual meydana çıxdı: həmişə içən, heç sərxaşlıqdan aylımayan, hamının tanıldığı bir zinakar, yəni Baybakov qradonaçalnikin nəyinə lazımdı?

Bu sırrı bilmək üçün cürbəcür hiyelər düzəltməyə, Baybakovun yanına adam göndərməyə başladılar, lakin Baybakovdan bircə kəlmə də söz ala bilmədilər; ne qədər söz desələr də, o bunun qabağında bütün bədənini titrətməklə kifayətlənirdi. Onu içirdib sərxaş etmək fikrinə düşdüler! Baybakov verilən arağı rədd etmirdi, içirdi, ancaq torləyirdi, sırrı vermirdi. Onun şagirdi olan uşaqlar bu barədə bircə şey deyə bildilər:

– Doğrudan da bir gecə polis nəfəri gəlib ustani apardı; bir saatdan sonra o, əlində düyüncə ilə qayıtdı, emalatxanasına girib qapını bağladı, elə o gündən onu qəm-qüssə basdı.

Bundan başqa, bir şey öyrəne bilmədilər. İndi qradonaçalniklə Baybakovun bu sırlı görüşü daha tez-tez olurdu. Bir qədər keçən-

¹ Aydındır ki, bu, xronoloji bir səhvdir. 1762-ci ildə vaxtında töycü verməyənlərin siyahısı olmamışdır, kimdən nə qədər töycü alınacaqsa, onu pul ilə almışlar. Deməli, tənqid təhlil də olmamışdır. Qeyd etmək lazımdır ki, bu, xronoloji bir səhv olmaqdən artıq, gələcəyi görməkdir; salnaməcida bezen bu elə qüvvətli bir şəkildə tezahür edir ki, hətta oxocular da özünü birtəhər hiss edir (məsələn, biz bunu irəlidə görəcəyik), salnaməci elektrik telegrafının ixtira edilməsini, hətta quberniya dəstəxanasının təşkilini qabaqcadan görmüşdü (*müəllif*).

dən sonra Baybakovun kefi açıldı, elə üreklandı ki, hətta şəhər bəlediyyə reisini hədəleyərək dedi:

– Gündə mənə bir şüər araqpulu vermesən, səni sorğusuz-suallı soldatlığı verəcəyəm.

Özünə iki dəst təzə paltar tikdirdi, lovğalana-lovğalana dedi:

– Bu günlərdə Qlupovda elə bir mağaza açacağam ki, Vinterqalterin¹ buna lap paxılılığı tutacaq.

Bütün bu söz-söhbət, bu dedi-qodu içərisində birdən, göydən düşmüş kimi, bir dəvətnamə meydana çıxdı. Qlupov şəhərinin en adlı-sanlı ziyalıları, təlqin edilmək üçün, filan günün filan saatında qradonaçalnikin yanına çağrıldı. Adlı-sanlı ziyalılar əvvəl özərini itirdilər, lakin sonra hazırlanmağa başladılar.

Gözəl yaz günü idi. Təbiet şadyanalıq edirdi; sərçələr cikkildəşirdi; itlər sevine-sevinə zingildeyirdi, quyruqlarını bulayırdı. Adlı-sanlı ziyalılar qoltuqlarında bağlama bir-birinə sıxlaraq, qradonaçalnikin həyatində durub, titrəyə-titrəyə taleyin dəhşətli hökmünü gözleyirdilər.

Qradonaçalnik evindən bayırı çıxdı. Qlupovlular çoxdan beri həsretini çekdikləri xoş təbəssümü birinci dəfə olaraq onun üzündə gördülər. Sanki günəşin feyz və bərəkət saçan şüaları ona da təsir etmişdi, hər halda, adlı-sanlı ziyalılardan çoxu sonra qəti olaraq deyirdi ki, "biz qradonaçalnikin ətəyinin titrədiyini öz gözümüzə gördük". Bəli, qradonaçalnik ziyalıların qabağından ötüb keçdi, onlardan ne lazımsa, hamısını dimməz-söyləməz, lakin lütfkarlıqla qəbul etdi. Bunu qurtardıqdan sonra bir az artırıma sarı geri çəkilib ağızını açdı... Birdən onun daxilində nəsə fişildadi, vizıldadı; bu sırlı səs davam etdikcə onun gözləri bərəlir, get-gedə daha berk hərlənirdi, daha artıq parıldayırdı. Nəhayət, onun ağızından:

– Qırr...ram! – deyə bir səs çıxdı, bir daha gözlərini bərəldib, tez özünü otağın açıq qapısından içəri saldı.

Biz indi başqa bir dövrde yaşayıraq, başqa hadisələrlə üz-üzə gəlirik, ona görə yazılan bu əhvalata tamamilə soyuqqanlıqla yanaşmağa imkanımız vardır. Biz özümüzü fikrən yüz il bundan qabaqkı dövrde, şanlı babalarımızın yerində təsəvvür edek; onda bu bərəlmiş, bu hərlənən gözləri, içərisində fişiltidən, saatın vaxt göstərən

¹ Gələcəyi görməyə yənə bir misal: Vinterqalter 1762-ci ildə yox idi.

danqıltısına da bənzəməyən, mənasız səsdən başqa ayrı bir səs çıxmayan bu açıq ağızı görürkən, onları bürüyüən dəhşətin sebəbini asanlıqla anlaya bilerik. Lakin bizim babalarımızın gözəlliyi də bunda idi ki, yuxarıda göstərilən hadiso onları sarsıtsa da, onlar nə o zaman dəbdə olan inqilabi ideyalara qapılmışlar, nə də anarxiyanın şirin vəsvəsələrinə uymuşlar, reislər məhəbbətinə sədaqətlə qalmışlar; ancaq bu qəribə qradonaçalnikin hərəkətlərindən bir balaca narazı olmuşlar, öz aralarında onu yüngüləcə məzəmmət edib, belə bir hadisənin baş vermesinə təəssüf etmişlər.

Adlı-sanlı ziyyahlar heyretlə bir-birinə deyirdi:

— Bu dilgir axı hardan gəlib çıxdı! — Eyni zamanda bu “dilgir” sözünə də elə bir məna vermirdilər.

Bəziləri də deyirdi:

— Qardaşlar, ehtiyatlı olun! Sonra bax, bir şey olar ha... bu dılğır ötrü biz cavab verməli olarıq!..

Onlar sakitcə dağlışıb evlərinə getdilər, yenə də öz əvvəlki işlərinə başladılar.

Əgər vəziyyət təsadüfi olaraq (adi bir diqqətsizlik nəticəsində), işin ləp qızığın vaxtında Brudastının fəaliyyətini dayandırmamasayı, o yəqin ki, uzun illər boyu bu bağın bağbanı olub qalacaqdı, öz bacarıqlı rəhbərliyi ilə himayəsi altında olan reislərin üreyini açacaqdı, Qlürov camaati da öz dolanacaqlarında fövqələdə bir şey hiss etməyəcəkdi.

Qradonaçalnikin katibi yuxarıda göstərilən qəbul rəsmiyyətindən bir az sonra məlumat vermək üçün reisimin kabinetinə girəndə qəribə bir şey gördü; gördü ki, qradonaçalnikin bədəni, əynində vitsmundır, yazı stolu dalında oturmuşdur, qabağında da, dəstə ilə qoyulmuş vergi siyahıları üstündə tamamilə boş başı, qəşəng bir pres-papse kimi qoyulmuşdur... Katib dəhşət içində otaqdan bayırı qaçıdı: qorxudan onun çənəsi titreyir, dişleri bir-birinə deyirdi.

Qradonaçalnikin köməkçisinin və məhəllə baş polis müdirlinin dalınca adam getdi. Qradonaçalnikin köməkçisi hər şeydən əvvəl məhəllə baş polis müdirlinin üstünə düşüb, onu sehlənkarlıqda, zorakılığa həyasızcasına yol verməkdə taqsırlandırdı; məhəllə baş polis müdürü də özünü temizə çıxarmağa çalışdı. O deyirdi ki, qradonaçalnikin başı qradonaçalnikin özünün razılığı olmasaydı, boşala bilmezdi; buna əsası da vardı; bu işdə mütləq ustalıqdan başı çıxan bir adam iştirak etmişdir, çünki stolun üstündə iskənə, burğu və

ingilis mişarı vardır, bunlar sübutedici əyani vasitedir. Şəherin baş hekimini məsləhətə çağırıb, ona üç sual verdilər:

1) Qradonaçalnikin başı qradonaçalnikin bedənidən qan tökülmədən ayrıla bilərdimi? 2) Belə güman etmək olarmı ki, qradonaçalnikin özü öz başını bədənidən ayırmış və onu öz əli ilə boşaltmışdır? 3) Belə bir fərziyyəyə yol vermək olarmı ki, qradonaçalnikin başı ləgv olduğu halda, sonra yenə də, bəzi məchul vasitələrlə, onun yerində təzə baş bitsin? Eskulap¹ fikrə getdi, guya qradonaçalnik bədənidən ifraz olunan “qradonaçalnik maddəsi” haqqında mızıldaya-mızıldaya nəsə dedi, lakin dolaşdığını, cəfengiyat söylədiyini görüb, suallara doğrudan-doğruya cavab verməkdən boyun qaçırdı, qeyd etdi ki, qradonaçalnik bədəni quruluşunun sırrı hələ elm tərefindən fazlımlıca tədqiq olunmamışdır.²

Qradonaçalnikin köməkçisi suallara doğrudan-doğruya cavab verilmədiyini görüb, çıxılmaz vəziyyətdə qaldı. Onun qarşısında iki məsələ durdurdu: ya gərək baş verən hadisə haqqında tezliklə yuxarıya məlumat verəydi, eyni zamanda, hər necə olsa, istintaqa başlayıdı, ya da bir müddət susub nə olacağını gözlöyəydi. O belə bir çətinlik qarşısında qaldığından orta bir yol seçdi, yeni təhqiqata başladı, hamiya da tapşırı ki, bu hadisəni heç kəsə açıb deməsinlər, gizli saxlasınlar, çünki camaat bunu bilsə, həyecana gələr, cürbəcür xam xəyallara düşər.

Lakin qarovalxanada duran polis keşikçiləri, onlara tapşırılan sırrı nə qədər gizli saxlasalar da, qradonaçalnikin başının ləgv olunması xəbəri bir neçə dəqiqədə bütün şəhəre yayıldı. Camaatin çoxu ağlayırdı, çünki onlar yetim qalıqlarını hiss edirdilər, həm də bədənidən baş yerinə boş qab olan belə bir qradonaçalnikə tabe olduqlarına görə məsuliyyətə düşməkdən qorxurdular. Beziləri də, ağlasalar da deyirdilər ki, qradonaçalnikə tabe olduqları üçün onları cəzalandırmazlar, tərif cdərlər.

Klubun bütün üzvləri axşam bir yerə yığışdı. Onlar həyəcanlanırdılar, danışındılar, hərəsi öz mülahizəsini söyləyirdi, çox şübhəli şəylər tapırdılar. Mesələn, iclasçı Tolkovnikov belə bir şey danışdı:

¹ Yunan esatirinə görə şəfa allahı

² İndi sübut olunmuşdur ki, ümumiyyətə, bütün reislorin bədəni də, başqa insan bədəni kimi cinsi fizioloji qanunlara tabedir; lakin bir şeyi unutmaməq lazımdır ki, 1762-ci ilde elə holo təzə-təzə iməkleməyə başlayırdı (*müallif*).

— Bir gün mən, çox mühüm bir iş üçün xəbərsiz-filansız qapını açıb qradonaçalnikin kabinetinə girdim, gördüm ki, qradonaçalnik öz başı ilə oynayır. O, içəri adam girdiyini görüb başını yenə də tələse-tələse öz yerinə qoydu. Onda mən bu hadisəyə lazımı ehemmiliyyət verməmişdim, hətta bunu həqiqətdə olmayan, ancaq gözə görünən bir şey hesab etmişdim. Amma indi aydın olur ki, baş keşiş öz evində kamilavkasını¹ götürüb qalpaq qoyan kimi, qradonaçalnik də özünü yüngülləşdirmək üçün hərdən başını bədenindən ayırır, yerinə təsək qoymuş.

Mladentsev adlı o biri iclasçı da belə bir şey söylədi. O da bir gün saatsaz Baybakovun emalatxanası qabağından keçəndə pəncərələrdən birində qradonaçalnikin başını görür, başın da yanında ćilingər və dülğər aletleri qoyulubmuş... Mladentsevin sözünü qurtarmağa qoymurlar, çünki o, Baybakovun adını çəkən kimi hamının yadına onun qeribe hərəkətləri, qradonaçalnikin evinə etdiyi gizli gecə səfərləri düşdü.

Ancaq bu söylənən şeylərdən yene də məsələ aydınlaşmadı, bir nəticə hasil olmadı. Şəhərdə belə bir fikir də dolaşırıdı: deyirdilər ki, qradonaçalnik haqqında danışılan bu şeylər avara adamların uydurmasıdır. İndi camaat özü də bu fikre şərik olmağa başlayırdı. Onlar London təşviqatçılarını² xatırladılar, bir sillogizmdən başqa bir sillogizmə keçərək, bu nəticəyə gəldilər ki, xəyanət Qlupov şəherində özüne yuva tikmişdir... Belə bir nəticəyə gəldikdən sonra bütün klub üzvləri hoyəcanlandı, hay-küy saldı, xalq məktəbi nəzarətçisini çağrırib ona belə bir sual verdilər: tarixdə heç belə bir şey olubmu ki, adamlar bədenlərində baş yerinə boş bir qab olduğu halda, sərensam versinlər, müharibə etsinlər, bəynəlxalq müahidənamələr bağlaşınlar? Nəzarətçi bir az fikirləşdikdən sonra dedi ki, tarixdə çox şey qaranlıqdır, amma belə bir şey olmuşdur. Sadədil Karl deyilən birisi varmış, onun bədenində baş yerinə boş qab olmasa da, boş qab kimi bir şey varmış, amma o müharibələr də edirmiş, bəynəlxalq müahidənamələr də bağlayırmış.

Bu söhbətlər, dedi-qodular davam edirdi, lakin qradonaçalnikin köməkçisi də yatmadı. O da Baybakovu xatırladı, dərhal onu çağırıldıb sorğu-sualı başlandı. Əvvəl Baybakov təqsirini boynuna almırıldı:

— Heç bir şey bilmirəm, heç bir şeydən xəberim yoxdur, — deyib durdu.

Lakin stol üstündə tapılan alətlər ona göstərildikdən, araq üçün də yarım manat vəd edildikdən sonra o ağıla gəldi, savadlı olduğundan oturub belə bir məlumat yazdı:

“Mənim adım Vasilidir, özüm İvan oğluyam, familiyam da Baybakovdur. Qlupovda ustayam. Keşishə günahlarımı bağışlatmaram, kilsədə müqəddəs şərabdan və qoşaqlan dədib dualanıram, çünki farmazonlar təriqətindənəm və həmin təriqətin yalançı keşisiyəm. Qəsəbədə yaşayan Matryonka adlı bir arvadla nikahsız yaşadığım-dan mehkəməyə düşmüşəm, mehkəmə də məni zinakar hesab eləyib. Bu ad o gündən mənim üstündə qalmışdır. Keçən il qışda — yadımda deyil, hansı ay idi, ayın neçəsi idi — gecə polis yasavulu məni yuxudan aylıtdı, bizim qradonaçalnikimiz Dementi Varlamoviçin yanına apardı. Gedib gördüm ki, həmin qradonaçalnik stulda oturub, başı da gah bu yana, gah o yana yellənir. Qorxudan donub qaldım, həm də çoxlu spirtli içki içdiyimdən heç özündə deyildim, qapı ağızında dayanıb durdum. Birdən cənab qradonaçalnik əli ile məni yanına çağırıdı: mənə bir parça yazılı kağız verdi. Kağızda bu sözləri oxudum: “Təəccüb elemə, xarab olmuş yerini düzəlt”. Sonra da cənab qradonaçalnik öz əli ilə öz başını bədenində ayırb mənə verdi. Mən yaxından baxıb gördüm ki, bu, qutu kimi bir şeydir; qutunun bir küncündə balaca bir orqan, bu orqan bəzi kiçik musiqi əsərlərini ifa edə bilər. Bu musiqi əsərləri də iki idi; biri “dağğığıdaram!”, biri də “dözzzmərəm!” idi. Amma yolda cənab qradonaçalnikin başı bir qədər rütubət çəkdiyindən silindrin vintlərində bəzisi laxlamışdı, bəzisi də yerində çıxb düşmüşdü. Buna görə cənab qradonaçalnik aydın danışa bilmirdi, danışsa da bəzi hərfləri, hecaları buraxırdı. Mən orqanda olan bu nöqsanı düzəltmək arzusunu özündə hiss etdim, cənab qradonaçalnikin buna razılığını aldım, başı çox ehtiyatla bir yaylıga büküb götürdüm, evə getdim. Amma evə gedəndə gördüm ki, mən nahaq yerə öz gücümə inanıb bu işi boynuma götürmüşəm, çünki nə qədər çalışdım ki, düşmüş vintləri öz yerinə qoyub bərkidim — bu işdə çox da elo müvəffəq ola bilmədim, cənab qradonaçalnik bir balaca ehtiyatsızlıq edəndə, ya da başına soyuq dəyəndə vintlər yene də çıxb düşürdü, buna görə son vaxtlarda cənab qradonaçalnik ancaq: “qırram!” — deyə bilirdi. Bunun üstündə mənə

¹ Pravoslav keşislerinin başlarına qoymaları hündür papaq

² Hətta “Salnamoçı” bunu qabaqcədan görmüşdü (*müəllif*).

bərk açıqı tutdu, az qaldı ki, mən bütün ömrüm boyu bədbəxt eləsin. Mən bu bələdan canımı qurtara bildim: cənab qradonaçalnikə təklif elədim ki, o, Sankt-Peterburqa, saatsaz, həm də orqan ustası Vinterqalterə müraciət eləsin, Vinterqalter bu məselədə ona kömək eləyə bilər. Cənab qradonaçalnik mənim təklifimi eynən yerinə yetirdi. İndi ondan xeyli vaxt keçmişdir. Bu müddət ərzində mən hər gün cənab qradonaçalnikin buradakı başını nəzərdən keçirirəm, onun içindən zir-zibili təmizləyirəm. O gün səhər də bu işlə məşğul idim ki, siz əlahezrətləri gelib, mənə aid olan alətləri müsadire etdiniz, bu da mənim maymaqlığım nəticəsində baş verən bir işdir. Ancaq cənab Vinterqalterə sıfariş edilən təzə baş niyə bu vaxta qədər gəlib çıxmayıb – məlum deyil. Güman edirem ki, bu yaz çaylar daşdırğından, həmin baş haradasa longiyib, fəaliyyətdən qaılıb. Siz əlahezrətləri məndən sual edirsiniz ki, mən, əvvələn, təzə baş gəlib çıxsa, onu yerinə qoya bilərəmmi, ikincisi də, yerinə qoyulmuş bu baş düzgün işləyə biləcəkmi? Mən də şərəfyab olduğum bu suallara belə cavab verə bilərəm: o başı mən yerinə qoya bilərəm və o baş işləyə bilər, ancaq onda osil fikir deyilən şey olmayıacaq. Zinakarlılığı hamıya məlum olan mən Vasili İvan oğlu Baybakov bu ifadeye öz dəst-xəttimlə qol qoydum”.

Qradonaçalnikin köməkçisi Baybakovun ifadəsinə qulaq asıb, belə düşündü: əger bir dəfə Qlupovda, bədənində baş yerinə adı mürçü olan şəhər rəisinin işləməsinə yol verilmişsa, deməli, bu elə belə də olmalıdır. Buna görə belə bir qərara gəldi: işin dahlşını gözləsin, eyni zamanda Vinterqalterə, işi sürətləndirmek üçün bir telegram göndərdi¹, sonra da qradonaçalnikin bədəni olan kabinetini açırala bağladı, bütün fəaliyyətini əskar-ümumiyyəti sakitləşdirməyə doğru yönəltdi.

Lakin onun kələyi heç bir nəticə vermədi. Bundan iki gün də keçdi. Nehayət, çoxdan beri Peterburqdan gözlədikləri poçt da gəldi, ancaq baş gəlib çıxmadi.

Anarxiya, yəni başsızlıq başlandı. Dəftərxanalar bomboş qaldı. Vaxtında yiğilmayan töycülər o dərəcəyə gəlib çatdı ki, yerli xəzinədar hökumət sandığını açıb baxanda heyrətdən ağızını ayırdı, bütün ömrü boyu da ağızı açıq qaldı. Məhəllə polis müdirləri əmrə qulaq asmırıldılar, heç bir iş görmürdülər. Rəsmi iş günləri aradan götür-

rildü. Adamlar bir-birini öldürməyə başladılar: şəhər örüşündə başsız bir bədən tapdılar, mundirinin dal etəklərindən onun leyb-kampançı olduğunu müəyyən etdilər. Lakin nə polis rəisi, nə də müvəqqəti şöbenin başqa üzvləri nə qədər əlləşdilərsə, meyitin başını tapa bilmədilər.

Qradonaçalnikin köməkçisi axşam saat səkkizdə, basın çoxdan göndərildiyi haqqında bir telegram aldı. Qradonaçalnikin köməkçisi lap özünü itirdi.

Bir gün də keçdi: qradonaçalnikin bədəni kabinetdə oturub qalmışdı, xarab olmağa başlayırdı. Qradonaçalnikin qəribə hərəkətləri nəticəsində reisləre olan məhəbbət sarsılsa da, indi qorxa-qorxa, lakin möhkəm addımlarla yene özünü qabağa verirdi. Ən yaxşı adamlar dəstə ilə, tenteneli surətdə qradonaçalnikin köməkçisinin yanına gəlirdi, işə bir əncam çəkməsini ondan tekidle tələb edirdilər. Qradonaçalnikin köməkçisi də verilməyen töycülərin gününgündən artlığını, sərəxoluğun get-gedə çoxaldığını, möhkəmələrdən həqiqətin götürüldüğünü, verilən əmrlərin yerinə yetirilmədiyini görüb yardım üçün möhkəmə nəzarətçisinə müraciət etdi. O da bu işə kömək etməyə borclu olduğundan, baş verən hadisə haqqında yuxarıya telegram vurdu, telegramla da cavab aldı ki, “belə sarsaq məlumat üçün qulluqdan çıxarılırsan”¹.

Qradonaçalnikin müavini bunu eşidəndə dəftərxanaya gəlib ağladı. Möhkəmə iclasçıları da gəlib ağladılar. Möhkəmə nəzarətçisi də özünü yetirdi, lakin o da ağladığından danışa bilmədi.

Burası var ki, Vinterqalter doğru deyirmiş: qradonaçalnikin başı doğrudan da hazırlanıb öz vaxtında göndərilmiş. Lakin o başısoyuqluq edib, həsirə sarılmış başı poçt arabasında aparmaq üçün uşağa tapşırıb; onun da orqan deyilən şeydən başı çıxmırıb; həsirə sarılmış şeyi ehtiyatla saxlamaq evezində, bu təcrübəsiz uşaq onu arabanın içine atr, özü də yatır. Bu qayda ilə bir neçə mənzil gedir. Birdən hiss edir ki, kim isə onun baldrından dişlədi. Cəld bu qəribə, bu qiymətli şeyin büküldüyü həsiri açır, entiqə bir şey görür: görür ki, baş ağızını açıb gözlərini bərəltdi, bərkdən, lap aydınca dedi:

– Dağıdaram!

¹ Bu leyaqətli memur özünü təmizə çıxartdı; aşağıda görecəyik ki, sonradan o, Qlupov hadisələrində fəal iştirak etmişdir (*müəllif*).

¹ Na gözəl toşəbbüs! (*müəllif*)

Uşaq qorxudan az qalır ki, dəli olsun. Onun birinci hərəkəti bu danışan şeyi yola atmaq, ikinci hərəkət də yavaşca arabadan düşüb, kol dibində gizlənmək olur.

Bəlkə də bu qəribə hadisə elə bununla da qurtaracaqdı: baş bir müddət yol üstündə qaldıqdan sonra ötüb keçən bir araba onu basıb əzəcəkdi, sonra da aparıb bir gübrə kimi əkin yerinə verəcəkdilər; lakin işi mürəkkəbəşdirən elə fantastik bir hadisə meydana çıxdı ki, hətta qlupovlular özleri də mat qaldılar. Biz hadisəni ötüb qabağa keçmeyək, bir nəzər salaq, görek Qlupovda nələr olur.

Qlupov qaynayıb daşırdı. Camaat bir neçə gün qradonaçalnikini görmədiyindən həyəcan içinde idi: onlar heç çəkinmədən, qradonaçalnikin köməkçisini, baş polis nəzarətçisini dövlət pulunu israf etməkdə təqsirləndirildilər. Qələndərlər, abdallar şəhəri sərbəst dolaşır, cürbəcür bəla nazıl olacağını söyləyirdilər. Mişka Vozqryavi adlı birisi deyirdi ki, gecə mənim yuxuma parlaq buludlara bürünmüş qorxunc bir adam girmişdi.

Axırda qlupovlular tab gətirə bilmədilər, ən çox sevdikləri Puzanov adlı bir vətəndaşın başçılığı ilə gedib dəftərxana qabağında dördbucaq şoklində nizama düzüldüllər, qradonaçalnikin köməkçisini xalq məhkəməsinə verməyi tələb etdilər, dedilər ki, bəla olmasa, biz onun özünü öldürəcəyik, evini də dağıdacağıq.

Az vaxtda cəmiyyət eleyhinə olan ünsürlər meydana çıxdı. Başqalarının adı altında ortaya çıxan dələduzlardan, Styopka adlı birisində səhbət gedirdi; qaçaqlara başçılıq edən bu adam dünən hamının gözü qabağında tacir arvadını götürüb qaçmışdı.

Qradonaçalnikin köməkçisi camaatin qabağına çıxanda, dəlicəsinə hiddətlənmiş izdiham bağıraraq dedi:

— Sən bizim atamızı neynəmisən?

Hadisərin təsiri neticəsində başını itirən məmər özünə təmkinlik verib, izdihamı sakitleşdirməyə çalışdı.

— Ey dilavər qoç igidlər! Mən onu sizə hardan tapım gətirim ki, o öz kabinetində oturub, qapımı da kilidləyib?! — Bu zaman gizlice Baybakova göz vurdur. Baybakov da bu işaretni görüb dərhal gözden itdi.

Lakin izdiham sakitləşmirdi:

— Yalan deyirsən, axmaq! Siz polis nəzarətçisi ilə gizlice sözleşmisiniz ki, bizim atamızı başınızdan eləyəsiniz!

Elə bu anda zinqirov səsi eşidildi, sonra da bir araba gəlib qiyamçıların qabağında dayandı, arabada polis müdürü, onun yanında da...

iten qradonaçalnik oturmuşdu: bu olmasaydı, kim bilir, bu ümumi qiyam nə ilə bitəcəkdi...

Qradonaçalnik leyb-kampançı mundiri geymişdi. Onun başı palçığa batmışdı, bir neçə yerdən də zədələnmişdi. O cəld arabadan yera atıldı, gözlərini bərəldərək:

— Dağıdaram! — deyib elə bağırkı ki, dərhal hamı sakitleşdi.

Qiyam elə o saat yatırıldı. Azca əvvəl qorxunc bir seslə uguldayan bu izdiham içərisində elə bir sakitlik əmələ geldi ki, hətta qonşu bataqlıqdan “qlupovluların bu mənasız, bu gülünc qiyamına” baxmaq üçün uçub gələn ağaçqanadın viziltisini da eşitmək olardı.

Qradonaçalnik get-gedə səsini ucaldaraq komanda verdi:

— Qiyama bais olanlar, ireli!

Qiyama bais olanları töycü verməyənler içərisində seçməyə başladılar: on adam seçib ayırmışdılar ki, birdən heç ağa gəlməyen yeni bir hadisə işi tamamilə deyişdi.

Qlupovlular bir-biri ilə dərdli-dərdli piçıldışaraq, hansının üstündə daha çox töycü yiğilib qaldığını bilmək isteyirdilər ki, birdən qradonaçalnikin hamiya məlum olan drojkası yavaşca izdihamaya yaxınlaşdı. Qlupovlular bir də onu gördülər ki, Baybakov drojkadan yera atıldı, onun da ardınca bir qradonaçalnik göründü, bu eynən bir az bundan əvvəl polis müdürünin arabada gətirdiyi qradonaçalnikə oxşayırıdı. Qlupovlular donub qaldılar!

Bu qradonaçalnikin başı tamamilə təzə baş idi, özünə də lak çəkilmişdi. Qlupov camaatından bəzisi gözüaucıp idi, bir şey onlara çox qəribə göründü: bir neçə gün bundan əvvəl qradonaçalnikin sağ yanağında olan xal indi sol yanağında idi...

Özlerini yalandan qradonaçalnik adlandıran bu iki adam bir-birini başdan-ayağa süzdü. Camaat yavaş-yavaş və kirimişə dağılıb getdi¹.

¹ “Salnameçi” bu hekayeye müxtəlif izahatlar əlavə etse də, müəllif onu bu yerdə bitirməyi daha münasib gördü. Məsələn, “salnameçi” deyir ki, əvvəl gələn qradonaçalnikin başı, Vinterqalterin göndərdiyi, uşağın arabadan atdığı və polis müdürünin o naməlum bir leyb-kampançının bədənинə qoyduğu baş idi; o biri qradonaçalnikin bədənинə evvelki baş qoyulmuşdu. Baybakov onu, qradonaçalnikin köməkçisinin əmriyle tez-tezəsik düzəltmişdi, içində səhven musiqi yerinə, indi dəha işe keçməyən omnamalar doldurmuşdu. Əlbəttə, bunlar hamısı uşaqcasına mülahizelerdir, ancaq bir şey şübhəsizdir ki, bu qradonaçalniklərən heç biri xalis qradonaçalnik deyildi, onlar özlərini yalandan qradonaçalnik adlandırdı (müəllif).

BOŞ SÖHBƏT

İndi daha belə şeylər yoxdur, amma bir vaxt vardı ki, əyanların da arasında volterçilərə rast gəlmək olurdu, onda on ali rütbəli rəisler də bu modaya uymuşdu, əyanlar da onları təqlid edirdi.

O zaman bir qubernator yaşayırırdı. O bir çox şeyə inanmırırdı; amma başqaları avam olduğu üçün bu şeylərə inanırırdı. Bu qubernator, xüsusilə, qubernator vəzifəsinin nə üçün təsis edildiyini başa düşmürdü.

Amma həmin quberniyanın dvoryanlar başçısı hər şeyə inanırırdı, qubernator vəzifəsinin əhəmiyyətini lap incədən-incəyə bilirdi.

Bir gün onlar qubernatorun kabinetində oturub mübahisəyə başladılar.

Qubernator deyirdi:

— Söz öz aramızda qalsın, mən bir şeyi heç qana bilmirəm. Mənim zənnimcə, biz qubernatorların hamısını səssiz-küysüz ləğv etsəydi, bunu heç kəs duymazdı.

Dvoryanlar başçısı buna töccüb etdi, hətta bundan qorxdu da:

— Ah, zati-alileri, siz nə danışırsınız!

— Məlum şeydir ki, mən bunu öz aramızda deyirəm... Ancaq məsələyə vicdanla yanaşsaq, yenə təkrar edirəm, mən bunu heç qana bilmirəm! Bir təsəvvür edin: adamlar qulağı dinc yaşıyırlar, Allahı yaddan çıxarmırlar, çariçanın hörmətini saxlayırlar, bir də görürsən onlara... qubernator göndərdilər!!! Haradan göndərdilər? Niye göndərdilər? Bunun səbəbi nədir?

Dvoryanlar başçısı sübut getirərək onu inandırmağa çalışırdı:

— Səbəbi odur ki, hökumət lazımdır! Hökumətsiz iş getməz! Yuxarıda — qubernator, ortada — polis müdürü, aşağıda — yüzbaşı. Yanlıarda da dvoryan başçıları, sedrlər, hərbi qüvvə...

— Bunu mən də bilirom. Axı bunlar nəyə lazımdır? Siz deyirsiniz ki, yüzbaşı! Çox güzel. Yüzbaşı mujiklərin üstündə olur — bunu da qanıram. İndi siz belə bir şey təsəvvür edin: mujik kənddə yaşayır, işləyir, əkir, biçir, törəyiib artır... xülasə, öz ömrünü başa vurur. Bir də görürsən ki, altdan bir yüzbaşı çıxdı... Niye? Nə olub ki?

— Bir şey olmayıb, amma zati-alileri, ola bilər!

— İnanmiram. Camaat ki öz kefi üçün yaşayır — daha onlara yüzbaşı nə lazımdır? Onlar yavaş-yavaş öz ehtiyaclarını ödəyirlər, Allahı yaddan çıxarmırlar, çariçanın hörmətini saxlayırlar — bundan

axı yaxşıdan başqa nə ola bilər? Belə bir veziyyetdə yüzbaşı nəyi rədd edə bilər, nəyi əlavə elər? Allah məhsul verdi — olacaq, vermədi — elə-belə də birtəhər yaşayacaqlar. Daha burda yüzbaşı nə lazım? Yüzbaşı dərzdə birçə sünbül də artırıra, ya əskildə bilərmi? Yox! O birdən camaatin üstüne geləcək, çaxnaşma salacaq, haykük qopardacaq, axırdı da, bir də görəcəksən ki, birisini tutub qoduqluğa saldı. Onun bacardığı iş budur!

— Havayı yerə tutmayacaq ki, yəqin bir iş üstündə tutacaq!

— Hər halda, siz bunu bilin ki, əgər yüzbaşı qəfil yandan çıxbı mərdimazarlıq eləməsəydi, hər şey yenə də öz qaydası ilə gedərdi, heç “bir iş” də olmazdı.

— Ah, zati-alileri, yüzbaşılardan cürbəcür olur! Məsələn, bizdə...

— Siz mənə axıtra kimi qulaq asın. Mən nə ayrı-ayrı şəxslərdən danışıram, nə də qəribə şeylər söyləməklə özümü size göstərmək istəyirəm. Mən öz təcrübəmdən belə hoqqabaklığa bələdəm, hətta özümü də bu barədə misal göstərə bilərəm. Məsələn, mən quberniyanadan gedirəm, gedən kimi də heç bilirsinizmi nə olur? Şəhər hüdudundan kenara çıxan kimi bütün quberniyanın havasında bir təmizlik əmələ gelir. Şəhər polis reisi daha atını minib o yan-bu yana çapır, məhəllə polis müdürü o yan-bu yana qaçmır, qorodovoylar canfəşanlıq göstərmir. Hətta mənim heç olub-olmadığımı əməlli-başlı bilməyən avam adamlar da hiss edirlər ki, onların həyatından bir vergül yox olmuşdur, həmin bu vergüldən onlar hər yerde bir ağrı duyardı... Mən sizdən soruşuram: bu axı nə deməkdir? Beli, cənab, məni evez edən adam mənim bacarıb elədiklərimin hamısını eleye bilməz, buna görə qulluqçular da, camaat da bundan bir yüngüllük hiss edəcəklər. Sonra mən yenə də öz yerimə qayıdırıam. Yenə də hay-küy başlanır, gəl-get, qoyma-haray, qaç at bası!.. Kim ki furajka ilə gəzirdi, qaçıb başma üçbucaqlı şlyapa qoyur; tamam bir ay kef içində yaşayanların yenə də ovqatı təlx olur, hamı qarşısında yenə də zəhletökən, üzüntülü bir həyat başladığını görür... Eh, nə danışırsan, ey! Yəqin siz özünüz də az-çox bunu görmüsünüz...

Doğrudan da dvoryan başçısı buna oxşar balaca bir günah işləmişdi. Elə ki, qubernator şəhərdən çıxdı, o dərhal tarantasi səsləyib, birbaş kənddə gedərdi. Vəzifə başına çağırılana qədər orada boş-boşuna veyllənerdi. Lakin şəhərdən gedəndə bir şeyi yadından çıxarmazdı: qubernator müavininin mənzili qabağından keçəndə

tarantası saxlatdırıb rəsmiyət üçün bir anlığa onun yanına girər, belə bir şərt qoyardı:

- Arefi İvanıç, bir şey olub-ələsə, mənim dalımcı atlı göndərin!
- Əshi, nə ola bilər, ey! Çixın gedin!
- Yaxşı da, sağıqla qalın! Kapitolina Sergeyevnaya məndən salam söyləyin. Hə, tərəpən görək!

Daha onu gördüm deyən olmazdı.

Dvoryan başçısı dedi:

– Bu özü bir qəbahətdir, ancaq hər halda ondan deyil ki... Adam dincəlmək istəyir... odur ki, fürsətdən istifadə edir...

– Bəli, “dincəlmək istəyir!” Bəs buna kim mane olurdu? Dincəlməkdə pis bir şey varmı? Heç bir pis şey-filan yoxdur. Ancaq qubernator buna mane olurdu, ona görə mane olurdu ki, o qubernatordur, vəssalam! İndi dəhşənə qulaq asın. Siz qeyri-rəsmi adamların qubernatoru terifləmək istəyəndə onun haqqında nələr dediyinə fikir vermisinizmi? Deyirlər ki, bu qubernator yaxşı qubernatordur, çünki sadəcə oturub, heç kəsə deyib dolaşır.

Görürsünüz mü! Deməli, əgər qubernator fəaliyyət göstərmirsə, bu onun ən xoşagələn cəhətidir. Doğrudan da, özünüz vicdanla bir düşünün, onun camaat işinə qarışmasından nə xeyir gələ biler? O tanımıdıği, bilmədiyi yad bir quberniyaya gəlir – bu bir; o bəlkə də bir şey oxuyub, oxumuş olsa da lazımlı olan şeyi oxumayıb – bu iki. Sonra da ki, statistikani bilmir, etnoqrafiyadan başı çıxmır, adət və ənənələrdən xəberi yoxdur. Quberniyada hansı çay var, bu çay hara axır, niyə axır, bunun mənası nədir, – o bunu bilmir, bilsə də ancaq onda bilir ki, karetaya minib, quberniyani beş-altı dəfə enine-uzununa gəzsin. Dəmiryolu haqqında da ancaq bunu bilir: hansı qatar nə vaxt gedir, hara gedir, ele olsun ki, bir yere getməli olanda gecikməsin. Amma bu dəmiryolu niyə çəkilib, keçən il buradan nə qədər golir götürülüb, bu il nə qədər götürülüb, harada əlavə bir xətt çəkmək olar, bunlar hamısı onun üçün qaranlıq bir nöqtədir. Bunun hamısını bilmək olar, bu barədə olan məlumatlar hamısı əl altın-dadır, amma o adam buna həvəslənmir, həvəslənməyin də mənası yoxdur. Bu məlumatlardan heç bir şey çıxmaz¹. Ya da götür alveri, sənət peşəkarlığını, ya da ayri kəsbkarlıq işini: çəkməçilik olsun,

bostançılıq olsun. Bir yerdə həsir toxuyurlar, başqa bir yerdə dər-yaz, oraq qayırırlar. Niyə? Nədən ötrü? Bunun səbəbi nədir?

Dvoryanlar başçısı baş alıb gedən qubernatorun sözünü kəsdi:

- Zati-aliləri, mən özüm buralıyam, buralı ola-ola yenə də bu şeylərdən heç xəberim yoxdur.

– Siz bir ayrı. Siz dvoryanlar başçısınız. Sizin qabağınızı hazırla-bişmiş et qoyerlər, sizin heç garəyinizi də deyil ki, bu haradandır?! Sizinki odur ki, yeməli şey olsun, vəssalam! Amma mən qubernatoram. Birdən elə oldu ki, məndən soruştular: “Sizdə bostançılıq işi nə vəziyyətdədir?”

– Düz buyurursunuz, indiki vaxtda hər şey gözləmək olar.

– İndi, əzizim, elə bir vaxtdır ki, gərek hər qəpik hesabə alınsın. Bir yerdən ki, gəlir ucu göründü, o saat soruşturular: o hardandır, yaxşı olmazmı ona bir töycü qoyulsun? İndi beledir! Sən də başağrısı olmasın deyə, hər ehtimala qarşı deyirsən: “Bəli, hələ gərək çox iş görülsün...”

– Elədir, amma bizdə keləmə...

– Bəli “kələm”. Mən ləp bu yaxınlarda bundan xəbər tutmuşam. Bir də görürəm süfrəyə kələm verirlər. Elə güman edirəm ki, yəqin Əlcəzairdən gətiriblər; sən demə, Pozdeyevkadan imiş!

– Pozdeyevkadan olduğu doğrudur. Orada kök də var, şalğam da var, hər cür tərəvəz var. Bizdə həmişə belə olur, biz Emslərə, Mariyenbadlara su içməyə gedirik, amma burada, Pozdeyevkada öz suyumuş var, özü də o sulardan da yaxşıdır; Mariyenbad suyu adamın mədəsini pozur.

– Yaxşı, Pozdeyevkada bu kələmi ilk dəfə kim gətirib ekib? Olmaya qubernator ekib? Əlbettə yox! Mujikciyəz ekib, cənab! Bir vaxt olub ki, pozdeyevkali bir mujik, bir Semyon Malyavka Rostova gedəndə görüb ki, oradakı mujiklər kələm şitili ekirlər; evinə qayıdanda o da kələm ekməyə başlayıb; ona baxıb başqları da ekiblər.

Dvoryanlar başçısı bu məsələ ilə razılaşmağa məcbur oldu:

– Düz buyurursunuz, zati-aliləri.

– Bizdə bu bostançılıq, sənət peşəkarlığı ayrı-ayrı yerlərdədir. Bir yerə baxırsan, hər şey var, amma onun yanındakı torpaqda heç şey yoxdur. Təsəvvür edin ki, həmin o Pozdeyevkanın yanında Razvalixa kəndi var, orada bostan nə olduğunu heç eşitməyiblər də, bütün

¹ Aydın məsələdir ki, belə şey ancaq nağılda ola bilər (*müəllif*).

mujikler həllacdır. Yayda ümumi kəndli qaydası ilə yer əkirlər, qışda hərə bir terefə dağlışib həllacılıq eləyir. Bunu da qubernator düzəltməyib. Abramka adlı adicə bir mujik Kalyazın qəzasına gedib, bu sənəti də oradan gətirib. İndi başa düşdürüñümü?! Kələm əkməkdir, xiyar əkməkdir, həllacılıqdır, çəkmə tikməkdir, həsir toxumaqdır... bunların hamısını eləyən camaatdır! Sizin o Rasteryayevkada zəng qülləsini kim tikdirib? Qubernatormu? Əlbəttə yox! Onu tacir Polikarp Aqqeyev Paraliçev tikdirib, qubernator ancaq onun qurtarması münasibətile düzələn mərasimdə iştirak edib, özü də ağ balıq damarından hazırlanmış pirojki yeyib.

- Bu doğrudur.
- Bəs Pereslav siyənek balığını ilk dəfə qaxaclandıran kim olub?
- Bu da doğrudur. Qubernator olmayıb.
- Bəs somğa balığı? Bəs Kolno moroşkası? Bəs Rjev və Kolomna qoğalı? Bunları da qubernator hazırlayıb? Hə?
- İltifat buyurun, zati-aliləri! Bostançılıqdan, baqqaliyyə mallarından başqa ayrı şeylər də çıxdı...
- Məsələn?
- Məsələn, töycü... Onları yiğmaq, tələb etmək...
- Töycü nə deməkdir? Eşitmisinizmi?
- Töycü... mənsubiyyətin təsdiqi deməkdir ki... – O izahat verməyə başladı, lakin dolaşaraq susdu.

– Yaxşı “təsdiq”dir... Siz necə güman edirsiniz, bu “təsdiq” adamın xoşuna gələn şeydir? Bir də görürsən deyirlər: töycü yığan gəlib! Nə xoş xəber! Yaxşı olardı ki, o bize Murom xiyarı yetişdirmeyin, ya Tambov vətçinası hazırlamağın sırtını getirəydi... Yoxsa nəyə gəlib, töycü yiğmağa! Yaxşı, tutaq ki, həmin o Pozdeyev mujiklərinin bu il kələm məhsulu olmayıb, onda, soruşturmaq ayıb olmasın, men sizin dediyiniz “mənsubiyyət təsdiqi”ni həyata necə keçirməliyəm? Bu məsələdə mənim rolum nədən ibarət olmalıdır? Men də belə eləyirəm: qəza polis müdirlərinə təlimnamə göndərirəm, vəssalam! Qoza polis müdirləri də bütün quberniya hay-küyle doldurur, onların da işi bu olur, vəssalam! Hər halda, men məcbur edirəm, amma bilmirəm nə üçün?! Polis müdürü də çığırır, o da bilmir nə üçün! Axı ne olub? Xəzinəyə çatacaq töycüler harda itib-batıb? Quraqlıqmı kəndlini zəlil eləyib, əyyaşlıqmı onu əldən salıb, hampa-

larmı var-yoxunu əlindən alıb, ya özümü şıtaqlığa başlayıb, pul yiğmaq fikrinə düşüb? Töycünün ələ gəlməməsinə gör nə qədər səbəb var!.. Hələ bu harasıdır! Amma biz el-ayağa düşmüşük, haykuy salmışq, heç bir şəylə hesablaşmaq istemirik, töycü yiğilsin deyirik, vəssalam!

Dvoryanlar başçısı onun sözünü ürək yanğısı ilə təsdiq etdi:

- Bəli, düz buyurursunuz! Çığırıclar, bağırıclar, hay-küy salıclar, hətta müjikin dərisinin arasını da gəzirlər. Bunun nəticəsi nə olur? Bunu heç özləri də bilmirlər!

Onlar bir az fikrə getdilər.

Əvvəl dvoryanlar başçısı özünə gəldi. Görünür, o hələ də ümidiyi itirməmişdi; onun başında cürbəcür suallar emələ gəldi. Bəs xalq əxlaqı məsəlesi? Bəs maarif? Elm? İncəsənet? Qubernator sanki dvoryanlar başçısının nələr fikirləşdiyini duyaraq, ona elə sərt-sərt baxdı ki, o ancaq bu sözləri deyə bildi:

– Bəs xalq azuqəsi?

Qubernator cavab əvəzinə düz onun üzünə baxıb dedi:

– Heç utanmırısunız?

Dvoryanlar başçısı qızardı. İlin əvvəlində, Zemstvo dəftərxanası sədri kimi nahiye'ləri gəzdiyini və başqa şeyləri xatırlayıb utandı...

Sonra həyəcanla dedi:

– Yaxşı, bəs axı... – Birdən yadına bir şey düşdü: onda buyurun, belə bir məsələ olsun, cəmiyyəti birləşdirməyə yardım etmək!

– Hansı cəmiyyət? Necə cəmiyyət?

– Buradakı cəmiyyət!

– Hə... Siz elə bilirsiniz ki, mən buradakı cəmiyyəti birləşdirirəm?

– Siz də birləşdirirsiz, zati-aliləri, sizin zövcəniz... Lukarya İvanovna da...

– Lukarya İvanovna ola biler, amma mən... yox! Məni... kənarə çıxın! Bir də axı bu şey... “cəmiyyətin birləşməsi...” kimin nəyinə lazımdır?.. Özü də buradakı cəmiyyətin?!

Söhbəti tamam kəsdilər. Bu arada quberniya dəftərxanası xəzinədən gəlməsəydi, beləkə də onlar pis vəziyyətdə qalacaqdı.

Bu hadisə ayın 30-da olmuşdu. Məlumdur ki, bir zamanlar həmin gün maaş verərdilər, bütün dəftərxana xəzinədarları pul dəftəri ilə rəislərin yanına gələrdi, rəislər də pulu alıb, qol qoyardılar!

Qubernator xəzinedardan pulu alıb, tələsmədən saydı, sonra da stolun üstüne qoyub dəftərə qol qoydu.

Dvoryanlar başçısı pulu göstərib zarafatla dedi:

— Yaxşı, bəs bu? “Bunu nə menada başa düşmək lazımdır?”

Qubernator yuxudan ayılmış kimi soruşdu:

— Hə də... yəni siz demək istəyirsiniz: “bu?”

— Bəli! Bu. Həmin “bu” özü!..

— Hə... “bu”?.. Bu... görülən işin mükafatıdır!..

1886

PORFİRİ PETROVIÇ

Dövlət pulunu dağıtmayan, öz pulunu qoruyan, özgə puluna göz dikmeyən adam

Əger siz Porfiri Petroviçlə tanış deyilsinizsə, onda sizə məsləhət görürem: bu səhvinizi tezliklə düzəldin! Bütün şəhər onun hörmətini saxlayır. İyirmi ildir ki, o, kubar məclisinin aqsaqqalıdır. Qubernator həzretləri onunla məmənnuniyyətlə vist oynayır; heç kəslə de belə vist oynamır.

Porfiri Petroviçin boyu uca deyil, lakin onun hər hərəkətində dözlüməz bir əzəmət nəzərə çarpir. Bütün əzəmətli şeylərə edə-lətlə qiymət verən bir batalyon komandiri onun haqqında yazdığı mədhiyyələrin sonunda həmişə bu sözleri əlavə edir: “Çox təəssüf ki, Porfiri Petroviçin boyu uca deyil, yoxsa ondan çox gözel qubernator çıxardı”. Bunu da demək olmaz ki, Porfiri Petroviçin boy-buxununda, duruşunda çox zəriflik vardi, əksinə, onun bədəni başdan-başa kələ-kötür idi, amma bu boy-buxunda, bu duruşda əzəmət, böyük bir əzəmətin gücündən sənən gözlərində böyük möziyyət vardi!

O el verəndə, siz əlinizin içində qəribe bir şey hiss edirsiniz: bu, adı bir el deyildi, bəlkə böyük bir xoşbəxtlikdi, ya da, daha doğrusunu desək, el şəklini almış etirdi. Bir də ki, o görüşəndə, bəziləri kimi, ancaq iki barmağını, ya da əlini tərsinə sizə vermır; yox, o, qayda ilə bütün əlini verir, ovcunu ovcunuza qoyur, lakin siz bir

an da şübhə etmirsiniz ki, bu qabağınızdakı adam elə bir adamdır ki, o ancaq çəçələ barmagını da sizə verə biler, buna onun haqqı var. Hiss edirsiniz ki, sizin Porfiri Petroviçə olan hörmətiniz çılgınlıq dərəcəsinə qədər artır.

Porfiri Petroviç bir şey haqqında fikir yürüdəndə, xüsusilə adam-lar haqqında öz mülahizəsini söyləyəndə çox fəndgir tərpənir; bəzən sizə “hə” də desə, siz mütləq hiss edirsiniz ki, bu “hə”də “yox” a bənzər bir şey eşidilir, lakin bu elə bir xərdəcə “yox”dur ki, onun danışığına xoş, zərifləşdirici bir ifadə de verir. O bəzən zarafat da eleyir, məzeli söz de söyləyir, ancaq onun zarafatı heç kəsin şəxsiyyətinə toxunmur, əksinə, bu zarafat özü gösterir ki, Porfiri Petroviç olduqca xoşniyyətli bir adamdır. O başqlarını lekəleyə bilər, lakin öz mövqeyindən istifadə etmək istəmir. Məsələn, o, səhrada yaşayan insanla rəftar etməyin nə olduğunu anlamayan adam kimi başqasına “axmaq”, ya da “yasti-yapalaq” deməz; lazımlı olsa cyni fikir söylər, amma elə nəzakətə söylər ki, siz “axmaq” əvəzinə “ağlı”, “yasti-yapalaq” əvəzinə “ağsaçı, hörməti qoca” sözlərini eşidərsiniz.

Rüşvet alanlardan, öz vezifəsindən sui-istifadə edənlərdən söz düşəndə, Porfiri Petroviç onları müdafiə etmir, ancaq ayağının birini götürüb birini qoyur, bir də ki, rüşvətxorlara bütün qəlbile nifrət etmədiyi üçün onlara pis münasibət bəsləmirdi, düşünürdü ki, ümumiyyətə, bütün insan əvladında zəiflik var...

Porfiri Petroviç oxumur, heç bir musiqi aləti də çalmır. Amma bütün məmurlar, onun bütün təmşələri əmindirlər ki, Porfiri Petroviç istəse oxuya da biler, çala da biler. O, edəbiyyatla, xüsusilə romanla, hekayə ilə çox həvəsle məşğul olur. Lakin burada da o, dünyaya gelişilə qadın qəlbine minnetdar olan romanları, hekayələri daha üstün tutur, çünki belə əsərlərdə “başqa şeylər” yoxdur. Bundan söz düşəndə Porfiri Petroviç deyir: “Qadının kişidən, hər şeyden evvel, belə bir üstünlüyü var: qadın qızılığlıdır, buna görə ondan xoş qoxudan başqa ayrı iy gəle bilməz”.

Deyirlər ki, guya Porfiri Petroviçin pulu vardır, ancaq bu, fərziyyədən başqa bir şey deyil, çünki hələ heç kəsa borc pul verməmişdir. Amma ağıllı adam olduğundan, qızla, gümüşə həqarətlə baxınır, ürəyində də belə pulu olanları olmayanlardan çox-çox üstün tutur. Lakin bu üstünlük kobud bir şəkildə ifadə olunmur, yalnız göz-lərinin xumarlanması daxili həyəcanını ifşa edir.

Qubernatorun qəbul günündə, sonra da kilsəyə gedəndə Porfiri Petroviç öz mundirində çox əzəmətli görünür! Bu zaman onun boyu heç kəsin diqqətini cəlb etmir, hər bir xoşxasiyyətli adam da mütləq düşünür ki, əzəmətli olmaq üçün ancaq və ancaq belə bir boy-buxuna malik olmaq lazımdır! Bir şey Porfiri Petroviçin ovqatını yamanca telx eləyirdi: onun ağ şalvari yox idi! O, Konstantin Vladimiroviç palanlayıb minmişdi, özü də elə noxtalamışdı ki, bədbəxt qoca heç başını tərpədə bilmirdi, amma Konstantin Vladimiroviç ağ şalvar geyirdi, özü də elə geyirdi ki, elə bil şalvar ala-bəzəkdi, Porfiri Petroviç qara şalvarda qalmışdı, gör taleyin necə haqsız-haqsız işləri var!

Porfiri Petroviç quberniya ziyaflarında də əzəmətlidir: o zaman ki hamı qubernator həzrətlərinin gəlməsini gözləyir, heç kəs heç bir işe başlamağa cüret etmir, Porfiri Petroviç öz leyaqətini endirmədən hamı ilə səhbət edir, quberniyanın nüfuzlu adamlarına yaxınlaşmağa çalışır. Qubernator həzrətləri içəri girəndə Porfiri Petroviçin gözləri kədər və sanki achiq ifadə edir. Əlahəzərət yaxınlaşıb onun əlini sixan kimi, Porfiri Petroviç özünü Səhrayı-Kəbirdə susuzluqdan yanın bir adam kimi hiss edir. Əlahəzərət onun əlini sixandan sonra, o bir ayağını yere vurur, çəkməsinin dabarı üstündə qəşəngcə dönür, əlahəzərət kart oynamaq üçün böyük bir həvəslə stola səri gedir. Porfiri Petroviç kart stolu dalında da əzəmətini itirmir, lakin burada da özünü xoşxasiyyət bir adam kimi bürüzə verir. Bütün quberniyada onun kimi adamin xoşuna gelən oyuncu yoxdur; udzanda hirsənmir, gözləri ciblərinizi alt-üst etmək istəyirmiş kimi, acgözlükə baxmir, udanda sizi ələ salmir, lakin bir kötük kimi də oturub qalmır. Kartı əlindən gedəndə belə deyir: "O olmasın, bu olsun!" Ya da bərkə düşəndə boğazını arıtlayaraq deyir: "Be-e-ele!". Qumar oynadığı adamı, ümumiyyətlə, ən çox baxışları, hərəkatı ilə idarə etməyə çalışır. Bu adam çox küt olsa (beləsi də olur), bu baxışları, hərəketin mənasını başa düşməsə, onu başlı-başına buraxmir, lakin bədbəxti ağıla getirmək üçün qabaqcadan bütün tədbirləri görür.

Ümumiyyətlə, Porfiri Petroviçin şəhərdə böyük hörməti var. Onun necə adam olduğunu kimdən soruşsanız, ancaq belə bir cavab eşidəcəksiniz: "Porfiri Petroviç çox gözəl adamdır!", "Porfiri Petroviç çox mehriban adamdır!"

Bunu deyən adamın yalnız səsindəki ifadə deyil, bütün hərəketləri bu sözlərin yalraqcasına söylemədiyini aydınca göstərir.

Bu zaman siz həmin bu sözləri deyən admanın boğazında, Porfiri Petroviçə olan sedaqətin gücündə sanki bir şeyin qırılıb qaldığını hiss edəcəksiniz.

Lakin Porfiri Petroviç, hamının həsəd apardığı belə bir mövqeyə birdən-birə gəlib çatmamışdı, bu yolda az zəhmət çəkməmişdi. Şəhərin hörmətli adamlarının dediyinə görə, həyatın bütün çətinliklərini görmüş, taleyin onun qarşısına çıxardığı bütün maneələrdən, dava-dalaşdan şərəflə çıxmışdı.

Porfiri Petroviçin atası kənd keşişi, məməni¹ keşiş arvadı idi. O uşaq ikən bir hadisə üz verir, bu hadisə üz verməseydi, heç şübhəsiz, bizim qəhrəmanın geləcək həyatı belə gözəgəlimli bir vəziyyətdə olmayıacaqdı. Məlumdur ki, qədim zamanlarda bizim geniş vətənin kəndlərini, şəhərlərini xeyirxah dahişər gezərdi. Onlar fitri qabiliyyətə, fəvqəladə zehnə malik olan uşaqlara rast gələndə, öz ürəklərinin təsviqi ilə, cani-dildən onların taleyi ile məşğul olardı.

Lakin bu dəfə xeyirxah dahişə, fəvqəladə zehinli uşaqdan artıq, onun anası maraqlandırdı. Porfirinin anası iri, ağ döşlü, girdə üzlü, qırmızı dodaqlı, kök bir arvad idi; domba, boz gözlərində qəti bir ifadə vardi. Xeyirxah qoca ona vuruldu. Yuxusunda o, gah iri döşlü Uriya arvadını, gah da Siloam çeşməsini görürdü; gah da elə bil ki, dənizdə Xanan sahillərinə doğru üzürdü; dənizin də suyu çox qəribə idi, – süd rəngində idi; susuzluqdan onun boğazı quruyurdu, o başını əyib bu sudan içmək istəyirdi; lakin heç belə də möcüzə olarmı? – onun üzdüyü dəniz birdən dönüb qar yiğini olurdu, özü də elə yumşaqdı ki, qocanın lap xoşuna gəlirdi. Keşisin arvadı ona baxıb gülürdü, amma yaxına buraxmırı, deyirdi: "Zati-aliləri, mənim ərimə quberniya şəhərində bir yer düzəlt!"

Onun əri əyyaşın biri idi. Arvad hələ səhər yuxudan durmamış, görərdin ki, əri taxt üzündə uzanıb kant oxuyur, özü də dərdli-dərdli ağlayır. Qoca deyildi, yaşı otuzdan çox olmazdı, sır-sifətdən də pis deyildi, yaxşı da səsi vardi, amma gəl ki, heç onunla bacarmaq olmurdu! Ağlı da deyəsən, bir balaca yerindən oynamışdı, yaxşı temizlənməmiş çörək araqı qoxusundan zəhləsi gedirdi. Arvadı çox əlləşdi, onu ələ ala bilmədi. Çox yalvarıb-yaxardı, göz yaşı tökdü, bundan da bir şey çıxmadı. Dedi: "Öl, məlun, səni görüm cəhən-

¹ Fransızca "ana" deməkdir.

nəm odundā yanasan!" Axırda gördü ki, əri lap sefəhlilik eleyir, ona heç yaxın durmur, onu ancaq "babıl fahişəsi" adlandırır, özü də boş-bikar yataqda uzanıb qalır, bundan ona ər olmaz. Amma arvad cavandı, kök idi, yaşamaq isteyirdi: nəhayət o da kefi istəyən kimi əylənməyə başladı.

Əvvəl, mülkədar təsərrüfatını idarə edən lələnin arvadının yanına getdi, başına gələn müsibətdən şikayətlənməyə başladı. Arvadın da cavan bir oğlu vardi; özü də çox rəhmdil, xoşxasiyyat bir oğlandı. Keşisin arvadı gecə çox otursa, oğlan onu aparıb evinə qəder ötürərdi; otları qurtarsa, atasından ot alıb onlara göndərərdi; anbardan çovdar verərdi, bunları da arvada yazıçı gəldiyi üçün edərdi. Lələnin də arvadı keşisin arvadını görən kimi ağlamağa başlardı, sanki onun gözleri qaynar bulaqdı.

Bir gün də lələnin oğlu keşisin arvadını aparıb ötürürdü, axşamdan çox keçmişdi, getdikləri yerdə də heç kəs yox idi.

Keşisin arvadı dedi:

— Yevsiqney Fedotić, mən yaman qorxuram, yaxın gəlin.

Lələnin oğlu yaxınlaşıb əlini ona verdi, özü də heç bilmədi, necə oldusa onu qucaqladı. Arvad gördü ki, oğlanın bədəni tir-tir əsir, elə bil ki, titrətməyə düşüb.

Oğlan dedi:

— Proskovya Mixaylovna, gedə bilmirəm, ixtiyar sahibiniz, daha gedə bilmirəm.

Onlar kötük üstə oturdular. İki də susurdu. Ancaq arvad Yevsiqneykanın qırıq-qırıq nəfəs aldığıni eşidirdi, o sanki boğulurdu. Ağlamağa başladı.

— Məni, mən yetimi atdilar, heç kəs məne yaxın durmur. Yevsiqney Fedotić, yəqin siz də məni atmaq isteyirsiniz...

Oğlan susurdu, ah çəkirdi; qanmırıldı, axmaqdı, hələ cavandı. Arvad gördü ki, o çox sadəlövhür, özü yol açmasa bir şey çıxmayaq.

— Elə bil ki, mən üşüyürəm. Ayaqlarım lap donub. Yevsiqney Fedotić, nə olardı, kürkünüzü çıxarıb mənim ciyinimə ataydınız, məni bir qızdırıydınız...

Yaz fəsli idi. Çöldə ot təzəcə çıxmaga başlayırdı, gecələr hələ əməllicə saxta olurdu. Oğlan kürkünü çıxarıb arvadın ciyininə atdı, düymələməyə başlayanda gördü ki, elləri tutmur; qıçları daha bərk

titreyirdi, dizləri qatlanırdı. Arvad da mehriban-mehriban ona baxırdı, əlilə başını sığallayırdı:

— Yevsiqney Fedotić, kaş mənim ərim sizin kimi qəşəng olaydı, ağılli olaydı...

Onlar yarım saat burada qaldılar. Eve gedəndə kefləri kök idi. İndi daha bir-birinə: "Yevsiqney Fedotić", ya da "Proskovya Mixaylovna" demirdilər. "Yevsiqneyuşka, əzizim", "Paraşa, mənim canımı ciyerim" sözləri dillərindən düşmürdü.

Az keçdi, çox keçdi, kənddə gördüler ki, lələnin oğlu keşisin arvadından ayrılmır, gecə-gündüz onun yanındadır. Arvad ağılli arvaddı: gördü ki, oğlan lap dəli-divanə olub, bu fikrə düşdü ki, onu heç əldən buraxmasın.

— Yevsiqneyuşka, gör səndən ötrü necə günah iş tutdum!

Bunu deyib ağlamağa başladı.

Bəzən onun başından tutub körpə uşaq kimi döşlərinə sarı çəkirdi, bağrına basardı, darağı götürüb saçını darardı.

— İsteyirsənmi, bala, sənə şəkərçörəyi verim?

Bu qayda ilə daha çox mehribanlıq göstərməklə, qılıq girməklə, sözə oğlanı get-gedə daha artıq özüne məftun edərdi.

Bu arada lələnin evindən gah şey, gah da pul yox olurdu. Bütün qulluqçuları bir-bir çubuqla döyürdülər. Oğru tapılmırkı ki, tapılmırkı. Bir gün mülkədarın daxılından yüz manat pul əskik gəldi, lələ ələcsiz qalıb öz cibindən pulun əskiyini düzəltdi. Keşis arvadı özüne cürbəcür təzə paltar düzəltmişdi. Heç kəsin də ağılna gəlmirdi ki, bu haradandır. Bir gün belə bir hadisə üz verdi. Qaranlıq payız gecəsi idi. Qarovalçular eşitdi ki, kim isə sürüne-sürüne mülkədarın idarəsinə gelir. Nəfəslərini qışib gözlədilər ki, görsünlər bunun axını nə olacaq. Oğru sürüne-sürüne galib qapıya çatdı, qulaq asmağa başladı; gördü ki, hər təref sakitlidir, heç kəs yoxdur, xaç vurub üsulluca qapını açdı. Dəhlizdən, qarovalçuların yanından keçib otağa girdi, düz sandığa təref getdi. Açıarı çıxarıb daxılı açdı. Qarovalçular gördüler ki, məsələ nə yerdədir, oğru daha onların olindən qaçıb qurtara bilməyəcək, gülməyə, onu qorxutmağa başladılar. Kimi asqırır, kimi öskürür, kimi zarıldayaraq, sanki yuxuda deyirdi: "Ay camaat, qoymayın, oğru gəlib!"

Oğru da qorxusundan donub qalmışdı. Bu qayda ilə qarovalçular on-on beş dəqiqə onu ələ salıb güldülər. Sonra yenə də səslərini

kəsdilər. Oğru ah çəkib əlini daxıla saldı, elə bu zaman möhkəm əl onu daldan qamarladı, gedib lələni çağırıldılar, çrağı yandırdılar. Qoca, oğrunu görəndə eləcə mat qaldı.

— Oğru sənsənmiş!

Bunu deyib özündən getdi.

Yevsiqneyka birdən qəzəbləndi:

— Hə, mənəm! Oğru mənəm! Nə olsun ki?!

Lələ oğlu da olsa, onun ayaqlarını buxovlayıb qoduqluğa saldılar. Ertəsi gün sorğu-sualı başlıdalar. "Qabaq oğurladığın pulları neyləmisən? Yerini de!"

Nə qədər əlləşdirəsə, ondan söz ala bilmədilər. Kötük kimi dayanıb durmuşdu, birce kəlmə də söz demirdi. Ancaq Paraşkanın adını çəkəndə, onun rəngi ağardı, bütün bədəni titrədi, atasına dedi:

— Dədə, sən onu bu işə qatma! Əgər siz onu narahat eləsəniz, onun başına bir iş gələsə, sən də vurub öldürərəm, bütün kəndi də yandıram. Pulu mən oğurlamışam, cavabını da mən verməliyəm, onun heç bir təqsiri yoxdur!

İki həftədən sonra onu hərbi idarəyə apardılar, başını qırxdırib əsgər göndərdilər.

Elə bu zaman həmin xeyirxah adam Paraşkagilə gəlməşdi. Arvad gördü ki, iş xarabdır, onu dinc qoymular, kənddən qaçmaqdan başqa ayrı əlac yoxdur. Lakin özünü itirmədi, xeyirxah adama təslim olmadı, dözüb durdu. Xeyirxah adama gördü ki, arvadı başqa yol ilə əla ala bilməyəcək. Onları quberniya şəhərinə apardı. Kişini ruhaniyyətdən çıxarıb, dəftərxanalardan birində qulluğa qoydu.

Porfirka da böyüyürdü, ətrafında olan hadisələrin hamısını görürdü. Məktəbə getməyə başladı; özü də çox zirək idi. Xeyirxah adama mehribanlıq edirdi, ona dədə deyirdi. Sərəxəş atasını heç görmək istəmirdi. Həmişə də fikirləşirdi ki, ona necə pislik eləsin: gah yatanda ağızına tənbəki tökürdü, gah da şam ərintisini üzünə tökürdü, Paraşka da ona baxıb qəhqəhə ilə gülürdü. Onların dolanacağı pis deyildi, amma işlərində intizam yox idi. Paraşkanın üç qutu ipək paltarı vardı, amma əməlli bir köynəyi yox idi. Bazara gedib bir manatlıq şəkerçörəyi alardı, amma evdə bir tike də çörəkləri olmazdı. Porfirkanın ac qaldığı günler az olmamışdı. Çox vaxt ayaq-yalın gəzərdi; yayda da, qışda da əynində yırtıq bir kürk olardı.

Bir gün o, yoldan iki şahı put tapdı. Götürüb saxladı. Bir dəfə də xeyirxah adama iki şahı verdi, — onu da saxladı. Pul onun xoşuna

geldi. Evde də həmişə ancaq puldan söhbət gedərdi. Atası yatıb sərəxəşləndən ayılar, zırılda - zırılda pul yoxluğundan şikayətlənməyə başlardı: anası xeyirxah adadan əl çəkməzdə, həmişə onu pul üstündə danlardı.

Porfirka düşünərek öz-özünə deyərdi:

— Bu pul nə qəribə şeydir! Amma mənim vur-tut altıca şahı pulum var. Pulum çox olsayıdı, mən də balaca bir dükan açardım, çoxlu şəkerçörəyi alardım. Uşaqlar məktəbə gedəndə çağırıb, onlara deyərdim: "Namuslu ağalar, iyənəməyin, gəlin bizim maldan alın!"

Mən də ki, iki şahılıq şəkerçörəyini onlara altı şahiya satardım...

Oğurluğa başladı. Atası maaş alan kimi əvvəl meyxanaya gedərdi, ayın biri girdiyindən meyxanaçını təbrik edərdi. Eve lülqəmber qayıdardı: gələn kimi də taxtın üstünə yixilib ölü kimi qalardı. Porfirka da bu zaman yavaşça gəlib, onun ciblərini əlləşdirərdi, nə qədər pulu varsa, hamısını götürüb özünü ərzaq damına verərdi, pulları əsgı parçasına büküb gizlədərdi. Sonra da Paraşka ərini danlayaraq deyərdi: "Pulları neynəmisen?" O da gözlərini döydəyə qalardı. Sərəxəş adam haradan bilsin ki, pulları necə olub! Yəqin hamısını içkiyə qoyub, ya da itirib.

Porfirkanın on üç yaşı olanda onu Zemstvo məhkəməsinə qulluğa qoydular. Lakin onun işi qulluqçuların buyruğunu yerinə yetirməkdi: gedib onlara yaxında olan dükandan araq alıb getirərdi. Məşğulliyiyotı də əsasən bundan ibarətdi. Burasını da demək lazımdır ki, bu zaman onun günü heç də yaxşı keçmirdi: kimi onun saçından tutub dartardı, kimi yumruqlardı, kimi də ağına-bozuna baxmadan elə yerinə vurardı ki, az qalardsı lap canı çıxsın. Bu əziyyətin qabağında ona manat yarımla maaş verərdilər.

Lakin o qulluq göstərməkli, öz diribaşlığı, zirəkliyi ilə polis müdirlinin qılığına girib, onun hüsn-rəğbətini qazana bildi. Polis müdürü istintaqa gedəndə onu da özü ilə aparardı. Porfirka bu işdə fövqələdə bir istedad gösterdi: bezən görədin ki, polis müdürü yorulub yatardı, amma o, adamları danışdırardı, təşəkkür namine verilən pulları yiğardı, işləri də düzəldib sahmana salardı. İyirmi yaşı olanda polis müdürü özü ona Porfiri Petroviç deyə müraciət etməyə başladı, qulluqçular da, qapaz ilişdirmək bir yana dursun, heç onun gözünə baxmağa da cürət etmirdilər. Zemstvo məhkəməsini o elə bir səliqəye saldı ki, qubernator özü təftiş zamanı defterleri nə qədər qurdaladısa, bir nöqsan təpə bilmədi.

Bir gün səhər polis müdürü öz evində oturub çay içirdi. Onun sağ tərəfində arvadı oturmuşdu; uşaqları da yerdə oynışındı. Polis müdürünin kefi çox kök idi. O asessorluq rütbəsini düşünür, xeyalında elə ogruları, dələduzları tuturdu ki, ondan əvvəl onun yerində oturan beş polis müdürü, üstəlik də o özü, onları tuta bilməmişdi. Qubernator gözleri yaşarmış halda onun əlini sixır, quberniyani belə yaramaz adamlardan təmizlədiyi üçün ona təşəkkür edirdi... Tutulan quldurlar da ona pis-pis baxırdı, – sifətlərindən də elə bil zəhrimər yağırdı!

Dvoryanlar iclaçısı qorxudan və dəhşətdən rəngi ağarmış halda ona deyirdi:

– Demyan İvaniç, siz o dəcəlləri necə tutdunuz?

Demyan İvaniç da təvazökarlıq göstərərək başını aşağı dikib belə cavab verirdi:

– İş ustasından qorxar!

Bu zaman Porfiri Petroviç içəri girdi, onun fikri dağıldı.

Demyan İvaniç bərkdən dedi:

– Porfiri Petroviç, buyur, buyur! Əziz dost, mən elə burada oturub bir balaca xeyala daldım, özü də az qalmışdı ki, yatım. İş üçünüm gəlmisən, ne var?

Porfiri Petroviç könülsüz halda cavab verdi:

– Bəli, iş üçün gəlmisəm.

– Nə işdir?

– Mən daha sizin yanınızda qulluq eleyə bilməyəcəyəm: maaş çox azdır; bu yaxında da ilk rütbəni alacağam. Bir də ki, bu yer mənim qabiliyyətimə heç də layiq olan yer deyil.

– Çox təəssüf ki, Porfiri Petroviç, səndən ayrılağam, çox təəssüf! Sənsiz, yəqin, burada bir çox işləri görmək mümkün olmayıacaq. Amma sən ki, özündə belə bacarıq hiss edirsən, daha onda nə demək olar, – mən sənin düşmənin deyiləm!

– Demyan İvaniç, doğrudur, adam çox təəssüf eleyir, mən özüm də təəssüf eleyirəm, ancaq məsələ bunda deyil...

– Sənə nə lazımdır?

– Zəhmət çəkib mənə iki min manat verə bilərsinizmi, – borc yox, elə belə, çəkdiyim zəhmətə görə...

– Siz də zəhmət çəkib izah edə bilərsinizmi, görək bu hansi zəhmətdir?

– Mənim elimdə müxtəlif sənədlər var...

Demyan İvaniç heyretdən donub qaldı.

Sonra çığıra-çığıra dedi:

– Sənədlər! Hansı sənədlər? Son nə danışırsan, quldurun biri quldur! Yoxsa özündən fitnə-fəsad düzəltmisən!?

– Cürbəcür sənəddir, hamısında da sizin qolunuz var. Demyan İvaniç, siz mənə inanırdıñız, mən sizin kağızlarınızı cira bilməzdim ki! Yaxşı olmazdı: siz mənim rəisimsiniz! İcazə verin, bir şeyi yadıniza salım: o zaman ki, bir tacir fəhləni bilmədən vurub öldürdü, siz mənə kağız yazmışsınız ki, mən gedim tacirdən vəd etdiyini hər necə olsa alıñ... Vallah, Demyan İvaniç, belə sənədi heç kəs iki mindən əskiye verməz! Belə də bu lap havayıdır, lap havayıdır! Bunu size hörmət etdiyim üçün verirəm, cüñki siz mənim rəisim olmuşunuz, mənə yaxşılıq etmişiniz; mən də hissədən məhrum deyiləm, hiss də insanın qəlbində olur...

Polis müdürü az qaldı ki, iflic olsun, özündən gedib divanın üstünə yığıldı. Ancaq başına su tökəndən sonra ayıldı.

– Gör mən kimi yetişdirib ortalığa çıxartmışam... Belə bir ilanı... Tutduğum işlərin qabağında Allah bunu mənim başıma getirir...

Porfiri Petroviç dedi:

– Demyan İvaniç, əlbəttə, ilandır, əlbəttə! Siz də axı mərhəmət buyurub bir düşümün: sizin də günahınız az deyil... Siz o zaman qatılıb bərəət qazandırdınız, heç təqsiri olmayan adamları qamçı altına salıb döydürdünüz, mənim kimi təmiz ürəkli adamı bütün bu işlərə şərık elədiniz. Buntarı nəzərə alanda iki min heç çox deyil. Xüsusən belə sənədlərin, belə qiymətli şahidlərin ola... Bunu da siza ərz edim ki, mənə iki min manat çox lazımdır, lap çox! Özünüz bir fikirleşin: mən quberniya şəhərinə gedirem, mən öz qabiliyyətimə görə özüme yer düzəltmək isteyirəm, bu da zəmanətsiz olmaz, bunu haradan olsa tapıb düzəltmək lazımdır.

Demyan İvaniç ələcsiz qalıb ona qızıl verdi və lənətlə yola saldı.

Porfiri Petroviç quberniya şəhərinə geləndən sonra özünü çox abırlı aparmağa, təmiz geyinməyə başladı. Mənzil tapdı, gətirdiyi məktublar sayesində özüne yer də düzəltdi. Qubernator özü iltifat buyurub, təftiş zamanı Zemstvo məhkəməsində gördüyü, heç bir yerdə təsadüf etmədiyi fövqəladə səliqəni, nizam-intizamı xatırladı, dərhal ona başqa bir yerdə, Zemstvo məhkəməsində katiblik vəzifəsini təklif etdi. Lakin bizim qəhrəman bu təklifi redd etdi. Hamı da buna məttəl qaldı.

O yüngülce təzim edərək dedi:

— Cəsərat edib zati-alilərinə ərz etmək istəyirəm ki, bəli, ərz etmək istəyirəm ki, mən ləp kiçik yaşımdan bu müsibətlə işdə olmuşam, qulluq dəftərimdə daha sağ yer qalmayıb. Zati-aliləri, mənim könlümə tamam başqa şey düşüb. Məndə sərxoşluğa, ya da yaramaz işlərə qətiyyən meyil yoxdur, mən ən çox vətənə xeyir vermək istəyirəm. İltifat buyurun, zati-aliləri, məni öz dəftərxanamıza qəbul edin.

Qubernator həzrətleri ona lütfkarlıqla baxdı.

— Belə olsa, mən heç indice, alicənablıqla...

Bunu deyib əlini yelldedi.

Porfiri Petroviç quberniya şəhərində yaşamağa başladı; həmişə də öz rəisinin hüsn-rəğbətini qazanmaq ətrafında düşünürdü. Əvvəl işi yaxşı bilməsi isə rəisin nəzər-diqqətini cəlb etdi. Başqaları məhkəmə işlərini gözdən keçirirdi, heç bir şey başa düşmürdü, Porfiri Petroviç baxan kimi məsələnin əsil “mahiyətini” duyurdu, onu necə lazımdı, elə də inkişaf etdirirdi. Qorxudan polis müdirlerinin canına titrotmə düşündü, qorodniçilər diksinirdi, dvoryan iclasçılarının rəngi qaçırdı. Qubernianın hər yerində elə ancaq bu sözler eşidilirdi: “İlahi, belə də şey olar!” Birdən ürəyinizə gələr ki, onun ayrı bir şeyə-zada meyli vardi, xeyr a, Allah ełemosin! Adamın işdə öz xeyrini güdməməsindən danışanda onun ləp gözləri də yaşarərdi. Bir gün hansı bir polis müdürü isə ona duzlu göbələk göndərir. Porfiri Petroviçin buna yaman acığı tutur, düz qubernator həzrətlorının yanına gedir, əhvalatı ona danışır, deyir ki: “O məni nə üçün belə təhqir eləyir, mən ona neyləmişəm?”

Göbəleyi kasıbların xeyri üçün lotereyaya qoyurlar, polis müdürüni də işdən qovurlar.

Lakin Porfiri Petroviçə elə gəlirdi ki, qulluqda çox da zirek tərəpənmir. Bir gün o hiss etdi ki, rəisin arvadı deyəsən bir balaca şuluq eləyir, yan-yörəsi ilə maraqlanır. O özünü belə şeylər üçün yararlı hesab etmirdi, ağlına gəldi ki, Tatyana Sergeyevnaya bu işdə bəlkə bir balaca xeyir vere bildi.

Tatyana Sergeyevna oxumuş bir qadındı; özü də əsobi idi. Cavanlığında öz gözəlliyi ilə şöhrət qazanmışdı. Darıxdığından, əvvəl yan-yörəsi ilə maraqlanmağa, bir balaca şuluq etməyə başladı, sonra bu onda vərdiş şəklini aldı. Əri vəhşinin biri idi; onu yaman qışqanırdı, bəzən də döyürdü. Porfiri Petroviçin Tatyana Sergeyevnaya yazığı gəldi; yanına getməyə, ona ürək verməyə başladı. Deyirdi:

— Tatyana Sergeyevna, sizə baxanda mənim ürəyim sizildiyir: siz necə o vəhşinin zülmünə dözsürsünüz! Sizin kimi bir insan gör gedib kimə qismət olub! Sizin elə birçə əlinizi öpmək üçün... adam ləp canını da qurban elər, vallah, ləp elə buradaca özünü fəda elər...

Tatyana Sergeyevna onun sözlərinə qulaq asaraq gülürdü; özü də ancaq dodaqları ilə deyil, qarnı azca qidiqlanan uşaq kimi, bütün bədəni ilə gülürdü.

Porfiri Petroviç gördü ki, belə sözlər Tatyana Sergeyevnanın xoşuna gelir, o heç iyrənməz də, onun da təklifini qəbul edər; lakin bu məsələ Porfiri Petroviçin planında yox idi.

— Tatyana Sergeyevna, ürəyinizdə nə varsa, açın mənə deyin. Mən sizdən ötrü canımı da əsirgəmərəm.

Eyni zamanda Tatyana Sergeyevnanın əlini əlinə alıb, onu kraliça adlandırdı, göz yaşı tökürdü. Tatyana Sergeyevna da ürəyini açıb ona dedi. O bir müəllimi sevirmiş, müəllim də onu, bunu ləp yəqin bilmiş. Ancaq görüşə bilmirləmiş: əri həmişə onu güdürümuş, adamlar da ona kömək edirmiş. O, sevgi məktubları yazmağı xoşlayırmış. Bu məktublar da çox çətinliklə gedib sevdiyi adama çatırmış. Xülaşə, o çox əzab çəkirmiş. Əri həmişə ondan şübhələnmiş, bu şübhələrlə onu təhqir edirmiş. Amma o? Porfiri Petroviç, bir özünüz fikirləşin, mən belə bir əzaba layiqəmmi? Mənim ürəyim sevmek istəyir, onu susdurmaq mümkün deyil, — mən bunda müqəssiməm? Ah, bilsəydiniz ki, insanlar necə yanılırlar!..

Porfiri Petroviç bu məsələdə Tatyana Sergeyevnaya kömək etməyi məmənnuniyyətə öz üzərinə götürdü. Onlar üçün görüş təşkil edirdi, bir-birinə məktub aparırdı, məktubların da sayı-hesabı yox idi.

Yazılan məktublar zərf içində olsa da, Porfiri Petroviç onları oxuyurdu, hətta bunu Tatyana Sergeyevnadan da gizlətmirdi.

Deyirdi:

— Tatyana Sergeyevna, siz məni bağışlayın. Mən bu məktubları maraqlandığım üçün deyil, bilik hasil etmək üçün, sizin yazılarınızla ürəyimə təskinlik vermək üçün oxuyuram. Bütün bu xoş, bu gözəl şeyləri sizin qəlbinizin belə dərindən hiss etməsini görmək mənə çox böyük həzz verir... Tatyana Sergeyevna, mən sadəlövhələyimdən bunu edirəm, mən fransızca oxunamışam, amma hiss etməyi bacarıram...

Tatyana Sergeyevna da onun hiyləsini başa düşməyərək gülürdü, hətta yazdığı kağızları daha zorluk için qoymurdu, açıq gönderirdi.

Porfiri Petroviç də bu məktubları oxuyur, daha maraqlı olanını götürüb gizlədirdi.

Bir gün meşə heyvanı (Tatyana Sergeyevnanın ərinə onlar belə deyirdi) qapını bağlayıb öz kabinetində kağız-kuğuzla məşgul idi. Kim isə qapını taqqıldı. Qapı açıldı. Porfiri Petroviç içəri girdi, birbaş Tatyana Sergeyevnanın ərinin ayaqlarına düşdü, dedi ki:

— Semyon Akimic, müqəssirəm, məni mahv edin... Mən ancaq yəni ki, yazığım gəldiyi üçün edirdim... Gördüm ki, oxumuş bir xanım özünü həlak eləyir, o da... bax bu da məktubları!.. Mən ele biliirdim ki, onlarınki ancaq söz-söhbətdir, amma indi özüm gördüm, öz gözlərimlə gördüm!

“Meşə heyvanı”na ele gəldi ki, üstüna qaynar su tökdülər. Məktubları alıb oxudu. Tatyana Sergeyevna bu məktublarında müəllimlə olan əlaqəsini bütün təfərrüati ilə yazırırdı; ele şeylər yazırırdı, bunu heç ağıza alıb danışmaq olmaz... Çox axmaq arvaddı! Günah iş tutduğu bəs deyil, ertesi gün bunun hamisini kağıza da yazırırdı: “Əzizim, yadindadırı, sən bax, belə oturmuşdun, mən də belə oturmuşdum, sonra sən mənim əlimi əlinə aldın, mən də əlimi geri çəkmek istədim, sonra sən...” Bu qayda ilə ne olmuşdusa, hamisini yazırırdı. Xırdaca xətt ilə dörd səhifə dolurdu. Yazdığı da bəri bir şey olaydı. Hamısı boş, monasız şeylər.

“Meşə heyvanı” da, albəttə, bərk qəzəbləndi, arvadını o ki var döyüd, müəlliimi kötəklədi, o zamanдан Porfiri Petroviçə həddindən artıq inanmağa başladı.

Bu qayda ilə Porfiri Petroviç üç ilə qədər ancaq özünə yer eləməkə məşgül oldu, yeni şəraitdə özünü rahat hiss etdiyindən sonra sakitleşdi. O her yerde lazımlı bir adam olmayı bacarırdı, lakin gözellik və nəzakət məsələsində nümunə ola bilməzdi. Heç olmaq da istəmirdi, o həmişə daha əsaslı, daha mühüm şeyləri nəzərdə tuturdu. İşinin sahmana düşdүünü görüb, öz vəziyyətindən istifadə etmək qərarına gəldi. İstifadə etməsəydi, bu axmaqlıq olardı, həm də onun planına düz gelməzdi. İşə girişib, bir çox qəhrəmanlıqlar göstərirdi. Bunları yazmaq çox maraqlı olardı. Lakin oxucu, onun tutduğu işlər, əvvəlki ocerklərimin birində bəhs etdiyim hadisələrə oxşadığından, bu baredə söhbət açmağı artıq görürəm. Porfiri Petroviçin tutduğu işlərin nəticəsi bu oldu ki, on ildən sonra iki yüz min pulu olan bir adam hesab edildi.

Ağalar, əyalət dediyiniz çox qəribə şeydir! Peterburqdən kenara çıxmayanlar, qızıl mədənleri şirkətindəki qazancdan, sənaye müəssisələri aksiyalarından başqa bir şey düşünməyənlər qoy əyalətdən heç narazılıq etməsinlər.

Porfiri Petroviç çox hiyləger adam olduğundan, bir yerde işlədiyi məmurların, həm də camaatin get-gedə daha artıq hörmətini qazanırdı. Onun haqqında belə deyirdilər: “Nə olsun ki, rüşvət alır, alsın! Rüşvət alır, əvəzində iş də görür, kara gəlir, deməli ki, öz zəhmətinin haqqını alır”.

Bir gün onun ağlına gəldi ki, bütün quberniya soysun! Soydu da! Tanbellik eləmədi, hər yere baş vurdı, bütün polis müdirlərinin ciblərini boşaltdı, heç kəs də bundan narazı olmadı, heç kəs şikayət eləmədi. Əksinə, hamı sevinirdi ki, əvvəlki sərtlik, lanedemonizm daha keçib getmişdir, onurla ürəyi yumşalmışdır. Belə bir adam rüşvət alırsa, deməli, o səni müdafiə də eleyə bilər. Belə çıxır ki, bu cür adama pul vermək – bu pulu lombarda qoymaq kimi şeydir, hətta ondan da əlverişlidir, çünki bundan gələn faiz daha çoxdur.

Lakin o öz məmurlarının üzünü açmazdı, – ele şey olar, Allah eləməsin! Onlarla araq içmək nədir, ya onlara “qardaş”, “əzizim” demək nədir, – qətiyyən! Məmurlar onun yanına rəsmi geyimdə gəlməli idи. Qonaq da çağırıb-ələsələr gərək əməlli-başlı çağırayıdalar: süfrədə mütləq cökə balığı şorbası da olaydı, qədəh qaldınb qayda ilə sağlıq da deyiləydi.

Nəhayət, Porfiri Petroviçin da sevmək vaxtı geldi. Onun qırx yaşı olmağa az qalırdı. Sevgi məsələsində də o öz haqq-hesabından kənara çıxmadi, səfəhlik eleyib, təsadüfən rast gəldiyi bir arvada vurulmadı, bəzi gicbəsər kişilər kimi, öz sevgilisinin pəncərəsi qabağında avara-avara dolaşmadı. Ağlı başında evləndi, abırlı, hətta oxumuş bir qız aldı. Qız kasıb ailədəndi, lakin buna əhəmiyyət vermedi, ona pul lazıim deyildi, heç öz pulunu qoymağa yer tapmırıd; ona ev arvadı lazımdı, ele arvad ki, qonaq qəbul eləməyi, qonaqları məşgül etməyi bacarsın; sözün qisası, ele bir arvad ki, Porfiri Petroviçin qabaqcadan öz fikrində özü üçün hazırladığı vəziyyətə uyğun olsun. Porfiri Petroviç alacağı arvadın başqaları ilə maraqlanacağından qorxmurdı, çünki onun yaşadığı ömrünün axırına kimi xidmət etmək fikrində olduğu şəhərdə ağılli-başlı bir adam yox idi, hətta yaxşı mal ətinə də böyük ehtiyac hiss olunmurdu; buna

göre də alacağı arvadın başqalarına uyması, ya başqasının məhəbbəti ilə alışب-yanması mümkün deyildi. Bir də ki, Allah ağlı adama ona görə verib ki, cilovu əldən buraxmasın, Porfiri Petroviç də cilovu əldən buraxan adamlardan deyildi. Onum arvadı daxilən necə yaşayırırdı – bu məlum deyildi, ancaq məlum olan bu idi ki, o heç kəsə öz vəziyyətindən şikayətlənmirdi, kefi də kök idi, ancaq Porfiri Petroviçdən elə bil ki, bir az qorxurdu.

Hər nə deyirsiniz deyin, həmişə rüşvət almaq da ən zirek adamı da axırda bezikdirir: kələk qurmaq üçün həmişə bir yol axtarırsan, qurdüğün kələk üçün mükafat almaqdan başqa hələ bir qorxu da duyursan; birdən elə olmadı – belə oldu, işin üstü açıldı, məhkəməyə düşdün... İndi elə bir vaxtdır ki, belə zirəklilik üstündə adamın başını sığallamırlar, çox vaxt saçından tutub sürüyürler! Bəli, Porfiri Petroviç indi yaxşıca rütbə sahibi idi. Yaxşı da evləndi. Hər yerde hörmətlə qəbul edilirdi. Son seçkilərdə o bir səslə kübar məclisinin ağsaqqalı seçildi. Qubernator özü onun evinə gelirdi. İndi, siz allah, deyin görek, belə mötəbər şəxsin boğaza qədər zir-zibil içinde eşələnməsi heç rəvadır mı? O iztirab çekməyə, ah-vay eləməyə başladı, hətta ariqlədi da, rəngi də saraldı: o yağı bir yeri gözaltı eləmişdi! İlahi! Necə də yer idil!.. Porfiri Petroviç bu bərədə düşünnəndə bütün bədəni əsirdi! Gəlirlə, tamamilə günahdan ari, sakit, məhsuldar, sərin bir yer idi. Nece deyərlər...

Əyalətdə məmurlar arasında xəzinə barəsində çox qəribə bir anlayış var. Xəzinə mücerred, simvolik, dözülməz bir şey kimi təsəvvür olunur; Məsələn, buxar kimi, qəza məhkəmə katibinin təsəvvür etdiyi Femida kimi... Məlumdur ki, belə bir şəxsi nə qədər incitsən də yene inciməz, sakiça oturar, nə üz-gözünü qırışdırıb narahızlığını gösterər, nə də bir kəsə şikayət elər. Bütün ömrü boyu Büyük pəhrizdə pəhrizi pozacaq bir şey yeməyen, xaç vurmamış rüşvət almayan, göz yaşı tökməmiş vətən məhəbbətindən danışmayan bir məmur, məmurlar ideoloqu qəzəblə çığıraraq deyir:

– Bunun kimə ziyanı var? Deyin görüm, kimə? Xəzinəyə şərabın vedrəsindən qırıq qəpik deyil, qırıq beş qəpik çatmasının kimə ziyanı var?

O bunu elə bir torzdə səbüt etməyə başlayacaq ki, siz ləp buna məttəl qalacaqsınız.

Oxucu hiss edir ki, Porfiri Petroviç arzu etdiyi yeri tutu bilmədir, daha bunu təkrar etmək artıq olardı.

O gündən Porfiri Petroviçin ürəyində yumşaqlıq və aydınlıq emələ geldi; bu həmin yumşaqlıq və aydınlıqdır ki, biz bunu təmamilə günahsız gelirlərdən istifadə edən bizim quberniya Tsintsin-nalıtlarında görüüb təaccüb edirik.

Porfiri Petroviçin məşgülüyyəti dinc və patriarchal bir şəkil aldı: indi o, ən çox bağlılıqla məşğul olurdu, oturub təbiətə səhbət edirdi, bu onda Allahın hədsiz-hüdudsuz əzəməti haqqında dini düşüncələr doğururdu.

Təbiət ona balaca övladlar vermişdi: yayda arvadını, bu balaca porfiriyevnaları arabaya yiğib, axşamüstü çay içmək üçün şəhərin kənarına gedərdi: onun belə köçlü-külfətli seyrə çıxdığını görmək adama lezzət verirdi. Bu zaman sizin gözünüzün önündə Yəqub və onun ətrafında hələ öz qardaşları Yusifi satmaq fikrinə düşməmiş balaca Ruvimlər, İosilər canlanırdı.

Porfiri Petroviç orada, təbiətin ağuşunda, dünya qılıq-qalından uzaqda şirin-şirin dincələr, öz təmiz vicdanı ilə mesumcasına şirin-şirin səhbət edər, dövlət pulunu dağıtmayan, öz pulunu qoruyan, özgə puluna göz dikməyən bir adam olduğunu şirin-şirin xatırlardı.

CƏMIYYƏTİN SÜTUNU

Keçmiş zamanlarda, o zaman ki, hələ “öz mujiklərimiz” vardi, bizim ata-baba mülkümüz Çemezovo nahaq yərə “tükənnəz xəzinə” adı ilə şöhrət qazanmamışdı. Bizdə hər şey bol idi: taxılı kəndlilər tutmazdı, anbarlar ip yumaqları ilə, kətanla, dəri ilə, quru göbələkə və başqa kənd məhsulu ilə dolu olardı. Bunları payızda, qışda mülkədar malikanələrinə gələn yerli T. alverçiləri alıb aparardı.

Bu alverçilərdən xüsusilə Osip İvanıç Derunov adlı birisi mənim xatırımda qalmışdır. Derunov T. messanlarından idid. O elə bil bu saat da gözümüz qabağındadır. Derunov ortayaşlı, son dərəcə xoşsifətli bir adamdı (yaşı otuz beş, ya bir az çox olardı). Üzü ağ və ləkəsizdi, yanaqları qırmızı, gözləri mavi idi, dodaqları gülümşərdi, dişləri sədəf kimi ağ idi, saçı sarışın, bir az da qırımdı, yerişi asta, səsi aydın və ahəngdardı. Bizim evdə hamı onun hörmətini saxlardı. Atam onu səhbəticil, üzüyüla, kilsədə apostolu çox gözəl oxuduğu üçün istərdi; anam da ona görə xətrini istərdi ki, o, danışqsız-filansız bir ruba

çövdara on qəpik, bir girvənkə quru göbəleyə de bir qəpik artıq verərdi; quşluqqı qızlar niyə onu istərdi: çünkü gələndə ya onlara hədiyyə gətirər, ya da şirin dille onları dindirərdi. Buna görə Derunov gələndə hamının üzü gülərdi. Mülkədarlar onun simasında illik gelirin ifadəsini görərdi. Derunov bacarıqlı, diribaş olduğundan nökərlər ona qəlbən hörmət bəslərdi, gelişinə sevinərdilər. Bəzən görərdin ki, Derunovu yemək otağına çağırıb, onu çay içmek üçün ağalarla bir yerdə oturtdular. O da ədəblə oturar, tələsmədən çay içərdi, nələbekini beş barmaqı ilə tutardı. Haralara getdiyindən, hansı mülkədardan nə kimi şeylər aldıgından, cənab-əqdəs arxiyereyin idarəsi altında olan mahalı gəzərkən K-də kilsəyə gedib ibadət etdiyindən, protodyakonun necə səsi olduğundan, təzə gələn nahiye pristavının polis müdirinə, Zemstvo məhkəməsi katibinə necə əlaqə bəslədiyin-dən söhbət açardı. Deyərdi ki, indi hər şey bahalaşıb, bu da ona görə olub ki, "haqq-hesabı gümüş pulla aparırlar, amma əvvəller əskinəslər olardı"; bunu da deyərdi ki, "alver çətin işdir", "bazarla bazarda təfa-vüt çoxdur, hərdən isteyirsən ki, malı baha satasan, mümkün olmur, qiyməti endirirsən; hərdən de adama elə gəlir ki, heç alıcı yoxdur, amma birdən Allah yaxşıca bir müştəri yetirir"; sonra da deyərdi ki, yiğilacağımı gözlemek lazımdır", "herçənd əsgər yiğmaq... ancaq ki, bunsuz da iş aşmaz", dədəm də onun söhbətinə qulaq asıb deyərdi:

— Osip İvanıç, qardaş, sənin yaman basın var. Sənin yerin bura deyil! Bu başla sən gerek nazir olasan!

Bu qayda ilə "nazir" ləqəbi həmişəlik Derunovun üstündə qaldı. Özü də ancaq bizim evdə deyil, bütün mahalda mülkədarlar onu bu ləqəbə çağırırlar, burası da var ki, mülkədarların işini o, mülkədarların özündən yaxşı bilirdi. Onun hər yerdə xətrini isteyirdilər. Hamı onunla məsləhətləşirdi: hamı onun ağlına heyret edirdi, hətta bir çoxları inanıb ona, əlində dolandırmaq üçün çoxlu pul da verərdi, özleri də tamamilə arxayı idilər ki, Derunov verilen pulu vaxtında qaytaracaq, hətta öz təşəkkürünü də bildirəcək.

O vaxtlar Derunov təzə-təzə varlanmağa başlayırdı. T-də onun bir karvansarası, karvansarada da balaca bir əllaf dükəni vardi. Bu karvansara bütün quruluşu ilə mənim yadimdadır. Karvansaranın birmərtəbeli uzun binası qabağında böyük bir bazar meydanı vardi. Quraq yay aylarında bu meydanı toz dumanı bürüyordu, yazda ve

payızda kənd arabaları burada palçığa batıb qalardı. Binanın damı bəlimlə örtülmüşdü, uzaqdan pırpıqlaşmış tora oxşayırırdı; ağarılma-mış divarları köhnəldiyindən həm də yağışdan, gündən bərk qaral-mışdı. Uzun illərdən bəri təmizlənməmiş balaca, cirkli pəncəreləri kor kimi meydana baxırdı, toz-torpaq basmış şüseləri bayırdan cürbəcür rəngə çalırdı. Qaralmış taxta darvaza, üstü bəlimlə örtülmüş böyük, qaranlıq bir həyətə açılırdı; burada yad bir adam bəlim damın der-deşiyindən süzülən saysız-hesabsız işiq zolaqlarından başqa çox çatınlıklə ayrı bir şey görə bilərdi; həyətdə peyin yiğinları, mal sıdiyinə bulanmış taxta döşəmə nəzərə çarpırdı. Karvansaraya gələn adam bu darvazadan içəri girerdı, həyət də neheng uçurum kimi sanki onu udardı. Həyətdə at finxirtisi, zəng və zinqirov səsi, gøyərçinlərin ucuşu, xoruz-toyuğun qanad çırpması, köhne taxta ilə hörülülmüş qaranlıq bucaqdan donuz potasının xorultusu eşidilirdi, onu dini bayramlardan birində kəsmek üçün bəsleyib böyüdürdülər. Bundan başqa, həyətdən qatran, peyin, samovar tüstüsü, bişmiş ət qoxusu gelirdi; ət qoxusu qara bir daxmanın açıq qapısından bayırına çıxan buxardan yayılırdı. Darvazanın sağ tərəfində həyətə çıxan köhne pilləli bir artırma, artırmanın da üstündə xırda dəhliz vardi; bu dəhlizdə həmişə başı dudkeşli samovar qaynayırdı. Dəhlizdən çıxanda soyuq koridora bənzər bir yərə girirdiniz; burada tez-tez balaca erzaq damına rast gələrdiniz; bura elə qaranlıqdı ki, adam, ayağı ilişib yixilmamaq üçün əllərini qabağa verib kor kimi ehtiyatla getməli idi. Bu koridordan əvvəl qara daxmaya, sonra da "təmiz otaqlara" qapılar açılırdı. Arabaçılardan başqa qara camaat qara daxmada, mülkədarlar "təmiz otaqlarda" qalırdılar. Qara daxma çox böyük idi, üç də pəncəresi vardi; karvansara sahibi özü də cavən arvadı ilə burada olurdu; o öz olduğu yeri taxta arakesmə ilə ayırmışdı. Derunov çox gec evlənmişdi, evlənəndə otuza yaxın yaşı vardi. "Təmiz otaqlar" kiçik və ensiz idi; onlardan kif iyi, siçan, tarakan qoxusu gelirdi, döşəmə taxtaları tərpənirdi, çoxlu da dəlik-deşiyi vardi, deşikləri siçan açmışdı. Divara yapışdırılmış qəzetlərin ora-burası cirilib sallanmışdı, bəzi yerdə təmiz soyulmuşdu. Pəncəre tayları rəzələrdən sallanırdı, külək əsəndə şaqıqlı ilə açılıb örtüldürdü. Burada o qeder milçək, tarakan, taxtabiti vardi ki, deməklə başa gəlməz!

Bununla belə, adam elə bir ucdan Derunovun karvansarasına axı-şıb gelirdi. Qara camaat üçün o, "çox qəşəng" iş hazırlardı; mülkə-

darları da xoş dillə qarşılırdı, onlara: "indi haqq-hesabı gümüş pulla aparırlar, amma əvvəller əskinasla olardı" kimi ağıllı şeyler söylerdi. Onda mənim on üç-on dörd yaşım vardı. Osip İvanıç Derunovun ağıllı bir adam olması haqqında o qədər danışmışdılar ki, mən hətta ondan qorxurdum. Tətilde evimizə gedəndə yolda onun karvansarasına düşərdim. O mənimlə mehribanca rəftar edərdi, hem də mənə öyüdnəsihət verərdi. Bəzən görərdin ki, mənim tutduğum otağa gələrdi, stolun o biri tərəfində, mənimlə üz-üzə oturub, imtahanə başlardı.

— Oğlan, dincelməyə gedirsen?

— Bəli, Osip İvanıç, tətilə gəlmışəm.

— Hə... Tətilə... itlər milçək tutan vaxtda? Səni imtahan eləmək lazımdır. Müəllimlərin sözündən çıxmırsan ki?

— Çıxmıram, Osip İvanıç.

— Bu yaxşıdır ki, müəllimlərin sözündən çıxmırsan. Dərsə ki getdin, gerek müəllimlərin sözündən çıxmayasan. Elə olur ki, müəllim adamı nahaq yerə döyür, amma bunun qabağında sən ona deyirsin: "Avqust Karlıç, çox-çox təşəkkür edirəm!" Yəqin ki, sizin müəllimləriniz almandır?

— Bəli, almandır, Osip İvanıç. Ancaq bizdə müəllimlərin şagirdləri döyməsinə icazə verilmir.

— İcazə verilməsə də, fürsət düşəndə öz bildiklərini eləyirlər. Bizi padşah da adamları döyməyə yol vermir, amma yetən bizi döyür!

— Vallah, Osip İvanıç, bizi döymürlər!

Lakin Osip İvanıç bu sözlərin qabağında ancaq başını yelleyirdi, bu da mənə çox bərk toxunardı; çünki o zaman mən elə bir məktəbdə oxuyurdum ki, orada, doğrudan da, çox nadir hallarda, şagirdin döyülməsinə yol verərdilər.

Osip İvanıç imtahanına davam edərək deyərdi:

— Ehkamları oxumusanmı?

— Oxumuşam.

— Oxumusansa, onda, deməli ki, hər şeydən əvvəl Allahı istə, ata-ananın hörmətini saxla. Ata-ananın hörmətini saxlayırsanmı?

— Saxlayıram, Osip İvanıç.

— Ata-ananın hörmətini saxla, çünki onlarsız yaşaya bilmezsiniz, sən özbaşına bu yaşa çatmamışan. Oxuyub qurtarandan sonra kim səni dolandıracaq? Evlənmək istəyəcəksən, kim səni evləndirəcək? Bunun hamisini ata-ana eləyecək! Sən səhər də, axşam da onlar üçün

Allaha dua elə; dua elə ki, Allah, sən mənim atamı, anamı, qohum-əqrəbamı öz pənahında saxla! Əzizim, hamisının hörmətini saxla!

— Mən hamisının hörmətini saxlayıram!

— Saxla, saxla! Bax, biz qara camaat eləyik ki, bizim uşaqlarımız bir az yaşa dolan kimi başlayırlar qazanıb evə getirməyə. Atan sənə bir qara qəpik verir, amma sən bunun qabağında bir manat getirməlisən! Biz də ata-anamızın hörmətini saxlayırıq! Amma siz dvoryan balaları lap qocalana kimi evdən aparırsınız, — siz ata-ananızı istəməye bilsərinizmi?

— Oxuyub qurtarandan sonra qulluğa girəcəyəm, özüm maaş alacağam.

— Yaman da çox maaş alacaqsan. Heç hamamına çatmayacaq. Sənə, məsəlçün, bir şahı verəcəklər, amma sənin yüz manatlıq xərcin olacaq. Ata-ana gərək sənə elə bir ucdan pul versin.

Mən onun sözünü etiraz elədim. Bir neçə deqiqə susdum. Bu zaman Osip İvanıç bərkdən əsnəyib xaç vurdu. Lakin o tez əl çəkən adamlardan deyildi.

Yarımçıq qalmış səhbəti davam etdirərək dedi:

— Mən də ata-anamın hörmətini saxlardım, Allah da buna görə məni gözdən qoymadı. Elə olardı ki, atam hirslenərdi, amma mən dərhal onun ayaqlarına düşərdim. Bunun qabağında indi mənim evim də var, öz dolanacağım da var. Hər şeyim öz yerindədir. Bir pis iş tutmamışam. Əyyaş deyiləm, oğru deyiləm, zinakar deyiləm. Amma mənim qardaşım ata-anasının üzünə ağ oldu, onların sözündən çıxdı, hələ indi də tacirlərin boyunduruğundan canımı qurtara bilməyib. Heç özünün toyuğu da yoxdur.

— Bəlkə onu aldadıb var-yoxunu əlindən alıblar?

— Heç kəs onu aldatmayıb, hər nə eləyibse, özü özünə eləyib. Adam öz evini yixan kimi heç fələk də yixa bilməz. Hamısı da, əzizim, ondandır ki, ata-anasının sözüne baxmadı.

Bu qayda ilə Osip İvanıç məni imtahan elədi, öz sorğu-sualından razı qaldı, sonra da yol geldiyimdən dincəlmək üçün məni bir daxmaya apardı. Daxmanın döşəməsinə etirli quru ot tökülmüşdü; bura nə bir milçək, nə taxtabiti gira bilərdi. Burada mən dərin yuxuya getdim: bir neçə gün yol gələn, yuxusuz qalan gənc adam ancaq belə yata bilərdi. Üç saatdan sonra məni yuxulu-yuxulu yumşaq yataqdan qaldırıb, tarantasa qoydular, T-dən Çemezovaya aparıdilar; orada da, Osip İvanıç kimi məni imtahan edəcəklər.

O zaman çatın bir zaman idi. Osip İvanıç Derunov nə qədər bacarıqlı olsa da, onun işləri sürətlə inkişaf etmirdi. Meşşanlıqdan tacirlər sırasına keçdi; indi varlı bir adam hesab olunurdu; amma uzun zaman karvansaradan, əllaf dükənündən əl çekmədi. Bəlkə də xeyli pul topuya bilmədi, toplasa da o zaman bunu işə salmaq üçün imkan yox idi.

Heç kəs cürət edib böyük bir işə girişmək istəmirdi; hamı ehtiyatla, sıxıntı içində yaşayırırdı, sanki bir-birindən qorxurdu; qorxurdu ki, başqası onun pulunu görüb əlindən alar. Əlbəttə, o zaman da firıldaqçılar, bic-vələdiyinələr vardi, lakin onların yolu ilə getmək üçün çox böyük cəsarət və hər bir məhrumiyyyətə dözmək lazımdır. Qorxaq, ya “abırlı” adam (o zaman belə adamlara “abırlı” deyerdilər) cüret eləyib belə çatın işlərə girişmək istəmirdi. Dövlət səbirle, uzun zaman qəpiyi qəpik üstə qoymaqla əldə edildi. Bunun üçün də nə elə bir ağıl işlətmek, nə də haramzadılıq, alçaqlıq, hiyləgərlik etmek lazımdı; başqalarının cibini soymaq fikrinə düşən adam belə haramzadılıq ələməyincə birçə addım da ata bilməz.

O vaxtdan az qala iyirmi il keçir. Bu iyirmi ildə dünyani ayaqlarla mənim başıma çox işlər gəlib, cürbəcür şeylər görmüşəm. Bütün Rusyanı başdan-başa gəzmişəm, bir çox şəhərlərdə, kəndlərdə olmuşam, ağır günlər keçirən ac-yalavac insanlara rast gəlmışəm, ancaq nə T-də olmuşam, nə də ata yurdunda. Nəhayət, tale yenə də məni gətirib buraya çıxartdı...

Gələn kimi də lap elə ilk baxışda əmin oldum ki, T. Çox qabağa getmişdir. Əvvələn, şəhərin lap yanında demiryolu çəkilmişdir. İyirmi il bundan əvvəl heç kəsin ağlına gəlməzdi ki, T-dən bir şey alıb aparmaq olar; amma indi aparırlar, özü də elə aparırlar ki, deyəssən, bunun axırı olmayıacaq. İyirmi il bundan əvvəl burada bitən bütün taxılı yerli camaat özü yeyirdi; indi taxıla tələbat elə artmışdı ki, onun hamisini yemək çatın bir məsələ olmuşdur. Parovoz fit verir, qatar gurultu ilə yola düşür, dağ kimi qalanmış taxılı uzaqlara aparır. Heç bir şeydən başı çıxmayan qara camaat da bilmir ki, onun zəhmətlə əkib biçdiyi taxıl hara gedir, onu kim yeyir...

İkinci, əvvəllor bütün şəhərdə beş-altı meyxana vardi; amma indi hər dalanda aži beş-altısı var.

Üçüncü, yazda, payızda bu şəhərdə palçıqdan terpənmək, yayda tozdan nəfəs almaq olmurdu; indi kilsə meydanı döşənmişdir, hələ bəlkə Moskva küçəsini də döşəyəcəklər.

Dördüncü, əvvəller şəhərdə qorodniçi olardı; o hər işə baxardı: kimi istəsə cəzalandırırdı, kimi istəsə bağışlardı; amma indi iş o yerə gəlib çatmışdır ki, şəhər bələdiyyə reisliyinə hərbi qulluqdan çıxmış bir kornet seçilmişdir.

Beşinci, əvvəlli ədalət və hüquq məsələləri qəza məhkəmələrinə tapşırıldı, onda – lap elə bil indiki kimi gözümüz qabağındadır – bir yiğin ac-yalavac dəftərxana mırzəsi bir manat gümüş pula sizin hər işinizi yoluna qoyardı. Amma indi əsil məhkəmə yoxdur; məhkəmə işini hərbi qulluqdan çıxmış yerli mülkədarlar dan bir nəfər lap ağlışız kiçik zabit aparır, işlərə də o əncam çəkir; o hətta gümüş manata da göz dikmir, ancaq öz sarsaqlığı üzündən, sizi hər an bədbəxt eleməyə hazırlır.

Altıncısı da budur ki, əvvəller heç vəkil olmazdı. “Ərizəbaz”, “dəftərxana qəmişi”, “gicitkən toxumu” və sairə deyilən adamlar vardi. Onlar meyxanaları gəzib ərizə yazmaq üçün özlərinə müştəri axtarardılar, yarım şüse araqə əsəssiz ərizələr yazırırdılar. Amma indi T-də ona qədər “ablakat” əmələ gəlib, onlar kimə belə əsəssiz ərizə yazsa, bir qırmızı onluqdan əskik almırlar.

Belə bir ümumi yeniləşmə ilə beraber Derunovun da vəziyyəti dəyişmişdi. Mən demiryolu ilə T-yə gelirkən Derunov haqqında danışilan söhbətləri eşitmışdım: deyirdilər ki, o, T-də ən baş yerli hampadır. Yamanca varlanmışdır, indi pulu dəha qəpik-qəpik deyil, çuval-çuval yiğir. Mülkədarların araq zavodlarını icarəyə götürüb; mahal şəhərlərinin çoxunda şərab anbarları vardır, çoxlu meyxana açıb, mal-qara alveri eləyir, bütün yerli taxıl ticaretini öz əlinə alıb. Xülasə, o bir inhisarçı olub, başqalarının qəpiklərini “avarə-avarə gəzən pul” hesab edir, bu pulu onların cibindən çıxarıb öz cibinə qoymayıncə rahat ola bilmir.

Qatar səhər tezdən bizi T-yə gətirdi. Mən elə bilirdim gəlib göreçəyəm ki, araba hazırlır, məni gözləyir, amma belə olmadı. Araba gələnə kimi çox çirkli bir meyxanaya getdim; çox həssas bir qələbə malik olduğumdan, dayamıb dura bilmədim, uşaqlıq illərinin əziz xatıroları olan yerləri – karvansaranı, onun sahibini görmək istədim.

Lakin gedib nə gördüm: əvvəlki karvansaradan heç əsər qalmamışdır. Onun yerində geniş fligelləri, anbarları olan ikimərtəbeli gözəl daş bina yüksəlirdi. Fligellərdə ev sahibinin idarəsi yerləşirdi. Köhnə karvansaranın yerində belə bir bina görmək məni yaman

qəmgin elədi. Bax, burada, həmin bu yerdə adamın çox-çox xoşuna gələn palçıq vardı; bax, burada da mən ləzzətli albalı pirojkisi yemişdim; burada da hind toyuğuna öcəşirdim... İndi bunların heç biri yoxdur! Bunun yerində bir daş bina var, bunda da ürekaçan heç bir şey yoxdur! Bu mənə elə təsir bağışladı ki, artırmaya ayaq qoyanda öz-özümə belə bir sual verdim: qayıdır getsem yaxşı olmazmı? Kim bilir, bəlkə elə Derunov özü də bu bina kimi daşa dönmüşdür... Göresen keçen günlərini heç xatırlayır mı? Ya bəlkə, keçmişini də, o biri gərəksiz, köhnə şeylər kimi elə yere ekmişdir ki, onu heç tapmaq olmaz?! Mən bədbəxtəm, buna görə də keçmişin hər bir təfərrüati mənim üçün bir xatirə kimi ezzidir. Amma Derunov xoşbəxtdir, keçmiş axı onun neyinə lazımdır?! Elə bir keçmiş ki, orada hər necə olsa, onun tutduğu kələklerin izi var, bunun da üstündə hər halda onun başı ağrımamış deyildir...

İndi Derunov cəmiyyətin dayağı və sütunudur. Nüfuzlu adamların hörmətini saxlayır, xüsusi mülkiyyətə hörmət bəsləyir, ailə birliyinə də qətiyyən şübhə etmir. Etiraz etmədən xeyriyyə işlərinə çoxlu iane verir, bunun da əvəzində medallar alır. Müqəddəs sənədli ruhanıları təşrif buyurub onun evində qalır. Qubernator teftişə gələndə onun evinə düşür. Polis reisi az qala ona pəroştiş edir. Birçə məhkəmə başçısı ona badalaq vurmaq istəyir, ancaq əlindən bir şey gəlmir. Qızını da ki, polkovnikə ərə vermişdir. İndi onun nəzərində mən neyəm axı? Mən ancaq ona əhəmiyyətsiz bir şey kimi, keçmişləri xatırlada bilerəm. İndi mən nə bir şey sata bilerəm, nə ala bilerəm, onun heç bir işinə yarayan deyiləm. Mən keçmişdən qalma gərəksiz bir şeyəm; daha onun çırpı basmış arxalığını, milçəklərin ləkə saldığı saygacını görmürəm; həmin saygacı o, vaxtilə şaqquşlada-şaqquşlada: "samovar üçün beş qəpik, bir batman yulaf almısınız, bu da iyirmicə qəpik, odun yandırılıb, buna da nə verərsiniz..." deyə-deyə hesab çəkərdi... Mən axı buraya niyə gelmişəm?

Elə bu zaman qoca Derunov özü darvazadan bayırə çıxdı; o indicə həyətdə lazımı sərəncamlar verib qurtarmışdı.

Derunovun yaşı altmışdan çox olardı, lakin çox gümrəh və təravətli idi. O, qəşəng adlandırılan, möhkəm bədənli, qüvvətli, qırmızı-yanaq qocalardan idi. Mavi gözləri azca sönük görünse də, əvvəlki mehribanlığını itirməmişdi. Bu gözler sanki deyirdi: "Niyə sən mənim qəlbimə soxulmaq istəyirsən? Onsuz da mənim bütün qəlbimi gözlə-

rim ifadə edir!" Ağarmış, lakin hələ də qıvrım saçı daz başını bulud kimi bürümüşdü. Dodaqlarında əvvəlki kimi xoş təbəssüm vardı, səsi bir az dəyişsə də, yenə nazik və yumşaq idi. Sözün qisası, mənim qabağında yenə də əvvəlki Osip İvanç dururdu, ancaq bu, əvvəlkin-dən daha ezmətli idi, özü də daha təmiz və sıq geyinmişdi.

Soruşdu ki:

– Siz məni isteyirsiniz?

Men adımı söylədim.

Qoca bir az duruxdu, sanki mənim kim olduğumu xatırlamaq istəyirdi. Nehayət, tapdı. Doğrusunu deyim ki, məni tanımasından məmənun da qaldı:

– İlahi! Gör bunun üstündən necə il keçib! Gör nə vaxtdandır bir-birimizi görmürük! Bu sənə zarafat gəlməsin... Yəqin ki, o zamandan qırıq il keçib. Sən balaca idin, mənim karvansaramda atlara yem verdirirdin...

– Qırıq il olmasa da, hər halda çox keçib!

– Əlbəttə! Budur, cənab, sizin başınız ağarib; onda bəs qocalara nə deyərsən?! Ancaq mən öz canımdan şikayət eləmək istəmirməm, hələ bu vaxta qədər heç başım da ağarmayıb! Biz axı burada niyə durmuşuq? Rica edirəm, yuxarıya təşrif buyurun!

Eve getdik. Pilləkən çox gözəl və işıqlı idi; otaqlar qəşəngdi. Əvvəl məni bir şey maraqlandırdı: mən Osip İvançın bu ziynət, bu dəbdəbə içerisinde özünü necə hiss edəcəyini bilmək istədim; o saat da yəqin etdim ki, mənim bu marağım üçün heç bir əsas yoxdur. Osip İvanç bu yeni şəraitə tamamilə alışmışdı.

Kabinetə girəndə Osip İvanç iftixarla mənə dedi:

– Gör özümə necə dam tikdirmişəm! İndi gen-bol yaşayıram, isteyirsen lap at min, otaqlarda çap! Amma əvvəl bu yerde nə vardı... Yəqin ki, yadınızdadır?

– Bəli, yadımdadır. Bilişinizmi, Osip İvanç, mən sizin evinize yaxınlaşanda, əvvəlki karvansaranı görməyəndə, elə bil ki, buna heyfim gəldi...

– Bunda heyif silənləri nə var ki?! Çirkdən, üfunətdən tərpənmək olmurdu! Karvansaradan sonra burada ayrı bir ev tikdirdim. O da qəşəngdi. Sonra o da darısqallıq elədi. İndi beş il olar ki, bu evi tikdirmişəm. Qoy gen-bol olsun, işıq olsun, isti olsun. Pul olan yerdə özümüzə niyə korluq verək? Camaat da bizi qınayır! İndi, cənab,

oturaq söhbət edək, bir balaca yeyib-icok. Mən indi sizi öz yanım-dan buraxmayacağam! De görüm, əzizim, niyə gelmişən? Bir şəyə ehtiyacın varmı?

Görünür, qoca mənimlə nə şəkildə danışmağı bilmirdi, buna görə mənə gah “siz”, gah “sən” deyirdi.

– Sizi işdən ayırməq olmaz; başınız qarışqdır...

– Nə iş! İki görməklə qurtarmaq olmaz! İş üçün iş görənlər var, qoy onlar çalışınlar! İlahi! Gör neçə il keçib, neçə il! Sənin başınlap ağarıb! Yəqin şəhərdə evinize getmişdin, şəhəri görüb təəccüb elədin!

– Bəli, çox dəyişilib!

– Hələ bir gözlə, gör nələr olacaq! Yadindadır da, əvvəl burada meydan necə idi? Ekipajları palçıqdan camaat çıxarırdı! İndi bir bax, gör necə qəşəng olub! Kilsəye, kilsəye bir bax! Gör necə qübbəsi var! On beş verstlikdən, lap Ostreçen yolundan görünür! Axırıncı stansiyadan çıxanda hamısı göz qabağındadır, deyirsən lap əlini uzatsan, şəhərə çatar. Çoxlu daş evlər tikilib! İndi qalib Moskva küçəsinin döşənməsi, bir də çarşı tikilməsi; bunlar da başa gələndən sonra Moskvadan nəyimiz əskik olacaq??

– Bunlar yaxşı olmasına yaxşıdır... ancaq əvvəller də...

– Cənab, keçmişə heyif silənməyin mənası yoxdur! Söz danışın, söz olsun: “keçmişdə” yaxşı şey yox idi! Mən qocalmışam, amma yene də heyif silənmirəm. Keçmişdə ancaq çirk vardı, üfunət vardı. Bunlar kimin xoşuna gəlsə, indi də istədiyi qədər tapa bilər... “Peşaya qəsəbəsi”nə get, lap istəyirsən peyin içinde yaşa!

Osip İvanıç bir anlığa susdu, sonra iftixarlamı, ya istehza iləmi dedi:

– İndi bizdə tekce elə altmış beş meyxana var!

– Eləm?! Əlbettə, bu böyük tərəqqidir.

– Yoxsa xoşunuza gəlmir? Mənim çox xoşuma gelir! Baxanda adamın ürəyi açılır: küçədə keşikçi kimi düzülüb durublar! İçəri buraxmağına buraxırlar, amma içəridən bayıra yox, bunu heç ağlına da gətirmə!

– Bunun axı nəyi yaxşıdır?

– Yaxşı orasıdır ki, sərbəstlikdir! Əvvəller hər şey qadağan idi, indi sərbəstdir. Burasını da ərz eləyim ki, ağılli adam üçün bunun əhəmiyyəti yoxdur, qadağan oldu, sərbəst oldu, nə fərqi var. Qadağan olanda – ağılli adam bu barədə özünə bir yol tapırdı; indi sərbəstlikdir

– yene də ağılli adam bu sərbəstliyin özündən də bir yol tapır. Ağılli adam heç vaxt çörəksiz qalmaz. O ki qaldı o biri adamlar – onlar üçün də heç fərqi yoxdur; ancaq bunun tərsinə olur... Ha-ha!

Osip İvanıç bərkdən və ürekden güldü, hətta deyesən mənim də onunla bərabər gülməməyimə bir az təəccüb etdi.

– Sən niyə axı belə meyus olsunan? Adam qoçaq olar, cəld olar, diribaş olar! İş gör, iş olsun. Bir mənə bax: gör əvvəl ne idim, indi kiməm!

– Bəli, görünür, sizin bəxtiniz gətirib!

– Allah öz mərhəmətini əsirgəmədi. Burasını da deyim ki, adam gərək işin çəminini tapsın. İşin ki çəminini tapdın – pulun olacaq, tapmadın – müflis olacaqsan. Bir şey də var: tənbəllik ki elədin, əlleşib-vuruşmadın – cibin boş olacaq! Bu həngaməni qurub düzəltmək üçün mən də az fikirləşməmişəm, az götür-qoy eləməmişəm. Əvvəller mən də çöpü çöp üstə qoyurdum, sonra gördüm ki, adamlar qucaq-qucaq daşıyır, fikirləşdim, öz-özümə dedim ki, axt bunun hamısını başqları niyə daşıyıb aparsın, bəlkə bunun bir parçası da bizə düşdü!.. Bəli, səhbət uzundur, bu barədə sonra danışarıq! Niyə axı biz belə oturmuşuq, bir şey yeyib-içmirik? Adə, çay ver! Yeməyə də bir şey gətir! İlahi! Gör neçə ildir sizi görmürəm! Cənab, sizin ata-ananız mənə çox mehribanlıq eləyib, bizim tanışlığımız da o zamandan başlayıb! Bu yaxında Çemezovonun yanından keçib gedirdim, yadına düşdülər. Necə ki! Onları heç yaddan çıxarmaq olar! Deyirlər ki, mülkədarın evi uçub dağılır; qapılarda ne qifil var, nə cəftə, peç-lərin kərpiclərini də daşıyıb aparıblar. Lap doğrusu, mənim heyfim gəldi: elə bir nəhəng ev qalib başlı-başına, pəncərələrini də çıxarıblar, qıraqdan baxanda şil-küt olmuş kor adama oxşayı...

Osip İvanıç narazı halda başını buladı. Bu vaxt çay getirdilər, o biri stolda da yeməyə şey hazırladılar.

Derunov məndən soruşdu:

– Cənab, yoxsa ora gedirsiniz?

– Bəli.

– Nə cəmək fikrindəsiniz?

– Görüm də...

– Mən sizə lap doğrusunu deyim: indi dvoryanların işi yaxşı deyil. Onlar özlerini lap əldən veriblər. Elə sənin özünü götürək: iyirmi ildir ki, ata yurdunu qoyub getmişən, – bu sənə zarafat gal-

məsin! Soruşmaq ayıb olmasın, harada idin? Niye getmişdin?
Yəqin ki, heç özün bu suala cavab verməzsən! Bundan nə qazandın
– bir findiq!

– Osip İvanıç, hər kəs öz işini bilir. Belkə bir gün bizim də
arxımıza su geldi.

– Cənab, bilirəm, rəis sizi bəlkə qulluğa düzəltdi. Ancaq bu müm-
kün olacaqmı? Siz elə bir yol tutmusunuz ki, heç bir işə yarama-
yacaqsınız.

– Yoxsa bizim üçün bir iş tapılmayacaq?

– Nə iş axı?! Araq çəkmək üçün ancaq sizə icazə verilmişdi,
bundan da yaxşı nə ola bilərdi! Amma siz bundan bir mənfəət
götürə bildinizmi? Əlləşdiniz, vuruşdunuz, axırda yenə də Deruno-
vun qapısına gəldiniz, kömək istədiniz. Mən də neyləyim axı, kömək
elədim! İndi mahalda olan bütün zavodlar mənim icarəmdədir.
İcarə pulunu vaxtlı-vaxtında verirəm, işi cəncələ salıram, mülkə-
darlar da pullarını alıb isti sulara gedir.

– Osip İvanıç, biz ayrı cür tərbiyə almışıq: öz maddi rifahımız
üçün çalışma bilmirik. Mən əvvəl latincəni yaxşı bilirdim, təessüf ki,
indi yadından çıxıb. Yadından çıxmışsaydı, mən də onunla təsəlli
tapardım.

– Belə söhbətlerin indi daha mənəsi yoxdur. Bəli, cənab! Yaxşı,
soruşmaq ayıb olmasın, Çemezovada çox qalacaqsınız?

– Yox, çox niye. Gəlmisəm ki, görüm nə eləmək olar, sonra
yenə də Peterburqa gedəcəyəm.

– Elə hal! Kənddə də adama yemək-içmək lazımdır. Torpaq var,
ancaq torpağı yemək olmaz ki! Amma Peterburqda hər halda bir şey
əldə eləmək olar. Açıguna gəlməsin, səndən bir şey soruşacağam:
yoxsa mülklə işi bitirmək isteyirsən?

– Bitirmək istərdim. Kəndlilər azad edilib; torpaqdan xırıml-xırda
parçalar qalıb; Osip İvanıç, daha bu işlə məşğul olmağın mənəsi yoxdur.

– Elə isə, satmaq lazımdır. Derunov yanında durub! Mən keç-
mişlərdə olan kimi, indi də qulluğunuzda hazırlam. Havayı yerə pul
vermərəm, amma əsil qiymətini verməyə nə söz ola bilər?! Əsil qiymətini
verərəm!

– Əsil qiyməti... kim bilir axı, neçədir?!

– Əsil qiyməti – xristian qiymətidir. Nə şış yansın, nə kabab, nə
sənə ziyan olsun, nə mənə – xristian qiyməti bu deməkdir! Sənin

torpağın özün bilirsən necə torpaqdır! O nə sənə lazımdır, nə
mənə! Bax, bunu nəzərə al, qiymətini qoy.

– Belə görünür ki, sənin almağa həvəsin var.

– Söhbətdir eleyirik de! Hesaba al ki, bu saat dörd qəzanın tor-
pağı mənim əlimdədir. Kim ki ehtiyac üzündən satır, mən də düşəndə
az-çox alıram. Bir də ki, adamlara kömək elemək isteyirəm. Yaxşı
adama necə kömək eleməyəsən?! Biz hamımız Allahın bəndələ-
riyik, gərək bir-birimizin elindən tutaq. Bir də ki, sənin torpağınla
yan-yanə mənim aldığım torpaq da var. Sənin xırda-xırda torpağın
o birlərə qatılsa, əməlli bir mülk olar. Yoxsa sənin yerin meşəlikdir?

– Sizdən başqa bəlkə kəndlilər də torpaq almaq istədi.

– Kəndlilər? Cənab, kəndlilər töycü verməlidir, torpaq almaq
fikrinə düşməməlidir! Bu qanunu biz qoymamışq, biz də götür-
meyəcəyik. Kəndlilər hamiya töycü verir; bir elə hökumət xozi-
nəsinə deyil ki, mənə də verir, sənə də verir, hərçənd biz bunu
görmürük, amma verir... Bu onun alınmasına yazılmışdır, gərək belə də
olsun. Mən bu az ağlumla fikirleşib görüürəm ki, adam ki kasib oldu,
onun torpağı nə qədər az olsa, onun üçün bir o qədər yaxşıdır, boy-
nunda artıq yük olmaz.

Bu fikir elə gözlənilmədən söylənmişdi ki, mən qeyri-ixtiyari
olaraq Osip İvanıça baxdım: bəlkə onun bir şeyə acığı tutmuşdu...
Lakin onun yanaqları yenə əvvəlki kimi qıpqrırmızı idi; yenə də
gözlərində əvvəlki sakitlik və mehribanhıq ifadə olunurdu, dodaq-
larda da əvvəlki xoş təbəssüm vardı.

– Siz ki kəndlilərin yükünü belə yüngülləşdirmək isteyirsiniz –
yoxsa onlar sizi açıqlandırıblar?

– Mən heç acıqlanaram?! Neçə ildir ki, heç “ürək” deyilən
şeyin nə olduğunu bilmirəm! Adamın da mujikə acığı tutar? Pah!
Mənim bütün gəlirim mujiklərdəndir! Bax, mən sənə bir xristian
kimi deyirəm: mujiklərlə alverə girişmə! Bu sənin işin deyil! Mujik-
lərdən pul almağı mənim ixtiyarıma burax! Mən öz xeyirimi əldən
buraxmaram, lap qəpiyinə kimi alaram!..

– Yaxşı, bu axı necə olur: niyə siz elə güman edirsiniz ki, mən
onlardan pul ala bilmərəm? Bu çox qəribədir: siz ala bilərsiniz,
amma mən ala bilmərəm!

– Burada heç bir qəribə şey yoxdur! Cənab, mən indi səbəbini
deyim, onda görərsiniz ki, bu mənim işimdir, ya sizin! Mən vəkil

tuturam, özüne də min beş yüz manat verirəm; o mənim hər işimə yarayır: xeyrimə də, şərimə də! Kalyaskaya minib kəndbəkənd gəzir. Bir ilde belə mənim yüz yerdə məhkəməlik işim olur. Bunun içinde xırda-xuruş da olur, min manatlıq da! Siz indi vəkilə verdiyim min beş yüz manatı yüz yere bölün – nə çıxır? Az bir şey: hər işe on beş manat! Amma sən kəsilən bir küknar ağacı üçün, iki şahılıq ziyan üçün gerek vekil tutasan. Bunun heç mənəsi varmı? Sən o acgöz vəkili razı salmaq üçün o qədər pulu haradan tapacaqsan? Hələ bu bir yana dursun: vəkili haradan tapacaqsan? Onun üçün gerek şəhərə gedəsən, orada yeyib-içəsən, xərcə düşəsən! Bu gör sənə neçəyə başa gələr?! Amma cənab, torpağın canı olmasa da, adamın ona can yandırıb-yandırmadığını duyar!

– Mən torpağı demirəm! Mən bilirom ki, məndən torpağa can yandırıb olmaz! Mən torpağı mujiklərə sataram, mujiklərdən də pulunu alaram.

– Cənab, siz pulun hamısını birdən ala bilməzsınız, çünki onların pulu yoxdur. Pulu almaq üçün siz gerek vaxt qoyasınız. Vaxt qoymaq da bu deməkdir: onlar bu puldan xırda-xırda, az-az, gücbəla ilə bir il verəcəklər, iki il verəcəklər, axırdıa təngə gəlib deyəcəklər: bu nədir, biz elə həmişə pul verməyəcəyik ki!

– Təngə gələcəklər? Belə də səbəb olar?! Torpaq ki, gəlirsiz deyil!

– Doğrudur, torpaq da gəlirsiz deyil, pulu verməməyə səbəb də yoxdur, amma pul da istəyir ki, onu qoruyan adam olsun. Ona ki can yandırmadın, – əldən çıxıb gedəcək, yox, can yandırdın – o öz-özüne gəlib adamın cibinə girəcək. Yaxşı, tutaq ki, sən kəndlilərə torpaq pulunu verməyə on il vaxt qoydun... İldə də onlar, misal üçün, min beş yüz manat verməlidir.

Mənim fikrimdən belə bir şey keçdi: "Min beş yüz manat! Demək ki, on ildə on beş min manat! Amma dost, sən yamanca biccəsən! Bəs sən mənə nəqd olaraq nə qədər vermək fikrindəsən?".

– Yaxşı da, torpağı mujiklərə satdın, müqavilə bağlayıb getdin. Sən ildə bu min beş yüz manatı yiğmaq üçün müdür qoymayacaqsan ki! Çixıb getdin – vəssalam! Mujiklər də sənə bir il pul verəcək, iki il verəcək, üçüncü ilə dönenədə yazacaqlar ki, quraqlıq olub, ot bitməyib, mal-qara qırılıb... Sən də onları məhkəməyə vermək üçün durub Piterdən bura cumacaqsan?

– Bura niyə cumuram, lazımi adama yazaram.

– Belkə elə onların doğrudan da mal-qarası qırılıb, sən onları müflis eləyəceksen?

– Siz olsanız pulunu almazsınız?

– Mən bir ayrı! Mən torpağa can yandıran adamam. Mən torpağın da qədrini bilirom, pulu da onlardan alaram. Mən hər şeyi qayda ilə elərem. Misal üçün, mən torpağa heç göz qoymasam da, kəndli məndən heç bir şey oğurlaya bilməz. Çünkü lap əvvəldən onda belə bir fikir əmələ gəlib: o bilir ki, Derunov her şeyi haqq-hesaba alıb. Yenə mən kəndlilərdən pul almaq məsələsinə qayıdırıam: mən onları müflis ələmirəm, pulu elə alıram ki, heç özlerinin də xəberi olmur. Görürəm ki, birisinin pul verməye gücü çatmış, çağırıb işlədirem. Odun yardımırıam, ot çaldırıram, məndə görüləsi iş çoxdur. Bu, kəndlilinin də xoşuna gəlir, çünki o öz cibindən çıxarıb bircə qəpik də vermir, elə bilir ki, boş vaxtı olub, gedib işləyib. Bu şey mənim də xoşuma gəlir, çünki mən onu işlədəndə bir manat əvəzinə ondan iki manat qoparıram.

– Yaxşı, siz... mənim torpağıma nə qədər verərsiniz?

– Beş min manat, bu xalis xristian qiymətidir. Pul da bu saat stolun gözündədir, elə bil ki, səndən ötrü hazırlanıb. Düz beş min manat; nə artıq, nə əskik! Sənin yaxşı torpağın da, pis torpağın da – hamısı bir qiymətdən!

– Yox, bu olmadı, bu çox ucuzdur. Yaxşısı budur ki, özüm bir baxım görmü.

– Bax gər! Nə olar ki, baxmaq da pis şey deyildir! Qocalar deyib ki, göz adama baxmaq üçün verilib! Görürsən də mən çox qocalmışam, amma hər şeyə gedib özüm baxıram. Mənim əlimdə yer-yurd çoxdur, çox uzaqlara tor atmışam, hamısını gedib görmək çox çətindir; çətin də olsa, gedib öz gözümle baxmayıncı ürəyim sakit olmur... Gah ora gedirəm, gah bura, hər gün də belə! Hər halda, mən beş min verərdim. Pul da hazırlanıb qoyulub – stolun gözündədir, elə bil ki, səni gözleymiş...

Yenə də onun təklifinə cavab vermedim. Biz bir anlığa susduq. Bizim aramızda birdən-birə bir gərginlik əmələ gəldiyini hiss etdim. Mən yan tərəfə baxırdım, Osip İvanç da künçə sarı baxırdı.

Mən süküt pozaraq soruşdım:

– Bəs sizin işləriniz necədir?

– Allahın mərhametindən yaxşıdır. İndi elə bir vaxtdır ki, gerek beynini bir balaca işə salasan, onda pul öz-özünə axıb gələcək!

– Taxıl alveri eləyirsiniz?

– İndi yaxşı taxıl, yaxşı pula gedir. Kəndlilərdən verdi yiğmaq məsələsinə bu saat çox ciddi baxırlar, borclarını tələb eləyirlər, onlar da getirib taxıllarını satırlar. Bezilərinin özünə taxıl lazımdır, amma ehtiyac üzündən getirib satır. İndi taxıl alveri çox mənfəətli olub.

– Eşitmışəm ki, mal-qara da alırsınız.

– Bu da mənfəətli şeydir, ancaq ki, vaxtında alasan. Mart ayında ot-əlef qurtarır, bir tərəfdən də kəndlilərdən qalan borclarını tələb etməyə başlayırlar. Bu zaman gərək fürsəti əldən verməyəsən! Lap heç neçəyə, su qiymətinə naxır-naxır mal-qara alıb, araq zavodlarında yemə qoyuruq; araq cecəsi veririk.

– Bəs meşə, şərab?

– Meşəyə də el qatmışıq – odun bu saat çox yaxşı pula gedir. Şərab da yaxşı mənfəət getirir, ona görə ki, sərbəstlikdir. Mən indi mitkal fabriki açmışam; burada camaat çox ucuz qiymətə işləyir, dəmiryolu ilə də mal daşımaq ucuz başa gəlir. Hələ bunlar bir yana dursun, indi aksiya deyilən şey ortaya çıxıb. Mənə də təklif elədi-lər, men istəmədim.

– Niye?

– Ehtiyat eləyirəm. Bu yaxında hətta Piterdən bir general mənim yanına gəlmüşdi. Dəmiryolu çəkməyi boynuna götürüb, məni də özünə şərik ələmək istəyir. Çox tərifləyirdi.

– Niye rədd elədiniz?

– Ona görə rədd elədim ki, Sibir hələ yadımdan çıxmayıb! Onu yaddan çıxarmaq lazımdır. Onda daha sərbəst iş görmək olardı.

– Sibirin buna nə dəxli var?

– Hami günaha bata bilər. O mənə çox şey dedi, çox dolaşım şeylər danışdı. Mən de ona belə dedim: bax, bu bir manat, mən bu manata on beşcə qəpik qazanc almaq istəyirəm. O da qayıdib belə dedi: sənin manatın heç lazım deyil! Sənin manatın ancaq gözden pərdə asmaq üçün lazımdır, sən lap havayıcı yerə belə manatları qazanacaqsan! Bu sözdən mən şübhələnməyə başladım. Öz-özümə dedim ki, bundan Sibir qoxusu gəlir. Mənim oğlum Nikolay Osipic elə o saat bu biciliyi başa düşdü...

– Görünür, o general istiqraz üçün əlverişli yer tapıbmış; aksiyalar da öz qaydası ilə üstəlik gedəcəkmış.

– O elə bundan söhbət açmışdı, ancaq dolaşdırıb qatmaqarışıq saldı. Bilirsənmi, indi çox avara adamlar əmələ gəlib! Ora-bura çovuyurlar, cürbəcür şeylər təklif eləyirlər. Bu günlərdə Tomilin deyilən Prokofi İvanıç yanına gəlmişdi, buranın mülkədarlarından- dir, daş kömür təklif eləyirdi, guya onun mülkündə hedsiz-hesabsız daş kömürü var. Cenab mülkədarlar, siz yamanca xoşbəxtsiniz! Heç gözləmədiyin yerde bir də görürsən ki, sizdə bir şey tapıldı! Sizin işiniz lap bitmişdi, birdən meşəyə müştəri çıxdı! Meşə kəsilib qur-tardı, sonra daş kömür ortaya çıxdı. Hələ sən bir gözlə ki, qızıl da tapılacaq, vallah!

– Siz ki, bütün torpaqları alırsınız, onda bunlar hamısı sizin ola-caq: kömür də, qızıl da! Yaxşı, ailə cəhətdən necəsiniz?

– Pis deyilik. Arvadım, Allaha şükür, elə kökəlib ki, heç qapıdan girmir. Proferans oynaması öyrənib! Mən onun üçün kompaniya da düzəltmişəm, qoy rahat olsun, danxmasın; biri kapitandır, keçmişdə hekim olan biri de var, odur, bir də Qlafirin Nikolay Petroviçdir.

– O dvoryanlar başçısı?

– Dvoryanlar başçısı idi; indi o da, başqları kimi bir Allaha ümid bağlayır, bir də daş kömürüne... Əvvəller nə qədər amansız idisə, indi bir o qədər mülayimdir. Günorta naharından sonra yiğilib proferansa başlayırlar. Anna İvanovnanı xırda-xırda udurlar. Bundan mənə də ziyan gəlmir, onlar süd pulu olur. Anna İvanovnanın da kefi açılır!

– Bəs uşaqlar?

– Böyük oğlum Nikolay zirəkdir, iş bacarandır. Hər şeyi başa düşür. İndi S-ə taxıl almağa gedib, – buradan qırx verst uzaqdadır. Bu saat gərək gəlsin, gözləyirəm. Bu il biz burada taxıl almırıq. Dəmiryolu çəkildiyindən taxıl almağa çox adam gəlir; Moskvadan alicilar göndərirler, qiyməti qaldırırlar. Amma içərilərdə belə deyil. O ki qaldı kiçik oğlum Yakov Osipic, o bir az fərsizdir. Elə olur ki, onu lap bir il gözümdən uzağa qoymuram, hərdən də özümdən rədd eləyirəm gedir.

– Hayif!

– Sözümə baxmir! Mən onu, sözümdən çıxdığma görə dama da saldırdım, yene ağıla gəlmədi. İndi Astafya Astaficin nəzarəti altında işə qoymuşam. Astafya Astafic ingilisdir, fabriki idarə eləyir. Mənim ona yazığım gəlir, ancaq ayrı əlac yoxdur! Yəqin ki, onun arvadı, uşaqları olmasayı, çoxdan soldathığa vermişdim!

– Özü de evlidir?

– Evlidir; dörd uşağı var. Onun arvadı, Allah işinə varsın, yaxşı arvaddır! Çox xoşuma gəlir! Həm üzüyoladır, həm də evə çox can yandırır; bir sözlə, ata-ana üçün daha bundan yaxşı gəlin ola bil-məz! Hamısı da mənimlə bir yerdə yaşayır, hamısını öz yanında saxlayıram. Yakov Osipiç mənimlə yola getməsə də, neynim axı övladdır, ürəyim yanır. Özümükündür! Menim belimdən gəlib! Bir özün fikirləş də!

– Nə deyim axı! Deməli, sizin elə ikicə oğlunuz var?

– Oğlum ikidir. Qızımı da polkovnikə era vermişəm. Yaxşı adamdır, xalis kişidir. Özü də içib-ələmir, ancaq günorta yeməyindən qabaq birçə qədəh içir. O da pul yiğandır. Yaxşı yaşayırlar; pulları da var.

– Gəlsin pulları da olmasın! Yəqin qızınıza bolluca cehiz vermisiniz!

– Yox, belə məsələlərdə mən çox ehtiyatlı oluram. Uşaqlarımı istəmeyinə istəyirəm, ancaq ərköyn öyrətmirəm, Allah eləməsin! Pulu olmayanda tez-tez bizim yanımıza gəlir, əlinə ki pul verdin, daha heç üzünü görmürsən! E-eh! Cənab, biz hamımız insamıq, adamlıq. Hamımızın puldan xoşumuz gəlir! Ölmeyeə geləndə nəyim varsa, hamısını onların arasında bölüşdürücəyəm, özümlə heç bir şey aparmayacağam. Ailə barəsində belə səhbət açmaqdə fikrin nədir? Yoxsa özün evlənmək istəyirsən?

– Evlənmək nədir! Öz başımı güclə saxlayıram, hələ gəlim bir evlənim də...

– Cənab, sən nəhaq yerə belə danışırsan, belə danışmaq günahdır! Adam ailə ilə yaşamalıdır, ya ailesiz? İndi sən mənə lap hansı bir padşah qızını verirsən ver, mən onu heç mənim Anna Ivanovanıla dəyişərəməm! Allah eləməsin! Adam ailəyə geləndə, deyir-sən lap cənnətə gəlir! Vallah! Xoş güzəran, dinclik, hər şey öz yerində – xalisə cənnətdir!

Osip İvanıç əsnəyerek ağzını xaçladı. Görünür, səhbət qurtarmışdı. Mən ayağa qalxdım, xudahafizləşib getmək istədim, amma qonaqpərəst ev sahibi mənim sözüme qulaq asmaq istəmədi, dedi ki, çörək yeməyincə səni buraxan deyiləm! Elə bu zaman artırmaya yaxınlaşan bir ekipajın səsi eşidildi.

Osip İvanıç pəncəreaya yaxınlaşıb dedi:

– Budur, Nikolay Osipiç da geldi! Özüdür ki, var! Tanış olarsınız. O, ticarət məktəbində oxumasa da, hər şeydən başı çıxır. Kim bilir, bəlkə Çemezovo kəndinin yanından keçib gəlməmişdir.

Bir azdan sonra otağa orta yaşı bir adam girdi: o eynən iyirmi il bundan qabaq gördüğüm Osip İvanıç oxşayırı. Onda Osip İvanıç xırda alverçi idi. Onun da mehriban, mavi gözleri, dodaqlarında xoş təbəssüm, şabalıd rəngli və azca ağarmış qıvrımlı saç vardı. Yalnız fərq burasında idi ki, o zaman Osip İvanıç çuxa geyərdi, Nikolay Osipiç pencək geyir. Nikolay Osipiç otağa girən kimi əvvəl dua elədi, sonra gəlib atasının əlini öpdü. Osip İvanıç bizi bir-birimizlə tanış elədi.

– Nə var, nə yox, alverin necə oldu?

– Dədə, lap yaxşı taxıl almışam. Ancaq S-də bir az ləngidim, iş düz gətirmədi. R-e getdim, ordan aldım.

– Nə olmuşdu? Yoxsa Çikunov tacirlərinin adamları gəlməşdi?

– Yox. Allaha çox şükür ki, oraya bizdən başqa hələ heç kəs gəlmir. Müjiklər şıltaq elemeye başlamışdır. Mən onlara əsil qiyməti verirdim – puduna üç abbası! Onlar razı olmurdu, deyirdilər ki, “indi belə qiymət yoxdur, bu ucuzluğunda taxıl adəmin heç yuxusuna da girməz!”

– Adəmin yuxusuna yaxşı qiymətlər girir! Satmadılar?

– Yox. Hamı taxılım R-e apardı. Gördülər ki, orada taxıl alan yenə də bizik. Ancaq bu dəfə mən onlardan taxılım pudunu ellিং qəpiyə aldım.

– Ay eləmisen ha! Onlara elə bu yaxşıdır! Qoy ibret olsun, bir də belə şey eləməsinlər. Həm taxılım hər pudunu iki şahı aşağı satıblar, həm də nəhaq yerə otuz verst yol gediblər. Bundan sonra hər neçəyə istəyəcəksən, verəcəklər. Ancaq bizim yerlərdə hələ indiyə kimi belə ehvalat olmayıb, bu təzə məsələdir! Bir görürsənmi, üşyan qaldırıblar! Bunun üstündə indi bilirsənmi adəmin başına nə oyun açarlar? Niyə gedib yavaşça polis müdürüne demədin?

– Eybi yoxdur, dədə, hələ ki, özümüz bunun öhdəsindən gəlirik...

– Yaxşı da. Bir də ki, burada bizdən başqa elə abırlı bir alici yoxdur. Bizi qorxutmaq fikrinə düşüblər!.. Yox, əzizim, onlar hələ o yaşa çatmayıblar. Üşyan eleməyə icazə verilmir!

– Dədə, lap eməlli-başlı üşyan idi, hamısı bir-birinin sözünü deyib durmuşdu! Deyirdilər ki, siz bütün qəzanın qanını sorursunuz! Bu lap gülмелidir.

– Övveller heç üsyən olmazdı, indi görürsənmi, üsyana başlayıblar.
Mən sözə qarışdım:

– Osip İvanıç, bunun axı nəyi üsyandır?

– Sənəcə, ağa, bu üsyən deyil? Taxılı mən niye alıram? Bu qədər
şeyi mən özüm yeyəcəyəm? Ya anbara doldurub çürüdcəcəyəm?
Yox, cənab, mən bu taxılı hökumətə verəcəyəm. Hökumətə! Mən
ordunu, cənab, ərzaqla təmin edirəm! O dələdüz mujiklərin üzün-
dən mən ordunu çörəksiz qoyacağam? Ordu acıdan ölsün! Sənin
fikrinə, mujiklərin bu hərəkəti üsyən deyil?

İndi Osip İvanıç açıq-açıqına və həyəsizcasına mənə “sen”
deyirdi. O elə acıqlanmışdı ki, hətta həmişəki sakitliyini və mülayim-
liyini də itirmişdi. Boynuma alıram ki, mən də ona etiraz elə bilmə-
dim. Taxılı əsil qiymətinə satmaq istəməyən mujiklərin üzündən
ordunun ərzaqsız qala bilməsi fikri elə qəti deyilmişdi, hem də bu
fikirdə dövrün əhvali-ruhiyyəsi elə dolğun ifadə edilmişdi ki, mən
özüm də qorxdum: niyə axı bu fikir mənim ağlıma gəlməmişdi?
Əlbəttə, mən başa düşdüm ki, belə əsaslı bir fikrə etiraz eləmək
olmaz. Eyni zamanda, bir şəyi də düşünürdüm, birdən Osip İvanıç
mənim bu zəifcə ifadə olunan fikrime əsaslanaraq, məsələni “yanlış
izah etməkdə”, ya da “zerərli fikir yaymaqda” məndən şübhələndi,
onda nə ola bilər? Məsələn, belə bir şey götürək: ordu üçün taxıl
tədarük etməyi boynuna götürən bu adam işin öhdəsindən gələ bil-
məsə, hərbi idarə onun qoyduğu girov haqqında tədbir görə bilər, o
da birdən durub deyər ki, bu işə müqəssir odur (yeni mənəm), o
adam ordunu və donanmanı inkar edir, hökumətin bünövüsünü sar-
sıdır, səlahiyyətli şəxsləri nüfuzdan salır!.. Belə şeylər az olmuşmu?!
Fehlələr, zəhmət haqları artırılmayınca işləməyəcəklərini söylər-
kən fabrik sahibləri onları üsyən etməkdə təqsirləndirmirdilərmi?..
Buna görə də mən vətəndaşlıq mərdliyinə el atmalı oldum, belə
hallarda, bu adamın dadına yetir. Çığıraraq dedim:

– Bəli, ordu... əlbəttə! Ordu! Təsəvvür edin ki, bu mənim heç
ağlıma gəlmirdi!

– Amma mən gecə-gündüz bu barede fikirləşirəm! Bu məsələ
üstündə nə qədər narahat olduğumu bircə mənim baş qoyduğum
balış bilir!.. Onlara elə bu yaxşıdır! Xristian qiyməti verilib – istə-
meyiblər, gələcəyinə özləri yalvarıb əlli qəpiyə verəcəklər. – Dönüb
oğlundan soruşdu. – Ayn tezə nə xəbər var?

– Kandaurovkalı mülkədarı az qala tutub aparmışdilar.
– Necə aparmışdilar? Nəyin üstündə?
– Məlum deyil. Nəyin üstündə – bunu da heç kəs bilmir. Belə
deyirdilər ki, guya cənab polis müdürü ondan yazıb. Guya o heç kəslə
tanişlıq eləmir, kitab oxuyur, axşamlar evdə oturur...
– Bəlkə ayri bir təqsiri də var?
– Ayri bir təqsiri yoxdur. Deyirlər ki, polis müdürü ondan belə
yazıb: yazıb ki, ayri bir təqsiri yoxdur, amma ki, o heç kəslə tanışlıq
eləmir, kitab oxuyur... Hami gözləyirdi ki, onu tutub aparacaqlar.
Ancaq yuxarıdan cavab gəlib ki, təqsiri olana kimi gözləyin. Mül-
kədar özü də başa düşüb ki, indi polis müdürü ilə zarafat eləmək
olmaz, maşına minib, birbaşa Peterburqa gedib!

– Bəli, indi kitab oxumaq məsələsi çox ciddi məsələ olub. Araq-
çaxır məsələsində serbəstlikdir, amma kitab oxumaq məsəlesi çox
ciddi bir məsələdir... Hər şeyi başa düşmək isteyirler...

Mən maraqlanaraq soruştum:

– Yoxsa burada bir şey olub-ələmişdi? Bir narahatlıq-filan?
– Hərzə-hərzə danışanlar az olmayıb!
– Bəs axı indicə özünüz dediniz ki, kandaurlu mülkədarın heç
bir təqsiri olmayıb!..
– Kim bilir olub-olmayıb! Bəlkə o özündən inqilab buraxılmış...
Başqa adamlar kimi yaşamırı, heç kəslə duz-çörək kəsmirmi, tanışlıq eləmirmi! Kim bilir onun fikrində nələr varmış!..
– Osip İvanıç, iltifat buyurun! Belə düşünülsə, onda demək olar
ki, kandaurlu mülkədar da elə yaxşı eyleyib Peterburqa qaçıb... Biri
qaçar, o birisi qaçar...
– Kim qaçmaq isteyirse, qoy qaçsin – heç kəs onları tutub sax-
lamır! Onlar qaçsa da, şükür Allaha, burada qalan camaat çoxdur.

Osip İvanıç bunu deyib, özünü divanın arxasına verdi, qızını
qiçının üstüne qoyub, sol elini geri atdı, sağ elinin barmaqlarını diva-
nin qoltuğuna vurmağa başladı. Görünür, o bize öyünd-nəsihət ver-
mək isteyirdi, ancaq bu şərtlə ki, o, boşboğazlıq eleyəcək, ağlına
gələn cəfəngiyatı söyləyəcək, biz də sakitcə oturub qulaq asa-
cqadıq, ondan ağıl öyrənəcəkdik...

Nəhayət, o özünü tox tutub dedi:

– Biz burada sakitcə yaşayırıq, bütün nemətlərdən istifadə edi-
rik, hər kəs öz işi ilə məşğuldur. Məsələn, mən alver eleyirəm;

bezilərinin elində sənəti var, beziləri də torpaqla dolanır. Allah kimin qismətinə nə yazıbsa, hər kəs onunla başını girleyir. Kitab oxumaq bizim işimiz deyil.

Osip İvanıç bir anlığa susub bizi gözdən keçirdi. Mən büzüşüb oturmuşdum, elə bil ki, müqəssir olduğumu anlayırdım. Nikolay Osipiç atasına baxır, az qalırdı onu gözleri ilə yesin. Görünür, bu məftunluq Derunovu daha da həvəsləndirirdi. Osip İvanıç əllərini qarının üstünə qoyaraq, baş barmaqlarını bir-birinin ətrafında hərləyə-hərləyə dərin fikrə dalmışdı.

— Əsas məsələ burasındadır ki, faydasız yerə kitab oxumaq adamın zehnini korlaya da bilər. Adam bir gün kitab oxuyur, iki gün oxuyur, bir də görürsən ki, arabir fikirləşməyə başlayır... Ağlına cürbəcür şeylər gəlir; elə şeylər ki, bu heç meydanda yoxdur, bu barədə heç danışmaq olmaz! İşdən uzaq düşür, özündən böyükliyə hörmət eleməyi yadından çıxarıır, hərzə-hərzə danışmağa başlayır. Elə bu zaman da Allahın bu günahkar bendesini qamarlayıb mehşər ayağına çəkirlər. Niye axı belə iş tutursan? Özünü yaxşı apar, ara qarışdırma, başqalarını ruhdan salma. Cənab, sənəcə belə deyilmə?

— “Mənəcə” axı nə ola biler? Məndən soruşturmaqlar ki!

— Bax, bunu sən doğru dedin! Bəli, səndən soruşturmaqlar, bu düzdür. Nə səndən soruşturmaqlar, nə məndən, özləri necə lazımsa, elə də eleyəcəklər! Səndən niye soruşturmaqlar — bunun səbəbini bilmək istərsənmi? Ona görə soruşturmaqlar ki, ağa, adamın qulaqları uzanıb başından yuxarı qalxmaz, əgər işdi, qalxsa da, onu bir balaca kəsmək olar!

Baxdım ki, Derunovun söhbəti cansıxıcı, həm də təhlükəli bir şəkil almağa başlayır, bu məni bərk teşvişə saldı. O öz fikirlərini dumanlı bir şəkildə söyləsə də, aydın görünürdü ki, bunlar hamısı mənə aiddir. Mujiklərin təklif edilən qiymətə öz taxıllarını satmasını, bunun üsyankarlıq hesab edilməsinin doğruluğu barəsində mənim qorxa-qorxa söylədiyim fikir nə qədər zəif ifadə olunsa da, görünür, bu özü qoca Derunovun sakitliyini pozmuşdu. Deməli, onda, zaman keçdikcə, həmişə müvəffəqiyyət elde etdiyindən, sakitlikdən başqa ayrı bir xasiyyət də əmələ gelmişdi: onun sözünün qabağında söz demək, ona etiraz etmək olmazdı! Mən hər dəqiqə gözləyirdim ki, o kinaya və eyhamlardan el çəkib, məni doğrudan doğruya müqəssir etməyə başlayacaq, mən belə bir sual qarşısında

qalacağam, bize ordu lazımdır, ya yox? Mən ha desəm ki, bu barədə heç sorğu-sual ola bilməz, o mənim verdiyim cavabı heç başa düşmək istəməyəcək, hətta ona heç qulaq asmayacaq, yaxamdan əl çəkməyəcək, təkidlə deyəcək ki: “Sən gel, sözü o yan-bu yana atma, düzünü de: bize ordu lazımdır, ya yox?” Mən de axırdı bağırabağıra, lap ürəkdən desəm “bəli, lazımdır” və sözümün səmimi olduğunu sübut etməkdən ötrü Şampən şerəbi tələb edib ordu və donanmanın inkişaf etməsi üçün qədəh qaldırsam da, ancaq istehza dolu təriflərə layiq görülcəyəm; bu təriflər də: “Bəli, dost, sən zirek oğlansanmış!”, ya da “Pişik bilir ki, kimin etini yeyib!” və bu kimi sözlərdən ibarət olacaqdır.

Buna görə, daha artıq fəlakətə düşməmək üçün, əmələ gələn fasılədən istifadə edib, söhbəti dəyişdim. Nikolay Osipiçə dedim:

— Siz çoxdan Çemezovoda olmuşsunuz?

— Elə bu gün oradan keçirdim. Qoca Lukyanıç da sizi aparmağa gəlib. O mənim ardımca gəlirdi. Atlara yem vermək üçün mehmanxanaya düşüb.

— Lap yaxşı! Onda mən gedim.

Osip İvanıç məni saxladı:

— Dayan! Dayan! Torpaq məsəlesi bəs nə oldu? Beş mini alırsan, ya yox? — Sonra oğluna dönerək əlavə etdi. — Bu ağanın torpağını almaq istəyirəm, özünə də beş min verirəm.

Nikolay Osipiç təəccübə dədi:

— Beş min?

— Çox verirəm! Özüm də biliyəm ki, çox verirəm. Neynim! Atanasının xatırı üçün ağaya bu işdə kömək elemək istəyirəm, hələ mən kiçik adam olanda onlardan çox hörmət görmüşəm!

Nikolay Osipiç sanki lap qorxa-qorxa dedi:

— Alın beş min! Bundan yaxşı qiymət ola bilməz! Belə qiymətdən beşəlli yapışmaq lazımdır!

— Mən də elə bunu deyirəm, ancaq ağa özünü naza qoyub.

— Naza qoymamışam, gedib özüm torpağı baxmaq istəyirəm. Elə biliyəm ki, mənim buna ixtiyarım var...

— Sənin ixtiyarın olub-olmamasından danışan yoxdur! Get bax; ləzzət al! Əsil məsələ burasındadır ki, sənin torpağın heç kəsə lazımdır, deməli ki, gedib ona baxsan da, baxmasan da bundan o yaxşılaşmayaçaq. İkinci məsələ də burasındadır ki, pul stolumun

gözündədir, hazırlıca durub. Hec Çemezovoya da getmeyin lazım
deyil. Al pulunu, qoy cibinə, başağrısız-filansız qayıt get Piterə!

Lakin mən yerimdən qalxıb xudahafizləşməyə başladım.

– Deməli ki, sən mənim çörayımı də yemək istəmirsin! Ağa,
mən bunu səndən gözləmirdim! Amma sənin ata-anan necə yaxşı
adamlardı!

Osip İvanıç da divandan qalxdı, qonaqpərəstliyin bütün qayda-
larına riayət edərək mənim əlimi iki əli ile berk-berk sıxıdı. Eyni
zamanda kəderləmi, ya məzəmmətləmi başını bulayır, bununla da
sanki deyirdi: elə ata-anadan gör necə övlad olub!

Osip İvanıç səsinə xüsusi bir sadəlik və mehribanlıq verməyə⁺
çalışaraq dedi:

– Kitab oxumaq barəsində danışdıqlarımla, yoxsa sənin qəlbinə⁺
toxundum? Bilirsənmi, biz qocalarda belə bir adət var, həmişə biz
adamların başını sığallamırıq, bəzən bunun əksini eləmək fikrinə
də düşürük. Açıqlanma!

– Bu nə sözdür! Mənim heç fikrimə də gəlmir ki, sizin sözlerinizi
mənə aid olsun!

– Sənə aid oldu, olmadı, sən də bunları yaxşı yadında saxla!
Qocalardan üz döndərmə! Əger onlar sənin qeydinə qalıb, sənə
öyüd-nesihət verirsə, bundan sənə zərtə qədər də ziyan gəlməz.
Kandaurovlu mülkədar sənin mülkündən çox uzaqda yaşamırıdı...
Gördün nə oldu də?

Derunov belə hallarda lazım olan bütün ədəb qaydalarına riayət
etsə də, biz çox soyuqluqla xudahafizləşib ayrıldıq. O mənim əllerimi
sixır, eyni zamanda, bütün bədənini geriyə verərək gözümün içine
baxırdı, sanki mənə baxmaqdan doymurdu. Məni artırmaya qədər
ötürərək dedi:

– Çemezovdan qayıdanda bize gəl. Torpaq məsələsini kənd-
lilərlə yola qoya bilməsən elə birçə kəlmə söyləsən kifayətdir:
“Derunov alar!” Ancaq onda beş min verməyəcəyəm! Belədir, dost!
Birinci təklife razi olmadın, ikinci təklife bu qədər verməyəcəyəm!

* * *

Lukyanıç məni biratlı ekipajla aparmağa gəlmışdı. Soruşdum ki,
niyə biratlı ekipajla gəldin, bundan böyük ekipaj yox idimi? Qoca
mənə belə cavab verdi:

– Ekipaj çoxdur, ancaq onlardan heç biri işə yaramır, sinib dağlıb,
at da birçə dənə qalıb, yerde qalamı qırılıb batıb, ya da heç işə yaramır.

Mən ah çəkib dedim:

– Deyəsən, qardaş, orada yaxşı bir şey qalmayıb!

– Ne yaxşı şey! Yaxşı şeyvardı, ağa, hamısı tərg olub getdi. İndi
özünüz baxıb görərsiniz.

Çemezovonun tarixi başdan-başa Lukyanıçın şəxsiyyətində⁺
təcəssüm edirdi. Xoşbəxt mülkədarlıq günlərində Lukyanıç həmin
mülkü mühafizə edərdi; indi də həmin yeri qoruyur. Ancaq o mülk,
Lukyanıçın dediyinə görə, indi clə bir hala düşməsdür ki, “hara
tüpürsen, gedib boş yere düşür”. Neçə dəfə o mənə kağız göndərib,
ata yurdunun dağlığındı yazmışdı. Lakin bu məsəleyə mənim laqeyd
baxdığını yəqin etdikdən sonra daha kağız yazmadı. O, əvvəlki
nöker və qaravaşlardan sağ qalan bir neçə qoca və qarı ilə mülkədar
evinin zirzəmisində yaşayırıdı, özü də ot yerində yiğilən gəlirdən
aldığı çox az pulla dolanırdı. Bütün mülkün yavaş-yavaş dağlığındı
görüb, mənim belə ağılsız hərəkətimdən narazı olduğunu da gizlet-
mirdi. Oranjereya uçmuşdu, örtülü damdakı ağacı don vurmüşdu,
bağı ot-alaq basmışdı, mal-qara tələf olmuşdu, atlar qocalıb
ölmüşdü. Otaqlardan əvvəl birinin tavanı, sonra da o birinin tavanı
uçmuşdu... Quşlar və dolu pəncərə şüşələrini qırıb tökmüşdü, tax-
tapuşun dəmiri paslanıb çürümüşdü, su verirdi. Uzun zaman tax-
tapuşun dəlik-deşiyini tutub düzəltmişdilər; lakin sonra hər yerindən
su axmış, evin ora-burası uçulub tökülmüşdür. Qocalar da
çəkilən zəhmətin faydasız olduğunu görüb, yaşadıqları zirzəminin
qeydinə qalmağa başlamışlar, onu uçub-dağılmaqdan qorumuşlar.
İndi mən gedib belə bir mənzərə ilə qarşılaşacaqdım. Xüsusilə son
zamanda məni “hər necə olsa, bu məsələni bitirmək lazımdır” kimi
zəhlətökən bir fikir təqib etməsəydi, mən heç də bu yerə gəlib belə
bir mənzərəni görmək istəməzdim...

Bəli, indi mən “bu məsələni bitirmək” üçün gedirdim. İşi nədən
başlamaq və necə başlamaq lazımdı – bunu heç özüm də yaxşı
bilmirdim. Ancaq bir şeyi lap yəqin bilirdim ki, hər nə yolla olur
olsun, bu “məsələni bitirəcəyəm”, yeni Çemezovdan birdəfəlik
yaxamı qurtarıb gedəcəyəm. Haraya olsa gedəcəyəm! Hər necə
olsa gedəcəyəm! Mən yalnız bu məsələ etrafında düşünürdüm.
Derunovla görüşdükdən sonra bu fikir mənde daha da möhkəm-
ləndi. Görünür, Lukyanıç da mənim fikrimi duymuşdu, çünkü məni

göründə bir anlığa sevinse də, belə pis niyyetdə olduğunu hiss edərək, birdən qasqabağıını tökmüşdü. O, qocalara xas olan ağırılıqla və tez-tez ah çəkərək, qılı, axta yabını ikiçarxlı ekipaja qoşurdu. Bəlkə də bu zaman onun təsəvvüründə mülkədarlığın əvvəlki fıravon həyatı ile indiki miskinliyi daha aydın canlanırı... Nə qədər ki, mən burada yox idim, o deyinə bilərdi, heyifsilənə bilərdi, hətta mülkədarların indiki vəziyyəti ilə keçmiş vəziyyətini müqayisə edə bilərdi, lakin işin əsil vəziyyəti haqqında onun aydın təsəvvürü yox idi. İndi "ağa" özü gəlməşdi, bu "ağa"nın da qulluğuna dörd kəhər at qoşulmuş, qozlaşında da ipək köynəkli, qoçaq sürücü oturmuş bir ekipaj deyil, ikiçarxlı köhənə bir araba gətirilmişdi. Arabaya da qocalıqdan güclə ayaqlarını çəkən axsaq bir yabı qoşulmuşdur; arabanın sürücüsü də – saçı ağarmış, beli bükülmüş, cındır paltarlı qoca Lukyanıç idi! Lukyanıç birdən məsələni başa düşdü. "Ağa", ikiçarxlı araba, tavansız ev, orangereyasız malikanə, yollarını alaq basmış bağ bir daha bu qocanın təsəvvüründə aydınca canlandı; sonra da bir fikir qıqlıcum kimi parıldadı: "Bəli, məsələni bitirmək lazımdır!" Bu həmin fikir idi ki, mən ona daha mürekkeb, daha iztirablı bir yolla gəlib çıxmışdım...

Biz bütüşərek birtehor yan-yana oturub yola düşdük.

Cox getdik, lakin heç birimiz söhbətə başlamadıq. "Kandaurov kəli mülkədar" heç xəyalimdən çıxmırı. "Az qala tutub aparmışdır!" Bu cümlə Nikolay Osipıcıın ağızından necə sadə, necə təbii bir şəkilde çıxmışdı! Bu sözə nə qorxu, nə təəssüf, nə də heyret vardi! Sanki söhbət, yolda az qala araba altında qalan bir donuz potasından gedirdi...

O mülkədarı nə üstə tutub aparacaqdılar? Hansı səbəbə görə? Nə olmuşdur ki? – Bu heç kəsə məlum deyildi! Məlum olan ancaq bu idi ki, o "heç kəsin evinə qonaq getmirdi", "kitab oxuyurdu..."

Bəlkə də evdə təkbaşına oturub, heç bir şey eləmirmiş? Bəlkə də "Xarici romanlar külliyyatı"nı oxuyurmuş? Yoxsa bu qəbahətdir? Yoxsa bu da elə şübhəli bir məşguliyyətdir ki, evdə sakitcə oturub, buna da vaxt sərf etmək olmaz, gərek bunu da camaatin içində, hamının gözü qabağında edəsən?

Bu hansı qəlbşünasdır ki, "kandaurovlu mülkədarın" qəlbini girməyi, onun gizli fikirlerini açmağı özünə borc bilmişdi? Əfsus ki, bu qəlbşünas, keçmişdə toyuq oğrusu olan, indi isə adamların etibarlı, ya etibarsız olduğunu təyin edən, bu sahədə mütexəssis sayılan nahiye polis müdirdidir!

Biz paytaxtda yaşayanlar tez-tez şikayətlənirik, deyirik ki, bizi sıxışdırırlar, hüququmuzu əlimizdən alırlar... Amma siz kəndə gedin, orada nahiye polis müdirinin rəhbərliyi altında yaşayın, onda görəsiniz ki, kənddə nələr olur!..

Yuxarıdan rəis: "Günah işləməsi gözlənilsin!" sözlerini yazmasayıdı, onda "kandaurovlu mülkədarın" halı necə olardı? Bu adamın taleyi yalnız qəlbşünas nahiye polis müdirindən asılı olsayıdı, onun başına nələr gələrdi?!

Nahiye polis müdürü! Gözəl keçmişləri nəzərə alanda, gör bu adamın varlığında necə bir istihalə əmələ gelmişdir!

Yadimdadır. Bəzən dədəm pəncərenin qabağında durub deyərdi: "Budur, eyyaş polis müdirləri gətirirlər!".

Nahiye polis müdürü mülkədarın yanına iş üçün gedəndə, onun ilk qarşılaşlığı söz bu idi: "Hə, eyyaş, görünür kəndlərə toyuq yığmağa gedirsən?" Yenə həmin polis müdürü körpülerin temiri haqqında ağızını açıb birçə kəlmə söz deyəndə, dərhal ona belə cavab verərdilər: "Səndən başqa buralara heç kəs galib-getmir; ay əyyaş, sənin üçün ele bu körpüler de yaxşıdır!" Xüfasə, o, "əyyaş" və "toyuq oğrusu" sözündən başqa ayrı bir söz eşitməzdil!

Mən bilirem ki, polis idarəsinin məmuru ilə belə rəftər etmək təqdirelayıq bir şey deyil. Lakin burasını da etiraf etmək lazımdır ki, bu istihalə özü de həddindən artıq nəzərə çarpan bir istihalədir; əvvəller "toyuq oğrusu" idi, sonra da birdən dönüb qəlbşünas oldu!

Keçmiş vaxtlarda deyirdilər ki, adamın gizli niyyətləri yalnız Allahın hökmündədir, çünki insanların üroyindəki sırlarını bütünlükə o görür... İndi bu məsələ o qədər sadələşmişdir ki, hətta nahiye polis müdürü heç çəkinmədən öz-özünə deyir: "Qoy mən də iyəyim görüm insan qəlbindən nə iyi golur!". Başlayır iyəməyə.

Mən təkbaşına evdə oturub Pol-de-Koku¹ oxuyuram, nahiye polis müdürü də bu nəticəyə gelir ki, mən "yanlış yollara" düşmüşəm! Bu fikrə də o, mən Pol-de-Koku oxuduğum üçün deyil (bu cəhətdən o elə savadlıdır ki, hətta Barkovu² da əzberdən bilsə!), təkliyi xoşladığım üçün düşür. O belə fikirləşir: "Başqaları bütün

¹ Pol-de-Kok Şəhri (1794-1871) – əyləncəli, yüngül romanlar yazmış fransız yazarıdır.

² Barkov İ. S. (1732-1768) – edəbsiz, əxlaqsız şeirləri ilə ad çıxmışdır.

biabırçılıqları açıqda elədiyi halda, bu niyə tekbaşına evdə oturub?”. Məni güdməyə başlayır. Men lakey Qişkanı öz yanında saxlayıram, onu özümə daş-divar kimi sıpər eləyirəm, deyirəm ki, polis müdürü onun arxasında məni görmez. Amma o, Qişkanı yoldan çıxarıır, ondan gizlince soruşur ki, mən nə qayırıram, nə ilə məşgül oluram, böyük'lərə hörmət bəsleyirəmmi, inqilab eləmirəm ki, və sairə. Hətta mənim bir “günah iş” tutmağımı da gözləmir, Qişkanın göstərişləri əsasında mənim qəlbimin gizli guşelerinə soxulur, işin mahiyyətinə varmadan, elə o saat, öz insafına görə, məni ya “cəmiyyətin sütunu ve istinadgahi”, ya da “təhlükəli və dinc durmayan” bir adam dərəcəsinə qaldırır! Bunu da eləyən kimdir – əvvəller toyuq oğrusu olan bir adam!..

Bütün əxlaq və siyasi elmələr akademiyasını öz şəxsiyyətində yerləşdirən bir toyuq oğrusu! Toyuq oğrusu olan bir qəlbşunas, toyuq oğrusu olan bir psixoloq, toyuq oğrusu olan bir siyasetfruş! Camaatin əqidəsinə qiymət verməyi öz üzərinə götürən, əlindeki qələm titrəmədən, soyuqqanlılıqla birinə etibarlı, o birisine etibarsız adı verən bir toyuq oğrusu!

Doğrudanmı toyuq oğrularının bundan başqa bir işi yoxdur?

Görünür, burada bir anlaşılmazlıq var, bu anlaşılmazlığın da meydana gəlməsinə on çox T. polis roisi müqəssirdir. O ixtiyarında olan bütün toyuq oğrularını yanına çağırıb demişdir: “Siz nahiye lərinizdə sakitlik olmasına mənim qarşısında cavab verirsınız!” Lakin bunu söyləyərkən kitab oxumağın, başqasının evinə qonaq getməməyin, ümumiyyətə, tənha həyat keçirməyin heç də “sakitlik” haqqındaki anlayışa zidd olmadığını izah etməmişdir.

Toyuq oğruları da dedi-qodulara əsaslanaraq, qrişkaların, proskaların, vankaların köməyi ilə fəaliyyət göstərməyə başlayır. Onlar adı bir sakitlik deyil, her tərəfi açıq bir bina içərisində yerləşən şəffaf bir sakitlik axtarırlar... Onlar hətta sakitliyin özündə de sakitliyin pozulduğunu, ya da pozulmağa qəsd edildiyini görürər. Onlara heç bir şey lazımlı deyil: no əkinçilik, nə sonaye, nə maarif! Yalnız sakitlik lazımdır! Camaatin toxluğu onlara o dərəcədə lazımdır ki, nə qədər bu toxluq sakitliyə səbəb olur.

Bu günlərdə şıq geyimli bir nahiye polis müdürü mənə belə dedi: “Əslinə qalandə, bizə nahiye polis müdürü deyil, nahiye polis rəisi

deməlidirlər, çünki biz, məsələn mən, bütün nahiye mə cavab verirəm: birisi etibardan bir balaca sakit oldu, ya da öz fikrində başayaq vurdu, gərək dərhal lazımi yerinə xəbər verəm!”

Mən bu polis müdürüne baxdım: onun sir-sifətindən, bütün hərəkətlərindən aydın görünürdü ki, xalis toyuq oğrusudur! Gözləri o yana-bu yana baxırdı, barmaqlarını aralamaşdı, sanki toyuq tutmaq istəyirdi, burnu ilə də havanı iyələyirdi. Birçə əynindəki mundır çox qəşəngdi, ona çox yaraşdı! Əvvəlki toyuq oğrularının belə mundırları olmazdı!

Həmin bu şıq mundırı polis müdürü mənim “gizli fikirlərim” haqqında düşünür, ona görə düşünür ki, mən onun nahiyeində yaşayırıam, o da “bütün” nahiye yə cavab verir! O mənim qəlbimə soxulur, könlü istədiyi kimi orada ağnarı! Əvvəlləri o quberniya dəftərxanasında nəcisin quyularını temizləmek sahəsində işləyirdi, yəqin ki, orada psixologiyanın sirlərinə bələd olmuşdur.

Amma “Kandaurovkalı mülkədar” boş-bekar evdə oturmuşdu, elə bilirdi ki, bunun üstündə ona bir şey eləməyəcəklər. Heç elə də şey olar? Hələ o qoy Allaha şükür eləsin ki, rəis onun dadına yetdi, əmr etdi ki, “günah iş tutmasını gözləyin”, yoxsa çoxdan onun dərisini boğazından çıxarmışdır! Amma yənə də polis müdürünin əlin-dən yaxasını qurtara bilmədi. Peterburqa qaçmağa mecbur oldu. O cəl zənn edirdi ki, bütün ömrünü Kandaurovkada, xalat və yumşaq çust içinde keçirəcək, böyrün yere verib yatacaq, heç bir iş görməyəcək, amma o deyən olmadı! Pal-paltarını, çəkməsini geydi, papağını başına qoysdu, heç özü də səbəbinə bilmədən Peterburqa əkildi!

Gör nə amansız zəmanedir!

Bir də ki, tək elə nahiye polis müdürü deyil ki! Polis rəisi deyil ki! Bir Derunova bax! O, rəsmi bir adam deyil, heç bir yerdə qulluq eləmir, ona heç kəs heç bir şey tapşırırmır, amma indi gəl sən onunla ürəkdən danış! Psixologiyadan onun zərrə qədər də başı çıxmır, amma lazımlı olsa, bir felsəfə doktoru kimi sənin bütün qəlbini açıb tökər!

Bizim psixologiyamız sadədir! Ah, çox sadədir! Sən danışanda bircə söz özündən uydur, ya da gizlət; elə o saat bütün sərrin göz qabağında olacaq! Məsələn, dünən mən üşyan haqqında danışanda dedim ki, kəndliləri, öz taxıllarını üç abbasıya satmaq istəmədikləri üçün üşyançı adlandırmıq olmaz. Derunov bunun üstündə özündən səkkizcə söz artırmış olsayıdı, yəni desəydi ki, bu zaman o, heç ordu

lazım deyił, dedi – mənim işim bitəcəkdi! Bilirəm, hətta bunun da üstündə məni öldürməzdilər; bunu da bilirəm ki, bundan sonra mən daha nə Navoznayada, nə Solomennayada yaşaya bilməyəcəkdir! Gərək buradan əkileydim! Birbaş Peterburqa qaçaydım ki, orada reisin gözü qabağında öz günahsız canımı xilas edəydim!

Mən hətta Derunovların bu qədər təvazökar, təmkinli olmasına da təəccüb edirəm! Mən üşyan haqqında onlar kimi düşünəydim, bu fikrimi həyata keçirmək üçün əlimdə onlar kimi imkan olsaydı, mənə kobudluq edən, ya da xoşuma gəlmeyən adamı yer üzündə yox edərdim! Ele bir ucdan yazardım: “bu zaman o heç ordu lazımla deyil, dedi!” Yəqin ki, bundan ləzzət alardım...

Bu Derunovlar aləmi nə qəribə aləmdir! Her şey bu aləmdə çalpaşıq düşmüş, dolaşmış, tapdalayıb əzilmiş, hər cür ziddiyətli seylerlə zibillenmişdir! Her şey Çemezovodakı köhnə evin taxta döşəməsi kimi (elə ev ki, hətta burada siçan da yaşamaq istəmir!) laxlayır, uçub dağılır...

Məsələn, Osip İvanıç cəmiyyətin sütunu adlandırmaq olarmı, buna onun haqqı varmı? Ya bəlkə o, bunun əksinə olaraq, xüsusiyyətçiliyi, ailəni, cəmiyyətin başqa əsaslarını amansızcasına və ədavətə inkar edənlərdəndir? Lap merc gelərəm ki, heç bir filosof bu suala az da olsa, mənfi cavab verə bilməz.

Osip İvanıç bütün varlığı ilə belə əsasların qızığın və inadlı tərefdarıdır – buna mən, albəttə, şübhə etmirəm. Bunu elə birçə onunla sübut etmek olar ki, o dövlətlidir (deməli, “xüsusiyyətçiliyə” hörmət bəsləyir), ailəsinə ədəb-ərkanla saxlayır (deməli, “aile quruluşu”na da hörmət bəsləyir), “ali rəislərə” hörmət üçün “ictimai xeyriyyə işləri”nə ianələr verir (deməli, dövlət quruluşuna da hörmət bəsləyir). Lakin o özü bu əsaslara “tərefdar” olduğunu başa düşürmü? Bəlkə bu məsələdə o ancaq qeyri-şüuri hərəkət edir? Onu “himayeçi”, “müdafiaçı” edən də budur? Onun idrakı burada qətiyyən iştirak etmir?

Bax, bu məsələni mən aydınlaşdırıa bilmirəm!

Akı bayaq o özü tekəbbürlə deyirdi ki, “mən bütün mahalda öz torumu qurmuşam”. Deməli, o kimi isə bu tora salmaq istəyir! Lakin kimi? Özü kimi xüsusiyyətçilik əsaslarının tərefdarı olanları? Hər nə deyirsiniz deyin, burada şübhəli bir şey var!

Bayaq Nikolay Osipiç kəndliləri necə məharətlə dövrəlediyindən, S-də və R-də öz torunu qurdugundan, mujikləri az qala taxıl-

larıni lap havayıca vermək dərəcəsinə gətirib çıxardığından danışanda, Osip İvanıç ona açıqlandı? Dedimi ki, ay həyasız! Sən öz mahalının qədrini bildiyin kimi, mujiklər də öz mahalının qədrini bilir! Yox, demədi! Əksinə, öz oğlunu təriflədi, mujikləri üşyançı adlandırdı, tətilin getirdiyi ziyandan qışqıra-qışqıra, uzun-uzadı danışdı; görünür, o özü “tətil” etdiyini heç təsəvvürünə getirmirdi.

Ele mənim haqqımda gedən söhbəti alaq. O mənim Çemezovodan heç bir mənfəət götürə bilməyəcəyimi sevinə-sevinə sübut etmək isteyirdi, deyirdi ki, sənin birçə yolu varsa, o da Derunovu köməyə çağırmaq, məsələni onun istədiyi şəkilde həll etməkdir! Tutaq ki, o haqlıdır; belə hesab edək ki, mən doğrudan da torpaqdan “mənfəət götürməyi” bacarmıram, mənim qismətim Derunovun elindədir, atalar demişkən, qismətdən qaçmaq olmaz. Lakin o, xüsusiyyətçiliyin həqiqi, şüurlu tərefdarı olsayıdı, onda mənimlə bu cür rəftər edərdim? O gərək mənə təsəlli verəydi, yol göstərəydi, mənim təreddüdümü qaldırayıdı, – o buna borclu deyildim? O gərək mənə çox düzgün, ətraflı haqq-hesab verəydi, məndən heç bir şey gizlətməyəydi, hətta vəd edəydi ki, sonralar artıq gəlir də ala bilərsən, bu gəlir də mənim yox, sənin cibinə getməlidir – o buna borclu deyildim?

Yox, nə deyirsiniz deyin, Derunov xüsusiyyətçilik nöqtəyinənəzərində “cəmiyyətin sütunu” deyil!

Bəs kim bilir, o aile və dövlət məsələsində cəmiyyətin sütunu durmu? Bəlkə o dövlət məsələsində ancaq medal almağı nəzərdə tutur – belə medallarla indi onun döşü doludur! Bəlkə də aile məsələsində...

Bu yerde mənim düşüncələrim qırılır; arabada narahat otursam da, məni elə bərk yuxu tutur, elə şirin yatıram ki, hətta yuxu da görürem.

Görürəm ki, guya nahiyyə polis müdürü bütün elmləri oxuyub bitirib, hətta Hettingen universitetində fəlsəfə doktoru diplomunu almışdır. Sınaqdan çıxmış bu psixoloq guya oturub bu sözləri yazır:

“Mənim nahiyyəmdə 1-ci gild taciri Osip İvanıç Derunov adlı birisi meydana çıxb. Bu adam xüsusiyyətçiliyə hörmət eləmir, tutduğu işləri də bu məsələ üçün təhlükəlidir. O süni yollarla bazarda taxılın qiymətini endirir, bununla da kəndliləri öz məhsullarını çox ucuz qiymətə satmağa məcbur edir, hətta bu günlərdə Çemezovo mülkədarına rast gəlmış (adını da çekdi), onu utanmadan və həyasızcasına öz mülküyü çox ucuz qiymətə satmağa məcbur etmişdir.

Buna görə də əlahəzrət reisimiz xeyirxahlıq buyurub icazə versin ki, hemin Derunovu mənim tətbihimayəmde olan nahiyyədən uzaqlaşdırırmı, onunla qanunla rəftar edim, onu daha uzaq və daha təhlükəsiz bir yere göndərim”.

Araba bərk silkələndiyi üçün yuxudan ayıldım. Lukyanıç mənə dedi:

— Ağa, yaxşıca yatmışınız! Hələ yuxuda qışqırdınız da. Çığırıb deyirdiniz ki, oğru! — sonra yenə yatırdınız.

Hiss etdim ki, indi söhbət başlayacaqdır. Lukyanıç səbirsizlikdən dayana bilmir, bir söz soruşmaq istəyir, ancaq işə necə başlamağı bilmir. Biz yenə də bir verst yolu dinməz-söyləməz getdik. Mən ara verməden papiros çəkirdim. Lukyanıç da altdan-altdan mənə baxırdı.

Axırda soruşdu:

— İşi qurtarmaq üçün gəlmisiniz?

— Qurtarmaq lazımdır... Lukyanıç, axı her şeyin bir sonu var!

— Bəli, elədir ki. — Lukyanıç atın cilovunu əsəbi halda dartdı —

Osip İvaniçın yanına getmişiniz?

— Getmişdim.

— Deməli ki, alır?

— Beş min verirdi.

— Yekəqarın yaman bicdir!

Susduq.

Lukyanıç yenə də söze başladı:

— Bəli, indi çoxları belə deyir: onu görüm yox olsun!

Yenə susduq.

— Lukyanıç, nə eleyək axı?

— Mən də elə onu deyirəm: nə eleyək axı! Onu görüm yox olsun!

Yenə susduq.

— Keçmişdə adamlar öz yurdunda oturardı. İndi hamı cuhud kimi qaçıb dağlır.

— Sən bunu bil ki, mən burda heç bir şey eleyə bilmirəm.

— Atan-anan eləməyə bir şey tapardı. Size nə olub? Onu görüm yox olsun — vessalam!

— Elə bir sözü tutub durmusan! Sən de görüm axı, Derunovun verdiyi qiymət yaxşıdır, ya yox?

— Əgər verirsə, deməli ki, onun üçün yaxşıdır.

— Mənim üçün necə, yaxşıdır, ya yox?

— Sizin üçün də, əgər, deməli ki...

— Kəndlilərə satmaq yaxşı deyiymi?

— Nə olar, kəndlilərə də olar... Onlar da ləp ürekdən...

— Derunov deyir ki, kəndlilər pulunu vere bilməz!

— Yekəqarın bilir ha!

Bu qayda ilə biz on beş dəqiqə də danışdıq, amma əsil mətləbe gəlib çıxa bilmədik. Lukyanıçın sözlərindən heç bir şey başa düşmək olmurdu. Soruşanda ki: “Derunovun verdiyi qiymət yaxşıdır, ya yox?”, deyirdi: “Əgər verirsə, məlum şeydir ki, yaxşıdır”. Ya: “Kəndlilərə torpağı satsam, pulu verərlərmi?”

“Əlbəttə verərlər, bəlkə də verə bilməzlər, əgər, deməli ki...”

— Mənə bax, sən axı nə danışırsan?

— Nə danışıram? Məlum şeydir ki, biz quluq, danışığımız da qul danışğıdır...

— Mən səndən söz soruşıram, amma sən məni ya ələ salmışsan, ya da sözlərimə cavab vermək istəmirsin!

— Mən nə deyim ki... Bir halda ki, siz özünüz mətləbi açıb demirsiniz.

— Mən məsələni bitirmək isteyirəm! Başa düşdünmü, bitirmək isteyirəm!

— Bunun özünü də ağılnan elemek lazımdır. Heç mülkünüzü gözünüzle görməmisiniz, amma başdan elemek isteyirsiniz. Nə mujiklərlə danışmırınsınız, nə də ki, necə torpağınız var — bilmirsınız. Neçə ildir dözmüsünüz, indi ikicə dəqiqə də məsələni bitirmək isteyirsiniz!

Doğrudan da mən heç bir şey bilmirəm. Mənim necə torpağım var — nə onu biliyəm, nə də “öz işimi”. Cox qəribədir, bu fikir indiyə kimi mənim ağlıma gəlmeyib. Uzun illər boyu mənim fikrimdə ancaq bir şey olub: məsələni bitirmək! Uzun zaman eyni fikrin təzyiqi altında olmaq məni ləp darıxdırı, axırda bir gün səhərçağı vaqona minib birbaş T-ə gəldim. Lakin mənim heç xəyalıma da gəlmirdi ki, “məsələni bitirmək” çox mürəkkəb şeydir; gerek gedib özün baxasan, müştəri tapasan, danışasan, soruşturan, cənə döyəsən, sövdələsəsən, alici ilə əl-ələ tutasan və s. Sən demə, dünyada heç bir şey asanlıqla başa gəlmirmiş! Hətta mən, işi yüngülləşdirmək məqsidilə, məsələni özüm üçün ziyanlı bir şəkildə həll etmek istəsem də, qarşıma hədsiz-hesabsız engeller çıxa biler; elə olar ki, “məsələnin sonu” evezinə, “başlangıcıların” ən dəhşətlisi ilə üz-üzə gələ

bilərəm, bu da mənim bütün həyatımı zəhərləyə bilər. Bunu düşü-nürkən halim elə pis oldu ki, hətta fikrimə belə bir şey gəldi: “Bu işdən vaz keçsəm, yəni hər şeyi əvvəlki kimi alt – altda, üst – üstdə qoyub geriyə qayıtsam, yaxşı olmazmı?”

Axırda belə bir qərara gəldim: hələlik məsəlenin “sonu” haqqında Lukyanıçın zəhləsini tökməyim. Derunovdan söhbət açdım.

- Osip İvanıç yamanca qabağa gedib!
 - Ağlı başındadır! Ona görə.
 - Deyirlər ki, kəndliləri çox bərk sıxışdırır.
 - Niyə sıxışdırır? İndi azadlıqdır!
 - Səfəh! Azad adamı sıxışdırmaq olmaz?
 - Varlandı, sonra da hər şeyi öz əline yiğisidirdi. Hansı bazara get-sən – hər yerdə onun adamlarını görecekəsən. O nə desə – elə də olur!
 - Onunku getirdi! Dövlətlidir, hamı ona hörmət eləyir, ailəsində də xoşbextidir.
 - İki ailesində...
 - Nece ki? Yoxsa kənardada ailəsi var?
 - Kənardada yox, öz evində. O indi Anna İvanovnanı buraxıb oğlu Yaşenkanın arvadını əlindən alıb!
- Etiraf edirəm ki, bu xəbər məni lap çəşirdi. Nece?! Hər bayram gündündə iki dəfə kilsəyə ibadətə gedən, “mən öz Anna İvanovnamı heç padşah qızı ilə də deyişmərəm” deyən bu qoca, bu nuranı qoca öz gəlini ilə yaşayır?!
- Lukyanıç, bəlkə yalan sözdür? Deyirlər axı onun oğlu Yaşenka özü fərsizdir.
 - Bəli, içir!
 - Görürsən ki!
 - Elə bu biabırçılığa dözə bilmədiyi üçün də içməyə başladı!
- Məsələ aydın oldu! Men dözülməz bir ürek ağrısı ilə öz-özümə dedim: Derunov cəmiyyətin sütunu deyil! Derunov xüsusiyyətçilik məsələsində də cəmiyyətin sütunu deyil, çünki o yalnız öz xüsusi malını müqəddəs hesab edir. Derunov ailə məsələsində də cəmiyyətin sütunu deyil, çünki o öz gəlini ilə yaşayır. Nehayət, Derunov dövlət məsələsində də cəmiyyətin sütunu ola bilməz, çünki o rus dövlətinin heç coğrafi sərhədini də bilmir...

Yaxşı, Osip İvanıç Derunov da cəmiyyətin sütunu olmayanda, bəs onda “cəmiyyətin sütunu” kimdir?



MESENAT¹ QARTAL

Şairlər öz şeirlərində qartaldan çox yazırlar, həmişə də onu tərifləyirlər. Yazarlar ki, qartalın duruşu elə gözoldür, heç vəsfe gelməz, baxışları itidir, ucuşu əzəmetlidir. O başqa quşlar kimi uçmur, havada süzür, ya da qanadlarını çala-çala uçur, bir də ki, günəşə baxır, göy gurultusu ilə bəhsə girişir, hətta bəziləri onu alicənab da göstərirlər. Belə ki, misal üçün, əger qorodovoy şeirdə mədh etmək isteyirlərse, onu mütləq qartala oxşadırlar. Deyirlər ki, nişanı olan filan qorodovoy qartal kimi güddü, alıb yatdı, sorğu-sual elədi, sonra da bağışladı.

Mən özüm uzun zaman bu mədhiyyələrə inanmışam. Düşünür-düm ki, doğrudan da gözəldir! Alıb yatdı... bağışladı. Bağışladı?! – Xüsusile məni məftun edən bu iddi. Kimi bağışladı? – Siçan! Siçan nədir? Mən təngnəfəs yüyüre-yüyüre dost şairlərdən birinin yanına getdim, qartalın yeni bir alicənəblıq göstərdiyini ona danışdım. Dostum şair də yerindən qalxıb özünü çokdi, bir az fısıldadı, sonra da şeir deməyə başladı.

Bir gün ağlıma gözəl bir fikir gəldi: axı niyə görəsən qartal siçam bağışladı? Siçan yoldan keçib öz işinə gedirdi, qartal onu görüb üstüne şığıdı, alıb yatdı, əzişdirdi və... bağışladı! Niyə o, siçanı “bağışladı”, siçan onu “bağışlamadı”?

Getdikcə məsələ böyüdü. Mən diqqətlə qulaq asmağa və baxmağa başladım. Gördüm ki, burada nə isə dolaşıq düşüb. Birincisi budur ki, qartal siçanı heç də bağışlamaq üçün tutmur. İkincisi də, ele tutaq ki, qartal siçanı “bağışlamışdır”, onda qartalın siçanla heç maraqlanmaması daha yaxşı olardı. Üçüncüsü də, o, qartal da olsa, lap qartalbaşı da olsa, hər halda quşdur. O elə bir quşdur ki, onunla müqayisə edilən qorodovoyun da, ancaq bir anlaşılmazlıq nəticəsində xoşuna gələr.

İndi də mən qartallar haqqında belə düşünürəm: qartal elə qartaldır ki var, daha bunun heç o yan-bərisi yoxdur. Qartal yırtıcı, ətyeyən quşdur, lakin onların özlerinə haqq qazandırmağa esasları var; çünki təbiət özü onları antivegetarian² yaratmışdır. Bir də ki,

¹ Həməyedarlıq edən, yardım göstəron

² Ətyeyən

onlar güclüdür, uzaqgöründür, cəlddir, amansızdır, buna görə də bütün quşlar onları görəndə qaçıb gizlənməyə tələsirlər. Bu da şairlərin dediyi kimi, ifixar hissindən deyil, qorxudan olur. qartallar da həmisi başqa quşlardan uzaqda, əl çatmayan, ün yetməyen yerlərdə yaşayır, başqaları ilə duz-çörək kəsmirlər, ancaq quldurluqla məşğul olurlar, quldurluq eləməyəndə, boş vaxtlarında yatırlar.

Başqa quşlardan uzaqda yaşamaq bu qartalı lap təngə getirmişdi. Bir gün o, dişi qartalına dedi:

– İkilikdə üz-üzə oturub yaşamaq məni darıxdırı, bütün günüñ günəşə baxa-baxa qalmışaq, bundan lap gicleşmək olar...

Fikirleşməyə başladı. Fikirleşikcə də onun xeyalına gəlirdi ki, qədim zamanda yaşayan mülkədarlar kimi yaşayib ömür sürmek nə yaxşı olardı! Özünə nökər-naib yiğardı, gözəl həyat sürərdi. Qarğalar ona xəberçilik elərdi, tutuquşular qabağında mayallaq aşardı, sağsağanlar aş bişirerdə, yapalaqlar, kor yapalaqlar, bayquşlar gecələr uçub keşiyini çekerdi, çalağanlar, quzğunlar, qızılquşlar yem gatirərdi. O da ancaq yırtıcıqliqla məşğul olardı. Qartal fikirleşdi, fikirleşdi, axırdı qəti qərara gəldi.

Bir gün çalağanı, quzğunu, qızılquşu yanına çağırıb dedi:

– Mənə nökər-naib düzəldin – qədim zamanda mülkədarlarda olan kimi. Onlar məni syləndirəcək, mən də onları qorxu altında saxlayacağam. Vəssalam!

Çalağan, quzğun, qızılquş əmrə qulaq asdı, hərəsi bir tərəfə uçub getdi. İşə yamanca girişdilər. Əvvəl bir sürü qarğı qovub getirdilər. Getirən kimi də adlarını can dəftərinə yazdılar, özlərinə də töycü kağızı verdilər. Qarğı çox töreyib-artan, hər şeyə razi olan quşdur. Xüsusilə ona görə yaxşı quşdur ki, "mujiklər" zümrəsini çox məhamətli əvəz edə bilər. Burası da məlumudur ki, "mujiklər" hazır olandan sonra ancaq bir sırə xırda-xuruş iş qalır, bunu da düzəltməyə nə var! Düzəldilər də! Çəkçəki, qarabatdaq quşlarından orkestr düzəldilər, tutuquşlarını geyindirib-kecindirib təlxək elədilər, sağsağan da ki, yaxşı oğru olduğundan, xəzinənin açarını ona tapşırıdılardı; yapalaqları, bayquşları məcbur elədilər ki, gecələri keşik çəksinlər. Xülasə, elə bir şey düzəldilər ki, hansı bir zadəgan olur olsun, buna baxıb heç xəcalet çəkməzdə. Hətta şanapipiyi də yaddan çıxarımadılar, – onu dişi qartal üçün falçı qoydular, yetimləri üçün də tarbiyə evi tikdilər.

Lakin nökər-naib hələ işləri qaydaya salmamışdı ki, birdən nəyinsə çatışmadığını hiss etdilər. Bu nə ola biledi, bu barədə fikirleşdilər, çox fikirləşdilər, axırdı tapdılardı: hər yerde nökər-naib arasında elm və incəsənet olmalıdır, amma qartalın nökər-naibi arasında nə elm var, nə də incəsənet...

Xüsusilə şaqraq quşu, ağacdələn, bir də bülbül bundan bərk incimişdi.

Şaqraq quşu çox diribaş şeydi, lap balaca vaxtından fit çalmağı öyrənmişdi. O əvvəl kantonistlər məktəbində təhsil almışdı, sonra alayda mirzəlik eləmişdi. Durğu işarələrini yerli-yerində qoymağı öyrəndikdən sonra, senzuradan icazəsiz, "Meşə xəborları" qəzeti nişşər etməyə başlamışdı. Ancaq nə qədər çalışırdısa, şəraitə uya bilmirdi. Bəzən elə şeyə toxunurdu ki, ona heç toxunmaq olmazdı; bəzən də elə şeyə toxunmurdu ki, ona toxunmaq mümkündü, hətta lazımdı. Bunun da üstündə onu elə hey qapazlayırdılar! Axırdı belə bir qərara geldi: "Gedib qartala nökərçilik eləyəcəyəm! Qoy o əmr eləsin, mən də her seher onu tərifləyərəm!"

Ağacdələn təvazökar alım idi, özü də çox tənha həyat keçirirdi. Heç kəsin yanına getmirdi: heç kəsər görüşmürdü (hətta bir çoxları elə zənn edirdi ki, o da, bütün ciddi alımlar kimi içki mübtələsidir), bütün günüñ şam ağacı budagında oturub dimdidiyi ilə ağacı dəlirdi. Bu qayda ilə ağacı dələ-dələ bir qucaq tarixi tədqiqat materialı hazırlamışdı; bunlar da "Qulyabanıların şəcəresi", "İfrit, ərə getmişmi?", "Küpəgirən qarılıarı hansı cinslə can dəftərinə qeyd etməli?" və sairə əsərlərindən ibaretdi. Ancaq nə qədər çalışırdısa, kitablarını çap eləyən bir nəşriyyat tapa bilmədi. Axırdı belə bir fikre geldi: gedib qartala nökər olub tarixnəvislik elərəm! Bəlkə o, qarğaların köməyi ilə mənim tədqiqat əsərlərimi çap elədi!

İndi gələk bülbülə! Bülbül öz həyatından şikayətlənə bilməzdi. O qədimdən bəri elə şirin-şirin oxuyardı ki, yalnız şumal şam ağacları deyil, qarşidakı Moskva tacirləri də ona diqqətlə qulaq asardı. Bütün dünya onu severdi; o, ağaca qonub şirin-şirin cəh-cəh vuranda, bütün dünya nəfəsini qisib, onu sevə-sevə dinlərdi. Ancaq o yaman şəhvətpərəst və şöhrətpərəstdi. Meşədə sərbəst oxumaq, dərdli ürəklərə gözəl, ahəngdar səsi ilə təsəlli vermək ona azlıq edirdi... O elə güman edirdi ki, qartal onun boyundan qarışqa yumurtasından boyunbağı asacaq, döşünü canlı tarakanlarla bəzəyəcək, dişi qartal da gecə, ay işığında onunla gizli görüş təyin edəcək...

Bir sözlə, şaqraq quşu, ağacdələn və bülbül qızılquşdan əl çəkmədilər, elə hey dedilər ki, get bizim fikrimizi qartala yetir!

Qızılquş da gedib elmin, incəsənətin mütleq lazımlığını qartala söylədi. Qartal əvvəl bunu başa düşmədi. Durub finxirdi, caynaqları ilə oynadı, gözleri də cilalanmış daş kimi gün işığında bərəq vuraraq parıldadı. Həle indiyə qədər o heç qəzət üzü görməmişdi; nə ifritə ilə, nə küpegirən qarğı ile maraqlanmışdı, bülbül haqqında da ancaq bir şey eşitmışdı; eşitmışdı ki, bu, balaca quşdur, bundan ötrü heç dimdiyi bulamağın mənası yoxdur...

Qızılquş soruşdu:

- Yəqin ki, Bonapartin¹ öldüyüünü də bilmirsən, eləmi?
- Nə Bonapart?

- Bax, görürsənmi! Onu tanımaq pis olmazdı! Vaxt olar, bize qonaq gələrlər, səhbət açılar, deyərlər ki, bu əhvalat Bonapartin vaxtında olmuşdur, sən də Bonapartin kim olduğunu bilmədiyin üçün gözlerini döyə-döyə oturacaqsan. Yaxşı deyil.

Bayquşu da şuraya çağırıldılar, o da elmin, incəsənətin lazımlığını təsdiq etdi; cünki elm və incəsənət olan yerdə qartallar üçün də xoş keçər, qiraqdan baxana da yaxşı görünər. Elm işıqdır, elmsizlik qaranlıq. Yeyib yatmayı hamı bacarıır, amma sən gəl “bir sürü qaz uçurdu” məsələsini həll etə, bu sənə zarafat gelməsin! Ağilli mülkədarlar baxırdın ki, bir döyülmüşün əvəzinə iki döyülməmiş verərdilər, deməli, bunda bir xeyirləri varmış. Bir yalançı bülbüle bax, görə onda nə elm var: su dolu vedrəni apara bilir, bunun üçün də ona gör nə qədər pul verirlər!

- Mən qaranlıqda görə bilirəm, elə buna görə də mənə filosof deyirlər. Amma sən saatlarla göz qırpmadan günəşə baxırsan. İndi gör sənin barəndə nə deyirlər: deyirlər ki, qartal diribaş olsa da, sarsaqdır.

Qartal finxirdi:

- Yaxşı da, mən elmə etiraz eləmirem.

Belə də cədilər. Ertəsi gün qartalın nökər-naibi içərisində “altun dövrü” başlandı. Şığırçınlar “Hayku yuношeй питают...”² himnini

əzbərləyirdi, çəkçəki və qarabatdaq quşları orkestrdə çalmağı öyrənirdi, tutuquşular özündən təzə oyunbazlıqlar uydururdu. Qarğaların boynuna “maarif” adı altında təzə vergi qoyuldu; qızılquş və çalağan balaları üçün kadet korpusları təşkil edildi; bayquşlar, yapalaqlar, kor yapalaqlar üçün də siyans akademiyası¹ düzəldi; fürsət düşmüşkən qarğıa balalarının da hərəsinə bir qəpiklik əlisba kitabı alındı. Ən axırda Vasili Kirılıç Tredyakovski² adlı qoca bir sığırçını şair qoydular, özünə də emr etdilər ki, elə günü sabah bülbüllə yarışa hazır ol.

Nehayət, arzu edilən gün gəlib çatdı. Təzə yiğilan quşları qartalın qabağına getirdilər, özlərinə də emr etdilər ki, di durmayın, öyünün.

Hamidən çox şaqraq quşu müvəffəqiyyət qazandı. Təbrük evəzinə bir felyeton oxudu; bu, yüngül bir felyeton idi, hətta qartala elə geldi ki, o da felyetonda yazılanları başa düşür. Şaqraq quşu deyirdi ki, dünyada keflə yaşamaq lazımdır. Qartal da onun sözünü təsdiq edib deyirdi: doğrudur! Şaqraq quşu deyirdi ki, təki mənim xırda alverim yaxşı olsun, başqa heç şey vecime deyil; qartal da onun sözünü təsdiq edib deyirdi: doğrudur! Şaqraq quşu deyirdi ki, nökerin dolanacağı ağanın dolanacağından yaxşıdır, ağanın zəhməti çoxdur, ağa nökerin dərdini çəkir, amma nöker ağasının dərdini çəkmir; qartal da onun sözünü təsdiq edib deyirdi: doğrudur! Şaqraq quşu deyirdi ki, vicdanım olanda şalvarsız gəzirdim, indi zərər qədər də vicdanım qalmadığından iki şalvari birdən geyinirəm; qartal da onun sözünü təsdiq edib deyirdi: doğrudur.

Axırda şaqraq quşu qartalın zəhləsini tökdü.

Qartal finxirdi:

- O birisi başlasın!

Ağacdələn sözə başladı, dedi ki, qartalın şəcəresi günəşdən gelir, qartal da öz tərəfindən bunu təsdiq etdi; dedi ki, mən dədəmdən buna oxşar bir şey eşitmışəm. Ağacdələn deyirdi: “Güneşin üç övladı varmış, biri qızmış, ikisi oğlan. Qızın adı Köpək balığı imiş, oğlamlardan da birinin adı Aslan, o birisininki Qartalmış. Köpək balığı əxlaqsızmış, bunun üstündə atası onu dəniz girdabına atmış. Aslan

¹ Fransa imperatoru III Napoleon (1873-cü ilde ölmüşdür)

² Lomonosovun “Yelizaveta Petrovnanın taxta çıxmazı” münasibətli yazılan qəsi-desindən

¹ Akademie des sciences – Elmlər Akademiyası

² Vasili Kiriloviç Tredyakovski (1703-1769) – ədəbiyyatşunas, şair, tərcüməçi (bir müddət saray şairi olmuşdur).

atasından üz çevirmiş, atası da onu səhraşar padşahı etmiş. Amma Qartal atasına hörmət elərmiş, atası da buna görə onu özünə yaxın bir yerdə saxlamış: fəzə ənginliyini onun ixtiyarına vermiş.

Ağacdələn öz tədqiqatının heç müqəddiməsini də qurtarmamışdı ki, qartal səbirsiz halda çıçırdı:

— O birisi başlasın! O birisi!

İndi də bülbüł oxudu; elə oxuyan kimi də biabır oldu. O, qulların sevincini tərənnüm edirdi; qullar eşidəndə ki, Allah onlara mülkədar göndərmişdir, buna çox-çox sevinmişlər. O, qartalların alicənablılığını tərənnüm edirdi; qartallar qullara araq pulu verməkdə xəsislik göstərmir... Ancaq nə qədər çalışırdısa, tərənnümlünü bütün-lükə gədəlik ahənginə uydura bilmirdi; könlündə yaşayan "sənot"ə hakim ola bilmirdi. O özü təpədən dırnağa kimi nöker idi, hətta boyundakı köhnə ağ qalstuku da haradansa tapmışdı, saçını da qırırmışdı, lakin "sənot"ı gədəlik çərçivəsində sixilib qala bilmirdi, elə həmisi bu çərçivədən kənara çıxmaga can atıldı. O nə qədər oxudusa, qartal heç bir şey anlaya bilmədi ki, bilmədi!

Axırda çıçırib dedi:

— Bu səfəh ne miziñdayır? Tredyakovskini çağırın!

Vasili Kırılıç da elə o saat hazır oldu. O da gədəlik mövzularına el atdı, bunları da elə aydın şəkildə izah etdi ki, qartal ancaq: "Dogrudur! Doğrudur! Doğrudur!" — deyərək onun sözünü tösdinq etdi. Axırda Tredyakovskinin boyununa qarşıqa yumurtasından bir boyunbağı asdı, amma bülbüłə gözünü ağardıb çıçırdı: "Aparın bu eclafı!"

Bununla da bülbülin şöhrətpərəstlik təşəbbüsünə son qoyuldu. Derhal onu qəfəsə salıb, Zaryadyedə "Dostların ayrılması" aşxanasına satdırılar, hələ indi də bülbüł orada məst olmuş "axan ulduzlar"ın qəlbini şirin zəherlə zəherləyir.

Lakin maarif işləri yenə də tərk edilməmişdi. Çalağanların, şahinlərin uşaqları yenə də gimnaziyyaya gedirdi; de siyans akademiyası lügət nəşr etməyə başlamışdı: "A" hərfinin yarısına kimi öhdəsindən gəlmüşdi; ağacdələn "Qulyabanıların tarixi" esorinin XX cildini yazıb qurtarırdı. Lakin şəraq qusu qaçıb gizlənmişdi, səsini çıxartmırıdı. Lap ilk gündən hiss etmişdi ki, tezliklə bu maarif hayküyü pis nəticə ilə qurtaracaq — görünür, buna möhkəm əsası vardi.

Məsələ burasındadır ki, maarif işlərinə rəhbərlik etməyi öz öhdələrinə götürən qızılquşla bayquş böyük bir səhv eləmişdi: onlar

qartalın özünə savad öyrətmək fikrinə düşmüşdülər. Ona sövti üsulla çox asan, çox maraqlı bir şəkildə əlifba öyrədirildər; ancaq nə qədər çalışısalarda, bir ildən sonra o yenə də qol qoyanda "Qartal" yerinə "Kartar" yazırırdı; buna görə, pul borc veren mötəbər quşlardan heç biri bele imza ilə veksel qəbul etmirdi. Xüsüsilə ən böyük səhv bunda oldu ki, nə bayquş, nə qızılquş başqa müəllimlər kimi, qartalı rahat qoymurdu: bayquş bb... zz... xx... deyə-deye onun dalınca düşmüşdü, ondan el çəkmirdi; qızılquş da her dəqiqli onu başa salırdı ki, hesabın dörd əməliyyatını bilməyince talan edilmiş qəniməti bölmək olmaz.

O, məzəmmətli bir ifadə ilə qartaldan soruşurdu:

— Tutaq ki, sən on qaz balası oğurlamışan, bundan ikisini məhəllə polis müdirlinin mirzəsinə bağışlaysırsan, birini də özün yeyirsən, yerdə neçəsi qalır?

Qartal məsələni həll edə bilməyərək susurdu; qızılquşa qarşı onun ürəyində kin oyanır və bu kin gün-gündən artırdı.

Əlaqələr gərginləşdi, fitnə-fesad törədənlər bundan istifadə etməyə başladılar. Sui-qəsдин başında quzğun dururdu. O, şanapipiyi də tovlayıb öz tərəfinə çəkdi. Şanapipik dişi qartala piçıldaya-piçıldaya deyirdi: "Onlar bizim vəlinəmətimizi təngə getirəcək, oxuda-oxuda onu əldən salacaqlar!" Dişi qartal da erkək qartalı: "Alım! Alım!" deyərək elə salmağa başladı. Sonra da əlbir olub çalağanda "pis niyyetlər" əmələ getirdilər.

Bir gün səhər tezdən qartal gözlerini təzəcə açmışdı ki, bayquş adəti üzrə, arxa tərəfdən gizlin-gizlin yaxınlaşır, onun qulağına vv... zz... rrrr... hərflərini vizıldamağa başladı.

Qartal acıqli-acıqli dedi:

— Rədd ol, zəhlətökən!
— Zati-aliləri, buyurun təkrar edin: bb... kk... mm...
— Yenə də deyirəm: rədd ol!
— Pp... xx... ss...

Qartal bir anda bayquşu sarı döndü, onu parçalayıb iki yera böldü.

Bir saatdan sonra qızılquş səhər ovundan qayıdırıb gəldi, onun heç şeydən xəberi yox idi.

Qartala yaxınlaşır dedi:

— Sənə belə bir məsələ verirəm: bu gece iki pud ov əti qarət edilmişdir. Bunu düz iki yera bölsək, yarısını sənə, yarısını da bütün nöker-naiba versək, onda sənin payına nə düşər?

Qartal cavab verdi ki:

– Hamısı.

Qızılış etiraz etdi:

– Sən söz danış, söz olsun! “Hamısı” sənə düşsəydi, mən bunu səndən heç soruşmazdım.

Qızılış birinci dəfə deyildi ki, ona belə məsələlər verirdi; lakin bu dəfə onun ifadə tərzi qartala dözləməz bir şey kimi göründü. O “hamısı” dediyi halda nökərin nə ixtiyarı var idi ki, buna etiraz əleyib “yox” desin? Bunu düşünərkən qan başına vurdu. Məlumdur ki, qartalların qan başına vuranda onlar pedaqoji üsulları qiyamdan ayıra bilmirlər. İndi də elə oldu.

Qartal qızılışun da işini bitirdi, amma bu sözləri də qeyd etdi:

– De siyans akademiyası əvvəlki kimi öz yerində qalır!

Yenə də sığırçınlar: “Hayku юношей пытают...” himnini oxudular. Lakin “altun dövrü”nın qurtarmaq üzrə olduğunu indi hamı aydın gördü. Qarşidan nadanlıq zülməti hückum edir, daxili çekişmələr də, iğtişaş da onunla bərabər irəliləyirdi.

iğtişaş bundan başlandı ki, qızılışun yerini tutmaq iddiasına bir çalağan, bir də quzğun qalxışdı. Lakin rəqiblərin hər ikisi ancaq öz xeyrini güddüyündən, nökər-naib məsələsi ikinci sıraya keçdi və yavaş-yavaş gözden düşdü.

Bir aydan sonra “altun dövrü”nın heç izi də qalmadı. Sığırçınlar tənbelləşdi, çəkçəki quşları musiqini səhv çalmağa başladılar, sağ-sağınlar gecə-gündüz oğurluğa qurşandılar, qarğaların da üstünə o qədər vergi yiğildi ki, bunu onlardan almaq üçün cəza tədbirlərinə el atmaq lazımlı geldi. İş o yerə çatdı ki, hətta erkək qartalla dişi qartala pis yemək verməyə başladılar.

Çalağanla quzğun, eməle gələn bu qarışılıqlıda özlərini təmizə çıxarmaq üçün müvəqqəti olaraq el-əle verdilər, bütün günahı maarifin üstünə yixdilar. Dedilər ki, elm xeyirli şeydir, buna söz ola bilməz, ancaq o zaman xeyirlidir ki, öz vaxtında olsun. Bizim ki, baba-larımız elmsız yaşımişlar, biz də elmsız yaşaya bilsərik...

Bütün ziyanın elmdən baş verdiyini sübut etmək üçün suis-qəsdler keşf etməye başladılar, özü də elə suis-qəsdler ki, casos-lovun¹ da burada iştirakı olsun. Axtarışlar, istintaqlar başlandı, məhkəmələr quruldu...

¹ Xristianlarda dua kitabı

Birdən kim isə uca bir yerdən çığırdı:

– Bəsdir!

Bu çığırın qartal idi. Maarif öz yürüşünü dayandırdı.

Bütün nökər-naib arasında elə bir sakitlik əmələ geldi ki, hətta böhtan dolu piçiltişlərin yerlə necə süründüyü belə eşidilirdi.

Yeni fikrin ilk qurbanı ağacdələn oldu. Vallah, yaziq quşun heç təqsiri yox idi! Ancaq o savadlı idi; onu müqəssir etmək üçün elə bu kifayətdi.

– Durğu işaretlərini qoymağı bacarırsanmı?

– Ancaq adı durğu işaretlərini deyil, fövqəladə işaretləri do, məsələn, dırnağı, tiren, mötərizənin özünü də həmişə vicdanla yerliyinde qoyuram.

– Arvad xeylağımı kişi xeylağından ayıra bilersənmi?

– Bilirom, hətta gece də yanılmaram.

Bununla da məsələ bitdi. Ağacdələnin el-ayağına qandal vurub, həmişəlik ağac koğuşuna saldılar. Ertəsi gün də qarışqalar onu didədida öldürdü.

Ağacdələn əhvalatı qurtaran kimi de siyans akademiyasında talan başlandı.

Lakin yapalaqlarla kor yapalaqlar özlərini çox möhkəm müdafiə edirdilər: isti hökumət mənzillərini əldən verməyə həcifləri gelirdi. Deyirdilər ki, biz siyansları yaymaq üçün deyil, onları pis nəzərdən qorumaq üçün bu işlə məşğul olurdum. Lakin quzğun dərhal kələyin üstünü açdı – soruşdu ki, siyanslar axı nəyə lazımdır? Nə yapalaq, nə də kor yapalaq suala cavab verə bilmədi (belə sual veriləcəyini gözləmirdilər). Buna görə də onları ayrı-ayrı bostançılara satdılar. Bostançılardan da onların derisine saman təpib uyuq qayırdılar, bostanların keşiyini çəkməyə qoydular.

Elə bu zaman qarğı balalarının əlindən bir qəpiklik əlifba kitabını alıb həvəngdə əzdilər, eməle gələn kütlədən qumar kağızı qayırdılar.

Məsələ get-gedə böyüdü. Yapalaqlardan, bayquşlardan sonra sığırçınlar, çəkçəki quşları, tutuquşular, yalançı bülbüllər gəldi... Hətta tetra quşundan da: “ayrı bir fikrə malikdir” deyə şübhələnməyə başladılar, əsasları da bu oldu ki, o gündüz susur, gece yatır...

Nökər-naib yox olub getdi. Bircə erkək qartalla dişi qartal, bir də onların yanında çalağanla quzğun, uzaqda da bir sürü qarğı qaldı, bu qarğalar da həyasızcasına töreyib artırdı. Artdıqca da boyunlarında qalan vergi də artırdı.

İş o yerə gəlib çıxdı ki, çalağanla quzğun məhv etmeye daha bir şey tapmadılar (qarğalar hesaba alınmırıldı), bir-birinin üstünə düşdülər. Özü də nə üstündə – elm üstündə. Çalağan çuğulluq eləyib qartala dedi ki, quzğun gizlice çasoslav oxuyur; quzğun da çalağanın üstünə böhtan atıb qartala xəber verdi ki, çalağanın koğuşunda “təzə neğmə kitabı” gizlədilib.

Qartal özünü itirdi...

Lakin bu zaman Tarix özü bu qarışqlığa son qoymaq üçün öz cərəyanının sürətini artırdı. Fövqələdə bir hadisə baş verdi. Qarğalar nəzarətsiz qaldıqlarını görüb, birdən elə bil yuxudan ayıldılar: görəsən, qəpiklik elifba kitabında bu barədə nə yazılmışdır? Bunu əməlli-başlı yadlarına salana kimi birdən sövqi-təbii bir hərəkətlə yerlərindən havaya qalxdılar, sürü ilə uçub getdilər.

Qartal onların dəlinca cummaq istədi, lakin bacarmadı; rahatlıq içində keçən mülkədar həyatı onu elə tənbelləşdirmişdi ki, qanadlarını güclə tərpədə bildi.

Bu zaman dişi qartala torəf dönüb dedi:

– Qoy qartallara bu ibret olsun!

Onun “ibret” dediyi şey nə idi? Bu, maarifin qartallar üçün, ya qartalların maarif üçün, ya bunların hər ikisinin bir yerdə zərərli olmasına deməkdir, – bunu izah etmedi.

1884

LIBERAL

Biri varmış, biri yoxmuş, bir ölkədə bir liberal varmış, özü də çox açıq danışanmış: başqları bircə kəlmə söz söylemədiyi halda o, səsi yetdikcə çığıra-çığıra deyərmİŞ: “Ah, ağalar, ağalar! Siz nə edirsiniz! Siz axı öz-özünüüz məhv edirsiniz!” Heç kəsin də ona acığa tutmazmış, eksinə, hamı deyərmİŞ ki: “Qoy xəberdarlıq eləsin, bu bizim üçün yaxşıdır!”

Liberal deyərmİŞ:

– Hər bir cəmiyyətin əsasında üç amil olmalıdır. Bunlar da azadlıq, maddi təminat və şəxsi təşəbbüsdür. Əgər cəmiyyət azadlıqdan məhrum edilmişsə, demək, idealsız yaşıyır, orada fikir müba-

rizəsi yoxdur; o cəmiyyətdə nə yaradıcılıq üçün bir əsas, nə də gelecek taleyinə bir inam var. Əgər cəmiyyət maddi cəhətdən təmin olunmadığını dərk edirse, bu, həmin cəmiyyətdə bir düşkünlük emələ gətirir, cəmiyyəti öz taleyinə qarşı laqeyd edir. Əgər cəmiyyət şəxsi təşəbbüsden məhrum edilmişsə, onda həmin cəmiyyət öz işlərini qurmaq qabiliyyətini, hətta get-gedə vətən haqqında olan təsəvvürünü də itirir.

Liberal belə düşünürdü, düzünü demək lazımdır ki, doğru da düşünürdü. Ətrafında olan adamların, zəherlənmiş milçək kimi hərəket etdiyini görüb öz-özünə deyirdi: “Bu ondanı də, onlar öz müqəddəratının qurucusu olduğunu dərk etmirlər. Onlar ayağı buxovlu dustaqlılar; elə dustaqlı ki, xoşbəxt, ya bədbəxt olmaları heç də onlardan asılı deyil, onlar bunu bilmirlər; onlar özünü bütünlükə öz hisslerinə həsr etmirlər, ona görə ki, bunun həqiqətən hiss, ya boş bir xeyal olduğunu müəyyən edə bilmirlər”. Xülasə, liberal ancaq bu üç amilin cəmiyyətə möhkəm dayaq ola biləcəyinə, bunun da nəticəsində cəmiyyətin inkişafına lazım olan bütün başqa nemətlərin meydana gələcəyinə qəti suretdə emindi.

Lakin məsələ bununla qurtarmırıdı: liberal ancaq nəcib şeylər düşünürdü, o həm də yaxşı işlər görməyə can atırdı. Onun en çox arzu etdiyi nə idi? O isteyirdi ki, fikrinə şəfəq salan işıq etrafi bürüyən qaranlığı yarsın, bu qaranlığı işıqlandırsın, orada yaşayan insanların həyatını gözəlləşdirsin. O bütün insanları qardaş bilirdi, hamını öz sevdiyi ideallardan zövq almağa dəvet edirdi.

Hərçənd bu idealları arzu aləmindən təcrübə aləminə keçirmək təşəbbüsündən çox da elə etimad qoxusu gəlmirdi, lakin liberal öz səmimiyyəti ilə ürəklərde elə həvəs oyadır, hamı ilə elə mehribənlilikla, elə nəvazişlə rəftar edirdi ki, hətta bu etimadsızlığını ona məmənuniyyətlə bağışlayırdılar. O, həqiqəti gülümseyə-gülümseyə söyleməyi də, lazım olan yerdə özünü sadəlövhlüyə vurmağı da, öz mənfeətini güdməməsi ilə lovğalanımağı da bacarırdı. Xüsusilə işə girişəndə heç bir şeyi zorla tələb etmirdi. Həmişə ancaq imkan dairəsində hərəkət edirdi.

Əlbəttə, “imkan dairəsində” ifadəsi onun canfəşanlığı qarşısında heç də fəxr ediləsi bir şey deyildi, lakin o, bununla, həmişə birinci planda tutduğu ümumin xeyri üçün, həm də öz idealını nahaq yera, vaxtından əvvəl məhv olmaqdan qorumaq üçün razılaşmışdı.

Bunu da biliirdi ki, ona ilham veren ideallar çox mücerred mahiyətə malikdir, onlar həyata bilavasitə təsir edə bilməz. Axi azadlıq, maddi təminat, şəxsi təşəbbüs nə deməkdir? Bunlar mücerred istilahlardır. Bu istilahlara mütləq hiss oluna biləcək müəyyən mündəricə vermək lazımdır ki, nəticədə ictimai tərəqqi ola bilsin. Bu istilahlar belə ümumi şəkildə cəmiyyəti təbiyə edib onun inam və etiqadını, ümidiini artırıbilər, lakin bilavasitə hiss olunacaq böyük nemətlər getirə bilməz. Bu nemətləri əldə etmək, bu idealları hamı üçün əlverişli bir şəklə salmaq üçün onları mütləq xirdalamaq lazımdır; insanlığı mübtəla olduğu xəstəliklərdən sağaltmaq üçün bu ideallar ancaq belə xirdalanmış şəkildə tətbiq olunmalıdır. Bax, idealları xirdalayanda hemin bu "imkan dairəsində" məsəlesi öz-özlüyündə meydana çıxır: bu da, bir-birile təmasa gelən iki tərəfdən birini cəmiyyətdən kənardə durmaqdan, yeni qapalılıqdan müəyyən dərəcədə əl çəkməye, o birisini də – öz tələbələrini xeyli dərəcədə ixtisara salmağa vadar edir.

Liberal bunların hamısını çox yaxşı anlayırdı, bu mülahizelerlə silahlanaraq həyatla davaya girişdi. Aydın şeydir ki, hər şeydən əvvəl bilikli adamlara müraciət edib soruşdu:

– Biz ki azadlıq deyirik, gərək ki, bunda pis bir şey yoxdur, elə deyilmə!

Bilikli adamlar da ona belə cavab verdi:

– Əlbətə pis şey yoxdur, hətta bu çox tərifəlayıq şeydir. Bizim haqqımızda deyirlər ki, guya biz azadlıq istəmirik, – bu böhtəndir! Əslinə qalanda, biz bunun həsrətini çekirik... Ancaq məlum şeydir ki, müəyyən hüdud dairəsində...

– Bəli... "müəyyən hüdud dairəsində..." başa düşürəm. Bəs siz maddi təminat barəsində nə deyə bilərsiniz?

– Bu da çox yaxşı... Ancaq məlum şeydir ki, bu da müəyyən hüdud dairəsində...

– Yaxşı, siz mənim cəmiyyətdə şəxsi təşəbbüs idealımı necə baxırsınız?

– Birçə elə o qalmışdı. Ancaq məlum şeydir ki, bu da müəyyən hüdud dairəsində.

Yaxşı da! Müəyyən hüdud dairəsində olsun! Liberal özü çox yaxşı anlayırdı ki, aynur də ola bilməz! Cilovsuz atı başına buraxsan, bir anda elə işlər çıxardar ki, heç onu illərlə düzəltmək olmaz!

Amma cilovlu olsa, iş qurtardı. Cilov cənnətdən çıxıb! Atı ki cilovlayıb minirsən, bir az o yan-bu yan eləyən kimi qamçını ilişdirirən təpəsinə, o saat ağlı gəlir başına...

Liberal da bu mülahizələri nəzəre alıb, "müəyyən hüdud dairəsində" işə başladı: bir yerdə bir parça qoparıb, başqa bir yerdə bir az qırıb, ayrı bir yerdə tamam qaçıb gizlənirdi. Bilikli adamlar da ona baxıb sevinirdilər. Hətta onun gördüyü işlərdə bir vaxt çox maraqlandılar, elə güman etmək olardı ki, onlar da dönüb liberal olmuşlar.

Bilikli adamlar ona ürək verib deyirdi:

– Çalış! Bax, burada yandan öt, orada yavaşcadan sürüş, amma ora heç yaxın gəlmə. Onda işlər lap yaxşı gedər. Əziz dost, biz sonin kimi bir keçini lap məmənuniyyətle bostana buraxardıq, ancaq özün görürsən ki, bizim bostan nece möhkəm hasarlanıb!..

Liberal da onlarla razılaşaraq deyir:

– Görməyinə görürəm, ancaq öz ideallarını parçalamaqdan heç bilirsəniz necə xəcalət çekirəm?! Necə xəcalət çekirəm! Ah, necə xəcalət çekirəm!

– Eybi yoxdur, bir az xəcalət çek; utanmaq göz çıxartmaz! Hər halda imkan dairəsində bir iş görərsən...

Liberalın öz fikirləri imkan dairəsində yerinə yetirildikcə bilikli adamlar hiss etdilər ki, hətta bu şəkilde də liberalın ideallarından gül qoxusu gəlmir. Əvvələn, onlar çox geniş düşünlülmüşdə, ikincisi də, xalq bunun üçün hełə lazıminca yetişməmişdi, bunu dərk etməyə hazır deyildi.

Bilikli adamlar liberala deyirdi:

– Sənin idealların bizim qüvvəmizdən artıq şeydir! Biz buna hazır deyilik, biz buna davam getire bilmerik!

Onlar öz düşkünlüyünü, alçaqlığını çox müfəssəl, çox aydın surətdə izah etdilər, liberal nə qədər kədərlənəsə də, bir şəxslə razılaşmali oldu: doğrudan da onun başladığı işdə çox uğursuz sahvlər var idi; bu məsələ şalvara sığmırı ki, sığmırı!

O qəza-qədərdən şikayətlənərək deyirdi:

– Ah, belə də dərəd olar!

Bilikli adamlar ona təsəlli verərək deyirdi:

– Ay səfəh! Gör sən nəyin dərdini çekirən! Sənə nə lazımdır? Ideallarının gələcəkdə həyata keçməsini təmin etməkmi? Biz ki, sənə mane olmurduq! Ancaq, İsa xatirinə, tələsmə. Əgər ideallarını

həyata keçirmək “imkan dairəsində” mümkün deyilsə, onda “heç olmasa bir şey” əldə etməklə kifayətlən! Axi “heç olmasa bir şey”in də özünə görə əhəmiyyəti var! Teləsmə, yavaş-yavaş, asta-asta, Allaha təvəkkül eləyə-eləyə irəlilə, bir də görərsən ki, bir ayağın gəlib məbedgahə çatıb! Bu məbedgaha, lap tikiləndən bəri, heç kəs ayaq basmayıb; amma sən, budur, gəlib ayaq basmışan... Elə bunun üçün də Allaha şükür cəl!

Başqa əlac yox idi, bununla da razılaşmaq lazımlı gəldi. Əger “imkan dairəsində” mümkün deyilsə, onda “heç olmasa bir şey” qoparmağa çalış, bunun üçün hələ bir sağ ol da de! Liberal da belə hərəkət etdi: az vaxtda bu yeni vəziyyətə elə öyrəşdi ki, hətta bir şeyə özü də təəccüb elədi: gör o nə qədər axmaqmış ki, başqa hüdud dairəlorinin ola bilecəyini güman etmirmiş! Bu məsələdə cürbəcür müqayisələr liberalın köməyinə çatdı. Buğda dənəsi özü də birdən-birə məhsul vermir, onun da nazını çəkmək lazımdır. Əvvəl onu gərək torpağa atasan, sonra da gözləyəsən ki, cürcəsin, zoğ atsin, bitib qalxın, sünbüllənsin və sairə. Bu qayda ilə bir neçə belə möcüzədən sonra bugda əmələ gelir, ancaq bundan sonra bol məhsul götürmək olur! idealardinca qaçmaq da belədir. Torpağa “heç olmasa bir şey” atdırımı, ta çıxıb məhsul verənə qədər otur gözlə.

Elə bil ki, liberal da torpağa “heç olmasa bir şey” atmışdı, – oturub gözləyirdi. Çox gözledi, amma əkdiyi bu “heç olmasa bir şey” bitmedi ki, bitmedi. Daşamı rast gəlmüşdi, ya peyin içində düşüb cürümüşdümü – bunu haradan bilmək olardı?

Liberal böyük bir heyəcan içinde mızıldanaraq deyərdi:

– Bunun axı sebəbi nədir?

Bilikli adamlar da ona belə cavab verirdi:

– Səbəbi budur ki, sən çox dərinlərə el atırsan! Amma bizim camaat zəifdir, alçaqdan da alçaqdır. Sən ona yaxşılıq eleyirsən, amma o ələşir ki, səni heç nəyin üstündə məhv eləsin. Adamın gərək çox böyük bacarığı olsun ki, bu camaat içinde özünü temiz saxlaya bilsin!

– İltifat buyurun! İndi daha təmizlikdən danışmağa şey qalırmı? Mən necə bir yüksək yola çıxmışdım, axırı da bu oldu ki, yolda onun hamısını itirdim. Əvvəl “imkan dairəsində” hərəkət elədim, sonra “heç olmasa bir şey” – dərəcəsinə endim. Bundan da artıq enmək olarmı?

– Əlbəttə olar! Məsələn, “alçaqlığa uyğunlaşmağı” istərsənmi?
– Bu nə deməkdir?

– Bu çox asan bir şeydir. Sən deyirsən ki, size çoxlu ideal getirmişəm. Biz də deyirik ki, çox gözəl; ancaq əger sən istəyirsən ki, biz sənə hüsн-rəğbət bəsləyək, onda bizi uyğun bir şəkildə hərəkət elə.

– Sonra?

– Sonra da ideallarını tərifləyib şışirtmə, onları bizim miqyasə göre ixtisara sal, bizi uyğun bir şəkildə hərəkət elə. Sonra da, ola biler ki, biz də bundan bir xeyir gördük. Bilirsənmi, qardaş, biz də üstünə itlər qısqırılmış canavarıq, bizim də başımıza çox həngamələr gəlib! Bu yaxında general Krokodilov da bizi müraciət edib belə dedi: “Ağalar, mənim idealım – qoduqluqdur! Buyurun!” Biz də gic-gic ona inandıq, indi də oturub qalmışq qıflı altında.

Liberal bu sözləri eşidib bərk fikrə getdi. Onsuz da onun əvvəlki ideallarının ancaq adı qalmışdı, indi onları bütünlükə rəzaletə döndərmək istəyirdilər! Belə getse, bir də gözünü açıb görecəksen ki, özün də dönüb rəzil olmuşan! İlahi! Mənə yol göstər!

Bilikli adamlar liberalın fikrə getdiyini görüb, onu məcbur etməyə başladılar.

Dedilər:

– Sən ki bele bir həngaməyə başlamışan, daha boş yere düşünməyin mənası yoxdur, işi axıra yetir! Sən bizi narahat eleyib yerimzdən dəbərtmişən, indi də bizi sakitleşdir... Başla!

Liberal da işə başladı. Gördüyü işləri də alçaqcasına edirdi. Bəzən heç yaxşı olmasa da, özünü yana verib ekilmək istəyirdi. Bilikli adam dərhal onun qolundan tutub deyirdi: “Liberal, çəp-çəp hara baxırsan? Düz qabağa bax!”

Bu qayda ilə günlər bir-birinin ardınca gəlib-gedirdi, onun da ardınca liberalın – “alçaqlığa uyğunlaşaraq” gördüyü işlər müvəffəqiyyətə davam edirdi. İndi liberalın əvvəlki ideallarından heç əsər-əlamət görünmürdü, onlardan ancaq rəzalet qalmışdı, liberal yənə də ruhdan düşmüdü: “Mən öz ideallarımı lap xırdəyədək rəzaletə yuvarlatdım, nə olsun ki?! Özüm ki bir sütun kimi sağ-salamat durmuşam! Bu gün mən rəzalet çirkəbi içinde ağnayıramsa, sabah günəş çıxar, bu çirkəbi qurudar, mən də yenə öz qoçaqlığımı göstərərəm!” Bilikli adamlar da liberalın lovğa-lovğa öz məziy-

yetlərindən danışmasına qulaq asıb, onun sözüne qüvvət verindilər: "Bəli, bəli! Əlbettə, elədir!"

Bir gün o, dostu ilə küçədən keçib gedirdi. Adəti üzrə yenə də idealdan dem vurur, öz ağıllı fikirlərini tərifləyirdi. Birdən üzünə sanki bir neçə sıçrantı düşdüyüñü hiss etdi. Bu haradan gələ bilərdi? Liberal göyə baxdı: belke yağış yağırdı? Göyde birca parça da bulud yox idi, günəş də öz kefində idi. Azca külək əsirdi, pəncərədən də çirkab suyu atmaq qanunda göstərilmədiyindən, bu əməliyyatın bura-dan da baş vermasını güman etmək olmazdı.

Liberal öz dostuna dedi:

— Cox qeribədir! Yağış yağmir, pəncərədən çirkab suyu atmır-ılar, amma mənim üzümə hardansa sıçrantı düşür!

Dostu bunu izah etdi:

— Bax, görürsənmi, tində bir adam gizlənib — bu onun işidir. Tütügün liberal işlərə görə o sənin üzünə tüpürmək isteyir, ancaq bunu açıq cələyə bilmir, "alçaqlığa uyaraq", tində gizlənib tüpürür, külək də onun tüpürceyinin sıçrantılarını sənin üzünə çırır.

KRAMOLNIKOVUN¹ SƏRGÜZƏSTİ

Kədərli nağılı

Bir gün Kramolnikov yuxudan ayılanda özünün yox olduğunu lap aydınca hiss etdi. Həle dünənə kimi o öz varlığını dərk edirdi. Amma bu gün hansı bir sehrləsə, dünənki varlıq bir yoxluğa çevrilmişdi. Ancaq bu yoxluq tamamilə başqa cür yoxluq idi. Kramolnikov tez özünü əlləri ilə yoxladı, sonra bərkdən bir neçə kəlmə söz dedi, güzgüyə baxdı. Məlum oldu ki, o özü buradadır, dünən can dəftərində necə idisə, bu gün də o sekildədir. O hətta düşünə bilib-bilmədiyi də yoxladı, aydın oldu ki, düşünə də bilir... Amma yox olduğuna qətiyyən şübhələnmirdi. Dünən özünü can dəftərində dərk edən Kramolnikov yox idi. Sanki onun üzünə bir qapı örtülmüşdü, ya da getdiyi yol bağlanmışdı: indi daha heç yera gedə bilməzdı, getməyin də mənası yox idi.

¹ Sözün kökünü teşkil edən "kramola" — qiyam, inqilabi fealiyyət deməkdir.

Kramolnikov düşüne-düşünə cürbəcür mülahizələr yürüdür, eyni zamanda maraqla ətrafına baxırı; onun gözü stol üstündəki yeni başladığı ədəbi əsərə sataşdı, birdən sanki onun bütün varlığından elektrik cəreyanı keçdi...

Lazım deyil! Lazım deyil! Lazım deyil!

Əvvəl, "Bu nə axmaq fikirdir!" deyərek düşündü, qələmi elinə aldı. Lakin başlığı işi davam etdirmək istərən dərhal yəqin etdi ki, doğrudan da o bir xətt çəkmeli, xəttin də altında yazmalıdır: lazım deyil!!!

Kramolnikov başa düşdü ki, her şey əvvəlki qaydada qalmışdır, ancaq onun qəlbə möhürlənmişdir. Bundan sonra o, can dəftərindəki adamlara xas olan işləri görə bilər; serbest də düşünə bilər. Ancaq bunun heç əhəmiyyəti yox idi. Onun həyatının esasını və mahiyyətini teşkil edən başlıca şey əlindən alınmışdı, bu da işiq saçan qüvvə idi, bu qüvvə ona, öz qəlbinin odu ilə başqalarının qəlbini odlandırmağa imkan verirdi.

O heyətə içində donub qalmışdı, baxırı, amma görmürdü; axtarırı — tapa bilmirdi. Nə isə onun qəlbini yaxıb-yandırırdı, ona olmanın əzab verirdi... Havada mənasız, qəribə bir piçilti dolaşırı: tutular, duydular, ifşa etdilər!..

— Nə olub? Nə olub axı?

Onun qəlbə, doğrudan da, möhürlənmişdi. Əqidə və etiqad sahibi olan bir adam kimi Kramolnikovun da daxili bir məbədgahı vardı, — onun ən gözəl fikirləri, duyğuları bu məbədgahda saxlanılırdı. Bu mənəvi xəzinəni başqalarından gizlətmirdi, bunu ancaq öz malı hesab etmirdi, lakin yeri gəldi-gəlmədi sərf edirdi. Onun fikrincə insan həyatının bütün mənası bundan ibarətdi. Bu fəaliyyət qüvvəsi insanda özündən işiq və yaxşılıq saçmaq ehtiyacı doğurur, eyni zamanda onu başqalarının saçdığı işiq və yaxşılığı mənimseməyə qabil edir, bu fəaliyyət qüvvəsi olmasa, insan cəmiyyəti bir qəbiristanlığə bənzər. Belə bir cəmiyyət — cəmiyyət deyil, meyit anbarı olardı... Kramolnikov üçün indi belə bir meyit dövrü başlanılmışdı. İnsanlar arasında işiq və yaxşılıq mübadiləsinin sonu idi. Kramolnikov da indi bir meyitdi. Lap bu yaxınlarda öz fəaliyyəti üçün, dörlük suyu mənbəyi kimi müraciət etdiyi adamlar meyitdi... Hələ bu vaxta qədər o belə böyük bir bədbəxtliyi heç təsəvvürünə də getirməmişdi.

Kramolnikov yerli Poşexon yaziçisi idi. Onun özüne yaxın hiss etdiyi ancaq oxular idı; oxularla ünsiyət sevincindən başqa ayrı bir sevinc yox idı. Oxucu onun nəzərində maddi bir şəkildə tecəssüm etmirdi, bununla belə, bu oxucu həmişə onun gözləri öündə idı. Mücarred şəxsiyyətlə olan bu ünsiyətdə xəstəlik dərəcəsinə çatan bir ehtiras vardi. Kramolnikovu illerlə ancaq bu ünsiyət qidalanmışdı, ildən-ile də bu onun üçün daha artıq bir zərurət şəklini alırdı. Nəhayət, o qocaldı, ən yüksək, ən mühüm bir şeydən başqa, həyatın bütün nemətləri tamamilə onun gözündən düşdü, onun üçün gərəksiz bir şey oldu...

İndi birdən bu da, bu son nemət də uşub dağıldı. Qaranlıq bir uçurum açıldı, onun həyatına məna verən o “yeganə” şeyi də uddu...

Ədəbiyyat aləmində ancaq bir istiqamətə doğru yönələn şəxsiyyətlərə arabir rast gelmək olur. Bu adamların həyatı ta gənc vaxtlarından birtərəfli inkişaf edir, heç bir təsadüf onları sənki qəza-qədər tərəfindən təyin edilən bu yoldan konara çıxara bilmir, çıxarsa da heç vaxt ne ciddi bir şəkildə olur, nə də uzun zaman davam edir. Onların damarlarındakı həqiqi cərəyan – zaman axınının götirdiyi zir-zibl yığını altında davam edir. Heyatın bütün rəngarəngliyi onlara uydurma bir şey kimi görünür; onların həyata olan bütün marağı işiq saçan bir nöqtə ətrafında toplanır. Onlar bir təsadüflə qarşılaşa biləcəkləri haqqında düşünmürler, heç bir şeyi qabaqcada nəzərə almırlar, öz arxalarını təmin etməyə çalışırlar, kəşfiyyata girişmirlər, keçmişdə baş verən məsələlərlə maraqlanırlar. Bunu da ona görə etmirlər ki, qarşılardan keçib gedən hadisələr, bu hadisələrdən asılı olmaları onlar üçün aydın deyil; yox, ona görə etmirlər ki, nə irəlini görmək, nə də heç bir məlumat onların görüdüyü işi zərrə qədər də deyişdirə bilməz; bu işi dayandırmaq – onların həyatına son qoymaq deməkdir. Bu işi dayandırmaq üçün insanı öldürmək lazımdır.

Yoxsa bu ölüm indi, bu qəribə anda baş vermişdi? Axı nə olmuşdu? Bu suala o nəhaq yerdə cavab axtarırdı. O ancaq bir şey bildirdi: hər tərəfdən onu derin ucurumlar bürümüştü...

Kramolnikov öz vətənini odlu, ehtiraslı bir qəlbə sevirdi, ölkəsinin keçmişini, hazırkı veziyətini çox gözəl bildirdi. Lakin bu bilik ona tamamilə başqa cür təsir bağışlayırdı: bu bilik onun duyduğu mənəvi əzabların canlı mənbəyi idı; bu əzablar həmişə yenidən baş

verirdi, nəhayət, bu onun həyatının başlıca mündəricəsi oldu, onun bütün fealiyyətinə istiqamət və məna verdi. Kramolnikov duyduğu əzabı yüngülləşdirməyə çalışmadı, əksinə, onun üzərində işləyir, onu öz qəlbində canlandırırırdı. Bu əzabın kəskinliyi, həmişə hiss edilməsi Kramolnikov üçün canlı surətlər mənbəyi oldu; onun duyduğu əzab, bu surətlər vasitəsilə başqalarının şüuruna keçirdi.

Kramolnikov bilirdi ki, Poşexon ölkəsi ləp əzəldən öz qərarsızlığı, səbatsızlığı ilə şöhrət qazanmışdır, hətta onun təbiəti də etibardan düşmüsdür. Onun çayları yayxanaraq genişlənir, ildən-ile mecrasını dəyişir, çoxlu, həmişə də dəyişkən dayaz-qumsal yerlər əmələ golur. Havası da birdən-birə dəyişməklə adamı heyrətə salır, sehrbazlığa oxşayır: bir də görürsən elə istidir ki, adam az qalır köynəyini çıxarıb tərini sıxışın, amma səherisi bu köynək şaxtadan ağaca dönür, camaatın eynində taxta kimi durur. Yayı qısa, bitki cəhətdən kasıb, hara baxırsan, ucsuz-bucaqsız bataqlıq... Bir sözlə, çox vecsiz, çox xain bir təbiəti var, heç bir şeyi qabaqcadan teyin etmək olmur.

Lakin Poşexondakı insanların taleyi bundan da səbatsızdır. Reiyet deyir ki, nə eləsen yoxsulluqdan, bir də dustaqlıqdan can qurtara bilməzsən. Şəhər alverçiləri deyir ki, bizim qazancımız xəlbirə tökülen sudur. Zadəgan deyir ki, dünən menim qulaqlarım uzanıb başımdan yuxarı qalxmışdı, bu gün onları heç tapa bilmirəm. Dünənle bu gün arasında, bu günlə sabah arasında heç bir olaqə yoxdur. Adamlar sənki Çurova vadisində¹ dolaşır: Allah bələni başından sovuşdurdu – işin düzəldi, sovuşdurmadı – işin bitdi.

Bir halda ki, hər tərəf xəyanətə, satqınlıqla dolubdur, vicdan-dan danışmağa heç yer qalır mı? Vicdan nəyə əsaslanır? O nəyin əsasında tərbiyə olunur?

Kramolnikov bunun hamısını bilirdi, lakin təkrar edirəm, bu bilik onun duyduğu əzabı, qəlbinin iztirabını canlandırır, göstərdiyi fealiyyətin əsasını təşkil edirdi. Təkrar edirəm: o öz ölkəsinə çox sevirdi. Onun yoxsulluğuna, ac-yalavaçılığına, bədbəxtliyinə laqeyd baxa bilmirdi: bəlkə də qəlbini parçalayan kədəri rədd edəcək bir möcüzə olacağını nəzərdə tuturdu?

Kramolnikov möcüzəyə inanırdı, bunun olacağını gözləyirdi. O, sehrlər ağışunda tərbiyə olunduğuundan, heç özü də hiss etmədən,

¹ Əfsanəvi vadidir.

sehrbazlığın təsirinə qapılmışdı, onu Poşexon həyatının həllədici amili hesab edirdi. Sehrbazlıq öz təsirini hansı tərəfə yönəldəcəkdi? – Bütün məsələ də bunun üstündə idi... Bir də ki, keçmiş həmişə qaranlıq olmamışdı. Hərdən bir qaranlıq zəifləşər, az vaxtda balaca bir işıq ucu görünərdi, poşexonlular da bundan özlərini, heç şübhəsiz, daha gümrah hiss edərdi. Günsəş şüaları altında inkişaf etmək, gümrahlaşmaq – bu şüalar ne qədər zeif olsa da, sübut edir ki, işıq bütün insanlar üçün ən çox arzu edilən şeydir. İnsanlarda işığa olan bu təbii arzunu qoruyub saxlamaq lazımdır; onlara xatırlatmaq lazımdır ki, həyat – xoş gün deməkdir, əbedi əzab demək deyil: elə bir əzab ki, insanı yalnız ölüm ondan xilas edə bilər!.. Əsrlər boyu davam eden əsərət insan qəlbini rezaletlə doldurmuş, insanı bədnəm etmişdir; əsərət məsələsini ölüm deyil, qəlbini bu rezaletdən təmizlənmiş, günəş işığı ilə işıqlanmış, yenidən bərpa edilmiş insan surəti hell etməlidir! Bu heqiqət təbii bir şəkildə insan varlığının mahiyyətindən meydana gəlir və geləcəkdə bunun qalib gələcəyinə bir anda şübhə etmək olmaz. Kramolnikov buna inanırdı, bu məsələni başqalarına xatırlatmağa bütün həyatını həsr etmişdi.

O bütün fikrini, hissini öz yaxın adamlarının şüurunda işıq və həqiqət təsəvvürünü bərpa etməyə doğru yönəltmişdi: işığın parlalyacağına, qaranlığın onu boğa bilməyəcəyinə olan etiqadı onları qəlbində qoruyub saxlamağa çalışırdı. Onun bütün fəaliyyəti de esasən bundan ibarətdi.

Doğrudan da, çox çəkmədi, sehrbazlıq meydana çıxdı. Lakin bu onun arzu etdiyi, feyz və bərəket gətirən sehrbazlıq deyildi, adı, amansız Poşexon sehrbazlığı idi.

Lazım deyil! Lazım deyil! Lazım deyil!

Kramolnikovun xeyrine olaraq, bunu da demək lazımdır ki, o birçə dəfa də: nə üçün? – sualını verməmişdi. O başa düşürdü ki, heç bir sebəb olmadan belə sual vermek həm yersiz olardı, həm də sual edən adamın mənəvi zeifliyini göstərerdi. O həttə başına gələn hadisənin adı bir şey olduğunu da inkar etmirdi; ancaq belə hesab edirdi ki, bu adı şey bu dəfa son dərəcə amansız, sərt bir şəkildə meydana gəlmışdı. Kramolnikov uzun zaman davam edən ədəbi fəaliyyətində bir neçə sehrbazlıq qarşısında anima vilis¹ rolunu oyna-

malı olmuşdu; lakin bu vaxta qədər sehrbazlıq, heç olmasa, onun qəlbine toxunmamışdı. İndi sehrbazlıq onun qəlbini əlindən almışdı, əzmişdi, möhürləmişdi. Kramolnikov sehrbazlıq şıltığına nə qədər adət etmiş olsa da, bu dəfə belə bir şıltığa heyrat etməyə bilmədi. O sanki bir şey altında qalıb əzilmişdi: bütün bədənində, bütün varlığında kəskin, tamamilə yeni bir ağrı duyurdu.

Birdən "oxucular" Kramolnikovun yadına düşdü. Bu vaxta qədər o bütün qüvvəsini oxuculara vermişdi, bunun qarşısında onlardan heç bir şey istəməmişdi. Amma indi, ilk dəfə olaraq, onun qəlbində, zeif də olsa, belə bir arzu oyandı: nə olaydı, bu oxucular onun harayına çatayıdı, ona hüsн-rəğbet bəsləyəydi, kömək edəydi...

Bu arzu onu qeyri-şüüri olaraq, küçəyə sövq etdi, sanki küçədə ona izahat verilecekdi.

Küçə adı bir poşexonluq simasına malikdi. Kramolnikova elə gəldi ki, onun gözləri qarşısında sessiz, izsiz, qaranlıq bir sahə canlandı. Yalnız daşlar fəryad edirdi. İnsanlar yan-yörelərinə baxabaxa, ehtiyatla ora-bura qaçırdı, sanki oğurluğa gedirdilər. Küçə yalnız bu cəhətdən canlı idi. Qalan hər şey heyrat içində sanki donub qalmışdı. Lakin ilk baxışda Kramolnikova elə gəldi ki, hətta bu sessiz küçə də nəsə bilir. Bununla elə maraqlandı ki, daşların fəryadını insanların fəryadı hesab etdi. Əsline qalanda, deyəsən səhv etmirdi. Doğrudan da, ordan-burdan açıq-saçıq uğultu gəlirdi. Bu səs, onun bu yaxın vaxta kimi dostu olan liberalların uğultusu idi. Kramolnikov onlardan bəzisini ölüb keçir, bəzisi də ona sarı gəlirdi. Lakin əfsus! Liberalların üzündə zərrə qədər də hüsн-rəğbet əlaməti görünmürdü. Əksinə, onların sıfetinə dönüklik kölgəsi çökmişdi.

Liberallardan biri dedi:

– Bəli, sizi məhv etdilər, əzizim! Yaman da məhv etdilər! Çox sərt tərpəndilər, cənab, çox sərt! Bir də ki, axı siz özünüz də... bunu eləmək olmazdı, dostum! Mən sizə çoxdan deyirdim ki, bunu eləmək olmaz! Dözdülər, dözdülər, axırda da...

– Bu "axırda" axı nə deməkdir?

– Elə-bele də, "axırda" – məsələ də buradadır! Adam darixit. İndi gərək danışmayasan, ancaq baxasan, mümkün olsa nəzərə ala-san. Cənab, siz özünüz gərek bunu qabaqcadan başa düşəydiniz... Görünür ki, ürəyiniz dolu olduğundan, bize qoşulmaq sizi iyrəndirir, onda heç olmasa, yüngülə edəydiniz: deyəydiniz ki, gəlin

¹ Orqanızmin aşağı hissəsi (lat.)

yoxlayın, görün daxilim.. necadir! Amma siz hamisini rədd edəniz! Hamisini! Bu da axırda bezikdirdi. Ele mənim özümü götürün: siz elə bilirsınız ki, düşdüyüm vəziyyət mənim özümə xoş gəlir! Siz ki məni çoxdan tanıyırsınız! Amma mən də yaxşı adamlarla götür-qoy elədim, məsləhətləşdim... İlahi, dadımıza yet!.. Gurp!

O birisi belə dedi:

– Bəli, əziz dost, sizə çox yazığımız gelir! Çox! Sizin əsərlərinizi oxumaq adama lezzət verirdi. Oxuyub gülümseyirsən, ah çəkirsən, bəzən də oradan dəyərli bir şey tapırsan... Hətta tələsir-sən ki, bunu tez dostlara xəbər verəsan. Dəftərxanalarda misal getirildi. Mənim bir tanışım vardı. O sizin əsərlərinizdən çox şəyi əzbər biliirdi. Amma işin o biri tərəfinə baxanda, hər şeyin axı bir hüdudu var. İndi ele bir zamandır ki, başqa şey tələb olunur. Siz bunu başa düşməli idiniz, daha durub gözləməyəydiniz ki, sizi nə vaxt basıb əzəcəklər. Mən “başqa şey” dedim, bunun nə olduğu sonra aydınlaşar, indi yox... Budur, mən də o birilərə baxdım, sonra da arvadıma dedim: ele lazımdır! O da mənə dedi: ele lazımdır! Mən də qəti qərara gəldim.

– Siz axı nə qərara gəldiniz?

– Bu çox sadə bir qərardır: hamının getdiyi en asan yolla getmək! Dönüb kənara baxmamaq, qanadlanıb yüksəklərə uçmamaq, böyük məsələlər haqqında düşünməmək... Yavaş-yavaş, asta-asta. Tutaq ki, bu adamı darixditar, zehləsini tökər, amma burası var ki, parlaməq, əvvələn, bizim gücümüz çatan şey deyil, ikincisi də, ailə var... Arvad bəzənib-düzənmək istəyir, vaxtını xoş keçirmek istəyir... Adam özü də ele: ali cəmiyyətdə yaşayırsan, özünə görə adın-sanın var, müəyyən adamlarla əlaqən var, dost-aşna var... Görürsen ki, başqları qabağa gedir, ele hey qabağa gedir; sən nə qayırasan? Durub baxasan? Hər şeyi əldən verəsən? Siz elə bilirsiniz ki, mən həmişəlik... Yox, yox! Mən də bir balaca babayolu qoymuşam... Bir vaxt ola, gözəl zamanlar gelər... Məsələn, əger Nikolay Semyonıç... İndi bizim vəli-nemətimiz, pənahumız... bu gün İvan Mixaylıç, amma sabah Nikolay Semyonıç... Bəli, onda yenə də...

– Nikolay Semyonıç axı oğrudur!

– Oğru? Ah, siz nə sərt danışırsınız?

Üçüncüsü də çığıra-çığıra düz onun üzüne dedi:

– Sizə nə olursa, lap yerində olur! sizin əlinizdən lap cana geldik! Conab, siz yalnız özünüzü deyil, bizi də rusvay eləyırsınız!

Bəli! Sizin üzünüzdən dünən məni sorğu-suala çəkmışdilər, indi heç bilmirəm mən varam, ya yoxam! Deyirəm ki: “Soruşmaq ayıb olmasın, siz axı nə haqla məni sorğu-suala çəkmisiniz?” Deyir ki: “Siz cənab Kramolnikovla dostluq eləyırsınız, ona görə...” Mən ora əl atıram, bura əl atıram, deyirəm ki: “Zati-aliləri, bu axı nə dostluq əlaqəsidir? O masqaraçıdır. İşdən sonra niyə axı bir gülməyəsən?” hələlik mənə fikirleşmək üçün iyirmi dörd saat vaxt veriblər, görək axırı nə olacaq. Mənim axı ailəm var, arvadım var, uşaqlarım var... Özüm də ki, çöldə bitən qanqal deyiləm... Bunu heç gözləmək olarmı? Tekrar edirəm: sizin nə haqqınız var? Ax-ax-ax!

Kramolnikov söhbəti davam etdirməyi lazım görməyib yoluna düzəldi. Onun yolu üstündə bir ev vardı, köhnə bir məktəb yoldaşı orada yaşıyındı. Kramolnikov heç olmasa dərdini açıb demək üçün onun yanına getmək istədi...

Xidmətçi onu gülərzə qarşılıdı: görünür, o hələ heç bir şey bilmirdi. Dedi ki, Dmitri Nikolaiç evdə yoxdur. Aqlaya Alekseyevna qonaq otağının qapısını açdı, ayağını içəri qoyan kimi orada oturan xanım çığırıb qaçıdı. Kramolnikov yavaşça ekildi.

Nəhayət, onun yadına düşdü ki, Peskidə əvvəller bir yerde qulluq elədiyi Yakov İliç Vorobuşkin adlı bir yoldaşı yaşayır (Kramolnikov da on beş il əvvəl Günahlı Düşüncələr departamentində işləyirdi). Vorobuşkin Kramolnikovun xətrini çox istəyirdi; özü də qulluqdan heç yarımamışdı. On ilə qədor şöbə müdirliliyində batıb qalmışdı, qulluqda irəliləməyə heç bir ümidi yeri yox idi. Baş verən hər bir dəyişiklikdə şöbə müdirliliyinin əldən çıxmasından qorxaraq tir-tir əsmişdi. Təbiəti etibarilə qorxaq, əfəl bir adamdı, heç bir şeydə toşəbbüs göstərə bilmirdi, buna görə qulluqda özünə yaxşı bir yer düzəldə bilməmişdi. Lap əvvəldən o özünü başqa cür tərbiyə etmişdi: bir şey axtarmaq, bir şeyin ləğv edilməsi, aradan götürülməsi üçün böyüklərə kağız yazmaq, qəbul otaqlarının qapısı ağızında, piləkən başlarında sülənmək və bu kimi başqa şeylər ona çox qəribə görüñürdü. Yalnız birçə dəfə, diləncilərə ürək vermeyin zəruri olması barəsində direktora kağız yazmışdı: direktor kağızı oxuyub onu barmağı ilə hədələmişdi. Vorobuşkin də o vaxtdan susurdu. Lakin son vaxtlarda neyə isə ümid etməyə başlamışdı: o da müdirin getdiyi kilsoyə gedirdi; müdir bir gün təbərrük çörəyinin yarısını (özü

da alt hissesini) kəsib ona bağışlayaraq demişdi: "Çox şadaml!" Bu qayda ilə onun işi getirməyə başlayırdı ki, birdən...

Qoca bir dayə Kramolnikova qapını açdı, içəridən qorxa-qorxa baxan uşaqların sifəti göründü. Dayə acıqlı idi, çünkü gələn adam ona birə tutmağa mane olmuşdu. O acıqlı-acıqlı Kramolnikovun sözünü kəsti:

— Yakov İliç evdə yoxdur! Sizin ucbatınızdan onu rəisin yanına çağırıblar, indi o sağdır, ya yox — heç məlum deyil. Xanım kilsəyə dua eləməyə gedib.

Kramolnikov pilləkənlə enməyə başladı; bir neçə pillə enmişdi ki, Vorobuşkinə rast gəldi.

Vorobuşkin həyecanla dedi:

— Kramolnikov! Məni əfv edin, mən daha sizinlə əvvəlki əlaqəni saxlaya bilməyəcəyəm! Bu dəfə, dəyəsən, özümü təmizə çıxarddım, ancaq buna da emin deyiləm. Direktor mənə dedi: "Siz yaman ləkələnmisiniz!" Axi mənim arvadım var, uşaqlarım var! Kramolnikov, çıxın gedin! Məni belə qorxaq olduğum üçün əfv edin, başqa elacım yoxdur...

Kramolnikov məyus halda evinə qayıtdı, bir az da qorxmuşdu.

O bundan sonra tek qalacağını başa düşürdü. Lakin onun qədrini bilən, bəlkə də onu sevən oxucunun olmadığı üçün deyil, öz oxucuları ilə bütün əlaqə və ünsiyyəti itirdiyi üçün tek qalacaqdı. Bu oxucu uzaqda idi, onunla əlaqəni kəsə bilməzdi. Amma başqa bir oxucu vardı ki, yaxında idi, o her vaxt Kramolnikovu sancıb lap ödürüb bilerdi. Bu göz qabağında idi, həyasızcasına deyirdi ki, Kramolnikovun susması mənim üçün dözlüməz bir şeydir.

Kramolnikovun fikrində dumanlı bir şey keçdi: öz əlaqəsindən üz döndərənlərin hərəkətində yalnız şəxsi xəyanət deyil, bütün bir vəziyyətin təzyiqi vardır. Həla dünənə kimi sərbəst fikir yürüdənlər, onun əlini dostcasına sıxanlar bu gün ondan taun kimi qorxub qaçırlar, bunu da dehşətli dərəcədə qorxduqları üçün deyil, həm də təzyiq olunduqları üçün edirlər.

Onlara təzyiq edən — yaşamaq ehtirasıdır; bu ehtiras tamamilə qanuni və təbiət olduğundan, belə bir fikir Kramolnikovu dəhşətə gətirdi. O öz-özünə dedi: "Niye axı yaşamaq haqqını müdafiə etmək üçün insan gərək biabırçı, amansız bir əsərət içərisindən keçsin?"

Niye axı bu əcaib dünyada insan qelbinin ən müqəddəs, ən gözəl arzularına zidd olan şeylər ancaq təbiidir?"

Ya da ki, indicə onunla söhbət edənlərin çoxusu ailəni əsas götürürdülər. Biri deyirdi ki, "Arvadım bəzənmək istəyir", bir başqası da ancaq elə "arvad" deyirdi... Bu məsələ Vorobuşkində daha ağır bir şəkildə idi. Aile onun qəlbini parçalayırdı. Yəqin o özünü hər şeydən mehrum edirdi, az yeyirdi, az yatıldı, kənarda əlavə iş götürüb işləyirdi, hamısı da ailə üçün! Lakin o qədər az qazanırdı ki, ancaq arvadı Lukeriya Vasilyevnanın fədakarlığı nəticəsində birteher dolana bilirdilər. İndi o, bu az şeydən ötrü, onun qabağına atılan bu dilənci sədeqəsindən ötrü...

Axi bu ne olan şeydir? Aile ne demekdir? Aile məsələsini necə həll etmək lazımdır? Necə etməli ki, ailə insan üçün Misir yarası olmasın, onu hər tərəfə çəkib parçalamasın, onun bir vətəndaş olmasına mane olmasın?

Kramolnikov çox düşündü, birdən sanki onu sancılar.

Daxildən bir səs ona dedi: "Niye bu odlu suallar indiki kimi əvvəller də belə zəhlətökən bir şəkildə sənin xəyalına gəlmirdi? Ona görəmi ki, sən əvvəller, özündə əsl olmayan bir qüvvənin varlığını dərk edən bir qul idin, amma indi təzyiq altında əzilən zeif bir qulsan! Niye sən düz qabağa getmədin, özünü başqalarına fəda etmədin? Niye özünü cəmiyyətdə, sənə müəyyən bir mövqə, əlaqə, dostlar qazandıran bir peşəyə tabe etdin, ah-feryad qopan yerləre getməyə tələsmədin? Niye bu feryadlarla üz-üzə gəlmədin, onları uzaqdan-azağa təsəvvür edib həyecanlaşdırın?"

Sənin qələmindən etirazlar yağırdı, lakin sən bu etirazları elə bir şəkildə sahirdin ki, onlar cansız bir hala düşürdü. Sənin etiraz etdiyin şeylərin hamısı indi də əvvəlki vəziyyətdədir.

Sənin emeyin səmərəsiz idi. Sənin emeyin vəkil emeyinə benzəyirdi, elə bir vəkil ki, onun dili, onu dolaşdırın yalanlar içinde yorulub gücdən düşmüşdür. Sən etiraz edirdin, lakin nə etmək lazımlıydılığını, insanların uzaqlara gedərək məhv olduğunu göstərmirdin, sən ancaq onların ardınca hüsn-rəğbətini bildirirdin. Bu, fikrin köləcəsinə qəzəbindən başqa bir şey deyildi; elə tutaq ki, yaxşı niyyətdən doğan bir qəzəbdi, hər halda, bu bir qəzəb olub qalırıdı. Hətta bu gün səndən belə həyasızcasına üz döndərən adamları da

anlaya bilmədin. Sen elə güman edirdin ki, dünən onlar başqa adamdı, bu gündü kimi deyildi.

Doğrudur, sen bu adamların ardınca getməye, ta cavanlıqdan qarına, iliyine işleyen gözəl niyyetlərə xeyanət etməyə qabil deyilən. Əlbəttə, bu hesaba alınacaq... ancaq nə vaxt, harada?! İndi qocalıq öz mərəzi ilə səni hər tərəfdən çulğalılmışdır, belə bir veziyətdə, özün fikirləş, gör sənin başına nələr geləcəkdir..."

Müəllif tərəfindən əlavə. Aydın şeydir ki, yuxarıda yazılılanların hamısı nağıldan başqa bir şey deyil. Belə bir Kramolnikov olma-mışdır, indi də yoxdur. Öz əqidəsinə xeyanət edən, tez-tez fikrini dəyişən adamlar yalnız indi deyil, hər zaman olmuşdur. Lakin başqa sahələrdə hər şey düzgün olduğundan, daha belə bir nağıl açıb, adam-lara başağrısı verməyin mənası yox idi; buna görə müəllif peşman olduğunu açıb ürekələ oxuculara bildirir.

1886

VƏHŞİ MÜLKƏDAR

Biri varmış, biri yoxmuş, bir padşahlıqda bir mülkədar yaşayır-mış; kefi kök, damağı çağ. Könlü istədiyi qədər də hər şeyi varmış; kendisi də, taxılı da, mal-qarası da, torpağı da, bağlı da... Ancaq o axmaqmış, "Beçr"¹ qəzetini oxuyarmış, özünün də bədəni yumşaq-mış, ağmış, loşmuş.

Bir gün bu mülkədar Allaha yalvara-yalvara deyir:

– İlahi! Mən hər barədə səndən razıyam, heç bir şeydən məni naïüm id eleməmisən! Ancaq bircə şey ürəyimə yatmış: bizim bu padşahlıqda mujikler həddindən artıq töreyib-artıb. Buna bir əlac elə!

Allah bilirdi ki, bu mülkədar axmaqdır, onun istəyinə qulaq asmadı.

Mülkədar gördü ki, Allaha yalvarsa da, mujikler əskilmir, gündən-günə daha da artır; bu onu qorxuya saldı, dedi: "Axırda bunlar mənim var-yoxumu yeyib dağıdacaqlar..."

Mülkədar "Vest" qəzetini açıb baxdı ki, görsün belə hallarda nə elemek lazımdır; gördü ki, orada yazılıb: çalış!

¹ 1863-1870-ci illərdə Peterburqda çıxan ən müraciət mülkədar qəzeti

Axmaq mülkədar öz-özüne dedi:

– Birçə kəlmə söz yazılıb, amma qızıl kimi sözdür!

O da çalışmağa başladı; özü də ayrı yolla deyil, qayda-qanunla. Elə ki kəndli toyuğunu onun vələmirinə girirdi, toyuq dərhal oradan qayda-qanunla şorbaya gedirdi; elə ki kəndli onun meşəsindən gizlincə odun qırırdı, bu odunlar dərhal ağanın qapısına getirildi, kəndli də qayda-qanunla cərimə edildi.

Mülkədar qonşularına deyirdi:

– İndi mən ən çox cərimə ilə iş görürəm, çünki bunu onlar hər şeydən yaxşı başa düşürlər.

Mujiklər baxıb gördü ki, bu mülkədar axmaq da olsa, Allah ona bolluca dərrakə verib. Mülkədar onların əl-ayağını elə yiğisidirdi ki, heç tərənməyə imkan tapmadılar. Hara getmək istəsələr, elə bir söz eşidirdilər: olmaz, icazə verilmir, sizin deyil! Mal-qara su içməyə getdimi, – mülkədar çıçırdı: olmaz, bu mənimdir! Toyuq doqqazdan çöle çıxdımı, – mülkədar çıçırdı: olmaz, torpaq mənimdir! Torpaq da, su da, hava da – hər şey, hər şey onun oldu! Mujiklər çiraq qabında yandırmağa çiraq çöpü tapmadılar, daxmalarını süpürmək üçün süpürge çöptünə həsrət qaldılar. Axırda hamiliqliqla Allaha yalvarıb dedilər:

– İlahi, belə yaşamaqdansa, bizim hamımızı, arvadlı-uşaqlı yer üzündən yox elə, birdəfəlik canımız qurtarsın.

Mərəhmətli Allah da öz yazıq bəndələrinin duasını eşitdi, axmaq mülkədarın bütün mujikləri yox oldu. Heç kəs də onların necə olduğunu bilmədi. Ancaq adamlar birdən saman tozanağı qopduğunu, kendir lışından toxunmuş mujik şalvarlarının qara bulud kimi havaya qalxdığını görmüşdülər. Mülkədar evvana çıxbı havanı qoxuladı, hiss etdi ki, indi onun malikanəsində hava tortəmizdir. Bundan razi qaldı, düşündü ki, indi mən öz ağ bədənimi, pambıq kimi ağ, yumşaq loş bədənimi ezipələrəm!

Yavaş-yavaş yaşamağa, gün keçirməyə başladı; sonra da fikirləşdi: mən nə eləyim ki, ürəyim açılsın?

"Evimdə teatr düzəldərəm! Aktyor Sadovskiye yazaram ki, ezipələrəm! Özünlə aktyor qadınlar da getir!" Yazdı da.

Aktyor Sadovski də onun sözünü yere salmadı, özü də geldi, aktyor qadınlar da getirdi. Ancaq gördü ki, mülkədarın evi bomboşdur, səhnə düzəltməyə, pərdə qaldırmağa heç adam yoxdur.

Mülkədardan soruşdu:

- Sen öz kəndlilərini neyləmisen?
- Allah mənim duamı eşitdi, bütün mülkümü mujiklərdən təmizlədi.
- Qardaş, sen çox axmaq mülkədarsan! İndi əl-üzünü yumaq üçün sənin kimi axmağa kim qulluq eləyir?
- Neçə gündür heç əl-üzümü yumuram!
- Görünür, üzündə göbələk əkmək fikrindəsen?!

Sadovski bunu deyib özü də getdi, aktyor qadınları da apardı. Qonşuluqda dörd tanış general olduğu mülkədarın yadına düşdü. Fikirləşdi ki, mən ele öz-özümle qran-pasyans oynaya-oynaya durmuşam. Qoy bu generallarla pulka oynamım, görüm necə olar!

Bele də elədi. Hərəsine bir kağız yazdı: kağızda hansı gün gələcəklərini göstərdi. Generallar xalis general olsa da, özləri ac generaldı, buna görə lap tez gəldilər. Gələn kimi də bir şeyə çox təəccüb elədilər: "Görəsən burada hava niyə belə təmizdir?"

Mülkədardan soruştular. Mülkədar da öyüne-öyüne belə cavab verdi:

- Ona görə təmizdir ki, Allah mənim duamı eşitdi, bütün malikanəmi mujiklərdən təmizlədi!

Generallar da mülkədarı tərifləyərək dedilər:

- Ax, nə yaxşı olub! Deməli, daha sizin malikanənizdən heç kölə qoxusu gəlməyəcək?

Mülkədar da cavab verdi:

- Heç gəlməyəcək!

Pulka oynadılar: bir də oynadılar, iki də oynadılar. Generallar hiss etdi ki, araq içməyin vaxtı gelib çatıb. Narahat olmağa, ətrafa baxmağa başlıdlar.

Mülkədar soruşdu:

- Cənab generallar, yəqin siz qəlyanaltı eləmək istəyirsiniz?
- Cənab mülkədar, belə bir şey eləsəniz, pis olmaz!

Mülkədar ayağa qalxıb şkafə yaxınlaşdı, oradan hər adama bir parça nabat, bir dənə də şəkerçörəyi getirdi.

Generallar gözlərini bərəldərək təəccübə ona baxdı:

- Bu nedir?
- Allah yetirdiyindən bir qəlyanaltı eləyin!
- Bize mal əti lazımdır! Mal əti!

– Cənab generallar, mənim indi sizə verməyə mal ətim yoxdur, o gündən ki, Allah məni mujiklərin üzündən qurtarıb, mətbəxdəki ocaq heç yandırılmayıb!

Generalların ona ələ acığı tutdu ki, dişləri bir-birinə dəyiş şaq-qıldıdı.

- Bəs sən özün nə tixırsan?

– Özüm ciy şeylərdən yeyib birtəhər dolanıram, hələlik bir az da şəkerçörəyim var...

Generallar dedilər:

- Qardaş, sen axmaq mülkədarsan!

Oyunu yarımcıq qoysular; hərə öz evinə getdi.

Mülkədar gördü ki, ona ikinci defədir axmaq deyirlər, istədi bu baredə fikirleşsin; bu zaman gözünə bir dəstə kart sataşdı, ona axmaq deyilməsinə əhəmiyyət verməyib, qran-pasyans oynamaya başladı.

– Görək, cənab liberallar, kim kimə üstün gələcək! Mən size sübut edərəm ki, əsil möhkəm iradə nə deməkdir!

Kartları düzərək "qadın şultağı" düzəltdi, ürəyində tutdu ki, dəlbadal üç dəfə mən deyən çıxsa, onda deyilən sözə əhəmiyyət vermek lazım deyil. Kartları nə qədər düzdüsə, ela bil lap qəsdən, o istədiyi çıxırdı ki, çıxırdı! Onun daha heç bir şübhəsi qalmadı.

– Əgər tale özü belə göstərisə, demək, axıra qədər möhkəm durmaq lazımdır. İndi qran-pasyans oynadığım daha bəsdir, gedim bir az işlə məşğul olum!

Başladı otaqlarda gəzməyə! Bir az gəzdi, sonra gedib oturdu. Elə hey fikirləşirdi. Fikirlesirdi ki, İngiltərədən hansı maşınları yazıb getirmek lazımdır, elə maşınlar ki, hamısı buxarla, ancaq buxarla işləsin, daha burada heç kölə deyilən şeyin izi-tozu da olmasın. Fikirləşdi ki, meyvə bağını necə salacaq: bax, burada armud ağacı əkilecek, burada gavalı ağacı, burada şaftalı ağacı, burada da qoz ağacı! Pencərədən bayırı baxdı, necə fikirləşmişdisə, hamisini o qayda ilə yerli-yerində gördü. Durna balığının buyruğu ilə armud, şaftalı, ərik ağacıları o qədər meyvə gətirmişdi ki, az qalırkı budaqları sınsın, o da ancaq bunu bilirdi ki, maşınla meyvələri yihib ağzına qoysun! Sonra bunu da fikirləşdi ki, necə inək saxlayacaq, özü də elə inəklər ki, gön nədir, ət nədir, hamısı başdan-ayağa süd olsun! Elə də gərək ciyəlek əksin ki, bitəndə hamısı qoşa-qoşa, üç-üç olsun, beşi bir girvənkə gəlsin. Görəsən Moskvada bu ciyəlekden nə

qədər satacaq? Axırda fikirləşməkdən yoruldu; gedib güzgüdə özüne baxmaq istədi, gördü ki, güzgünün üstündə əl qalınlığında toz var...

Birdən o:

– Senka! – deyə çıçırdı, cələ o saat da evdə qul-qaravaş olmadığı yadına düşdü, öz-özüne dedi: – Eybi yoxdur, qoy bir müddət belə qalsın! Mən liberallara gərək sübut eləyim ki, əsil möhkəmlik nə deməkdir!

Bu qayda ilə hava qaralana kimi veyllənər, sonra da gedib yatardı.

Yuxusunda da daha ürəkaçan şeylər görərdi. Görərdi ki, qubernator özü onun mülkədarlıq inadını eşidib, qəza polis rəisindən soruşur:

– Sizin qəzada emələ gələn o inad, filan-filan şüdə kimdir?

Sonra da görərdi ki, onu elə həmin bu inadçılığına görə nazir qoyublar. O da lent taxır, təlimnamələr yazır; yazır ki, möhkəm olun, heç şeyə əhəmiyyət verməyin. Sonra da Dəclə, Fərat sahillərində gəzdiyini görərdi...

Özü də deyir:

– Həvvə, mənim dostum!

Bütün yuxuları da görülüb qurtarardı; indi də durmaq lazımdır. Yenə:

– Senka! – deyib çıçırdı, birdən yadına düşərdi ki, Senka yoxdur... başını aşağı salardı. Sonra öz-özündən soruşardı:

– İndi axı mən nə iş görüüm? Heç olmasa bir qulyabam da olsa gələydi!

Elə onun bu sözünə görə birdən qəza polis rəisi özü gəldi. Axmaq mülkədar onun gəlməsinə çox sevindi. Şkafa sarı yüyürdü, iki şəkərçörəyi götürüb fikirləşdi: “Deyəsan, bu razı qalacaq!”

Polis rəisi soruşdu:

– Rica edirəm, cənab mülkədar, deyin gərək: necə möcüze baş verdi ki, müvəqqəti ixtiyarınızda olan bütün mujiklər birdən-birə yox oldu?

– Belə oldu ki, Allah mənim duama görə bütün mülkümü mujiklərdən tərtəmiz təmizlədi.

– Belə, bəs, cənab mülkədar, onların yerinə vergini kim verəcək, – bu size məlumdurmu?

– Vergi?.. Vergini onlar verəcək! Onlar özləri verəcək! Bu onların en müqəddəs vəzifesi və borcudur!

– Belə. Onlar ki, sizin duanıza görə yer üzüne səpelənmişlər, bəs belə olan surətdə bu vergini onlardan necə yiğməq olar!

– Bunu... mən bilmirəm... Mən onların vergisini verməyə razi deyiləm!

– Cənab mülkədar, dövlət xəzinəsi vergisiz və töycüsüz, xüsusilə şərab və duz rüsumu olmadan yaşaya bilməz – bu size məlumdurmu?

– Mən nə deyirəm ki... mən hazırlam! Mən bir qədəh arağın... pulunu verərem.

– Sizin mərhəmətinizdən indi bizim bazarda nə birçə tike et, nə də birçə girvəngə çörək almaq olmur, bunu siz bilirsinizmi? Heç bilirsinizmi bu nə deməkdir?

– Rica edirəm! Mən öz tərəfimdən ianə verməyo hazırlam! Budur, iki dənə şəkərçörəyi!

– Cənab mülkədar, siz axmaqsınız!

Polis rəisi bunu deyib döndü, heç şəkərçörəyinə baxmayıb getdi.

Bu dəfə mülkədar çox bərk fikirləşməyə başladı. İndi üçüncü adam idi ki, ona axmaq deyirdi, üçüncü adam idi ki, durub ona baxırdı, baxırdı, sonra da tüpürüb gedirdi. Yoxsa o doğrudanmı axmaqdır? Yoxsa öz ürəyində bu qədər əziz tutduğu inadçılığı, adı sözlə deyilsə, ancaq axmaqlıq və dəlilikdir? Doğrudanmı, yalnız onun inadçılığı üzündən nə vergilər verilir, nə rüsumlar alınır, bazarda da nə birçə girvənkə un, nə birçə tike et tapılır?

Lakin o axmaq olduğundan, hətta belə bir iş tutduğuna fərəh-ləndi də. Sonra polis rəisinin dediyi: “Heç bilirsinizmi bu nə deməkdir?” sözü yadına düşdü, bərk qorxdu.

Yenə də adəti üzrə otaqlarda gəzişə-gəzişə düşünməyə başladı: “Yaxşı, bu axı nə deməkdir? Bəlkə məni başqa bir yere köçürtmək isteyirlər? Məsələn, Çeboksarıya, ya da Varnavina?”

– Yenə Çeboksarı yaxşıdır, elə deyilmiş? Heç olmasa bütün dünya görür ki, mətanətlı olmaq nə deməkdir! – O belə desə də öz-özünə gizlincə düşünürdü: “Bəlkə Çeboksarida mən öz əziz mujiklərimi görə bildim!” – O gəzib-gəzib oturur, sonra yenə də gəzməyə başlayırdı. Nəyə yaxınlaşsa, elə bil ki, her şey ona deyirdi: “Cənab mülkədar, sən axmaqsan!” Sonra gördü ki, otağın ortasından bir siçan balası qaça-qaça onun qran-pasyans oynadığı və el dəyməkdən çıxılmış, bununla da siçanı iştaha gətirə bilən karta sarı gedir.

O:

— Kiş-kış... — deyib siçan balasının üstüne cumdu.

Lakin siçan balası ağıllı idi, bilirdi ki, mülkədar Senkasız ona heç bir şey eləyə bilməz. Mülkədarın qorxunc səsini eşidəndə o ancaq quyruğunu tərpədib divanın altına girdi, elə o saat da oradan mülkədərə baxmağa başladı; o sanki deyirdi: "Bir dayan, axmaq mülkədar! Hələ harasıdır! Mən elə bircə sənin kartını yemeklə kifayətlənməyecəyəm. Elə ki xalatını yaxşıca çırkləndirdin, onu da yeyəcəyəm!"

Az keçdi, çox keçdi, mülkədar bir gün gördü ki, onun bağ yollarını ayıpencəsi basıb, kolların dibində ilan ve həşərat qaynaşır, parkda vəhşi heyvanlar ulaşır. Bir gün də ayı lap evin qabağına gəldi, çömbəlib oturdu, pencerədən mülkədərə baxıb dodaqlarını yaladı.

Mülkədar:

— Senka! — deyib çıçırdı, lakin Senkanın burada olmadığı yadına düşüb... ağladı.

Lakin yenə inadından dönmədi. Bir neçə dəfə yumşaldı, ancaq yumşaldığını hiss edən kimi "Beçr" qəzetini götürür, elə o saat yenə də möhkəmlənirdi.

— Yox, yaxşısı budur ki, lap vəhşiləşim, vəhşi heyvanlarla meşədə yaşayım, ancaq deməsinlər ki, Rusiya dvoryanı, knyaz Urus-Kuçum-Kildibayev öz inadından döndü!

Vəhşiləşdi də. Payız girmişdi, əməlli-başlı şaxta düşmüdü, amma o soyuğu hiss etmirdi. Qədim zamanlarda yaşayan İsav kimi onu da başdan-ayağa tük basdı, dirnaqları da dəmir kimi oldu. Çox-dandı o heç burnunu da silmirdi. Get-gedə daha çox dörd əl-ayağı üstündə gəzməyə başladı. İndi o bir şeyə çox təəccüb edirdi: necə də o əvvəller bu qayda ilə gəzməyin ən ədəbli, ən münasib bir yeris olduğunu başa düşmemiştir!?

O hetta adam kimi danışmaq qabiliyyətini də itirdi; fitə, fisiltiya, bağlılığı bənzər bir səs çıxarırdı. Ancaq hələ quyruğu çıxmamışdı.

Bəzən o, vaxtile öz yumşaq, ağı loş bədənini ezizlədiyi parkına gələr, pişik kimi bir anda ağacın lap başına çıxar, pusquda durardı. Bir də görərdin ki, bir dovşan gəldi, dal ayaqları üstə qalxdı, yan-yörədən tehlükəli bir hənirti gəlib-gəlmədiyini bilmək üçün qulaq asmağa başladı. Vəhşi mülkədar da bir anda ox kimi ağacdən yere enərdi, dovşanı boğazlayıb, dirnaqları ilə parçaladı, onu bütün içəlatlı ilə, derisi ilə birlikdə yeyərdi.

Özü də yaman qüvvəli oldu; elə qüvvəli oldu ki, bir zaman pəncərədən ona baxan ayı ilə dostluq eleməyi özünə münasib gördü.

Ayıya dedi:

— Mixaylo İvaniç, istəyirsən, dovşan ovu səferinə bir yerde çıxaq, he?

Ayı da cavab verdi:

— İsteyirəm, niyə istəmirem! Ancaq qardaş, sən nahaq yere mujikləri yoxa çıxardın!

— Niyə axı?

— Ona görə ki, mujiki yemək — sizin kimi dvoryanları yeməkdən çox-çox əlverişlidir. Bunun üçün də lap üzünə deyirəm: mənim dostum da olsan, sən axmaq mülkədarsan!

Qəza polis reisi mülkədarları himayə etsə də, yer üzündən mujiklərin yox olması hadisəsi qarşısında susa bilmədi. Vilayət reisi də onun göndərdiyi məlumatdan təşvişə düşərək yazdı: "Bəs indi nə fikirdəsiniz? Vergini indi kim verəcək? Meyxanalarda şərabı kim içəcek? Kim indi təmiz, günahsız işlərlə məşğul olacaq?" Polis reisi də ona belə cavab verdi: "Dövlət xəzinesini indi ləğv etmək lazımdır; təmiz, günahsız işlər də öz-özünə ləğv olunmuşdur, onun yerinə qəzada berk soyğunçuluq, quldurluq, adamöldürmə baş vermişdir. Bu günlərdə menim özümü də nə ayı kimi ayıya, nə adam kimi adama oxşayan bir şey az qala parçalayıb dağıtmışdı. Mən elə guman edirəm ki, bu adama oxşayan ayı, ayıya oxşayan adam bütün bu şuluqluğa səbəb olan həmin o axmaq mülkədardır".

Reisler də əl-ayağa düşüb şura çağrırdılar. Qərarları da bu oldu: mujikləri tutub geri qaytarırlar. Bütün bu şuluqluğa səbəb olan axmaq mülkədərə da çox nəzakətlə başa salınır ki, qoy öz hoq-qabaklığını buraxsın, xəzinəyə gələn vergiyə mane olmasın.

Elə bu zaman vilayət şəhəri üstündə bir yiğin mujik beçə verirdi. Onlar aşağı enib bazar meydanına doldular. Elə o saat da bu gözəl neməti yiğib səbətə doldurdular; birbaş qəzaya gönderdilər.

Yenə qəzadan saman və qoyun dərisi iyi geldi. Bazarda un, malqara, ət, toyuq-cüca, qaz, ördək göründü; bircə gündə xəzinəyə o qəder vergi gəldi ki, xəzinədar bu qəder pulu görəndə, təəccübə elini-elinə vurub çıçırdı:

— Ay haramzadalar, siz axı bu qədər pulu haradan tapırsınız?!

Oxucular məndən soruşa bilər ki, bəs axı mülkədar necə oldu? Men də bunun cavabında deyə bilərem ki, çox çətinliklə də olsa, axırda onu tutdular. Tutan kimi də burnunu sildilər, əl-üzünü yudular, dirnağını kəsdilər. Sonra da polis rəisi ona öyünd-nəsihət verdi, "Becir" qəzətini ondan aldı, göz olmaq üçün onu Senkaya tapşırıb getdi.

O indi də sağıdır. Öz-özü ilə qran-pasyans oynayır, meşədə keçirdiyi günləri xatırlayıb dariixir: məcburiyyətlə əl-üzünü yuyur; hərdən də böyükür.

1869

ALAŞA

Alaşa yol kənarında yixilib qalmışdı, ağır-ağır nəfəs alır, mürküleyirdi. Mujik indicə onu xışdan açıb otlamağa buraxmışdı. Lakin otlamaq Alaşanın heç yadına düşmürdü. Sürülən yer daşlı-kəsekli idi, müjiklə bərabər çox çətinliklə bu işin öhdəsindən gəlməşdi.

Alaşa işləməkdən, döyülməkdən oldən düşmüş, zəifləmiş, qabırğaları çıxmış, beli yağır olmuş, qızları yaralanmış, dar döşlü, adico bir mujik heyvanı idı. Başını aşağı salıb dururdu. Yalı pirtlaşmışdı; gözlərindən, burnundan sclik axırdı; üst dodağı şolpa kimi sallarındı. Bclə atla çox iş görmək olmazdı; amma iş çox idi. Bütün günü xamut onun boynundan çıxmırıldı. Yayda səhərdən axşama kimi yerlə əlləşirdi, qışda da, ta havalar qızana kimi "məhsul" daşıyırdı.

Lakin bu işin qabağında lazımlı olan qüvvəni toplaya bilmirdi, yiyəsi ona elə yem verirdi ki, bununla ancaq ənginli yorurdu. Yayda, gecə vaxtı onu otlamağa buraxanda, o heç olmasa yumşaq göy ot yeyib qarnını doydururdu. Qışda bazara "məhsul" daşıyırdı, eve də qayıdanda kif basmış bəlim yeyirdi. Yazda mal-qaranı çölə ötürəndə, onu yerdən paya ilə qaldırırdılar. Çöldə zərrə qədər ot olmurdu, ancaq orda-burda çürümüş çör-çöp görünürdü, keçən payızda mal-qara tosadüfən bunların yanından ötüb keçmişdi.

Alaşanın güzərəni çox pis keçirdi. Yenə yaxşı ki, insaflı bir kəndlinin əlinə düşmüşdü: onu nahaq yere üzüb şikəst ələmirdi. İkisi də

xışla çölə gedirdi. Mujik ucadan deyirdi: "Hə, əzizim, güc ver görek!" Alaşa tanış səsi eşidir, bunun mənasını başa düşürdü. O bütün arıq gövdəsini qabağa verir, qabaq ayaqlarını yerə dirəyir, dal ayaqları ilə güc verir, başını döşünə sarı əyirdi. Mujikin yenə də səsi eşidildirdi: "Hə, zavallı, çək görek!" Özü də döşünü xışa dayayıb, əlleri ilə xışdan bərk-bərk tuturdu; ayaqları daşlı-kəsekli torpağa girir, gözleri ilə də xışın düz getməsinə diqqət yetirirdi ki, şum dəngildüngül olmasın. Xış gedib torpağın o başına çatanda, güc verməkden ikisi də tir-tir əsirdi, elə bil ki, ikisi də bu saat öləcəkdir! İkisi də: Alaşa da, mujik də! Bu ölüm hər gün onlar üçün var idi...

Tozlu kənd yolu, ensiz şərid kimi bir kənddən o biri kəndə uzanırı, kəndə girir, sonra yenə oradan çıxıb, hara isə gedirdi. Hər iki tərefdən zəmilər onun keşiyini çekirdi. Bu zəmilərin ucu-bucağı görünmürdü. Onlar eninə-uzununa hər tərefi bürümüşdü. Hətta yerlə göyün birləşdiyi yerlər də zəmi idi. Bu zəmilərin bir qismi sapsarı, bir qismi gömgöydü, bir qismi de çılçılpaqdı, onlar hamısı kəndi dəmir halqa kimi halaya almışdı; ağızını açmış bu zəmilər girdabından başqa kəndin ayrı bir yere çıxacaq yolu yox idi. Budur, uzaqda bir adam göründü; yeyin-yeyin getməkden bəlkə onun qıçlarında heç taqet qalmamışdı; amma adama elə gelirdi ki, o bir yerdə dayanıb ayaq döyüb, sanki bu zəmilər enginliyindən xilas ola bilmirdi. Xirdaca bir nöqtə kimi güclə nəzərə çaipan bu adam elə bil enginliyin içərilərinə getmirdi, ancaq yavaş-yavaş tutqunlaşırı. Tutqunlaşa-tutqunlaşa birdən yox olurdu, sanki ənginlik onu sora-sora udurdu.

Əsrlər keçdiyikcə bu qorxunc, bu nəhəng ənginlik keyləşib qalmışdı, hərəketsiz dururdu, sanki əsir etdiyi əfsanevi bir qüvvənin keşiyini çekirdi. Kim bu qüvvəni əsirlikdən qurtaracaqdı! Kim onu dünya işığına çıxarıcaqdı? Bu iş iki məxluqun qismətine düşmüşdü: onlardan biri mujik, o biri də Alaşa idi. Onlar əlləşirdi, qan-tər tökürdü, amma ənginlik indiyo kimi bu əfsanevi qüvvəni əldən verməmişdir, bu elə bir qüvvə idi ki, mujikin dərdinə elac elərdi. Alaşanın da yağır olmuş belini sağaldardı...

Alaşa qızmar gün altında yixilib qalmışdı. Onun etrafında bircə ağaç da yox idi. Hava da elə isti idi ki, heç nəfəs almaq olmurdu. Arabir kənd yolu üstündə toz qasırgası qopurdu, ancaq bu tozu qal-

dırıq külək sərinlik deyil, yeni-yeni isti axını gətirirdi. Böyülekler, milçeklər Alaşanın üstündə yiğin-yığın ucuşur, onun qulağına, burnuna təpilirdilər, yağır olmuş belinə, zədələnmiş yerlərinə sırişt olurdular. Alaşanı sancanda o ancaq qulaqlarını bir balaca təpədirdi. O mürgüleyirdimi, ölürdümü - bunu təyin etmək mümkün deyildi. Alaşa istidən, qanlı yaralarının göynəməsindən əzab çəkirdi, lakin bundan heç şikayətləne bilmirdi, Allah bu dilsiz-ağızsız heyvanı bu əyləncədən de mehrum etmişdi.

Alaşa mürgüleyirdi; o dincəlmək əvəzinə ağır iztirab çəkirdi, bu iztirab içinde yuxu görmürdü, onun üzərində ona təzyiq edən qara buludlar uçuşurdu. Bu buludlarda surət deyil, heç dəhşətli ejad-həflər da yox idi, yalnız gah qara, gah da odlu-alovlu nəhəng ləkələr vardi; bu ləkələr götürüm düşmüş Alaşa ilə həm bir yerde durur, həm də hərəket edirdi. Alaşanı da özləri ilə bərabər ucsuz-bucaqsız ənginliyə sürükləyirdi...

Zəmilərin ucu-bucağı yox idi, bundan qaçıb qurtarmaq olmazdı. Alaşa xışla onu eninə-uzununa şumlamışdı, lakin yenə də ucu-bucağı görünmürdü. O gah çılcılpaq olur, gah yaşillanır, çiçeklənir, gah da ağ kəfən altında donub qalırıdı, bu vəziyyəti ilə də hər tərefi, eninə-uzununa, amiranə bir şəkildə bürümüşdü, özü də başqalarını mübarizəyə dəvət etmirdi, doğrudan-doğruya əsarət altına alırdı. Nə onun sırrını bilmək, ne onu fəth etmək, ne də gücdən salmaq olurdu: o həm olur, həm də canlanırıdı. Heç bilmək olmurdu ki, burada ölüm nədir, həyat nədir. Lakin onun ölümündən də, canlanmasından da ilk şahidi və daimi şahidi Alaşa idi. Zəmilər, çöl hamı üçün şeirdi, sərbəstlikdi, genişlikdi, amma Alaşa üçün əsarətdi. Zəmilər onu göz açmağa qoymurdu. Onun bütün qüvvəsini əlindən alırdı, lakin doydum - demirdi! Alaşa gün çıxandan gün batana kimi işləyirdi, qara ləkə də onun gözü önündə titreyirdi, onu çəkə-çəkə öz ardınca aparırıdı. İndi də həmin ləkə onun gözü önündə titreyirdi, indi də o mürgüleyə-mürgüleyə bir çıçırtı eşidirdi. "Hə, əzizim! Hə, zavallı! Qalx görək!"

Səhərdən axşama kimi Alaşanın üstüne odlu şüalar seli axıdan o odlu günəş sönməyəcək; yağış həmişə yağacaq, tufan qopacaq, həmişə qar-boran olacaq, saxta düşəcek... Təbiət hamı üçün anadır, bircə onun üçün bəladır, işgəncədir. Təbiətdə baş verən hər bir həyat təzahürü ona əzab verirdi, hər bir çiçeklənmə - canlanma

onun üçün zəhərdi. Onun üçün nə ətirli qoxuların, nə səslərin, nə rənglərin ahəngi vardı. O ağrıdan-acıdan, yorğunluqdan, müsibət-dən başqa heç bir şey duymurdu. Qoy günəş təbiəti isti ilə, işıqla doldursun, qoy günəşin şüaları hər şeydə həyat və şənlik yaratınsın, zavallı Alaşa o günəş barəsində bircə şey bilirdi: günəş onun min-min ağrıdan, zəhərdən yoğrulmuş həyatına yeni bir ağrı, yeni bir zəhər əlavə edirdi.

Onun gördüyü işin sonu yox idi! Onun varlığı, bu varlığın bütün mənası işdən ibarətdi. O iş üçün əkilib doğulmuşdu, bunsuz o heç kimə lazımlı deyildi, hətta zərərlı idi - öz xeyrini bilən adamlar belə deyirdi. Onun yaşadığı mühit bircə şeyə çalışırdı: Alaşanın zəhmət üçün yararlı olan əzələ qüvvəsi hərəketdən qalmasını! Alaşaya yem də, istirahət də o qədər verilirdi ki, o öz vəzifəsini yerinə yetirə bilsin. Sonra da qoy zəmiler, təbii qüvvələr onu haldan salınsın, şikəst eləsin, onun belində, dalında, ayaqlarında təzə-təzə yaraların eməle gelməsi heç kəsin gərəyinə də deyildi! Onun xoş güzəranı deyil, iş esəretini daşıya bilən həyatı lazımdır. Alaşa neçə əsr idı bu əsərəti daşıyırı - bunu bilmirdi! Hələ neçə əsr də daşıyacaqdı - bu da ona məlum deyildi! O elə yaşayırı ki, elə bil qaranlıq uğuruma batırıldı. Canlı organizmın duya bildiyi şeylərdən onun hiss etdiyi ancaq sızılıtı Ağrılardı, bu da gördüyü işdəndi.

Alaşanın həyatı əbədilik damgası ilə damğalanmışdı. O yaşamırdı, lakin ölmürdü də. Zəmilər başıyaqlılar kimi minbir sorucu pəncəsi ilə onun canına soxulmuşdu, onu müəyyən edilən sahədən kənara buraxmırıdı. Təsadüf ona necə bir zahiri görünüş versə də, onun beli həmişə yağırdı, qıçları yaralıdı, o həmişə yorğundu, üzgündü, yaricandı... Öz qanı ilə suvardığı zəmiler kimi, o da aylar, illər, əsrlər tanımadı, ancaq əbədiyyət tanıydı. O bütün zəmiliyi ayaqlayırdı, hər yerde də eyni dərecədə öz arıq, düşkün gövdəsini uzadaraq güc verirdi, hər yerdə də o idı, ancaq o idı, - adr-səni bilinməyen Alaşa idı! Onun varlığında ölməyən, parçalanmayan, mehv olmayan bir kütə yaşayırıdı. Həyatın sonu yoxdur, - bu kütleyə aydın olan ancaq bu idı. Lakin bu həyat deyilən şey özü nə idı? Niya o, Alaşanı əbədiyyət buxovu ilə buxovalmışdı? Bu həyat hardan gelib, hara gedirdi? Bəlkə gələcək bu suallara cavab verəcəkdi... Bəlkə gələcək özü də, dünyani xəyallarla doldurən, canlıları

bu xəyallara qurban verən keçmişin qaranlıq girdabı kimi lał-kar və laqeyd qalacaq, bu suallara cavab verməyəcəkdir!..

Alaşa mürgüleyirdi. Müftəxorlar onun yanından keçib gedirdi. İlk baxışda heç kəs deməzdi ki, Alaşa ilə Müftəxor bir atanın övladıdır. Lakin onların qardaş olması haqqında söylənilən rəvayət hələ tamamilə yaddan çıxmamışdır.

Qədim zamanlarda qoca bir at yaşayırıñ, bu atın iki oğlu varmış: birinin adı Alaşa, o birisininkı də Müftəxor imiş. Müftəxor nəzakətli və həssas, Alaşa kobud və hissiz imiş. Qoca at Alaşanın kobudluğununa çox dözür, öz övladını sevən ata kimi, uzun zaman onları bir gözde tutur, axırdı açıqlanıb deyir: "Sizin haqqınızda mənim əbədi hökmüm budur: Alaşaya – bəlim, Müftəxora – yulaf verilsin!" O zamandan bəri bu hökm davam edir. Müftəxoru isti tövleyə salırlar, altına yumşaq saman sepirlər, özünə bal şərbəti verirlər, axuruna darı tökürlər. Alaşanı pəyəyə ötürüb, qabağına bir qucaq çürük bəlim atırlar: "Alaşa, əngini işə sal, – deyirlər, – suyu da bax, o gölməçədən içərsən!"

Müftəxor az qalmışdı ki, bu dünyada qardaşı olduğunu lap yadan çıxarsın. Birdən, nədənsə, onu qəm-qüsse basdı, qardaşı yadına düşdü. Dedi: "Bu isti tövle lap məni cana getirdi, bal şərbətindən də lap iyrəndim, dari yarması da zəhləmi tökdü, yeyəndə ürəyim qalxır. Gedim görüm qardaşım necə dolanır!"

Gəlib görür ki, qardaşı heç ölmək nə olduğunu bilmir, o əbədir! Kimin əlinə nə keçirse, onu döyür, amma o yaşayır, ona bəlim verirlər, yenə də yaşayır! Zəmilərin hansı yerinə baxsan Görürsən ki, onun qardaşı orada hökmranlıq eloyır; sən indicə onu burada görmüşdün, göz açıb yumana qədər bir də baxırsan ki, o haralarda ayaq döyür! Ağac ona deyəndə ağaç özü sarsılır, onu sarsıda bilmir, bundan görünür ki, onda bir fəzilət var!

Müftəxorlar Alaşanın etrafında gəzisməyə başladılar.

Biri dedi:

– Bunu ona görə özündən çıxarmaq olmur ki, o həmişə işlədiyindən başında çoxlu sağlam fikirlər əmələ gəlib. O başa düşüb ki, yumruqla daş əzmək olmaz, itələmeklə qaya uçmaz, zərb-mesəllərə qərq olub kirimişə yaşayır – kefi kök, damağı çağ... Sağ ol, Alaşa! İşində ol, çalış!

O biri etiraz etdi:

– Onun heyatının belə möhkəm bir şəkil alması heç də sağlam fikirli olmasında deyil! Sağlam fikir ne deməkdir? Sağlam fikir – bir növ adı, bayağcasına aydın riyaziyyat düsturunu, ya polis əmrini xatırladan bir şeydir. Alaşadakı sarsılmayan möhkəmliyi mühafizə eden bu deyil, bəlkə onda ruh həyatının və həyat ruhunun olmasındadır! Ne qədər ki bu iki dəfəne onun varlığında yerleşmişdir, heç bir ağac onu sarsıda bilməyəcəkdir!

Üçüncü Müftəxor da belə söylədi:

– Siz nə boş-boş şeylər danışırsınız! "Ruh həyatının, həyat ruhunun" – bu heç bir mündəricəyə malik olmayan sözlərin boşbosuna yerlərini dəyişdirməkdən başqa bir şey deyil! Alaşaya ona görə diş batmır ki, o özü üçün "əsil zəhməti" tapmışdır. Bu zəhmət ona ruhi müvəzənat verir, onu öz vicdanı və kütlələr vicdanı ile razılığa gətirir, ona elə bir möhkəmlik verir ki, hətta əsrlərle davam edən köləlik də bunu sarsıda bilməmişdir! Çalış, Alaşa, çalış! Ayaqlarını yere dirəyib güc ver! Biz müftəxorların həmişəlik itirdiyi mənəvi aydınlığı zəhmətdə qazan!

Dördüncü Müftəxor da sözə qarışdı (görünür, o birbaş meyxanaçının tövlesindən gəlmişdi):

– Ah, ağalar, ağalar! Siz lap əməllice səhv edirsiniz. Alaşanı heç də ona görə özündən çıxarmaq olmur ki, guya onun gövdəsində xüsusi bir şey yerleşmişdir. Yox, belə deyil. Alaşanı ona görə özündən çıxarmaq olmur ki, o əsrlərdən bəri öz ağır güzəranına vərdiş eləmişdir. İndi istəyirsen lap köklü-budaqlı bir ağac getir, onun belində sindir, o yenə də yaşayacaq. Budur, yixılıb qalıb orda, ele bil ki, onda heç can deyilen şey yoxdur, amma get, onu qırmancılar bir yaxşı ruhlandır, gör necə ayağa qalxıb, qıçlarını ata-atə gedəcək... Kimin boyuna hansı iş biçilibsə, onu eleyir. Bir sayın görün bu şilküt olmuş Alaşalardan zəmilərdə nə qədər var, – hamısı da bir-birinin tayıdır. Siz onları ürəyiniz istəyən qədər şil-küt eleyin, onlar bundan zərrə qədər də əskilməyəcək. İndi o yox olsa da, bir də görecəksən yerin altından sıçrayıb çıxdı.

Müftəxorlar bu söhbəti bir iş görmək üçün deyil, dərixdiləri üçün başlamışdır, buna görə də danışıb-danışıb, axırdı bir-birini məzəmmət eləməyə başlayırlar. Xoşbəxtlikdən elə bu zaman mujik yuxudan ayıldı.

– Hə-e, zavallı, tərpən görək! – Bunu söyləməklə onların bütün mübahisəsini həll etdi.

Müftəxorlar da elə o saat heyrətdən özlərini itirdilər, birağızdan fərəhle çıqıldılar:

– Bir ora bax, ora bax! Gör yerdən necə qalxır! Gör necə qabaq ayaqlarını yerə dirəyir, dal ayaqları ilə güç verir! Bax, bu, doğrudan da, böyük məharətdir! Alaşa, ayaqlarını yerə dire! Bax, indi görün kimdən öyrənmək lazımdır?! Görün kimi təqlid etmək lazımdır?! Hə-e, zavallı, qalx görək!

1885

BİR MUJİKİN İKİ GENERALI YEDİRİB-BƏSLƏMƏSİ

Biri varmış, biri yoxmuş, iki general varmış. Onlar yüngülməzac olduğundan, günlerin bir günündə, durna balığının buyruğu ilə, mənim arzumla gözlerini açıb özlərini boş bir adada gördülər.

Bu generallar həmişə bir dəftərxanada işləmişdilər; orada anadan olmuşdular, orada tərbiyə almışdilar, orada da qocalmışdilar, buna görə heç bir şey anlamırdılar. Bildikləri də ancaq: "Mənim sizə böyük hörmət və sədaqət bəslədiyime əmin olun!" – sözləri idi.

Dəftərxanamı, lazımlığına görə, bağladılar, generalları da işdən azad elədilər. Onlar bekar qalıb Peterburqa getdilər. Podyaçı küçəsində özlərinə ayrı-ayrı yerlərdə mənzil tutdular. Generallar təqəüd alırdılar; hərəsinin də bir aşpaz qadını vardı. Bir gün onlar yuxudan ayılanda gördüler ki, insan yaşamayan bir adada, bir yorğan altında yatıblar. Əvvəl bir şey başa düşmədilər, səhbət eləməyə başladılar, elə bil ki, onların başına heç bir iş gəlməmişdi.

Generallardan biri dedi:

– Zati-aliləri, mən bu gecə qəribə bir yuxu gördüm: gördüm ki, elə bil boş bir adada yaşayıram...

Bunu deyib birdən yerində qalxdı! O birisi də cəld durdu.

Her ikisi dəhşətlə çıqıldı:

– İlahi! Bu nə işdir?! Biz haradayıq?!

Bu yuxu idimi, ya doğrudanmı onların başına belə bir əhvalat gelmişdi, – bunu bilmək üçün əlləri ilə bir-birini yoxlamağa başladılar. Nə qədər çalışdılar ki bunun yuxu olduğunu özlərini inandırsınlar – mümkün olmadı: gördüler ki, bu, acı bir həqiqətdir; buna inanmali oldular.

Onların bir tərəfində ucsuz-bucaqsız dəniz, o biri tərəfində bir parça torpaq var idi. Generallar bunu görüb ağladılar, dəftərxana bağlanandan sonra onlar birinci dəfə idi ki, ağlayırdılar.

Sonra bir-birinə baxmağa başladılar, gördülər ki, eyinlərində gecəköynəyindən başqa heç bir şeyləri yoxdur, hərəsinin də boynundan bir orden asılmışdır.

Generallardan biri dedi:

– İndi qəhvə içsəydik nə yaxşı olardı! – lakin heç eşidilməmiş, görünməmiş belə bir əhvalatın başlarına geldiyi yadına düşən kimi yenə ağladı.

Ağlaya-ağlaya da sözüne davam etdi:

– Biz indi bəs neyləyək? Başımıza gələn əhvalatı yazsaq da nə xeyri olar?

O biri general da dedi ki:

– Gelin belə eləyək: siz, zati-aliləri, şərqə tərəf gedin, mən də qarba tərəf; axşam yenə də buraya gələk, belkə bir şey tapa bildik.

Şərqlə qerb tərəfi axtarmağa başladılar. Yadlarına düdü ki, bir dəfə reis onlara demişdi: şərqi tapmaq istəsən, elə dur ki, üzün şimala tərəf olsun, onda şərq sağ tərəfində qalacaq. Bunlar da şimal tərəfi axtarmağa başladılar: gah belə durdular, gah elə durdular, dünyanın her semtinə üzərini çevirdilər, lakin həmişə dəftərxanada qulluq etdikləri üçün şimalı tapa bilmədilər.

Generallardan biri dəftərxanadakı qulluğundan başqa hərbi kantonistlər məktəbində hüsnətt müəllimi olmuşdu, buna görə o birləşdən bir az ağıllı idi. O belə məsləhət görüdü:

– Zati-aliləri, gelin belə eləyək: siz sağ tərəfə gedin, mən də sol tərəfə, bu yaxşı olar.

Belə də elədilər. Generallardan biri sağ tərəfə gedib gördü ki, burada çoxlu ağac bitib; ağaclarda da hər cür meyvə var. İstədi, heç olmasa bircə alma dərsin, ancaq almalar elə hündürdə idi ki, ağaca çıxmək lazım gəldi. İstədi ağaca çıxsın, çıxa bilmədi, ara yerde köynəyini cirdi. Oradan çay qırığına gedib gördü ki, çayda o qədər

balıq var, lap qarışqa kimi qaynaşır, Fontankadakı sadokda bu qədər balıq olur.

General öz-özüne dedi: "Bu balıqlardan olaydı, özü də "Podyaçidə!" hətta iştahadan sıfəti də dəyişdi.

Oradan da meşəyə getdi. Burada çoxlu meşə çili, tetra quşu oxuyurdu, dovşanlar o yan-bu yana qaçırdı.

General gördü ki, acıdan üreyi bulanmağa başlayır.

— İlahi! Bu qədər də yeməli şey olar?!

Axırda elacı kəsilib, əliboş geri qayıtdı. Gəlib gördü ki, o biri general da qayıdır onu gözləyir.

— Zati-aliləri, bir şey tapa bildinizmi?

— Budur, mən "Moskovskiye Vedomosti" qəzetiñin köhnə bir nömrəsini tapmışam, ayrı heç bir şey elime keçmədi.

Generallar yena yixılıb yatdlar, lakin acıdan gözlerinə yuxu getmirdi. Gah onları: "Göresən, bizim pensiyamızı kim alacaq?" fikri narahat edirdi, gah da gündüz gördükleri meyvələr, balıqlar, meşə çilleri, tetra quşları, dovşanlar yadlarına düşürdü.

Generallardan biri dedi:

— Zati-aliləri, kimin ağlına gəldər ki, insanın yediyi şeylər ilk əvvəl uçarmış, üzərmış, ağaclarla bitərmiş, he?

O biri general ona belə cavab verdi:

— Doğrusu, mən də bu vaxta qədər elə bilirdim ki, səhərlər, qəhvə ilə verilen bulka elə o şəkildə doğulub töreyirmiş.

— Demoli, belə çıxır ki, məsələn, birisi kəklik yemək istəsə, əvvəl gərək onu tutsun, kəssin, tükünү yolsun, təmizləsin, qızartsun... Axı bunu necə eləyesen?

O biri general bu sözləri eks-səda kimi təkrar etdi:

— Axı bunu necə eləyesən?

Susdular. Çalışdırılar ki, yatsınlar, lakin acliq onların yuxusunu tamamı qaçırmışdı. Qizardılmış, dadlı, lezzətli meşə çilleri, hind toyuqları, donuz potaları gözleri öündən çəkilmirdi, yanında da duzlu xiyar, şoraba, salat...

Generallardan biri dedi:

— İndi mən lap öz çekməni də yeyərdim!

O biri general da ah çəkdi:

— Cox geyilmiş əlcək də pis olmazdı!

Birdən generallar bir-birinə baxdılar, onların gözündə uğursuz bir işq parıldayırdı, dişləri bir-birinə dəyib şaqqıdayırdı, boğazlarından boğuş nərlili çıxırı. Yavaş-yavaş bir-birinə sarı sürünməyə başladılar; birdən vəhşi kimi bir-birinin üstünə atıldılar. Bir-birinin üst-başını cirdilar, saçını çəngə-çəngə yoldular, çıçırdılar, ah-vay elədilər. Hüsnxətt müəllimi olan general o birisinin ordenini ağız ile qapıb bir anda uddu. Üz-gözlərindən axan qan nəhayət onları ağla getirdi.

Hər ikisi birdən dedi:

— Bizi cin tutub! Belə getsə, biz lap bir-birimizi yeyərik!

— Axı biz burası necə gəlib düşmüşük? Bizim başımıza bu oyunu açan o xəbis kimdir?

— Zati-aliləri, başımızı gərək söhbətlə qarışdırıq, yoxsa əlimizdən xata çıxar, adam öldürərik!

— Onda bağışlayın!

— Məsələn, niyə axı günəş əvvəl çıxır, sonra batır, bəs niyə bunun əksinə olmur? Siz bu barədə nə düşünürsünüz?

— Zati-aliləri, siz qəribə adamsınız; axı siz də əvvəl yuxudan durursunuz, dəftərxanaya gedirsınız, orada yazı yazırsınız, sonra gəlib yatırsınız!

— Niyə axı adam bunu baş-ayaq eləməye: əvvəl yata, cürbəcür yuxular göra, sonra da durub dəftərxanaya gedə?

— Hə... bu da olar... Amma mən dəftərxanada qılıq eləyəndə həmişə belə düşünərdim: indi səherdir, sonra günorta olacaq, sonra da axşam yeməyi verilecek, daha sonra yatmaq vaxtı gələcək!

Axşam yeməyi yadlarına düşən kimi yenə kefləri pozuldu, başlanan söhbət yarımcıq qaldı.

Generallardan biri yene sözə başladı:

— Mən bir hekimdən eşitmışəm ki, adam uzun zaman öz bədənin şirəsi ilə yaşıya biler.

— Bu necə ola biler?

— Belə olar: adamın bədənidəki şirələr guya özündən başqa şirələr buraxır, bu şirələrdən də başqa şirələr əmələ gelir, bunlardan da bir başqası, ta o vaxta qədər ki, adamın şirəsi lap qurtarır...

— Bəs sonra necə olur?

— Onda yenə bir şey yemək lazımlı gelir...

— Tfı!

Xülasə, generallar nədən danışsalar, söhbət axırda gəlib yenə yemək üstünə çıxırdı, bu onların iştahını daha da artırırdı. Nəhayət, bu qərara gəldilər ki, söhbəti kəssinlər. Tapdıqları "Moskovskiye Vedomostı" qəzeti yadlarına düşdü, onu böyük həvəslə oxumağa başladılar.

Generallardan biri heyecanla oxuyurdu:

"Dünən bizim qədim paytaxtin hörmətli rəisi tətənəli bir nahar vermişdi. Yüz adamlıq çox zəngin süfər açılmışdı. Sanki bütün ölkələrin hədiyyələri bu sehrlə şənlikdə özünə randevü¹ təyin etmişdi. Burada həm "Şeksnanın qızıl cökəbalığı"², həm Qafqaz məşələrinin yavrusu olan qırqovul, həm də bizim şimalda fevral ayında çox nadir təpişan ciyəlek vardi..."

O biri general ümidsiz halda bərkden dedi:

- Tfı, ilahi! Zati-aliləri, siz axı oxumağa ayrı bir şey tapmadınız? - Qəzeti onun əlindən alıb oxumağa başladı:

"Tuladan yazırlar: dünən Upa çayından bir uzunburun balıq tutulduğu üçün (bu elə bir hadisədir ki, hətta burada çoxdan yaşayan adamlar da belə bir şeyin olduğunu görməmişlər: burası da var ki, həmin bu uzunburun balığın bəzi əlamətlərindən onun nahiya polis müdürü B. olduğu da müəyyən edilmişdir), bəli, bir uzunburun balıq tutulduğu üçün buradakı klubda böyük şənlik olmuşdur. Bu şənliyə səbəb olan uzunburun balığı, etrafına körpə xiyar düzülmüş halda, ağızında da bir parça göyerti, böyük bir çanaqda ortalığa gətirmişlər. Həmin gün növbətçi olan həkim P. də balıqdan bütün qonaqlara bircə parça da olsa düşməsinə çox diqqət yetirmişdir. Balığın xuruşu da cürbəcür idi, adamı lap həvəsə getirirdi..."

Əvvəlki general dedi:

- Zati-aliləri, icaze verin; siz də elə bil nəyi seçib oxumaq məsələsində ehtiyatlı tərənmirsiniz! - qəzeti onun əlindən alıb oxumağa başladı:

"Vyatkadan yazırlar: burada çoxdan yaşayan adamlardan biri balıq şorbası bişirmeyin yeni bir orijinal üsulunu icad etmişdir: canlı bir yayın balığını götürüb, əvvəl qamçı ilə döyürsən, elə ki hirsindən qara ciyəri şışdi..."

¹ Görüş (frans.)

² Derjavinin "Nahara dəvət" qəsidişinin ilk misrası

Generallar başlarını aşağı saldılar. Qəzetdə nəyə baxırdılar, hamısı yeməkdən danışındı. Onların düşüncələri özlerinin əleyhinə idi, çünki bifşteks və başqa yeməklər haqqında olan təsəvvürləri nə qədər özlərindən rədd etməyə çalışsalar da, bu təsəvvürlər özüne zorrama yol açırdı.

Birdən hüsnxətt müəllimi olan generalın ağlına gözəl bir fikir geldi.

O sevinə-sevinə dedi:

- Zati-aliləri, biz bir mujik tapsaq necə olar?

- Yəni necə... mujik??!

- Mujik də... adı mujiklərdən birini! Belə bir mujik bize lap bulka da verər, meşə çili də tutar, balıq da...

- He... mujik... mujik axı yoxdur, onu hardan tapasan?

- Necə yəni mujik yoxdur? Mujik hər yerdə var, ancaq onu axtarın tapmaq lazımdır. Yəqin o haradasa gizlənib, işdən boyun qaçırır.

Bu fikir generalların kefini elə açdı ki, ikisi də cəld yerində qalxıb, mujiki axtarmağa getdilər.

Adanı xeyli gezib dolandılar, axırda saman və qoyun dərisi qoxusu duydular, gəlib axtardıqları mujiki tapdılar. Gördülər ki, ağaç altında, arxası üstə yekeper bir mujik yatıb, yumruğunu da başının altına qoyub. İşdən o həyəsizcasına boyun qaçırmışdı. Generallar yaman qəzəbləndilər, bu qəzəbin heç hədd-hüdudu yox idi.

Mujiki danlamağa başladılar:

- He, tənbəlin biri tənbəl, yatırsan?! Heç vecinə də almırsan ki, burada iki general iki gündür acıdan ölüm! Bu saat get işləməyə! Haydi!

Mujik ayağa qalxdı, gördü ki, generallar yaman sərt generallardır. İstədi əkilsin, lakin generallar ondan elə yapışdırılar ki, heç tərpənə bilmədi.

Mujik onlara qulluq etməyə başladı.

Ön əvvəl ağaçca çıxdı, hər generala on dənə lap deymış alma dərdi, amma özüne turş alma götürdü. Sonra yeri eşib kartof çıxartdı. İki ağaç parçası götürüb bir-birinə sürtdü. Od hazırladı. Sonra da saçından cələ qayırdı, bir meşə çili tutdu. Ön axırda ocaq qalayıb o qədər şey bişirdi ki, hətta generalların başına belə bir fikir gəldi: "Bu müftəxora da bu şeylərdən verək, ya yox?"

Generallar mujikin belə can yandırmışına baxıb sevinirdi. Onlar dünen az qala acıdan ölöcəklərini umutmuşdu, ancaq bunu düşünürdülər ki, general olmaq nə yaxşı şeymiş, adam heç darda qalmazmış!

Bu arada tənbəl mujik onlardan soruşdu:

– Cənab generallar, məndən razısınız mı?

Generallar da cavab verdi:

– Razıyıq, ezip dost, sənin can yandırığını görürük!

– Bəs indi dincəlməyə icazə verərsinizmi?

– Dincəl, əzizim, ancaq əvvəl ip eş, sonra.

Mujik o saat yabana kənaf yiğdi, gətirib suda islatdı, çırpdı, əzdi, axşama ip hazır oldu. Həmin bu generallar mujiki ağaca bağladılar ki, qaçmasın; özləri də yixılıb yatdırılar.

Bir gün keçdi, iki gün keçdi. Mujik o qədər ustalaşdı ki, hətta ovcunda sup bişirməye başladı. Generallar yeyib toxlaşdırılar, kökəldilər, röngləri ağardı, kefleri duruldu. Oturub söhbət etməyə başladılar, dedilər ki, burada müftəcə yeyib yaşayırıq, pensiyamız da Peterburqda üst-üstə yiğilib qalır.

Bəzən görərdin ki, səhər yeməyindən sonra generallardan biri o birisine deyir:

– Zati-aliləri, siz necə düşünürsünüz: görəsen doğrudanmı Babilstan here-mərcliyi olmuşdur, ya bu ancaq əfsanədir?

– Mən elə düşünürəm ki, zati-aliləri, bu doğrudan da olmuşdur, yoxsa dünyada bu qədər dillərin əməle gəlməsini necə izah etmək olar?

– Deməli, onda Nuh tufanı da olmuşdur?

– Bəli, Nuh tufanı da olmuşdur; bu olmasayı, bəs onda tufandan qabaqkı heyvanların varlığı necə izah edilərdi? Xüsusilə burasını da nəzərə almaq lazımdır ki, “Moskovskiye Vedomosti”də yazırlar ki...

– Gəlsəniz, “Moskovskiye Vedomosti”ni oxuyaq?

Qəzeti axtarıb tapdılar, kölgədə oxumağa başladılar: Moskvada necə yeyib-içiblər, Tulada necə yeyib-içiblər, Penzada necə yeyib-içiblər, Ryazanda necə yeyib-içiblər – bunun hamisini, bütün qəzeti başdan-başa oxudular, ürekleri də heç bulanmadı!

* * *

Az keçdi, çox keçdi, axırda generallar darixmağa başladılar. Peterburqda qoyub gəldikləri aşpaz qadınlar tez-tez yadlarına düşdü, gizli-gizli ağlayırdılar da.

Generallardan biri o birisindən soruşdu:

– Zati-aliləri, indi görəsən Podyaçıdə nələr olur?..

O biri general da belə cavab verdi:

– Daha deməyin, zati-aliləri, ora yadına düşəndə lap burnumun ucu göynəyir...

– Yaxşılığına bura çox yaxşıdır – buna heç söz ola bilməz! Ancaq ki, bilirsınızmi, qoca dişi bir qoyun da lazımdır! Bir də ki, adamin mundırını də heyfi gəlir.

– Elə heyfi gəlir! Xüsusilə dördüncü dərəceli mundır ola, elə bir tikilişinə baxanda adamin ağlı gedir!

Onlar mujiki məcbur eleməyə başladılar, dedilər:

– Bizi Podyaçıyə apar, Podyaçıyə apar! – Heç demə, bu mujik Podyaçıyə də çox yaxşı belədmış! Bir zamanlar orada gün görüb, dövran sürübəmiş. Generallar buna çox sevindilər:

– Elə biz özümüz də Podyaçıdə yaşayan generallarıq!

Mujik dedi:

– Onda yəqin meni orada görmüş olarsınız: evin bayır tərəfindən bir adam qutuda sallanıb, qutu da kəndirdən asılıb, o adam evin divarını rəngləyir, ya da qarışqa kimi taxtапuşda gəzir, – bax, həmin adam mən özüməm ki, varam!

Mujik öz generallarının kefini açmaq üçün boş-boş şeylər danışmağa başladı, çünki generallar belə müftexor bir mujikin günahından keçmişdilər, ondan iyrənməyib, zəhmətindən istifadə etmişdilər. Bunun da qabağında mujik bir gəmi qayırdı, bu, əslində gəmi deyildi, gəmiyə oxşar bir şeydi, buna minib, üzə-üzə dənizlər keçib, lap Podyaçının özünə getmək olardı.

Generallar dənizdə yırğalanan qayıga baxıb dedilər:

– Bic haramzada, bizi aparıb batırsan ha!

Mujik də onlara dedi:

– Arxayıñ olun, cənab generallar, bu mənim üçün təzə şey deyil.

Sonra da yola hazırlaşmağa başladı. Mujik yumşaq qu tükü yiğib, qayığın dibinə döşədi. Generalları bu tükün üstüne uzatdı, xaç vurub yola düdü. Yolda generallar qopan firtinalardan, əsən küləklərdən

o qədər qorxdular ki, mujiki müftəxorluğu üstündə o qədər söydlər ki, meşələr qələm olsa, dənizlər mürəkkəb, bunu yazıb qurtarmaq olmaz. Mujik də ele bir ucdn avar çəkirdi, generalları siyenək bahğı ilə yedirib bəsləyirdi.

Nəhayət, ezmətli Neva çayı göründü! Bax, bu da şanlı Yekaterina kanalı! Bu da böyük Podyaçı küçəsi! Generallar elə kökləmişdi, elə ağarmışdı, kefleri elə durdu ki, aşpaz qadınlar onları görəndə heyratdən donub qaldılar. Generallar doyunca qəhvə içdilər, çoxluca bulka yedilər, mundirlərini geyib dövlət xəzinəsinə getdilər, oradan o qədər pul gətirdilər ki, dənizlər mürəkkəb olsa, meşələr qələm, bunun sayını-hesabını yazıb-yetirmək olmaz!

Ancaq onlar mujiki də yaddan çıxarmadılar: ona bir qədər araq, beş qəpik də gümüş pul göndərdilər: mujik, sən də kef cə!

1869

AYI SƏRKƏRDƏLİK EDİR

Böyük və ciddi cinayətlər çox vaxt parlaq bir əməliyyat hesab edilir, buna görə də tarixin lövhəsinə qeyd olunur. Xırda və ehemiyətsiz cinayətlər abırsızlıq sayılır, onlar tarixi yanıldır bilmədikləri kimi öz müasirləri tərefindən də mədh edilmir.

I. 1-ci AYI LƏLƏ

1-ci Ayı lələ bunu çox güzel anlayırdı. O köhnə qulluqçu, yırtıcı bir heyvandı; zağa qayırmağı, ağacları kökündən çıxarmağı bacarırdı, bundan görünürdü ki, mühəndislik sənətini də bir qədər bilir. Lakin onun ən gözəl bir xüsusiyyəti vardı: hər neçə olsa, tarix lövhəsinə düşmək isteyirdi, bunun üçün də qan tökmek ehtisamını dünyada hər şeydən üstün tuturdu. Onunla nə baredə danışsan: ticarətdənmi, sənayədənmi, elmdənmi – həmişə səhbəti bir şeyin üstünə getirib çıxarırdı, deyirdi: “Ancaq bir şey lazımdır: qan tökmək... qan tökmək...”

Buna görə də Aslan ona mayor rütbəsi verdi, müvəqqəti olaraq onu, daxili düşmənləri aradan qaldırmaq üçün, bir sərkərdə kimi uzaq bir meşəyə göndərdi.

148

Meşədə yaşayan nökər-naib mayorun meşəyə yola düşdүүнү eşidib fikrə getdi. O zaman meşə mujikleri arasında belə bir sərbəstlik vardi: hər kəs öz bildiyini eləyirdi; heyvanlar ora-bura qaçırdı, quşlar uçurdu, qurd-quş sürünləndi, heç kəs addımını bir ahəngə uydurub, aşğarı qayda ilə yerimək istəmirdi. Mujiklər qanırıldalar ki, bunun üstündə onlara merhəba deməyəcəklər; lakin özləri ağla gele bilmirdilər. Deyirdilər ki: “Əlbət, mayor gələr, bize bir yaxşı geliş gələr, onda biz də bilerik ki, qanqalı necə otalar!”

Belə də oldu: mujiklər gözlerini açana kimi Ayı lələ özünü yetirdi. Bayram günü idi, Ayı lələ sehər tezden teləsə-teləsə geldi, elə o saat da qət etdi: sabah qan tökülməlidir. Belə bir qərara gəlməyə onu məcbur edən nə idi, bunu kim bilirdi! Əşlinə qalsa, qəzeblə də deyildi,ancaq heyvandı da.

Seytan onu yolundan azdırmasaydı, o mütləq öz planını yerine yetirecəkdi.

Məsələ burasındadır ki, Ayı lələ qan tökməzdən qabaq özünün ad bayramını keçirmək fikrinə düşdü. Bir vedrə araq aldı, təkbaşına içib sərxiş oldu. Hələ özünə ağac tikmədiyindən, ele sərxiş halda talada uzanıb xoruldaya-xoruldaya yatdı. Səhərə yaxın, elə bil qəsdən, talanın yanından bir yalançı bülbül uçub keçirdi. Bu başqa cür yalançı bülbül idi: ağıllı idi, vedrə də apara biliirdi, lazım olanda sarıköynək kimi də oxuyurdu. Bütün quşlar ona baxanda fərəhənləndi, deyirdilər ki, “Görərsiniz, vaxt olacaq, bizim yalançı bülbül dimdiyində şey də daşıyacaq!” Hətta onun ağıllı olması xəbəri gedib Aslana da çatmışdı. Aslan bir neçə dəfə Eşşeyə demişdi ki (Eşşək o zaman onun məclisində filosof adı ilə şöhrət qazanmışdı!), bəli, Eşşeyə demişdi ki, bir gün sən həmin o yalançı bülbülün mənim pəncəmədə oxuduğunu eşidərsən!

Yalançı bülbül nə qədər ağıllı olsa da, talada yixılıb qalan şeyin nə olduğunu başa düşmədi. Elə bildi ki, çürümüş kötükdür: ayının üstüne qonub oxudu. Ayı lələ aynıq yatırdı. Hiss etdi ki, onun üstündə bir şey atılıb-düşür. Öz-özünə dedi: “Mütləq bu daxili düşmən olacaq!”

Gözləyib-gözləyib axırda anırdı:

– Sərkərdə cəməyi üstündə belə avara-avara atılıb-düşən kimdir?

Yalançı bülbül bunu eşidəndə gerek uçub gedəydi, anlamadı. Oturub qaldı, kötüyün danışmasına təccüb elədi. Əlbəttə, mayor

149

da buna dözmədi, pəncəsi ilə bu ədəbsiz quşu qamarladı, sərxaş halda, ağına-bozuna baxmadan yedi.

Yeməsinə yedi, ancaq yeyəndən sonra birdən öz-özüne dedi: "Axi mənim yediyim nə idi? Bu necə düşmən idi ki, heç dişimin dibində də ondan bir şey qalmadı?" Fikirləşdi, fikirləşdi, bu heyvan heç bir nəticəyə gələ bilmədi. Yeyib, vəssalam! heç bir yolla bu sarsaq işi düzəltmək olmaz. Bir də ki, o en günahsız bir quş yemiş olsa da, bu, cinayətkar bir quş kimi, mayorun qarnında çürüyüb gedəcək!

Ayi lələ öz-özüne sorğu-sual edərək deyirdi:

- Men onu niyə yedim? Aslan məni buraya göndərəndə tapşırıdı ki, tutanda böyük iş tut, xırda-xuruş işlərə girişmə! Amma mən elə ilk addımda yalançı bülbüllü tutub yedim! Eybi yoxdur. İşin sıftəsi elə hemişə birtəhər olar... Yaxşı ki, bu, səhər tezdən oldu, heç kəs mənim tutduğum bu axmaq işi görmədi.

Heyhat! Görünür, Ayı lələ inzibati fealiyyət sahəsində buraxılan ilk səhvin en fəlakətli bir şey olduğunu bilmirdi! İnzibati fealiyyətin lap əvvəlində gedilən xətt əyildimi, bu əyinti onu get-gedə düz nöqtədən uzaqlaşdıracaqdı.

"Heç kəs mənim bu sefchiliyimi görmədi" – fikrile öz-özüne yenice təskinlik vermək isteyirdi ki, birdən yandakı qayın ağacından bir sığırçın çığıra-çığıra dedi:

- Axmaq! Bunu göndəribler ki, bizim əl-ayağımızı bir yerə yiğsin, bu da golən kimi yalançı bülbüllü tutub yedi!

Mayor bərk acıqlandı, sığırçını tutmaq üçün qayın ağacına dırmaşdı. Sığırçın da axmaq deyildi ki, uçub başqa ağaca qondu. Ayı da onun dalınca getdi. Sığırçın yenə əvvəlki ağaca uçdu. Mayor gah bu ağaca, gah o ağaca dırmaşa-dırmaşa lap əldən düşdü. Qarğa da bu zaman sığırçına baxıb cəsaretləndi:

- Heyvan ki, heyvan! Xeyirxah adamlar gözləyirdi ki, o gəlib qan tökəcək, amma yalançı bülbüllü tutub yedi!..

Ayi bu dəfə qarğanın dalınca dırmaşdı. Elə bu vaxt bir dovşan koldan çıxbı dedi:

- Gicin biri gic! Yalançı bülbüllü yeyib!
Ağcaqanad uça-uça ölkələr qət edib gəldi, dedi ki:
- Risum teneatis amici¹, Yalançı bülbüllü yeyib!

Qurbağa da bataqlıqda quruldayaraq dedi:

- Bir Allahın sarsaq heyvanına bax! Yalançı bülbüllü yeyib!

Xülasə, həm gülməli, həm də ağlamalı bir vəziyyət əmələ geldi. Mayor özünü gah bu tərəfə, gah o tərəfə atıldı, onu ələ salanları tutmaq isteyirdi, amma tuta bilmirdi. Əlləşdikcə də daha gülünc vəziyyətə düşürdü. Heç bir saat keçmədi, məşədə, böyükdən tutmuş kiçiye kimi, hamı bildi ki, mayor Ayı lələ yalançı bülbüllü yeyib! Bütün meşə qəzəbləndi. Təzə sərkərdədən heç kəs bunu gözləmirdi. Hamı düşünürdü ki, o, bu qalın meşəni, bataqlığı qan tökmək ehtişamı ilə şan-şöhrətə mindirəcək, amma gör gəlib nə qayırdı! İndi Ayı lələ ağızını hara çevirse, hara üz döndərse, hər tərəfdən ancaq bir səs eşidirdi, elə bil hamı ağız-ağıza verib deyirdi: "Sen axmaqsan, axmaqsan! Sen yalançı bülbüllü tutub yemisən!"

Ayi lələ vurnuxa-vurnuxa qaldı, birdən gücü yetdikcə anqurdu. Ömründə birçə dəfə onun başına belə bir əhvalat gəlmİŞdi: o zaman onu zağadan qovub çıxartmışdır, üstünə də bir sürü sandıqtulası qısqırtmışdır. Bu it uşağı da tökülüşüb zəli kimi onun belinə, peyserinə, qulaqlarına, quyuğunun altına yapışmışdır. Onda ölümü lap öz gözü ilə görmüşdü! Ancaq yenə də birtəhər canını qurtara bilmişdi, tulalardan on-on besini şil-küt eləmişdi, o biriləri də qaçıb canını qurtarmışdı. Amma indi qaçmağa da yer yoxdur! Hər kol, hər ağaç, hər torpaq koması onu ələ salırdı, o da oturub baxırdı! Yapa-laq nədi ki! Daha ondan axmaq quş olmaz, o da bu əhvalatı başqlarından eşidib gecələr ulaya-ulaya deyirdi: "Axmaq! Yalançı bülbüllü yeyib!"

Lakin məsələ bununla qurtarmırdı. İşin en mühüm cəhəti bu idi ki, ancaq o təhqir olunmurdu: o görürdü ki, rəislik nüfuzu gündən lap kökündən sarsılır... İndi sən qorx ki, bu xəber qonşu meşələrə də yayılsın, orada da onu ələ salsınlar!

Qəribədir, bəzən ən xırda şey, en ciddi nəticələrə səbəb olur! Bir sen bax da: xırdaca yalançı bülbul belə bir quzğunun adını hemişəlik ləkələdi! Nə qədər ki, mayor Ayı lələ yalançı bülbüllü yemmişdi, heç kəsin heç ağlına da gəlmirdi ki, o axmaqdır. Hamı ona deyirdi: "Zati-aliləri! Siz bizim atamızsınız! Biz sizin qulbeçənizik!" Hamı bilirdi ki, Eşşək özü Aslanın yanında onun tərefini saxlayır, onu himayə edir. Eşşək də ki birisini bəyəndi, deməli, o ləyaqətli bir şəxsiyyətdir. Amma indi xırdaca bir inzibati sehv

¹ Gülməkdən özünüzü saxlayın, dostlar! (lat.)

nöticəsində onun eybi açıldı... Sanki hamının ağızından öz-özüne bu sözlər çıxırdı: "Axmaq! Yalançı bülbüllü tutub yedi!". Bu, pedaqoji yollarla zavallı, kiçik bir gimnazisti özünü öldürmək dərəcəsinə getirib çatdırmağa oxşayırıdı... Lakin bu belə deyildi... ona görə ki, bir gimnazisti özünü öldürmək dərəcəsinə getirib çatdırmaq biabırçı bir cinayət deyil, həqiqi bir cinayətdir, elə bir cinayətdir ki, tarix özü də bunu nəzərdən qaçırmır... Amma... yalançı bülbüllü yemək?! Rica edirəm, siz özünüz deyin! Yalançı bülbüllü yemək?!

Sərçələr, kirpiler, qurbağalar bir ağızdan çıçırdı:

— Qardaşlar, belə də gülməli şey olar?

Əvvəl Ayı lələnin tutduğu işdən nifretlə danışırıldalar (məşəyə belə bir sərkərdənin gelməsindən xəcalət çekirdilər); sonra onu ələ salmağa başladılar. Əvvəl yaxında olanlar onu ələ saldı, sonra da uzaqda olanlar yaxındakıları tekrar etdi. Əvvəl quşlar, sonra qurbağalar, ağaçanadlar, milçəklər işe başladı. Bütün bataqlıq, bütün meşə...

Ayi lələ kollarda didilən sıfətini pəncəsi ilə sile-sile qəmgin halda öz-özünə deyirdi:

— Hə, əfskar-ümumiyyət buna deyirlermiş! İndi bunun da üstündə tarix lövhəsinə düşəsən... özü də yalançı bülbüllə!..

Tarix elə böyük şeydir ki, Ayı lələ bunu xatırlayanda fikrə gedirdi... O özü tarix bərəsində çox az şey bilirdi, lakin Eşşəkdən eşitmışdı ki, Aslan özü də Tarixdən qorxur, deyir ki, yırtıcı heyvan şeklinde tarix lövhəsinə düşmək yaxşı deyil! Tarix ancaq ən böyük qanlı əməliyyatı təqdir edir, xırda əməliyyatı heç saymır. Əger o da, hələlik, işə başlarkən bir naxır inəyi parçalasayıdı, bütün bir kəndi talayıb viran qoysayıdı, ya da məşə qarovalıçusunun daxmasını dağışayıdı, onda hə, tarixə düşə bilərdi... Bir də ki, belə olanda heç tarixə əhəmiyyət verməzdı! Eşşək götürüb ona tərifli bir məktub yazardı. Amma indi baxın da, görün nə oldu! Yalançı bülbüllü yedi, bununla da öz-özünü biabır eləyib dillərə saldı! Min verst yolu çapa-çapa gəldi. Gör nə qədər yol pulu verdi, yemək yedi, gəlib çatan kimi də yalançı bülbüllü aşırı!.. Ah, belə də şey olar?! Məktəbdə oxuyan uşaqlar da bunu bilmək! Vehşi tunqus da, çöllər övladı kalmık da bundan xəbər tutacaq, hamısı da deyəcək: mayor Ayı lələni göndərdilər ki, gedib düşməni məhv eləsin, amma o gör nə qayırdı: yalançı bülbüllü yedi! Axtı bu mayorun uşaqları da gimnaziyada oxuyur! İndiyə kimi mayor uşağı deyib, onları mədh edirdilər. Amma

indi məktəbdə onlara göz verib-işq verməyəcəklər, çığıra-çığıra deyəcəklər: "Yalançı bülbüllü yeyib! Yalançı bülbüllü yeyib!" Gör indi bu ləkəni yuyub təmizlemək üçün nə qədər böyük və qanlı eməliyyat tərətmək lazımdır! Gör nə qədər xalqı talamaq, məhv etmək, viran qoymaq lazımdır!

Elə bir zaman olur ki, böyük cinayətlər vasitəsilə cəmiyyəti abad etmək isteyirlər, lənətə gəlsin belə zaman! Lakin elə zaman da olur ki, bu məqsədə biabırçı, kiçik cinayətlərlə çatmaq isteyirlər, belə zaman – rəzaləti yero-göye sığmayan ən biabırçı zamandır.

Ayi lələ vurmuxurdu, gecələri yatmadı, yanına heç kəsi buraxmadı, məlumat qəbul etmirdi, yalnız bir şey haqqında düşünürdü: "Ah, görəsən Eşşək mənim bu mayorluq nadincliymə ne deyəcək?!"

Sanki Ayı lələnin elə bu sözü söyleməsi lazımmış! Budur, Eşşəkdən bir təliqə geldi: "Olahəzərat Aslan cənablarının nezərinə çatdırılmış ki, siz daxili düşmənləri yatırmamışınız, yalançı bülbüllü tutub yemisiniz, bu doğrudurmu".

Bunun doğru olduğunu etiraf etmək lazım gəldi. Ayı lələ report yazıb günahını boynuna aldı, tutduğu işdən peşman olduğunu, bir daha belə iş tutmayıacağını bildirdi, reportunun cavabını gözləməyə başladı. Məlum şeydir ki, bunun ancaq bir cavabı ola bilerdi: "Axmaq! Sən yalançı bülbüllü tutub yemisən!" Lakin Eşşək qeyri-resmi olaraq ona bildirdi ki, (çünki Ayı reportla bərabər bir çəllək də bal gəndəmişdi), belə, çatdırıldı ki, siz o biabırçılığın bağışlığı təsiri ləğv etmək üçün mütləq xüsusi bir qanlı əməliyyat tərətməlisiniz...

Ayi lələ dedi:

— İş buna qalırsa, onda mən yenə də öz əvvəlki şan-şöhrətimi düzəldə bileram. Elə o saat bir sürü qoyuna hücum edib hamısını parçaladı. Sonra bir arvadı moruq kolları yanında tutdu, moruq dolu sebetini elindən aldı. Bundan sonra da kökləri, kələfin ucunu axtarmaya başladı, bütün meşəni alt-üst elədi. Ən axırda, gecə motbeeyə girib, dəzgahları sindirdi, şriftləri qarışdırıldı, insan zəkasının məhsulu olan əsərləri aparıb qanova tökdü.

Bunların hamısını eleyəndən sonra, yaramaz çöməltmə oturub tutduğu işin mükafatını gözləməyə başladı.

Lakin onun gözlədiyi olmadı.

Eşşək əline fürsət düşən kimi Ayı lələnin qəhrəmanlığı haqqında Aslana müsbət məlumat yazdı. Lakin Aslan Ayı lələni mükafatlan-

dırmadı, öz dəst-pəncəsi ilə Eşşeyin yazdığı kağızın qırığına bu sözleri eizma-qaraladı: "İnanmiram ki, bu zabit igit olsun; çünkü bu həmin Ayıdır ki, mənim istədiyim yalançı bülbüllü tutub ötürüb!"

Sonra da əmr etdi ki, onu piyada qoşundan kənar etsinler.

Bələliklə, 1-ci Ayı lələ həmişəlik mayor olub qaldı. Amma o, işi mətbəədən başlasayıdı, indi mütləq general olmuşdu.

II. 2-ci AYI LƏLƏ

Ele de olur ki, en möhtəşəm cinayətlər də fayda vermir. Heç demə, bu acınacaqlı hadisəyə nümunə olmaq başqa bir Ayı lələnin qismətində varmış.

1-ci Ayı lələ öz meşəsində foaliyyət göstərəndə, Aslan başqa bir meşəyə ayrı bir sərkərdə göndərdi: o da mayor idi. Onun da adı Ayı lələ idi. Bu ayı lələ öz adasından ağılı idı, özü də başa düşürdü ki, inzibatlılıqda, ad çıxarmaq məsələsində inzibatçının bütün geleceyi onun ilk addımından asılıdır. Bu en mühüm bir məsələdir. Buna görə, hələ yol pulu almamışdan, qarşıda duran səferin planını çox diqqətlə götür-qoy elədi, ancaq bundan sonra sərkərdəliyə başladı.

Lakin onun tutduğu mənsabin ömrü 1-ci Ayı lələninkindən de qısa oldu.

Başlıca olaraq, o bir şeyi nəzərdə tuturdu: təyin olunduğu yere gedən kimi mətbəəni dağışın. Eşşək də bunu məsləhət görmüşdü. Lakin ona tapşırılan meşədə, demə, heç mətbəə yox imiş. Orada yaşayan qocalar deyirdi ki, vaxtı ilə bax, həmin o şam ağacının altında hökumətin bir əl dəzgahı vardi, dəzgahda meşə kurantı¹ çap olunardı, hələ Maqnitskinin² vaxtında bu dəzgah camaatın qarşısında yandırıldı, ancaq senzura idarəsi saxlanıldı, o da kurantın ifa etdiyi vəzifəni sığırçılara tapşırdı. Sığırçınlar da hər səhər meşədə uçar, günün siyasi yeniliklərini ətrafa yayardı, heç kəs də bundan bir narahatlıq hiss etməzdı. Bir də məlum oldu ki, ağacdələn quşu ağac qabığı üstündə "Meşə xəfəliyinin tarixi"ni yazar, lakin o yazdıqca

¹ XVII-XVIII əsrlərdə çıxan saray diplomatik qəzeti

² 1819-1826-cı illərdə Qazan vilayətinin maarif işlərinə başçılıq etmişdir. Azad-fikirli şəxsləri təqib edərmiş.

oğru qarışqalar ağac qabığını didir, xırda-xırda oğurlayıb aparır. Bu qayda ilə meşə mujikləri nə keçmişdən, nə hal-hazırda xəbər tutar, nə de gələcəyə nəzər salarmış, beləcə də yaşarmışlar. Yəni, başqa sözlə desək, zamanın zülməti içində avara-avara gezib dolaşarlarmış.

Mayor soruşdu:

– Meşədə heç olmasa bir universitet, bari akademiya varmı ki, od vurub yandırırmış?

Məlum oldu ki, Maqnitski bu məsələdə də onu qabaqlamış, universiteti bütün heyeti ilə döyük batalyonlarına yerləşdirmiş, akademikləri də ağac koğuşlarına salmışdır, hələ indi də orada ölüm yuxusuna getmişlər. Ayı lələ acıqlandı, əmr etdi ki, bu saat Maqnitskini mənim yanımı getirin, onu dağıdırıb parçalayacağam ("Similia – Similibus cyrantur"¹). Ona dedilər ki, Maqnitski Allahın əmri ilə o dünyaya köcmüşdür.

İş işdən keçmişdi, nə eləmək olardı? 2-ci Ayı lələ bir az kəderləndi, ancaq ruhdan düşmədi. Öz-özünə dedi: "Bu haramzadaların ruhu yoxdur ki, onu məhv eləyim, onda işi birbaş onların dərisindən başlamaq lazımdır!"

Dediyi kimi də elədi. Ən qaranlıq bir gecədə qoşu mujikin həyətinə girdi. Əlvən atı, inəyi, donuzu, sonra da bir cüt qoyunu parçaladı. Əclaf bilirdi ki, mujiki tamam müflis eləmişdir, bu ona yenə də az göründü. Deyirdi ki, hələ harasıdır, mən sənin həyətinə süpürge çəkəcəyəm, bütün var-yoxunu dağıdıracağam, səni həmişəlik dilənçi eləyib çöllərə salacağam! Bunu deyib evin damına çıxdı ki, düşündüyü cinayəti yerinə yetirsin. Ancaq dama salınan tırın çürüdüyüünü nəzərə almamışdı. Ayağını tırın üstüne qoyan kimi tır sindi. Mayor havada asılı qaldı; gördü ki, bunun axırı mütləq yera dəymekdir; poncezi ilə sınañ direktən bərk-bərk tutub anqırımağa başladı.

Kəndlilər səsi cıtdı: kimi paya, kimi balta, kimi də sapand götürüb səs gəlen tərəfə cumdu. Hara baxdılarsa, gördülər ki, hər şey talanib viran edilmişdir. Hasar uçurulmuş, həyətdə salamat şey qalmamışdır, pəyələrdə qan göl kimi durmuşdur. Düşmən özü də həyətin ortasında asılı qalmışdır. Mujiklər yaman qəzebləndi.

– Ay məlun haramzada! Sən böyüklərin qabağında qulluq göstərmək isteyirsən, bunun üçün də biz gorok bataq?! Qardaşlar, gelin bunun haqq-hesabını verək!

¹ "Bele bir şey, bele bir şeyle müalicə olunur" (lat.)

Mujiklər sapandı Ayı lələnin düşəcəyi yerə qoydular. Bununla da onun haqq-hesabını verdilər. Sonra da dərisini soydular, cəm-dəyini aparıb bataqlığa atdılar, yırtıcı quşlar da səher tezden onu didib dağıtdı.

Bu qayda ilə yeni bir meşə təcrübəsi meydana çıxdı: bu təcrübə göstərdi ki, ehtişamlı cinayətlər də, biabırçı cinayətlər kimi, çox pis nəticələr verə bilər.

Bu yeni təcrübəni meşə tarixi də təsdiq etdi; məsələni daha da aydınlaşdırmaq üçün buna bir şey də artırdı: orta məktəblər üçün çap olunan tarix kitablarında cinayətlərin ehtişamlı və biabırçı deyə iki yerə bölünməsi həmişəlik ləğv edildi, bu gündən bütün cinayətlərə, nə həcmə olur-olsun, "biabırçı" adı verildi.

Eşşək bu barədə Aslana məlumat yazdı. Aslan da öz dəst pəncəsi ilə həmin məlumatın üstündə bu sözləri cizma-qaraladı: "Tarixin hökmü mayor 3-cü Ayı lələnin nəzərinə çatdırılsın: qoy bundan özü üçün nəticə çıxarsın".

III. 3-cü AYI LƏLƏ

Üçüncü Ayı lələ adaları olan əvvəlki Ayı lələlərden ağıllı idi. Aslanın qeydini oxuyaraq öz-özünə dedi: "Çox pis vəziyyət emələ gəlir! Az pislik edərsən – səni ələ salarlar, çox pislik edərsən – səni sapandın nizəsinə keçirərlər... Yaxşı, görəsən gedim, getməyim?"

Rəsmi kağız yazış Eşşəkdən belə bir şey soruşdu: "Nə böyük, nə də kiçik cinayətlər etməyə icazə verilmir, onda, heç olmasa, orta cinayətlər etməyə yol verilirmi?" Eşşək buna fəndigirliliklə cavab verdi: "Bu məsələyə aid olan bütün məlumatı siz meşə nizamnaməsində tapa bilərsiniz". 3-cü Ayı lələ Meşə nizamnaməsinə baxdı. Orada hər şey yazılmışdı: xəz-dəri vergisindən də, göbələk vergisindən də, meşə meyvəleri vergisindən də, hətta kükñar ağacı qozası vergisindən də... amma cinayət haqqında birçə kelmə də söz yox idi! Sonra Eşşək onun zahletökən bütün suallarına eyni bir qəribe sözələ cavab verdi: "Ədəblə hərəket eleyin!"

3-cü Ayı lələ narazı halda donquldandı:

– Gör necə bir zəmanəyə rast gəldik! Sənə böyük rütbə verir-lər; amma bu rütbəni hansı cinayətlərlə doğrultmağı göstərmirlər!

Yenə də bayaqkı sual fikrindən keçdi: "Görəsən gedim, getməyim?" Əger yol üçün ondan ötrü xəzinədən külli miqdarda pul hazırladığı yadına düşməseydi, belkə də heç getməzdı!

Meşəyə piyadaca gəldi – çox sadə bir şəkilde! Rəsmi qəbul gününü, məlumat vermək üçün yanına nə vaxt gəlməyi təyin etmədi, düz gedib özünü zağaya saldı, pəncəsini ağzına soxub uzandı, fikir-leşməye başladı: "Hətta dovşanın da dərisini soymaq olmaz, yəqin bunu da cinayət hesab edəcəklər! Özü də kim hesab edəcək? Aslan, ya Eşşək eləsə, yenə bir təhəri var, bəlkə buna dözmək olar, mujiklər hesab edəcək, mujiklər! Heç bilmirəm bu Tarixi haradan tapıb çıxardılar – ərəbcə ta-rıx-dir!" Ayı lələ zağada uzanıb Tarixi yadına saldıqca qəhqəhə ile gülürdü, amma ürəyi qorxudan tir-tir əsirdi: zarafat deyil, Aslan özü Tarixdən qorxur. Ayı lələ bunu hiss edirdi. İndi sən gəl bele bir şəraitdə meşə oclaflarının əl-ayağını bir yerə yığışdır, bu heç ağlaşığan şeydir?! ondan çox-çox şəyələr tələb edirlər, amma quldurluq ələməyə icazə vermirlər! Hansı tərəfə yönəlirdi, bir balaca əl-ayaq açırdısa, o saat çığırırlar: "Dayan, dur! Özünü hara soxursan, bura sənin yerin deyil!" Hər yanda bir "hüquq" çıxıb. Dələ nədir, onun da bu gün hüququ var! Qırmanı doldurasan təpəsinə, deyəsən: al, bu da sənin hüququn! Onların hüququ var, bunun da ki, bəli də, vəzifəsi! Heç əməlli-başlı bir vəzifə də yoxdur, boş, mənasız bir şeydir. Onlar bir-birini təhqir edirlər, amma bu heç kəsə el vura bilməz! bele də şey olar?! Bunun hamısını da eleyən Eşşəkdir! Özündən əllaməlik eleyən odur! Bu hoqqanı o çıxardıb! Kim bu Eşşəyi yaratmışdır? Kim ona bu şəyələri tapşırmışdır? Bax, o gərək bunu heç yaddan çıxarmasın, amma gəlib "hüquq" haqqında anqırır: "Ədəblə hərəket eleyin!" – ax!

Bu qayda ilə uzun zaman pəncəsini sordu, hətta ona tapşırılan meşəni ağıllı-başlı idarə etməyə də girişmədi. Bir gün özü haqqında "ədəblə" danışmaq istədi, ən uca şam ağacına çıxbı, oradan var gücü ilə anqırdı, bunun da bir xeyri olmadı. Meşə oclafları, çoxdan bəri cinayət görmədiklərindən elə həyəzizləşmişdilər ki, ayının səsini eşidən kimi ancaq bunu dedilər: "Eşidirsınız, Ayı lələ anqırır! Yəqin yuxuda pəncəsini dişleyib". 3-cü Ayı lələ yenə öz zağasına qayıtdı.

Təkrar edirəm: o, ağıllı ayı idi; öz zağasına ona görə getməmişdi ki, boş-boşuna heyif silənib ah-zar eləsin; ona görə getmişdi ki, düşünüb bir yaxşı tədbir töksün.

Bələ bir tədbir də tökdü.

Nə qədər ki zağasında uzanıb qalmışdı, məşədə hər şey öz-özünə düzəlmış qayda ilə gedir. Əlbəttə, bu qaydanı tamamile "yaxşı" bir qayda adlandırmaq olmazdı. Lakin hər şeyi də nəzərə almaq lazımdır: sərkərdənin vəzifəsi – xəyalda yaradılmış yaxşı bir həyat qurmaq deyil, bəlkə lap qədim zamandan bəri düzəlmış qaydanı (bu, yaxşı bir qayda olmasa da olar) qoruyub saxlamaqdır. Bir də ki, sərkərdənin vəzifəsi böyük, orta, ya kiçik cinayətlər törətmək deyil, bəlkə "təbii" cinayətlərlə kifayətlənməkdir. Qədim zamandan bələ bir qayda qoyulmuşdur: canavar gərək dovşanın dərisini soysun, çalağanlar, bayquşlar da qarğanın tükünü didsin, bu "qayda"da yaxşı bir cəhət olmasa da, her halda bir "qayda" olduğundan bunu qəbul etmək lazımdır. Bir də ki, əger dovşanlar, qarğalar bu vəziyyətdən narazılıq etmirse, yene də töreyib artırsa, yer üzüne yayılırsa, demək, "qayda" ta qədim zamandan bəri müəyyən edilmiş hüduddan kenara çıxmır. Yoxsa bu "təbii" cinayətlər kifayət deyilmə?

İndi meşədə hər şey bu qayda ilə davam edirdi. Meşə özünə layiq olan simasını bircə dəfə də dəyişməmişdi. Oradan gecə-gündüz milyon-milyon səsin gurultusu eşidildi: bunlardan bir qismi – əzab içində çırpınanların fəryadı, bir qismi də – zəfər çıçırtıları idi. Nə zahiri şəkillər, nə seslər, nə işıqlar, nə kölgələr dəyişirdi, nə də əhalinin tərkibi; sanki hər şey öz yerinde donub qalmışdı. Xüлase, bu elə bir müəyyənləşmiş, möhkəmlənmiş qayda idi ki, on qəddar, ən çalışqan sərkərdə də bunu görəndə heç ağlına gətirməzdə ki, burada müvəffəqiyyətlə nəticələnə bilən bir cinayət işləsin, özü də "siz cənablarının şəxsi məsuliyyəti altında".

Bu qayda ilə 3-cü Ayı lələnin təsəvvüründə birdən rifahsız bir rifahın bütün bir nəzəriyyəsi canlandı. Özü də bütün təfsilatı ilə, hətta təcrübədə yoxlanmış halda canlandı. Onun yadına bir şey düşdü. Bir gün dostcasına söhbət zamanı Eşşək ona demişdi:

– Siz həmişə məndən hansı cinayətləri soruşursunuz. Bizim peşədə əsas şey budur: laissez passer, laissez faire!¹ – yəni bizim rus dilində belə çıxır: Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli. İndi başa düşdünümüz! Dostum, əger siz bu qanundan kenara çıxmayaqsınızsa, onda cinayət də öz-özünə baş verəcək, sizin də meşədə hər şey yaxşı olacaqdır!

¹ İcaze vermək, mane olmamaq! (frans.)

Ayı lələnin də fikirləşdiyindən elə bu çıxırdı. Ancaq oturmaq, Əlisi dəlilərə, Vəlisi dəlilərə baxıb sevinmək lazımdır, qalan şeylər öz-özünə düzələr.

– Mən hətta heç başa düşmürəm ki, bu sərkərdələri niyə göndərirlər... – Mayor burada az qala liberallıq eləyəcəkdi ki, birdən ona verilən maaş yadına düşdü, bu fikrindən tez vaz keçdi: eybi yoxdur, eybi yoxdur, sus...

Bunu deyəndən sonra o biri böyü üstə çevrildi; bu qərara gəldi ki, zağadanancaq maaşı almaq üçün çıxsın. Sonra da meşədə bütün işlər lap dübbədüz getdi, Mayor yatırıldı, mujiklər de donuz potası, toyuq-cüce, bal, hətta sivuxa² da gətirirdi, öz bac-xəraclarını zağanın ağızında qoyub gedirdi. Mayor da müəyyən saatda yuxudan ayılır, zağadan çıxıb gətirilən şeyləri aşırırdı.

Bu qayda ilə 3-cü Ayı lələ zağada uzun illər yaşadı, lakin meşənin müsibətli, amma çox-çox arzu edilən qayda-qanunu bircə dəfə də olsa pozulmadı, "təbii" cinayətlərdən başqa, ayrı bir cinayət baş vermədi, Aslan da buna görə Ayı lələni mükafatsız qoymadı: əvvəl ona podpolkovnik rütbəsi verdi, sonra polkovnik, sonra da...

Lakin bu arada meşəyə ox-yaylı ovçu mujiklər gəldi. 3-cü Ayı lələ də zağasından çölə çıxdı. Onun da başına, qiymətli dərisi olan bütün heyvanların başına gələn bir hadisə gəldi...

1884

SƏDAQƏTLİ ALABAŞ

Alabaş 2-ci gild Moskva taciri Vorotilovun əllaf dükəninin keşini çekirdi, ev yiyesinin mal-dövlətini çox diqqətələ qoruyurdu. Yaşadığı it damından heç kənara getmirdi. Hətta Jivodyorkanın özünü də yaxşı görmürdü, səhərdən axşama kimi zəncirdə atılıb-düşür, hürə-hürə dururdu. Caveant! Consules!²

Özü də çox ağıllı idi; həmişə də öz adamlarına deyil, özgələrinə hürərdi. Bəzən tacirin arabacısı yulaf oğurlamağa gələrdi. Alabaş

¹ Yaxşı təmizlənmemiş çörək araqı

² Qoy konsullar ayıq olsun! (frans.)

onu görüb quyuğunu bulayır, fikirleşerek öz-özüne deyərdi: bir az yulaf aparacaq da, qoy aparsın! Bezen də, peşmandı, həyətin yanından öz işinden ötrü bir adam keçsin, Alabaş hələ uzaqdan ayaq səsini eşidib, hay-küy qaldırardı; ay aman, qoymayın, oğru gəlir!

Tacir Vorotilov Alabaşın göstərdiyi xidməti görüb deyərdi: "Bu itin qiyməti yoxdur!" Onun yolu it damının qabağından düşəndə: "Alabaşa yal verin!" demədiyi olmazdı. Alabaş da ele sevinərdi, elə canfəsanlıq göstərərdi ki, heç olmayan kimi: zati-aliləri, qulluq-nuzda hazırlam! Ham-ham! Zati-aliləri, lap rahat yatın!.. Ham-ham... ham... ham... ham... ham!..

Hətta bir gün belə ehvalat oldu: məhellə pristavı özü zəhrəmat çəkib Vorotilovun evinə təşrif gətirmişdi, — Alabaş onu görüb elə hürdü, elə hay-küy qaldırdı ki, ev yiyesinin arvadı, uşaqları yüyürlə-yüyürlə evdən bayır çıxdı; elə bildilər ki, həyət-bacanı qarət elə-yirlər. Çıkan kimi gördülər ki, əziz bir qonaq təşrif buyurub!

— Zati-aliləri! Buyurun içəri! Alabaş, səsini kəs! Haramzada, sən nə qayırtırsan?! Yoxsa tanımadın? Hə? Zati-aliləri, araq buyurun! Bir balaca qəlyanaltı eləyin!

— Təşəkkür edirəm, Nikanor Semyonıç, nə yaxşı itiniz var! Nə gözel niyyətli köpəkdir!

— Bəli, çox yaxşı köpəkdir! Çox yaxşı köpəkdir! Adam var ki, heç bunun kimi qanacağı yoxdur, bunun qədər anlamır!

— Deməli ki, xüsusiyyətçiliyin lazımlı olduğunu düzgün hesab eləyir! İndiki zamanda bunu eşitmək çox xoşdur!

Sonra Alabaşı sarı döñərek elave etdi:

— Hür, əzizim, hür! İndi adam əgər isteyirsə ki özünü yaxşı qələmə versin, o da it kimi hürməyi özünə borc bilmelidir!

Vorotilov öz mülkünü Alabaşa tapşırılmamışdan əvvəl onu üç dəfə sınadın keçirtdi. Birinci dəfə oğru geyimi geyindi (qəribə burasıdır ki, bu paltar ona çox yaraşdı!), bəli, bir qaranlıq gecədə anbar-dan mal oğurlamağa getdi. Özü ilə də bir parça çörək götürdü ki, itin başını tovlasın. Çörəyi Alabaşa atdı. Alabaş çörəyi iyəldi, birdən oğrunun baldırından yapışdı. Vorotilov ikinci dəfə gedəndə Alabaş bir iri parça kolbasa atdı:

— Ye, Alabaş, ye! — dedi.

Alabaş bu dəfə onun ətəyini parçaladı. Üçüncü dəfə yağılı-çirkli bir manat kağız pul apardı, fikirleşdi ki, it pula aldanar. Alabaş

axmaq-zad deyildi ki! Elə hay-küy qopartdı ki, bütün məhellənin itləri axışib geldi, hamısı da durub Alabaşa baxır, bu qapı itinin öz ağasına nə üçün hürdüyünə təəccüb edirdi!

Tacir Vorotilov bunu görüb arvad-uşağına çağırıldı, onların yanında Alabaşa dedi:

— Alabaş, mən bütün var-yoxumu, arvadımı da, uşaqlarımı da, mülkümü də sənə tapşırıram, qoru! Gətirin Alabaşa yal verin!

Alabaş öz ağasının tərifini başa düşdümü, ya elə itlik xasiyyətinə göremi, böyük bir canfəsanlıqla hürməyə başladı. O gündən öz xasiyyətini həddindən artıq bürüze verdi, lap sərtləşdi. Yatanda da görərdin ki, bir gözünü yumar, o biri gözü ilə baxardı: birdən darvaza altından həyətə girən olar! Atılıb-düşməkden yorulanda uzanardı, amma zəncirini yene də sosləndirərdi: "Qoy bilsinlər ki, mən hemişə ayıgam!" Yaddan çıxbıyal verilməyəndə, hətta bundan sevinərdi də, hər gün itə yal verilsə, bir də görərsən, bir həftənin içinde azınlıqla, qudurdu! Nökərlər onu vuranda, o buna xeyirli bir şey kimi baxardı, çünki iti vurmasan, görərsən ki, öz ağasını da yaddan çıxartdı.

Alabaş belə deyərdi:

— Biz itlər ki vanıq, gərək bizimlə ciddi rəftar olunsun: haqq yerə də, nahaq yerə də gərək bizi döysünlər, bu bizim üçün ibret dərsi olar! Ancaq bu zaman biz esil it olarıq!

Xülasə, Alabaşın özünəməxsus əqidəsi vardı; o öz bayrağını elə yüksək tutardı ki, başqa itlər ona baxıb quyuqlarını qısar, öz-özərinə deyərdilər: "Ona çatmaq olmaz!"

Alabaş uşaqları çox istərdi; lakin onlar da iti yoldan çıxara bil-məzdilər. Ev sahibinin uşaqları ona yaxınlaşıb deyərdi:

— Alabaş, gəl bizimlə gəzməyə gedək!

— Gedə bilmərəm.

— Qorxursan?

— Məsələ qorxmaqdə, qorxmamaqdə deyil, mənim buna ixtiyarım yoxdur.

— Ay sarsaq, gol gedək! Biz səni gizlince apararıq... Heç kəs görməz!

— Bəs mənim vicdanım?

Alabaş bunu deyib quyuğunu qısar, belə şeylərdən uzaq olmaq üçün öz damına girərdi.

Oğrular da bir neçə dəfə əlbir olub, onu tovlamaq istəmişlər: "Golin ona Zamoskvoreçyenin mənzərələrini göstərən bir albom bağışlayaqq, bəlkə buna aldanıb bizi buraxdı". Alabaş buna da aldənmədi:

— Mənə heç bir mənzərənin şəkli lazım deyil. Men bu həyətdə doğulmuşam, bu həyətdə də qocalıb olacağım, mənə ayrı mənzorə nə lazımlı?! Məni günaha batırmaın, çıxın gedin!

Alabaşın bircə zoif cəhəti vardi: Sarıbaşı çox sevirdi, onu da həmişə yox, hərdənbir.

Sarıbaş da elə bu həyətdə yaşayırıdı. O da xoşxasiyyətli bir itdi; ancaq onun heç bir oqıdəsi yox idi. Elə hürərdi, ayrı heç bir şey ele-mazdi. Buna görə onu zəncirdə saxlamazdlar. Çox vaxt da ev yiye-sinin mətbəxində yaşırdı, uşaqların otrafında hərlənərdi. Çox-çox şirin şçylər yeyordi, bundan Alabaşa heç verməzdi. Alabaş da bunu ondan ummiazdı: o, xanımdır, xanımlar da gərək şirin şçylər yesin! Lakin Sarıbaşın ürəyində sevgi hissi oyananda, yavaşcadan zingil-dəməyə, mətbəx qapısını cırmaqlamağa başlardı. Alabaş da bu səsi eşidib elə bir hay-küy qoparar, elə ulardı ki, ev yiyəsi bunun mənasını anlırdı, tez öz əmlakını qorumaq dərdinə qalardı. Alabaşı zəncirdən açıb buraxardı, onun yerinə qapı nökeri Nikitanı qoyardı. Alabaş da Sarıbaşla bərabər atila-atila, sevinə-sevinə Serpuxovski vorotiya qaçırdı.

Tacir Vorotilov bələ günlərdə çox acıqli olardı. Alabaş öz gəzintisindən sehər qayıdanda onu qamçı ilə bərk-bərk döyürdi. Alabaş da, görünür, günahkar olduğunu anlırdı, çünki o, öz vəzifəsini yerinə yetirən məmər kimi, təşəxxüsle deyil, quyuğunu qıçları arasına qışıl, alçala-alçala ağasının ayaqlarına sarı sıruinerdi; özü də qamçı zərbələri altında ulamazdı, ancaq yavaş-yavaş zingilderdi: *mea culpa! mea maxima culpa!*¹ Əslində o qanırdı ki, ağası bu cür hərəkət etməklə, cəzani yüngülləşdirə bilən bəzi məsələləri nozərdən qaçırtır, bunu anlamaq üçün Alabaşın kifayət qədər ağlı vardi; cəmi zamanda, mətiqlə düşünərək bələ bir noticeye gelərdi: bələ hal-larda ağası onu döyməsə, o qudurub azğınlışar.

Alabaşda xüsusilə çox qiymətli bir cəhət vardi: onda qətiyyən şöhrətpərestlik deyilen şey yox idi. Hətta onun bayramlar haqqında,

bayram günlərində tacirlərin öz sədaqətli nökerlerinə, adətən bir şey bağışladığı barədə təsəvvürü vardımı, bu məlum deyildi. Nikanorun, ya da Anfisanın ad bayramları olanda, onlar özü həyətə çıxanda Alabaş heç fərq qoymazdı, həmişəki kimi, yenə hüre-hüre zəncirdə atılıb-düşərdi!

Anfisa Karpovna onun üstünə çığırardı:

— Kes səsini, yaramaz! Heç bilirsən bu gün necə əziz gündür?!

Nikanor Semyonç da zarafatla arvadına deyərdi:

— Eybi yoxdur, qoy hürsün! O bizi ad bayramı münasibətile təbrik eleyir. Hür, Alabaş, hür!

Ancaq bircə dəfə Alabaşın qelbində şöhrətə oxşar bir hiss oyandı: bu da onda oldu ki, Vorotilovgilin Roxla adlı inəyi vurağan olduğundan, şəhər naxırçısının tələbi ilə, onum boynundan zinqirov asdlar. Alabaş Roxlanın zinqirovu seslənə-səslənə həyətdə gəzdiyini görəndə, düzü ona paxılılığı tutdu.

Roxlaya dərdli-dərdli dedi:

— Gör sənə necə xoşbəxtlik üz verib! Özü də nə üçün? Sənin xidmətin bundan ibarətdir ki, gündə səndən yarım vedrə süd sağırlar. Əslinə qalandı, bu axı nə xidmətdir?! O südü ki sən verirsən, bu sənin üçün zəhmətsiz-filansız başa gəlir, özü də ki, bu səndən asılı olan bir şey deyil: sənə yaxşı yem verəndə, son də çox süd verirsən, az yem verəndə, heç süd də vermirsen. Ağaya xidmət göstərmək üçün sən heç əlini ağdan qaraya vurmursan, amma gör sənə necə mükafat verirler! Mən özüm öz təşəbbüsümle, motu proprio¹ gecə-gündüz özümü öldürürəm, doyunca yemirəm, doyunca yatmırəm. Hürməkdən səsim batır, — di gəl mənim qabağıma bircə çax-çax oyuncagini da atmırlar! Demirlər ki, Alabaş, sənin də xidmətlərini görürərlər!

Roxla ona belə cavab verdi:

— Bes sənin zəncirin?

— Zəncir?

Məsələni o ancaq indi başa düşdü. Bu vaxta kimi o cələ bilirdi ki, zəncir elə zəncirdir ki var, amma indi məlum oldu ki, bu, zəncir deyilməş, mason nişanı kimi bir şeymiş! Deməli, o lap əvvəldən, hələ heç bir xidmət göstərmədiyi zaman təltif edilmişdir. İndi o ancaq

¹ Mən günahkaram! Mənim günahım çoxdur! (*lat.*)

¹ Öz həvesimlə (*lat.*)

bir şeyi arzu etmeliidir: paslanmış, köhnə zənciri (o hətta bunu bir dəfə qırmışdı!) onun boynundan açsınlar, tezə, möhkəm bir zəncir alınsılar.

Tacir Vorotilov da sanki onun təvazökarcasına edilon bu şöhrət-pərəstlik arzusunu eşitdi: Alabaşın bayramına bir gün qalmış ona lap təzə və çox möhkəm zəncir aldı, götürüb, bir hədiyyə olaraq, Alabaşın boynuna bağladı: hür, Alabaş, hür!

O da, öz seadətini anbarın sağ-salamat saxlanmasından ayırmayan bir it kimi, ürəkdən, uca səsle hürməyə başladı. Nəcə də hürməsin: ağası onu öz əli ilə bu anbarın yanında bağlamışdı!

Arabir qan qaraldan bir şey olsa da, ümumiyyətlə, Alabaş çox gözəl yaşayırırdı. İtlər aləmində də, insanlar aləmində olduğu kimi, yaltaqlıq, biçlik, paxılılıq çox rol oynayır, qayda-qanuna qalanda bu heç onlara aid bir şey deyil. Alabaş da bu paxılılığın acisini bir neçə dəfə dadmışdı, amma o öz qiymətini yaxşı dərk etdiyindən, heç bir şeydən qorxmurdu. Lakin bu heç də onun özü haqqında həddindən artıq yüksək fikirdə olmasından irəli gəlmirdi. Əksinə, o, təzə gələn, qulluq göstərmək məssələsində öz üstünlüyünü isbat edə bilən hər tułaya öz yerini, şərəfini tərk etməyə hazırlırdı. Hətta çox vaxt onu belə bir fikir narahat edirdi: "Göresən qocalıb əldən düşəndən sonra mənim yerimi kim tutacaq?..." Heyhat! O, Jivodyorkada yaşayan böyük it sürüsünə – bu cırlaşmış, hürmekdən hamının zəhləsini tökən itlərə baxır, onların içərisində birçə it tapmırkı ki, onu göstərib inamlı desin: "Bax, bu mənim yerimi tutmalıdır!" Buna görə fitnə-fəsadçılar Alabaşı hor necə olsa, tacir Vorotilovun gözündən salmaq istəyəndə, onlar ancaq heç arzu etmədikleri bir notice əldə etdilər: nəticədə, bütün itlərin istedad cəhətdən yoxsullaşlığı meydana çıxdı.

Alabaşa paxılılıq edən tulalar tək-tək, həm də dəstə-dəstə tacir Vorotilovun həyatına gelər, bir az kənarda çöməlib Alabaşı mübahisəye çağırardılar. Elə bir mənasız hürüş başlardı ki, bütün ev adamlarını dəhşətə salardı. Lakin ev yiyəsi buna maraqla qulaq asardı, çünki o, yaxın zamanda Alabaşa bir köməkçi lazımlı olacağını bilirdi. Bu qəzeblə hürüşmədə yaxşı səsler də qulağa dəyirdi, amma qorxudan dərhal adamın qarınna ağrı salan səsler yox idi. Tulaların içərisində istedadlısı da vardi, ancaq onlar ya həddindən artıq çox hürür, ya da lazımı qədər hüre bilmirdilər. Belə yarışlarda Alabaş, adətən susardı, bununla da sanki öz düşmənlerinə fikirlərini açıb

söyləməyə imkan verərdi. Axırda səbri tükənər, hər səsin süni bir gərginlik əmələ getirdiyini göstərən ümumi hürüməyə öz sərbəst və təmkinli hürüşünü əlavə edərdi. Onun hürməsi dərhal bütün şübhələri dağıdardı. Aşpaz qadın onun səsini eşidib tez mətbəxdən bayır çıxar, fitnə-fəsad törədənlərin üstünə qaynar su atardı. Alabaşa da götərib yal verərdi.

Dünyada heç bir şey əbədi deyil, bunu tacir Vorotilov deyərdi, özü də haqlı idı. Bir gün onun dükan xidmətçisi it damının qabağın-dan keçib anbara gedəndə Alabaşı yatmış gördü. Həlo bu vaxta qədər belə bir hadisə görünməmişdi. O heç yatırdımı (yəqin ki, yatmamış olmazdı!), – bunu bilən yox idi, her halda, heç kəs onu yatan görməmişdi. Dükan xidmətçisi də dərhal gedib bu qəribə əhvalatı ağasına xəbər verdi.

Tacir Vorotilov özü Alabaşın yanına getdi, Alabaş onu görüb yazılıq-yazılıq quyuğunu buladı, sanki bununla deyirdi: "Heç özüm də bilmirəm bu nə işdi mənim başıma gəldi!" Vorotilovun ona qətiyyən acığı tutmadı, onun halına yanaraq dedi:

– Hə, qoca, mətbəxə getmək istoyırsən? Qocalısan, gücdən düşmüsən, eləmi? Yaxşı da! Sən mətbəxdə də qulluq göstərə bilorsən!

Əvvəlcə Alabaşa bir köməkçi tapmaqla kifayətlənmək istədilər. Bu, asan məsələ deyildi. Xeyli axtardıqdan sonra, nehayət, Kaluyskiye vorotida Qarabaş adlı birisini tapdılar, o hər tərəfdə tanınmış, ad çıxmış bir it idi.

Qarabaş birinci olaraq Alabaşın nüfuzlu və mötəber bir it olduğunu etiraf etdi, tamamilə ona tabe oldu. Onlar dostlaşdırıldı. Sonralar Alabaşı həmişəlik mətbəxə köçürdürlər. Lakin o yenə də Qarabaşın yanına gedər, öz xeyrini güdmedən, ona həqiqi tacir itinin iş üsulunu öyrədərdi... Mən daha bu barədə geniş izahat verməyəcəyəm, ancaq birçə şeyi qeyd edəcəyəm: nə asudə keçirilən vaxt, nə qabağına atılan lezzətli tikələr, nə Saribaşa yaxın olmaq – Alabaşa uzun qış gecələrində, soyuqdan titreyə-titreyə zoncirdə keçirdiyi ilham dolu dəqiqələri unutdura bilmədi.

Günlər bir-birinin ardınca keçib gedir, Alabaş da get-gedə qocalırdı. Boynunda şış əmələ geldi, şış onun başını aşağı əydi. O çox çətinliklə ayağa qalxırkı, gözləri çox pis göründü. Qulaqları şəlpə kimi sallanırdı. Tükü pırtlaşış çəngə-çəngə töküldürdü. İştahi kəsilmişdi. Həmişə da üşüyürdü, buna görə yaziq it ocağın yanından uzaqlaşmındı.

Bir gün aşpaz qadın tacir Vorotilova dedi:

— Nikanor Semyonış, ixtiyar sahibiniz, ancaq Alabaşa qotur düşüb.

Tacir Vorotilov heç bir söz demədi. Lakin aşpaz qadın bir həftədən sonra gəlib yene ona dedi:

— Alabaşı bütün qotur basıb... Uşaqlar onun yanında hərlənir, sonra onlara da keçər...

Vorotilov bu dəfə də dinmədi. İki gündən sonra aşpaz qadın qaça-qaça gəlib dedi:

— Alabaş mətbəxdən rədd edilməsə, mən bircə dəqiqə də burada qalmayacağam.

Aşpaz qadın donuz potasını kaşa ilə çox məhərətlə hazırladığından, Vorotilov da bu yeməyi çox xoşladığından, Alabaşı mətbəxdən uzaqlaşdırmaq lazımlı gəldi, onun taleyi də bununla həll olundu.

Tacir Vorotilov təssüsflə dedi:

— Alabaşı mən bunun üçün saxlamırdım. Ancaq ki, görünür, atalar doğru deyib: it it kimi ölməlidir... Aparın Alabaşı suda boğun!

Alabaşı həyətə çıxartdılar. Bütün nökər-naib də bu sodaqatlı itin necə öldürüləcəyinə baxmağa gəldi. Hətta ev sahibinin uşaqları da tamaşaçı çıxdı. Qarabaş da burada idi. O öz qoca müəllimini görüb, quyrugunu mehribanca buladı. Alabaş qocalıqdan ayaqlarını güclə sürüyürdü, özü də, görünür, heç bir şey başa düşmürdü. Darvazaya yaxınlaşanda lap gücdən düşdü: onu sürüye-sürüye aparmalı oldular.

Sonra nə oldu? Tarix bu barədə susur, ancaq burası var ki, Alabaş bir daha geri qayıtmadı.

Cox keçmədi, Qarabaş Alabaşın surətini tacir Vorotilovun qəlbindən tamamilə silib çıxartdı.

1885

AĞILLI QUMBAŞBALIĞI

Biri varmış, biri yoxmuş, bir qumbaşbalığı varmış. Onun atası da, anası da ağıllı imiş. Lap Nuh əyyamından çayda qorxa-qorxa yaşamışdılar, nə balıq şorbasına, nə durnabaliğinin ağızına düşmüştü. Oğlanlarına da bunu öyretdi. Qoca Qumbaşbalığı öləndə oğluna demişdi: "Oğul, dünyada keflə yaşamaq istəyirsənə, gözüuaçıq ol!"

Cavan qumbaşbalığının da dərya qəder ağılı vardı. Bu ağılı işə salıb gördü ki, onun hor tərəfdən yolu kesilmişdir, tərpenməyə imkan yoxdur. Ətrafında üzən balıqların hamısı yekədir, amma o, bu balıqların hamısından balacdır. Her yetən balıq onu uda bilər; o heç birini uda bilməz. Bir də ki, o bir şeyi heç başa düşə bilmirdi: axı udmaq niyə? Xərçəng onu öz qısqacı ilə kəsib iki yere bölö bilər, su bərəsi belino yapışb qanını sora-sora, əzab verə-verə onu öldürüb. Qumbaşbalıqları da onun ağcaqanad tutduğunu görən kimi sürü ilə üstünə cumar, ağcaqanadı onun əlindən alıb öz aralarında dalaşmağa başlarlar, ağcaqanadı da nahaq yerə əzib tökərlər.

Bəs insan? Heç bələ də hiyləgər məxlüq olar? Qumbaşbalığını nahaq yerə məhv etmək üçün min cür fitnə-fəsad düzəldirlər. Cürbəcür tor atırlar, səbot atırlar, bir də ki... tilov! Belə baxanda deyirsin ki, dünyada tilovdan səfəh şey olmaz. Nazik bir ip, ipin ucunda bir qarmaq, qarmağa da bir soxulcan, ya mılçək taxılıb... Özü də necə taxılıb? Lap sarsaq bir şəkildə! Amma ən çox da qumbaşbalıqları bu tilova düşür!

Qumbaşbalığının qoca atası dəfələrlə onu tilovdan çəkindirib demişdi: "Hər seydən çox, özünü tilovdan gözlə! Hərçənd tilov çox səfəh şeydir, ancaq nə qədər səfəh olsa da, biz qumbaşbalıqları üçün bir o qədər qorxuludur. Guya yaxşılıq eləmək üçün bize mılçək atırlar, elə ki bu mılçəyo ağız atdır – işin bitdi, təq demə, bu mılçəkdə ölüm varmış".

Qoca öz oğluna, bir dəfə az qala şorbaya düşəcəyindən də danışdı. O zaman adamlar balığı artellə dəstə-dəstə olub tutarmışlar. Bütün çay eni suya tor atar, iki verste qədər bu toru çayın dibi ilə sürüyə-sürüyə apararmışlar, tora da hədsiz-hesabsız balıq düşərmüş! Burada durnabaliğı da olarmış, xanıbaliğı da, ilarya balığı da, çampabaliğı da, yayın balığı da... Hətta tənbəl çapaq balıqlarını da suyun dibindən, ot-əncər arasından sürüyüb çıxararlarmış! Tora düşən qumbaşbalığının daha heç sayı-hesabı olmazmış! Qoca qumbaşbalığı da onda yamanca işə düşübmiş: onu tora salıb, çayın dibi ilə sürüyəndo o elə qorxular keçiribmiş ki, meşələr qələm olsa, dənizlər mürəkkəb – bunu yazıb başa çatdırmaq olmaz! Hiss edirmiş ki, onu harasa aparırlar, amma hara apardıqlarını bilmirmiş. Baxıb görürmiş ki, bir tərəfində durnabaliğı, bir tərəfindən de xanıbaliği durub, öz-özünə deyirmiş ki, indi bu saat bunlardan biri məni yeyəcək.

Amma ona dəymirlərmiş... "Qardaş, onda hər kəs öz başı hayında idi, heç yemək yada düşmürdü. Hamı ancaq bir şeyi fikirləşirdi: ölüm ayağıdır! Ancaq bunun necə, nə üçün baş verdiyini heç kəs bilmirdi. Axırda toru yiğməga başladılar, çəkib sahile çıxardılar, balıqları otun üstünə tökdüler. Mən də balıq şorbasının nə demək olduğunu burada gördüm. Qum üstündə qırmızı bir şey titrəyirdi, bundan da havaya boz duman qalxırdı, elə də isti idи ki, mən o saat süstlöşib əldən düşdüm. Onsuz da susuzluqdan yanıldım. Hemin bu "tonqal"ın üstünə qara bir şey qoyulmuşdu, onun içindəki su, firtinalı göl kimi dalgalanırdı, qara şeyə də "qazan" deyirdilər. Axırda dedilər ki, balıqları qazana atın, qoy "şorba" olsun! Başladılar balıqları qazana tökməyə. Balıqçı böyük balıqlardan birini qazana atanda, balıq əvvəl suyun dibinə gedirdi, sonra dəli kimi suyun üzünə qalxırdı, sonra yenə də suyun dibinə gedib sakitləşirdi. Bununla da mən balıq şorbasının nə demək olduğunu gördüm. Əvvəl heç ağınabozuna baxmadılar, əllərinə keçəni qazana atırdılar, sonra qoca balıqçı mənə baxıb dedi: "Belə xırda şeydən nə şorba olar, qoy getsin çayda böyüsun!" Bunu deyib məni qəsəməmdən tutub suya atdı. Mən də axmaq deyildim ki: var gücümle birbaş evə qaçdım. Gelib gördüm ki, arvadım yuvadan bayır baxır, özü də o qədər qorxub ki, nə ölü kimi ölüdür, nə diri kimi diri...

Axırı nə oldu?! Qoca, balıq şorbasından, bunun necə hazırlanmasından çox danişdi, lakin, hələ indiyə qodər çayda çox azı balıq şorbasının nə demək olduğunu düzgün başa düşmürər...

Cavan qumbaşbalığı atasının öyünd-nəsihətini unutmadı, onu yaxşıca yadında saxladı. O elinli, biterəf liberal, dünyagörmüş bir qumbaşbalığı idi, özü də çox yaxşı bilirdi ki, yaşamaq, ömrü sürmək – çööməcə yalamış deyil. Öz-özüno deyirdi: "Gözüaqıq ol, yoxsa toləf olub gedərsən". O da yaşamağa, ömrü sürməyə başladı. Hor şeydən əvvəl düşünüb, belə bir qərara gəldi: "Özümüzə gorok clə bir yuva tikəm ki, məndən başqa heç kəs ora gire bilməsin!" Bütün bir il öz burnu ilə eşe-eşə bu yuvanı qayırdı. Bu müddətdə gecələri gah lıl içinde, gah ayıpəncəsi altında, gah cil arasında qalıb çox qorxular keçirdi! Axır ki, yuvanı hazırlayıb qurtardı. Çox da gözəl yuva oldu: təmiz, səliqəli! Elə bir yuva ki, ancaq özü yerloşə bilərdi. Yaşamaq haqqında onun ikinci qərarı bu oldu: gəco, insanlar, heyvanlar, quşlar, balıqlar yatandan sonra gəzməyə çıxacaq, gündüz də yuvada

qalıb titrəyecək. Her necə olsa, ona yemək-içmək lazımdı, ancaq o nə maaş alırdı, nə də qulluqçu saxlayırdı; buna görə günortaya yaxın bütün balıqlar çox olanda, yuvadan çıxacaq, görsün ki, bəlkə cüçüdənzaddan tutu bildi. Tuta bilməsə, gedib ac-acma öz yuvasına girib uzanacaq, yenə də titrəməyə başlayacaq. Tox qarınla həyatdan məhrum olmaqdansa, ac qalmaq yaxıdır!

O belə də eləyirdi. Gecələr gəzməyə çıxardı, ay işığında çımərdi, gündüz də yuvasına girib titrərdi. Ancaq günorta vaxtı cüçüdənzaddan bir şey tutmaq üçün yuvadan bayır çıxardı. Bu vaxt da nə tutmaq olardı! Günorta vaxtı ağcaqanadlar istidən yarpaq altında gizlənir, cüçülər də ağac qabığının arasına girir. O ancaq su içib yuvasına qayırdı, vəssalam!

Bu qayda ilə günü-günə sataraq yuvasında qalardı, gecələr doyunca yuxu yatmadı, doyunca yemək yeməzdi, özü də həmişə fikirleşirdi: "Deyəsən axı sağ-salamatam? Ah, görəsən sabah nə olacaq?"

Sonra da birtəhər gözünə yuxu gedərdi. Yuxusunda da görərdi ki, onun uduş biletı var, özü də iki yüz min udub... Sevincindən özünü unudaraq, o biri böyrü üstə çevrilərdi, bir də görərdi ki, başının yarısı yuvadan bayır çıxıb... Bu zaman ora balaca bir durnabaklı gəlsəydi, onun halı necə olardı: onu dartıb yuvasından çıxardı!

Bir gün yuxudan ayılıb gördü ki, düz yuvasının qabağında bir xərcəng dayanıb. Elə də sakit dayanıb ki, sanki ovsunlanıb, gözlərini bərəldib ona baxır. Ancaq axan su onun bığlarını tərpədir. O yaman qorxdı! Hava qaralana kimi xərcəng onu güddü, yuvadan bayır çıxmamasını gözlədi, o da öz yuvasında qalıb tir-tır əsdi.

Bir gün də, dan yeri ağarana yaxın, yuvasına təzəcə qayıtmışdı, şirin-şirin əsnəyərək təzəcə yatmağa hazırlaşırırdı, bir də gördü ki, haradansa bir durnabaklı gəlib düz onun yuvasının qabağında durub, dişlərini şaqquşlaşdırır. Durnabaklı bütün günü onun keşiyini çekdi, sanki ona baxmaqdan qarın doyurdu. Lakin o durnabaklını da aldatdı: yuvadan bayır çıxmadi ki, çıxmadi.

Bu əhvalat da bir gün deyil, iki gün deyil, hesab elə ki, her gün onun başına gəlirdi. Hər gün o, titrəyə-titrəyə qalibiyyət qazanırdı, üstün gəlirdi, hər gün də öz-özüne deyirdi: "Şükür sonə, Allah, sağ-salamatam!"

Bu hələ harasıdır: o evlənməmişdi, oğul-uşağı yox idi. Amma atasının böyük bir ailəsi vardı. O belə düşünürdü: o zaman atam çox

asanlıqla yaşaya bilirdi! Onda durnabalıqları mərhəmətli idi, xanıbalıqları bizim kimi xırda-xuruş şeylərə göz dikməzdi. Hərçənd bir dəfə atam az qala şorba qazanına düşəcəkmiş, ancaq yeno də bir qoca tapılmış, onun canını qurtarmışdı! Amma indi, balıq ki çaylardan qurtarıb, qumbaşbalıqları da hörməto minmişlər. İndi heç ailə yada düşmür, hər kəs öz başı hayındadır!

Ağlılı qumbaşbalığı bu qayda ilə yüz ildən çox yaşadı. Həmişə də tir-tir əsərdi. Onun nə dostu vardı, nə qohum-əqrəbasi; o heç kəsin evinə getməzdı, heç kəs onun evinə gəlməzdı. Qumar oynamazdı, çaxır içməzdı, papiros çəkməzdı, gözəl qızların dalınca düşməzdı. Ancaq tir-tir əsərdi, həmişə də ancaq bir şey düşünərdi: "Şükür Allaha! Deyəsən, sağ-salamatam!"

Hətta durnabalıqları da onu tərifləməyə başladılar: dedilər: "Hamı belə yaşasayıdı, çayda da sakitlik olardı!" Ancaq onlar bunu bicliklə deyirdilər, isteyirdilər ki, qumbaşbalığı bu tərifə aldanıb bayırı çıxısm, desin ki, həmin tərif olunan balıq mənəm! Onlar da elə o saat onu qapıb yesinlər! Bu hiyləyə də aldanmadı, fitnə-fəsad törədən düşmənə yeno də öz ağılı ilə qalib gəldi!

Yüz il keçdi; bundan sonra o, daha neçə il yaşadı – bunu heç kəs bilmirdi. Ancaq bir gün ağlılı qumbaşbalığı ölməyə başladı. O öz yuvasında böyrü üstə yatıb fikirləşirdi: "Şükür Allaha, men də atam kimi, anam kimi öz əcəlimle ölürem!" Elə bu arada durnabalığının sözü yadına düşdü: "Əger hamı bu ağlılı qumbaşbalığı kimi yaşasayıdı..." "Doğrudan da, hamı monim kimi yaşasayıdı, onda nə olardı?..."

O öz dərya qədər ağılı ilə götür-qoy eleməyə başladı, birdən cəbil ki, kim isə piçildəyaraq ona dedi: "Hamı sənin kimi yaşasayıdı, onda yəqin ki, bütün qumbaşbalığının nəşli lap çoxdan kəsilmiş olardı!"

Qumbaşbalığı nəşlinin kəsilməməsi üçün, hər şeydən əvvəl, ailə lazımdır, amma onun ailəsi yoxdur. Bir də ki, qumbaşbalığı ailəsinin möhkəm olması, inkişaf etməsi, həm də üzvlərinin sağlam və gümrəh olması üçün onlar gərək öz təbii mühitlərində yaşayıb, təribiye olunsunlar, sənin kimi yuvanın ala-qaranlığında ömürlerini çürüdüb gözlərini kor elemesinlər. Bundan əlavə, gərək qumbaşbalıqları lazımlıca yemək yesinlər, cəmiyyətdən qaçmasınlar, bir-birinə hörmət eləsinlər, bir-birindən xeyirxahlıq və başqa gözəl şeylər öyrənsinlər. Ancaq belə bir həyat qumbaşbalığı nəslini inkişaf etdirə bilər, onun cırlaşib məhv olmasına yol verməz.

Bəziləri elə zənn edirlər ki, qorxudan ağlıni itirən, yuvada tırtır əsən qumbaşbalıqları ləyaqətli vətəndaş hesab oluna bilərlər, – onlar yanılırlar. Onlar vətəndaş deyil, olsa-olsa xeyirsiz qumbaşbalığıdır. Onlar heç kəsə nə yaxşılıq elər, nə pislik; nə xeyrə yararlar, nə şərə; onların varlığı ilə yoxluğu hiss olunmaz... boş-boşuna yaşalar, nahaq yerə yer tutarlar, yemək yeyerler...

Bu şeyləri elə açıq, elə aydın təsəvvür etdi ki, birdən onun könlündə böyük bir arzu oyandı: "gəlsənə yuvadan çıxıb, bütün çay boyu lovğa-lovğa bir üzüm!" Bunu düşünen kimi yenə də qorxdu. Yenə də titrəyə-titrəyə ölməyə başladı. O titrəyə-titrəyə yaşamışdı, titrəyə-titrəyə də ölürdü!

Keçirdiyi heyat bir anda onun gözleri öündə canlandı. Onun fərqli günləri olmuşdurmu? O kimin könlünü ovundurmuşdu? KİMƏ xeyirli bir məsləhət vermişdi? KİMƏ xoş bir söz demişdi? KİMİ öz yanına sığındırmış, isindirmiş, kimi müdafiə etmişdi? Onun yaşayıb-yasamadığından kimin xəbəri vardı? Kim onu xatırlayacaqdı?

Bu sualların hamısına ancaq mənfi cavab verməli oldu.

O bütün ömrü boyu tir-tir əsmişdi, ayrı heç bir şey eləməmişdi. İndi ölüm onun başının üstünü almışdı, o yenə də titrəyirdi, özü də heç bilmirdi ki, nə üçün titrəyir. Onun yuvası qaranlıqda, dardi, heç tərənməyə imkan yoxdu. Ora gün işığı düşmürdü, orada istilik hiss olunmurdur. O gücdən düşməsdü, gözlərinin işığı sönmüşdü, o heç kəsə lazımlı deyildi, belə bir vəziyyətdə də yuvasının rütubətli qaranlığı içinde yixilib qalmışdı; gözləyirdi ki, ölüm nə vaxt onu aparacaq, bu mənasız yaşamaqdan xilas edəcəkdir.

Yuvasının qabağından başqa balıqların o yan-bu yana qaçışdığını eşidirdi: bəlkə onlar da qumbaşbalığıdır!.. Heç biri onunla maraqlanmir; bircəciyinin də ağılna gelmir ki, desin: qoy gedim bir bu ağlılı qumbaşbalığından soruşum, görüm o nccə eləmişdi ki, yüz ildən də çox yaşaya bilmışdır: nə durnabalığı onu udmuş, nə xorcəng öz qışqacları ilə onu iki yerə bölmüş, nə də balıqçı öz tilovu ilə onu tutu bilmışdır... Öz keflerine üzüb gedirlər. Bəlkə də bu yuvada ağlılı qumbaşbalığının öz ömrünü başa vurdugunu heç bilmirlər?!

Hər şeydən də çox ona ağır gələn nə idi: heç kəs onu ağlılı adlandırmırı! Elə hamı deyirdi: "bir sarsaq var: yemir, içmir, heç kəsin yanına getmir, heç kəsə duz-çörək kəsmir, elə ancaq öz mənfur həyatını qoruyur, – bunu eşitmisənmi?!" Hətta bəziləri onu axmaq

da, bədnəm da adlandırır, suyun belə səfəhlərə necə dözdüyünə tövəccüb edirlər...

O öz ağılı ilə bu cür götür-qoy eləyirdi, yuxuya gedirdi. Əslində o yuxuya getmirdi, yavaş-yavaş huşunu itirirdi. Onun qulaqları səs salırdı. O can verirdi, bütün bədəni sustaldı. Yenə əvvəlki gözəl yuxunu gördü. Gördü ki, iki yüz min manat udmuşdur, yarımla arşın böyümüşdür, özü də durnabaliğini udur...

Bunları yuxuda gördükçə onun başı yavaş-yavaş yuvasından bayıra çıxdı.

Birdən yox oldu! Ona nə oldu? Durnabaliğimi onu uddu? Xərcəngmi qışqacları ilə iki yero boldü? Ya özümü öz ecəli ilə ölüb suyun üzünə qalxdı, – bunu görən olmadı. Yəqin ki, öz ecəli ilə ölmüşdü; çünkü durnabaliğinə nə düşmüştü ki, belə can verən, xəstə, özü də belə ağıllı qumbaşbalığını udsun!

1883

SAĞLAMDÜŞÜNCƏLİ DOVŞAN

Bu dovşan hərçənd adı bir dovşandı, amma çox ağıllı idi. Elə ağıllı idi ki, heç cəşək də ona tay ola bilməzdi. Gözə görünməsin deyə kol dibində gizlənər, öz-özü ilə danışmağa başlardı:

– Hor heyvan bir cür yaşayır: canavar canavar kimi, aslan aslan kimi, dovşan dovşan kimi. Heç kəs də səndən soruşmur ki, sən öz həyatından razısan, ya yox; yaşa, qurtardı getdi. Biz dovşanları, məsələn, hamı yeyir; belə baxanda, bizim, deyəsən, buna etiraz etməyə əsasımız var? Amma yox, yaxşı fikirləşsən, görərsən ki, belə bir etirazi heç də düzgün hesab etmək olmaz. Birincisi, ona görə ki, kim bizi yeyirsə, bilir ki, nə üçün yeyir: ikincisi də, bizim etirazımız doğru olsa, yenə də bizi yeyəcəklər. Hər halda, heç kəs artıq yeməyəcək, nə qədər lazımsa, o qədər də yeyəcəklər. Daxili İşlər Nazirliyi tərəfindən nəşr edilən statistika cədvəlinde...

Bu yerde dovşanı həmişə yuxu aparardı, çünkü statistikada elə bir xüsusiyət vardı ki, bu onu bihuş edirdi. Lakin yuxudan ayılandan sonra yenə ağıllı-ağıllı düşünməyə başladı:

– Bəli, bizi yeyirlər, həmişə yeyirlər, amma biz dovşanlar da ildən-ilə daha çox törəyib artırıq. Bu özü göstərir ki, bizimlə də

ehtiyatlı olmaq lazımdır! Sən yay, qış talaya bir bax – clə görəcək-sən ki, dovşanlar orada o yan-bu yana qaçırlar. Giririk ya kələm ləkinə, ya yulaf içinə, ya da cavan alma ağacları həndəvərində özümüzə yer eləyirik, o ki lazımdır yeyirik, mujiklərə də bizdən yamanca ziyan toxunur. Mujiklər həmişə gərək bize görə gözde-qulaqda olsunlar. Havayı yerə deyil ki, Daxili İşlər Nazirliyi tərəfindən nəşr edilən statistika cədvəlinde...

Yenə onu yuxu aparardı, yenə ayılardı, yenə onun başına təzə, hem də yaxşı fikirlər gelərdi. Elə hey ağıllı-ağıllı şeylər düşünərdi, götür-qoy elərdi, məsəloyə elə də baxardı, belə də baxardı, həmişə də bunu çox yaxşı bacarardı. Xüsusilə onun ən qiymətli cəhəti bu iddi ki, bu düşüncələrinə də böyük bir məsəb əldə edəcəyini nəzərdə tutmazdı, orijinal fikir söyleməklə də özünü rəisin gözünə soxmaq istəməzdi (o bilirdi ki, rəis onun fikirlərini axıra qədər dinləməyib onu yeyəcək): O ancaq özü üçün, bir dovşan kimi, hər şey barəsində dərindən fikirləşməyi xoşlardı. Belə ki:

Неправо о вешах те думат, Шувалов,
Которые стекло, чтут ниже минералов...¹

Görürsənmi, bizdə belədir!

Bir gün yenə də kol dibində çöməlib oturmuşdu; birdən ağıllına gəldi ki, dərin-dərin fikirlər söyleyib, öz dişi dovşanı qabağında lovgalansın. Dal ayaqları üstə qalxdı, qulaqlarını şəklədi, qabaq ayaqları ilə cürbəcür oyunlar çıxarmağa başladı, özü də elə danışındı ki, deyirdin sözü ipə düzüb.

– Biz dovşanlar lap yaxşı yaşaya bilirik. Toy da eləyirik, yallı da gedirik, kilsə bayramında pivə də hazırlayıraq. On verst məsafədə keşikçilər qoyub ucadan oxuyuruq da, canavar da bizim səsimizi eşidib qaça-qaça gəlir: görsün nəğmə oxuyan kimdir?.. Əlbəttə, o gələn kimi hərə bir tərəfə götürülür! Qaçıb qurtardınmı – başqa yerdə pivə hazırla, yox, qaçıb qurtara bilmədin, canavar səni lap yəqin ki, yeyəcək! Aynı cür də ola bilməz! Arvad, doğru demirəm?

¹ "Şuvalov, o adamlar ki, şüşəni minerallardan aşağı tuturlar – onlar düzgün düşünmürler!" Bu misralar Lomonosovun İ.I.Şuvalova "Şuşənin mənfeeti haqqında" yazdığı mənzum məktubun başlangıcıdır.

Dışı dovşan da ona belə cavab verdi:

– Yalan demirsənse, onda doğru deyirsən.

Bu dovşan dışı dovşanın onuncu əri idi; bundan əvvəlkilər onun gözü qabağında lap havayı yere məhv olmuşdu.

Dovşan sözünə davam edərək dedi:

– Bu canavarlar ki var, çox alçaq xalqdır, – bu həqiqəti açıq demək lazımdır! Onların fikrində bir şey varsa, o da ələb-çapmaqdır! Neçə dəfə demişəm, qəzətlərdə yazmışam ki, cənab canavarlar, dovşanı birdən-birə parçalayıb yeməkdənə, siz ancaq dərisini soyun, bir müddətdən sonra o yenə dəriyə gələr, sizə başqa dəri verər! Dovşanlar çox böyüyüb artan da olsa, eger siz onlardan bu gün bir sürü, sabah da bir sürü parçalanız, onda bazarda dovşanın biri bir abbasından yarımla manata qalxar! Amma siz bu işi qayda ilə görsəniz, onda lap başqa cür olar; gelib deyərsiniz ki:

– Cənab dovşanlar! Bu gün canavarlar süfrəsinə sizdən filan qəder zəhmət çökib təqdim oluna bilərmi?

Onda sizə deyərlər:

– Cənab canavarlar, lap məmnuniyyətlə! Ey yüzbaşı! Kimin növbəti çatıbsa, ötür getsin!

Bax onda hər şey qanunla, ədəb-erkanla gedərdi. Canavarlar da arxayın olardı, dovşanlar da! Biz də, siz də, həm bu tərefdən, həm də o tərefdən... Ah, İlahi, İlahi!

Dovşan damışdı, danışdı, az qala lap dolaşıb kələfin ucunu itirocəkdi ki, birdən lap yaxında, ot arasında nəyinsə tərpəşdiyini eşitdi. Baxdı ki, dışı dovşan çoxdan əkilib, bir bic, fitnə-fəsad törədən tülkü qarnı üstə ona sarı sürünlür: elə də sürünlür ki, elə bil onunla oynamayaq golir.

Tülkü dedi:

– Pah, sən nə ağıllı dovşansanmış! Sən elə şirin-şirin gəvəzəlik edirsən ki, mən həmişə sənə qulaq assaydım, yenə doymazdım!..

Dovşan ağıllı dovşandı, amma tülküñü görçək donub qaldı. Şəngüyüb oturmuş, yerindən tərpənmirdi. Gah çəpinə yan-yörəsinə baxırdı: bəlkə bir tərəfə ekile bildi, gah da öz-özüne deyirdi: bəli, öz vəziyyətə ağıllı bir nəzər salmaq vaxtı gelib çatdı...

Mümkün qodor özüne toxraqlıq verərək dedi:

– Xalacan, acsan?

– Pah, sən nə danışırsan! Mən bu saat lap eməlli-başlı toxam! Sonrası nə olacaq onu bilmirəm, amma indi yox, Allah elemesin, üre-

yine ayrı şey gətirmə! Xoş gördük, dovşancığım, həmişə sağ-salamat olasan!

Tülkü şöngüdü, əziz dovşancığazı da çağırıldı. Dovşan da qıçlarıını altın yığıb oturdu. Fikirləşməyə başladı: “Mən necə gözləyirdim, elə də oldu... Hər heyvan bir cür yaşıyır: aslan aslan kimi, tülkü tülkü kimi, dovşan da dovşan kimi! Hə, indi sən dovşan kimi yaşamağa tab getir görək!”

Tülkü də elə bil onun ürəyindən keçən fikirləri bilirdi; oturub dovşancığazı tərifləməyə başladı:

– Sənin kimi bir filosof haradan bizə təşrif buyurub?

– Xalacan, men lap yaxında uzaq-uzaq ölkələrdən başlıovlu qaçıb buraya gəlmışəm. Əvvəlki yerimdə çox yaxşı yaşıyirdim. Ailəm də vardi, avadanlığım da, başqa şeylər də... Bütün qışi bir mülkədarın mal saxlanan həyətində, ot tayası arasında dışı dovşanla lap kefikök yaşıdım. Gündüz yatırdıq, gecə də isfəndən və alma ağacı gəmirirdik. Yaz yaxınlaşmağa başlayırdı, meşə yayağına getmək vaxtı gəlirdi ki, birdən bizim tayaya bir canavar təşrif gotirdi. Goldi ki, bu nə heyvandır, burada yaşıyır? Nə səbəbə yaşıyır? Kimin icazəsi ilə?.. Düzü, mən götürüldüm, amma dışı dovşan balaları ilə...

– Mən bunu cəitmişəm. O canavar mənim kirvəmdir, özü deyirdi: “Bu yaxınlarda bir dovşan yuvasını tamam dağdırıbm, hamisini yedim, bircə erkək dovşan qaçıdı. Kirva, onu biz necə axtarıb tapa bilərik?” Deməli, son haman dovşansan! Yəqin ki, arvadına yazığın gəldi, elemi?

– Yادında deyil. Gördüm ki, qaçmaq lazımdır, qaçdım. Qaçaqça gəlib gördüm ki, bir dənə dul dovşan oturub, dedim ki, gəl bir yerdə yaşayaq! O razı oldu; yaşamağa başladıq. İnsafla demək lazımdır – pis do yaşamadıq. İndi də o qaçıdı, mən qaldım.

– Ah, zavalı! Heç fikir çekmə! Vaxt olar, o da bizim əlimizə düşər!

Tülkü əsnədi, dovşanın bir balaca qıçına toxundu (dovşan özünü elə göstərirdi ki, guya bunu görmədi), böyrü üstə uzandı, başını geriye ataraq gözlərini qiydı.

Tənbəl-tənbəl mızıldayaraq dedi:

– Gün gör nə yaman yandırır, elə bil ki, bir iş görür! Yaxşı, mən bir balaca mürgüləyim, sən də yaxında otur, söhbət elo!

Elə də elədilər. Tülkü mürgülədi, dovşan da onun yanında oturdu; elə də oturdu ki, tülkü hər vaxt başını uzatsayıdı, ona çatardı; özü də nağıl deməyə başladı:

— Xalacan, mən tələbkar deyiləm, hər cür yaşamağa raziyam. Monim hələ üç yaşım da yoxdur, amma Rusyanın az qala yarısını gəzmişəm. Bir yerdə qərar tutan kimi bir də görürsən ya canavar, ya bayquş, ya da ovçular sənin qoparağınızı götürüb, başılovlu qaçırsan, uzaq-uzaq yerlərdə təzə məskən salırsan. Mən bundan narazılıq eləmirəm, qanıram ki, dovşanın dolanacağı elə belə də olar. Bəzən qanmayanda da, yenə elə qanmaya-qanmaya qaçırsan, — bizim yerdə yaşayan mujiklər kimi! Görürsen ki, o yatmağa hazırlaşır, bir də baxırsan pəncərə tiq-tiq döyüldü. "Mixey dayı, xizəyi qoş, gəl!" Bayırda çovğundur, soyuqdan adam donur, at da ki, güclə nəfəs alır. Amma mujik soldatları xizəyə doldurur, özü də xizəyin yanı ilə iyirmi verst piyada gedir. Bir gündən sonra bir də görürsən budur, yenə qayıdır gəlib; uşaqlara şəkerçörəyi götürüb, arvadına baş yاخığı, hamiya da göz yaşı... Ondan soruşanda ki, bu nə deməkdir? O sənə belə cavab verir: "Bu, mujik güzəranı deməkdir!" Bax, biz dovşanların da güzəranı beledir! Yaşamağına yaşayırıq, amma özümüzü öldürmürük. Biz həmişə hazırlıq. Xalacan, düz deyirəm?

Tülkü cavab vermək əvəzinə yavaşca xoruldadi, sanki yuxuya getmişdi. Dovşan xalasının yatıb-yatmadığını bilmək üçün gözücü ona baxdı. Bu zaman, fürsət düşərsə, əkilmək haqqında düşünür-dümü?.. Bu barədə mən qəti bir söz deyə bilmərəm, çox ola bilsin ki, belə bir siyaset dovşan güzəranının məramnaməsinə daxil olur. Tülkü bu zaman, gözlərini yummaqdan başqa, arxası üstə də əvvıldı, həttə haramzada ayaqlarını da uzatdı. Dovşan hiss edirdi ki, tülkü özünü biçliyə qoyub onun qabağında oyun çıxardır.

— Bəli, indi mən sənə dayının bir soldata necə qulluq elədiyindən danışım. Soldat onu ləp körpə vaxtında tutubmuş, özünə də soldat görən bütün işləri öyrədibmiş. Belə ki, dayım tüsəng atmağı da, tüsəng oynatmağı da, əsgəri qayda ilə getməyi də, səhər tezdən təbil vurmağı da çox əla bacararmış. Bəzən də onlar bazara tamaşa verməyə gedərmişlər: Allah yolunda, kimi onlara yumurta, kimi bir qəpik pul, kimi də bir parça çörək verəmiş. Həmin o soldat öz güzəranını dayıma nağıl edibmiş. Deyirmiş ki, mən hələ öz evimizdə yaşayırdım. Bir gün dədəm moni göndərdi ki, get xizəyi qışa hazırla. Mən də gedib nəğmə oxuya-oxuya, çubuq çəkə-çəkə xizəyin oraburasını düzəldirdim: birdən yüzbaşı həyətə girib dedi: "Semyon, nahiyo dəftərxanasına get, səni soldathığa çağırıblar". Mən də necə

vardımsa, elə də getdim. Yaxşı ki, çubuğu şalvarına keçirməyə macal tapmışdım. O gedən düz iyirmi il qayıtmadım.¹ Qayıdanda da gördüm ki, ev-eşikdən heç əsər-əlamət qalmayıb, yerinə elə bil süpürge çəkilib!.. — Dovşan düşünə-düşünə əlavə etdi: Mujikin güzəranı bax, beledir! İndi mujikdir, bir az sonra da soldat, hər ikisine də, güzəran deyilir. Bəli, biz dovşanların da...

Tülkü sanki yuxudan ayılıb soruşdu:

— Olmaya sizi də soldat aparıblar?

Dovşan bacardıqca özünü şən göstərərək dedi:

— Yox, bizi yeyirlər.

— Mən də elə biliyəm. Sizdən axı nə soldat? Şanlı general Bibikovun "yaramaz" adlandırdığı qədim qarnizon soldatından da pis olarsınız. Sənin dayını da soldat yeqin ki, axırdı yemişdir, eləmi?

— Yox, yeməyib, soldat ölüb, dayım da o ölündən sonra qaçıb. Qaçıb evə galib, amma daha dovşan işini görə bilməyib, — yadır-ğayıbmış. Xalası da onu havayı yerə yedirib-bəsləmək istəməyib. Bir gün onun ağlına bir şey gelir: gedim, deyir, kənd bazarına, oyun çıxardım. Gedir. Elə bil ki, təbil yeyin-yeyin "kavaleriyskaya ris" çıalmaga başlayır, itlər tökülüşüb onu parçalayır.

— Lap yaxşı eləyiblər! Niyə axı gedib camaati narahat eləyir?! Sənin dayın yeqin lap əvvəldən bilirmiş ki, bir gün onu tutub yeyəcəklər. It de olmasa, canavar yeyəcək, canavar olmasa, tülkü yeyəcək. Hər halda, yeyəcəklər. Sizin hamınız üçün qoyulan qərar bəndir. İndi hələlik sən mənə de görüm sizin tərəflərdə tülküllər necədir? Yeqin ki, qoçaqdırlar, eləmi?

— Doğrusu, bizim tərəflərdə tülküllər həddindən artıq qoçaqdır. Hərçənd mən onlara rast gəlməmişəm, amma bir dəfə ovçunun bir tülküni lap gözümün qabağında öldürdüyünü görmüşəm... Etiraf eləyim ki...

İstədi desin ki, mən buna sevindim, tez özünü saxladı, bərk də qorxdu; tülkü onun ürəyindən keçəni duybən məzəmmətlə dedi:

— Sən belə zalim qaniçənmişsən? — Böyründən də elə bərk qapdı ki, dişlərinin yerindən qan çıxdı.

¹ Görünür, dovşan çox qədim zamandan danışmış: o zaman soldatın qulluq müdafiə iyerimi ildən az olmazmış. Təzə yiğilan soldatların da ayağına buxov vurarmışlar ki, yolda qaçmasın (*müəllif*).

Dovşan çıktı:

– Ay aman! – lakin elə o saat özünü elə alıb cəsarətə dedi: – Əlahozrot cənabları, mən bunu o yerin tülküleri barəsində deyirəm; deyilənə görə bu yerin tülküleri mərhəmətlidir.

– Elemi?

– Doğru deyirəm. Keçən il bizim meşədə yetim bir dovşan balası qalmışdı. Bir tülübü onu aparıb öz balaları ilə bir yerdə, eşidirsənmi, bir yerde bəsləyib böyütmüşdür.

– Böyüdüb sonra da buraxmışdır? İndi sizin o yetim haradadır?

– Kim bilir haradadır... Guya yox olub. Deyirlər ki, əvvəl oğurluğa başlayıb, sonra lap yolundan azıb, axırda da cavan bir tülküni tovlayıb yolundan çıxardı. Guya burun da üstündə qarşı tülübü onu basıb yeyib.

– Onu mən yemişəm! Sənin dediyin tülübü həmin mən özüməm ki, varam! Ancaq mən onu yolundan azıb əxlaqsızlıq elədiyi üçün yeməmişəm, yetişib vaxtı çatdığı üçün yemişəm.

Tülübü bir az fikrə getdi, dişlerini şaqquşdadaraq bir bira tutdu. Sonra tələsmədən, ağır-ağır ayağa qalxdı, silkələndi, açıq ürəklo dovşandan soruşdu:

– Sənin fikrine indi mən kimi yeyəcəm?

Bu dovşan ağıllı dovşandı, ancaq tülküünün no demək istədiyini başa düşmədi. Ya da ki, doğrusunu desək, bu zaman onun fikrindən belə bir şey keçdi: "Budur bax dovşanın güzəranı... başlanır!" O bunu heç öz-özünə də etiraf etmək istəmirdi.

– Bilmirəm.

Lakin onun üzündən və səsindən yalan dediyi lap aydın görüñürdü. Tülübü bundan bərk acıqlandı.

– Gör sən nə yalançısan! Sənin barəndə mənə çox söz deyiblər; deyiblər ki, sən filosofsan, adamın ürəyindən xəbər verənsən, amma indi baxıb görürəm ki, sən lap adı, lap sarsaq bir dovşansan! Səni yeyəcəm! Səni, cənab!

Tülübü geri sıçradı, özünü elə göstərdi ki, guya bu saat dovşanın üstünə atılıb onu parçalayacaq. Lakin yerə oturdu, dal ayağı ilə qulağının dalını qaçmağa başladı, sanki dovşanla onun arasında heç bir şey olmamışdı.

Dovşan qorxa-qorxa astadan dedi:

– Bəlkə də bağışlarsan?

Tülübü daha bərk acıqlandı:

– Getdikcə lap sarsaqlayırsan! Sən bunu haradan eşitmisen ki, tülküler bağışlaşın, dovşanlar əfv edilsin? Ay gicin biri gic, yoxsa biz səninle bir ölkədə ona görə yaşayırıq ki, bağışlama oyunu oynayaq... hə?

Dovşan yenə də ruhdan düşmürdü:

– Xalacan, belə hallar axı olub! – Bunu deyən kimi ruhdan düşdü, ürəyi sıxılmağa başladı.

O, "ərşि-əla arzusunda olan" təriqətçi mujik kimi, ölkənin bu başından o başına, o başından bu başına qaçıdığını, günlərlo ac-acına ağaç koğuşunda oturub titrədiyini, bir dəfə də zalim, yırtıcı bir heyvan elindən qaçıb qurtararkən özünü bir mujikin zirzomisine soxduğunu, xoşbəxtlikdən o zaman Böyük pəhriz olduğu üçün mujikin onu yeməyib buraxdığını xatırladı. Sonra da öz sevimli dişi dovşanlarını, onlarla bir yerdə öz balalarının qeydinə qaldığını, bu sevimli dişi dovşanlardan heç biri ilə doyunca vaxt keçirə bilmədiyini yadına saldı. Bunlar onun xəyalından keçidkə, yavaşcadan deyirdi:

– Ah, yenə yaşasaydım! Ah, heç olmasa, bir az da yaşasaydım!

Tülübü də bu zaman onun üçün doğrudan da yaxşı bir hədiyyə hazırlayırdı.

– Qulaq as, alçaq dovşan! Mən elə biliirdim ki, sən həqiqətən filosofsan, amma birçə ölüm fikri gör necə sənin qarınna ağrı sahib. İndi gör mən sənin üçün necə bir sərbəstlik düşünmüşəm. Mən dörd sajen irəli gedəcəyəm, dalmı sənə sən çevirib oturacağam, sənin kimi bir murdara düz beş dəqiqə baxmayıacağam. Bu zaman sən çalış mənim yanından elə qaç ki, mən səni tuta bilməyim. Qaça bildin – qaçdın; bilmədin, onda dərhal sənin haqqında qərar hazır olacaq.

– Ah, xalacan, məndə qaçmağa hal han!

– Ay axmaq, qaça bilməsən də, heç olmasa vaxtını keçirərsən. Bir işlə məşğul olarsan, yaxşı bir iş tutarsan, dərdin də, görərsən ki, azaldı. Bu da elə davada olan soldatın halına oxşayır: yaxşı iş tutatuta bir də görürsən ki, tələf oldu!

Dovşan fikirləşdi, fikirləşdi, bu nəticəyə gəldi ki, tülübü elə yaxşı deyir, onunla razılışmaq lazımdır. İş arasında yeyilmək – boş-bekar durub intizar içinde yeyilməkdən hər halda yüngül olar. Əsil dovşan ölüm də, elə gərek, dovşan bərk qaçanda olsun: sən var qüvvənlə qaçırsan, bir də görürsən ki, işin bitdi.

Dovşan bunu da öz-özünə dedi: "Sən heç qanmırısan ki, başına nə oyun açırlar, bir də görürsən ki, səni iki parça eləyiblər..." – Birdən əlavə etdi: "Belkə də..."

Tulkü onun üroyindən keçəni duydı:

– Son o xeyalları at getsin! Yaxşısı budur ki, elə xeyalsız-filansız... bir, iki, üç! Allaha təvəkkül, başla!

Tulkü bunu deyib, əvvəl dovşanı six bir kolun dibində oturdu ki, o geri qaça bilməsin, qaçsa da ancaq onun yanından qaçın; özü də dörd sajen qabağa gedib oturdu, öz işi ilə məşğul olmağa başladı, sanki o heç dovşanı görmürdü.

Dovşan çox yaxşı biliirdi ki, tulkü dörd sajen də qabağa getsə, yenə də onun heç bir hərəketi tulkünün gözündən yayınmayacaq. O bir neçə dəfə ayağa qalxıb qulaqlarını yastılatdı; bir neçə dəfə yumaq kimi yiğilib sıçramaq istədi ki, birdən-bire qaçıb canını qurtarsın. Lakin o qəti biliirdi ki, tulkü baxmasa da hər şeyi görür, bu onun bütün bədənini sustaltdı. Aydın oldu ki, tulkü də özünə görə haqlı imiş: doğrudan da dovşan üçün elə bir iş tapıldı ki, bu onun çəkdiyi iztirabı xeyli yüngülləşdirdi.

Nehayət, təyin edilən beş dəqiqa qurtardı: dovşan yenə də əvvəlki yerində durmuşdu, tərəfənmirdi, öz vəziyyətini müşahidə etməkə məşğuldudu.

Tulkü dedi:

– Hə dovşan, indi gel oynayaq!

Onlar oynamaya başladılar. On beş dəqiqə tulkü dovşanın etrafında atılıb-düşdü: o gah dovşanı qapır, gah lap boğub parçalamaq istəyirdi; gah da kenara atılıb fikirleşirdi: "Belkə bağışlayım?" Lakin bu özü də dovşan üçün bir növ məşğuliyyətdi, çünki o özünü müdafiə etməsə də, hər halda pəncəsile üzünü örtürdü, bir ucdan da çıçırdı.

On beş dəqiqdən sonra oyun qurtardı. Dovşandan qalan ancaq xırda-parə dəri qırıntıları, bir də onun ağıllı sözləri oldu: "Hər heyvan bir cür yaşayır: aslan aslan kimi, tulkü tulkü kimi, dovşan da dovşan kimi".

1885

İDEALİST DABANBALIĞI

Dabanbalığı xanıbalyı ilə mübahisə edirdi. Dabanbalığı deyirdi ki, dünyada bircə elə düzüklə yaşamaq olar, xanıbalyı isbat edirdi ki, yox, keleksiz iş keçməz. "Kələk" sözü ilə o nəyi nezərdə tuturdu – bu məlum deyildi; ancaq o hər dəfə bu sözü söyləyəndə dabanbalığı nifretlə deyərdi:

– Axtı bu alçaqlıqdır!

Xanıbalyı ona etiraz edərdi:

– Sonra özün görərsən!

Dabanbalığı dinc balıqdı, özü də idealizmə meyil edərdi, monaxlar onu nəhaq yerə xoşlamırı! Çox vaxt çay körfezinin lap dibində, özü də lap sakit yerində, ya da gölmeçədə lilə soxuları, orda özünə lap xirdəca balıqqulaqları seçib ərzaq toplardı. Bu qayda ilə böyrünü yera verib yaşırdı, təbii ki, fikirləşib özündən bir şey uyduvardı. Bəzən də bu uydurular çox sərbəst olardı. Dabanbalıqları öz fikirlərini nə senzuraya bildirər, nə də nahiyyədə qeyd etdirerdilər, buna görə onların siyasi cəhətdən etibarsız olduğunu heç kəs güman etmirdi. Bəzən görürdün ki, tıthatut düşdü, ancaq onları azad fikirlə olduqları üçün deyil, lezzətli olduqları üçün tutardılar.

Dabanbalıqlarını çox vaxt xırda, ya iri torla tuturlar; lakin işin müvəffəqiyyətə nəticələnməsi üçün tor atanlar gerek bacarıqlı olsun. Təcrübəli balıqçılar bu işə yağış qurtaran kimi, su bulanıq ikən başlayırlar: toru çaya atıb çəkə-çəkə aparırlar, kəndirlə, ya ağacla suyu döyəcloyib, səs-küy salırlar. Dabanbalığı da səs-küy eşidir, elə bilir ki, azad idəyaların qalib gəldiyini xəbər verirlər. Suyun dibindən qalxır, ondan-bundan soruşmağa başlayır: görəsən mən də birtəher bu şənliyə qoşula bilərəmmi? Elə bu zaman tora düşür, sonra da qarınqulu insanların qurbanı olur. Çünkü təkrar edirəm, dabanbalığından elə lezzətli yemək olur ki, (xüsusilə xamada qizardıla), dvoryan başçıları buna hətta qubernatorları da məmənnuniyyətlə qonaq eləyirlər.

O ki qaldı xanıbalyı – skeptizm onun başını xarab etmişdir, özü də tikanlıdır. Ancaq bişəndə çox lezzətli şorbası olur.

Necə olmuşdu ki, dabanbalığı ilə xanıbalyı bir-birinə rast gəlmİŞdi, bunu bilmirəm; ancaq onu bilirəm ki, bir gün onlar bir-birinə rast gələn kimi mübahisəyə girişdilər. Bir dəfə mübahisə elədilər, iki dəfə elədilər... axırdı mübahisə xoşlarına gəldi, bir-biri ilə görüş-

məyə başlıdılar. Üzə-üzə su ayıpəncəsinin altına girər, ağıllı nitqlər söylərdilər. Ağ qarınlı çömbəbələqləri da onların otrafında oynaqlaşa-oynaqlaşa o yan-bu yana qaçışar, onlardan ağıl öyrənərdilər.

Həmişə də mübahisəyə əvvəl dabanbalığı başlardı.

Deyordi ki:

— Mən mübarizənin, dava-dalaşın normal bir qanun olduğunu inanmiram: guya yer üzündə yaşayan bütün canlı məxluqlar gərək bu qanunun təsiri altında inkişaf eləsin! Mən qan tökülmədən böyük müvəffəqiyyət əldə ediləcəyinə inanıram, mən cəmiyyətdə ahəng emələ goləcəyinə inanıram, mən bütün qəlbimlə əminəm ki, xoşbəxtlik – xəyalperəstlərin boş fantaziyası deyil, o gec-tez hamının malı olacaqdır!

Xanıbalığı da istehza ilə deyərdi:

— Olacaqdır, gözlə!

Xanıbalığı sözleri sərt, qırıq-qırıq söyləyirdi, əsəbi halda damışdır. O əsəbi bir balıq idı, görünür, çox haqsızlıq görmüşdü. Ürəyi dolu idı... ah, necə dolu idil!.. Duyduqları hələ nifrat dərəcəsinə gəlib çatmamışdı, lakin onda əvvəlki inam və sadəlövhükəndən heç əsər qalmamışdı. O hər yerdə dinc yaşayış əvəzinə, didişmə, dava-dalaş, tərəqqi əvəzinə ümumi vəhşilik görürdü. Özü de sübut edirdi ki, kim yaşamaq iddiasındadırsa, o gərək bunların hamısını nəzəre alınsın. Dabanbalığını “səfəh” hesab edirdi, eyni zamanda dərk edirdi ki, ancaq onunla “ürəyini boşalda” biler.

Dabanbalığı deyirdi:

— Əlbəttə, olacaq! Bunu bir mən görməyəcəyəm. Hamı görəcək! Bizim içində üzdürüümüz zülmət acı bir tarixi təsadüfdən meydana gelmişdir. Lakin indi yeni todqıqtalar neticəsində bu tarixi təsadüfü cikinə-bikinə kimi şəhər etmək mümkün olduğundan, onu törədən səbəbi də rədd edilməz bir şey hesab etmək olmaz. Zülmət hal-hazırda olan bir faktdır, işıq arzu olunan bir goləcəkdir. Bəli, işıq olacaq, mütləq olacaq!

— Deməli, elə bir vaxt goləcək ki, durnabalığı da olmayıacaq?!

Dabanbalığı bu sözə çox təəccüb elədi:

— Neco yəni durnabalığı? — Dabanbalığı çox sadəlövh idi, onun yanında deyəndə ki, durnabalığı olan yerdə dabanbalığı gərək ayıq olsun, — o bunu, balaca uşaqları qorxutmaq üçün söylənən damdabaca, süpürgəsaqqal kimi bir şey hesab edirdi, zərrə qədər də qorxmurdı.

— Ax, sən gicsən, gic! bəşəri məsolələr həll etmək isteyirsin, amma durnabalığının nə olduğunu da bilmirsən!

Xanıbalığı bu sözdən sonra üzgəclərini nifratlə tərpədərək üzüb gedərdi. Bir az sonra yenə də xəlvət bir yerdə görüşərdilər (suda darixardılar), yenə mübahisəyə başlardılar.

Dabanbalığı yenə də heyvərəliyə başlardı:

— Həyatda birinci yeri yaxşılıq tutur; pislik anlaşılmazlıq nəticəsində meydana golmişdir; həyatın əsas qüvvəsi hor halda yaxşılıqdadır.

— İştahamı bol elə!

— Ax, xanıbalığı, sən necə də məsələyə dəxli olmayan sözler işlodırsən! “İştahamı bol elə!” Bu da cavabdır?

— Doğrusu, heç sənə cavab vermək lazım deyil! Sən gieson, vəssalam!

— Son bir qulaq as, gör nə deyirəm. Pislik heç vaxt yaradıcı qüvvə olmamışdır, — bunu tarix özü də göstərir. Pislik həmişə əzmişdir, boğmuşdur, viran etmişdir, dağıdır talan etmişdir. Yaradıcı qüvvə ancaq yaxşılıq olmuşdur. Yaxşılıq məzлumların köməyinə çatmışdır, onları zəncirdən, buxovdan azad etmişdir, üreklerdə gözəl hissələr oyatmışdır, fikrin, xəyalın qanadlanıb uçmasına yol vermişdir; həyatın bu yaradıcı amili olmasayı, heç tarix də olmazdı. Əslində tarix özü nədir? Tarix – azadlıq dastanıdır; tarix – yaxşılığın, əqlin pisliyə, divanəliyə qalib gelməsi dastanıdır.

Xanıbalığı onu lağa qoyaraq deyirdi:

— Sən, görünür, pisliyin, divanəliyin rüsvay olduğunu lap yəqin bilirsən?!

— Hələ rüsvay olmayıb, amma olacaq, — mən bunu sənə lap qəti deyirəm. Yenə tarixdən sübut gətirim. Sən keçmişdə olan vəziyyətlə indiki vəziyyəti müqayisə elə, onda asanlıqla bir şeylə razılaşacaqsan: pislik ancaq zahirən yumşalmamışdır, onun miqdarı da hiss olunacaq dərəcədə azalmışdır. Elə lap bizim balıq tayfasını götürək. Keçmişdə bizlə hər vaxt, xüsusi ilə kürü tökməyə gedəndə tutardılar, onda biz özümüzü gic kimi tora salardıq. Amma indi bizi kürü tökməyə gedəndə tutmaq zərərlə bir şey hesab edilir. Keçmişdə bizi lap vəhşicəsinə bir üsulla tələf edirdilər: Uralda qançabalığı tutanda su bir neçə verst qandan qıpqrırmızı olarmış, amma indi belə şey yoxdur. Balığı ancaq torla, səbətlə, tilovla tutmaq olar, başqa heç

bir şeylə, hətta bu barədə komitələr də söhbət gedir, suallar verilir: necə tor? Nə münasibətlə? Hansı məsələ üstə?

— Görünür, hansı yolla balıq şorbasına düşməyin sənin üçün əhəmiyyəti var?!

Dabanbalığı bu sözə təəccüb edərdi:

— Necə yəni balıq şorbası?

— Ay səni yerə giresən! Adını dabanbalığı qoymusun, amma balıq şorbasından xəbərin yoxdur! Belə olanda daha sənin nə ixtiyarın var mənimlə danışasan? Axı mübahisə etmək üçün, öz fikrinə haqq qazandırmaq üçün, heç olmasa, qabaqcadan məsələ ilə tanış olmaq lazımdır. Hər bir dabanbalığı üçün gec-tez balıq şorbasına düşmək var. Sən ki belə adı bir şeyi bilmirsən, daha onda nə danışırsan? İtil buradan... deşərəm qarnını!

Xanibalığı pullarını qabardır, dabanbalığı da nə qodər ağır hərəkəli olsa da, tez özünü suyun dibinə verordi. Lakin bir-birinin həm dostu, həm də düşməni olan bu iki balıq bir gündən sonra yenə də görüşər, mübahisə də təzədən qızışardı.

Xanibalığı deyərdi:

— Bayaq bizim körfəzə bir durnabalığı baş çəkmişdi.

— Sən dünən adını çəkdiyin balıqmı?

— Hə. Üzə-üzə gəldi, baxdı, sonra da dedi: “Mən belə görürem ki, bura çox sakitlikdir! Görünür, bura dabanbalıqlarının məskənidir.” Bunu deyib getdi.

— İndi bəs mən nə eleyim?

— Hazırlaş, ayri heç bir şey lazımlı deyil. O bir də bura gələsə, gözlərini sənə zilləyib dursa, sən pullarını, üzgəclərini yaxşıca yiğişdir, düz onun ağızna gir!

— Niyə axı onun ağızına girim? Guya bir təqsirim-zadım var...

— Təqsirin budur ki, sən gicsən! Bir də ki, yağılsan. Həm gic, həm də yağılı olana, qanun əmr edir ki, gedib durnabalığının ağızına gırsın!

Dabanbalığı, doğrudan da, açıqlanardı:

— Belə qanun ola bilmez! Durnabalığı da məni elə birdən-birə yeyə bilməz, o əvvəlcə izahat tələb etməlidir. Mən də ona izahat verərəm, bütün həqiqəti açıb söylərəm. Həqiqətlə onu yorub, lap əldən salaram!

— Mən sənə deyirdim ki, sən gicsən, indi də bunu təkrar edirəm: gicsən! Gicsən! Gicsən!

Xanibalığı bundan lap açıldı, öz-özüne söz verdi ki, bundan sonra bir də dabanbalığı ilə görüşməsin. Lakin bir neçə gündən sonra yenə də görüşməli oldu; vərdiş eləmişdi.

Dabanbalığı anlaşılmaz bir şəkildə sözə başladı:

— Bütün balıqlar öz aralarında razılığa gəlsəydi...

Bu yerdə xanibalığının özü də qorxuya düşdü. Düşündü ki, bu gic axı nə damışır? Birdən ağızına gələni deyər... qayabalığı da burada gəzisir... Bir ora bax, elə bil ki, bunun ona heç dəxli yoxdur, özü çəpçəp kənara baxır, amma yəqin ki, qulağı burdadır.

Dabanbalığını Xanibalığı başa sala-sala deyirdi:

— Sən ağlına gələni damışma! Bir də ki, ağızını açıb bağırmaq niyə? Yavaş da danışmaq olar, sözün var, astadan de.

Dabanbalığı əvvəlki qayda ilə sözünə davam edərdi:

— Mən astadan demək istəmirəm! Mən şax üzünə deyirəm: bütün balıqlar öz aralarında razılığa gəlsəydi, onda...

Xanibalığı öz dostunun sözünü sərt torzdə kəsdi, dabanbalığının üstünə çığırib dedi:

— Səninlə görək dilotu yeyib danışasan! — Sonra da üzgəclərini yiğisdirib öz yuvasına üzdü.

Onun həm acığı tuturdu, həm də dabanbalığına yazığı gəlirdi. Axmaq da olsa, hər halda bircə elə onunla ürəyi istədiyi kimi danışa bilirdi. O nə deyilən sözü gedib orada-burada ağızından qaçırdı, nə də çuğulluq elərdi, indi balıqlar içerisinde beləsini tapmaq çox çotindir! İndi zəmanə çox pis olub: heç ataya-anaya da etibar eləmək olmaz! Götür elə çömçəbalığının özünü: onun barəsində pis bir şey demək olmaz, amma bir də görürsən ki, qanmadı, gedib ağızından qaçırdı!.. O ki qaldı qayabalığı, enlibaşbalıq, yaşıł sazanbalığı və başqa nökər-naib, — bunlar daha heç! Bir soxulcana atalarını satarlar! Yazlıq dabanbalığı! Bunların arasında o lap nahaq yere məhv olub gedəcək!

Xanibalığı dabanbalığına deyərdi:

— Bir sən öz teher-töhrünə baxsana! Xudanəkerdə bir şey olsa, sən axı özünü necə qoruyarsan? Qarnın yekə, başın balaca; bu boyda başa axı nə ağıl sığışa bilər? Ağzın kiçik; Açıcaların da əməlli-başlı axça deyil! Nə cəldliyin var, nə diribaşlığı — yönəmsiz bir şey-sən. Kim istəsə, sən tutub yeyə bilər!

Dabanbalığı yenə də öz sözündə inad edib dururdu:

– Təqsirim olmayandan sonra məni niyə yeyirlər?
– Qulaq as, ay səfəh. Yeyilənləri bəyəm “təqsiri olduğu üçün” yeyirlər? Xeyr, ona görə yeyirlər ki, yemək istəyirlər, – vəssalam, – daha burada ayrı söz ola bilməz! Sən özün də axı yeyirsən. Havayı yerə burnunla lili eşmirən ki, – baliqqulağı tutursan. O baliqqulaqları da axı yaşamaq istəyir, amma sən səfəh sohordon axşama kimi onları tutub o yekə qarnına təpişirən. Yaxşı, bir de görüm: onların nə təqsiri var ki, sən hər dəqiqə onları qırırsan? Yadindadırırmı, sən o gün nə deyirdin? Deyirdin ki, bütün baliqlar öz aralarında razılığa gəlsəydi... Yaxşı, bu baliqqulaqları öz aralarında razılığa gələsə, onda sən səfchin halı necə olar?

Sual elə qəti bir şəkilde qoyulmuşdu ki, dabanbalığı utandı, bir balaca da qızardı. Karixmiş halda mızıldadı:

– Axı baliqqulaqları...

– Balaqqulaqları – baliqqulağıdır, dabanbalığı da dabanbalığı! Balaqqulağının dabanbalığı yeyir, dabanbalığını da durnabaliği! Balaqqulağının da təqsiri yoxdur, dabanbalığının da, amma gərək bunlar hər ikisi tutduqları işin cavabını versinlər. İsteyirsən lap yüz il fikirləş, buna ayrı əlac təpə bilməzsən.

Dabanbalığı xanıbaliğının bu sözündən sonra gedib lap suyun dibində, ot-oncər arasında gizləndi, fikirləşməyo Başladı. Fikirləşdi, fikirləşdi... amma balaqqulaqlarını da elə bir ucdan tutub yeyirdi. Yedikcə də daha çox yemək istəyirdi. Yeyə-yeyə, fikirləşə-fikirləşə axırdı qəti nəticəyə gəldi.

Gəlib xanıbaliğina dedi:

– Mən balaqqulaqlarını ona görə yemirəm ki, onların təqsiri var, – sən bunu doğru deyirsən; ona görə yeyirəm ki, təbiət özü bu balaqqulaqlarını monim üçün yaradıb, mən gərək onları yeyəm.

– Bunu sənə kim dedi?

– Heç kəs demədi, mən özüm öz müşahidəmlə belə bir nəticəyə gəldim. Balaqqulağının canı can deyil ki, buxar kimi bir şeydir: onu tutub yeyirsən, amma o heç özü bunu başa düşmür. Bir də axı o elə yaranıb ki, onu yeməmək mümkün deyil. Ağzını açıb suyu içəri çəkon kimi bir də görürsən boğazında balaqqulaqları qaynaşır. Mən onları tutmuram, onlar özü gəlib mənim ağızımı girir. O ki qaldı dabanbalığı, bu tamam ayrı bir məsələdir. Qardaş, dabanbalıqlarının on qarış uzunluğu var, – belə qocaman şeyləri yeməmişdən onlarla danışmaq lazımdır. Gərək pis bir iş tutsunlar, onda əlbəttə!..

– Durnabaliğı səni udanda onda sən bilirsən ki, bundan ötrü nə eləmək lazımdır. Nə qədər ki səni udmayıb, süssən yaxşıdır.

– Yox, mən susmayacağam. Hərçənd mən heç ömrümüzdə durnabaliğı görməmişəm, ancaq danişilan sözlərdən belə bir nəticə çıxara bilərəm ki, onlar da həqiqətlə hesablaşırlar. Rica edirəm, deyin görüm: heç belə bir cinayət ola bilərmi ki, dabanbalığı öz yerində dinc durub, heç kəsə dəymir, bir də görürsən durnabaliğının qarnına düşür! Yox, belə şey ola bilməz, mən buna qətiyyən inana bilmirəm!

– Ay səfəh! Elə o gün sənin gözünün qabağında monax iki yekə tor atıb sizdən nə qədər tutdu... Sənin fikrincə bu dabanbalıqlarını o aparıb neynəyəcək, qabağına qoyub tamaşa eləyəcək?

– Bilmirəm neynəyəcək. Ancaq o dabanbalıqlarının başına nələr gəldiyi hele məlum deyil: ya onları yeyiblər, ya da akvariuma sahiblər. Onlar da orada monastır çöreyi yeyir, kefləri kök yaşıyırlar!

– Ay dəlibəş, elə isə get, sən də yaşa!

Günlər bir-birinin ardınca gelib gedirdi, amma dabanbalığı ilə xanıbaliğının mübahisəsi qurtarmırıldı. Onların yaşadıığı yer çox sakit yer idi, hətta buram bir azca qurbağa çəmi də basmışdı, mübahisə üçün çox əlverişli yer idi. Onlar nə qədər boşboğazlıq cəsələr də, başlarından nə kimi xəyallar gəlib keçsə də, bunun üstündə heç kəs onları cəzalandırmırıldı. Bu vəziyyət dabanbalığını elə ürəkləndirdi ki, o ərş-i-əlaya olan ucuşunu get-gedə daha da qüvvətləndirdi.

O natiqlik edərək deyərdi:

– Gərək baliqlar bir-birini sevsin! Görək hər baliq bütün balaqquların, bütün baliqlar hər baliğin dalında dursun, bax, əsil aheng də onda olar!

Xanıbaliğı da onun köpünü yatrardı:

– Mən bir şeyi bilmək istərdim: sən öz sevginlə durnabaliğinə necə yaxınlaşacaqsan?

Dabanbalığı dediyindən dönmürdü:

– Əzizim, mən yaxınlaşaram! Mən elə sözler bilirəm ki, hansı durnabaliğı bunu eşitsə, o saat dönüb dabanbalığı olar!

– Bir de görüm, bu necə sözdür?

– Mən ondan elə beləcə soruşaram: deyirəm ki, durnabaliğı, sən xeyirxahlıq nə demək olduğunu, onun bizim üzərimizə nə kimi vəzifələr qoymuşunu bilirsənmi?

– Pəh, nə qəribə sualdır!! İsteyirsənmi elə bu sualdan ötrü mon öz tikanimla sənin qarnını dəşim?

– Yox! Xahiş edirəm, sən gəl belə zarafatlar eləmə!
 Ya da dabanbalığı deyərdi:
 – Biz balıqlar ancaq o zaman öz hüququmuzu anlayırıq ki, lap
 balaca vaxtımızdan bizi vətəndaşlıq hissi ilə tərbiyə etsinlər!
 – Vətəndaşlıq hissi axı sənin neyinə lazımdır?
 – Yenə də...
 – Necə yəni “yenə də”! Vətəndaşlıq hissinin o zaman mənası
 olar ki, onun qabağında gəniş ənginliklər olsun! sən ki suyun dibində,
 ot-əncər arasından çıxmırsan, o sənin neyinə gərəkdir?

– Suyun dibində, ot-əncər arasında yox, ümumiyyətlə...
 – Məsələn?
 – Məsələn, monax məni şorbaya atıb bişirmək istoyondə, mən
 ona deyərəm: ata, məhkəməsiz belə dəhşətli cəza verməyə sənin
 ixtiyarın yoxdur!
 – Amma o səni belə bir kobudluq üstündə ya tavaya atıb qızar-
 dar, ya da qora basdırar... Yox, dost, su dibində, ot-əncər arasında
 yaşayınlar vətəndaşlıq hissi deyil, səfəhlik hissi lazımdır, – məsə-
 lənin doğrusunu axtarsan, bələdir, harada ki, ot-əncər çoxdur – orada
 saxlanıb qalmışan, di onda sus, axmaq!

Ya da onların arasında belə səhbət gedərdi.

Dabanbalığı yenə sayıqlamağa başlardı:

– Balıqlar gərok balıq yeməsinlər. Onsuz da təbiet balıqlar üçün
 bol-bol ləzzətli yemekler hazırlamışdır, balıqqulağı, milçək, soxul-
 can, hörümçök, subiresi, bundan başqa da xərcəng, ilan, qurbağa...
 bu gözəl nəmətlərin de hamısı yemək üçündür!

Xanıbalığı da ona deyərdi:

– Dabanbalığı da durnabalığı üçündür.
 – Yox, dabanbalığı bu sıraya daxil deyil. Təbiet ona özünü qor-
 maq üçün, məsələn, sənin kimi müdafiə silahı verməmişdir, buna
 görə onun şəxsiyyətini müdafiə etmək üçün ayrıca bir qanun nəşr
 edilməlidir.
 – O qanun yerinə yetirilməsə onda necə olar?
 – Onda gərok məsələni başa salmaq üçün izahatlar yazılsın, öyüd-
 nəsihət verilsin; deyilsin ki, balam, bir qanun ki, yerinə yetirilmə-
 yecək, onda yaxşısı budur ki, heç bir qanun nəşr edilməsin!
 – Bununla da iş düzələr?
 – Belə güman edirəm ki, çoxları utanıb, xəcalət çeker.

Təkrar edirəm: günlər bir-birinin ardınca gəlib keçirdi, daban-
 balığı da elə hey sayıqlayırdı. Ayrısı olsayıdı, belə sayıqlamaq üstündə
 burnuna bir çirtma da olsa vurardılar, amma ona heç dəyib-dolaşan
 yox idi. O bir balaca ehtiyatlı olsayıdı, bu qayda ilə lap qiyamətə
 kimi boşboğazlıq edə bilerdi. Amma elə iddialı oldu ki, hər şeyi
 yaddan çıxardı. Axırda bir gün qayabaklı çağırış vərəqi ilə onun
 yanına goli bədi: “Sabah durnabalığı iltifat buyurub, körfəzə gəl-
 cək, bax, dabanbalığı, yadından çıxarma ha! Səhər tezden cavab
 verməyə gəl!”

Dabanbalığı bundan qorxmadi. Birincisi, ona görə qorxmadı ki,
 durnabalığı haqqında cürbəcür səhbətlər eşitdiyindən özü onunla
 tanış olmaq istəyirdi; ikincisi də, o elə sehrlili sözər bilirdi ki, bun-
 ları söyləsə, elə o saat ən zalim durnabalığını döndərib dabanbalığı
 edərdi. Bu sehrlili sözərə çox arxayın idi.

Hətta xanıbalığı onda olan bu etiqadı görüb fikrə getdi. Bəlkə
 də o, mənfi istiqamət haqqında həddindən artıq pis fikirdə olmuş-
 dur? Bəlkə, doğrudan da, durnabalığı ancaq bir şey gözləyir: gəlib
 onu sevşinlər, ona gözəl məsləhətlər versinlər, başına ağıl qoysunlar,
 qəlbini mərhəmətli dojdursunlar?! Bəlkə də elə o... mərhəmətli-
 dir?! Dabanbalığı da yəqin ki, üzden göründüyü kimi, sefəh deyil,
 əksinə, hər şeyi nəzərə alaraq, öz işini qurub düzəldir?! Sabah o
 durnabalığının yanına gedəcək, lap həqiqətin özünü onun şax üzünə
 deyəcək, bu elə həqiqətdir ki, durnabalığı bunu heç ömründə eşitmə-
 misdir! Durnabalığı da bu zaman ona deyəcək: dabanbalığı, sən ki
 mənə əsil həqiqəti söylədin, bax, bu çay körfəzinə sənin ixtiyarına
 verirəm, burada sən rəis ol!

Ertesi gün sehər tezden durnabalığı üzə-üzə deyilən yerə gəldi.
 Dabanbalığı ona baxıb bir şeyə təccüb elədi: gör onun barəsində
 nə qədər dedi-qodu uydurmuşlar. Bu da elə o biri balıqlar kimi balıq-
 dir da! Ancaq ağızı çox böyükdür, lap qulaqlarının dibinə çatır, boğazı
 da elődir ki, dabanbalığı oradan keço biler.

Durnabalığı dedi:

– Dabanbalığı, eşitmisəm ki, sən çox ağıllısan, danışmağa da
 çox mahirsən. İstəyirəm səninle mübahisəyə girişəm. Başla.

Dabanbalığı təvazökarlıqla, lakin ləyaqətlə sözə başladı.

– Mən ən çox xoşbəxtlik haqqında düşünürəm. Düşünürəm ki,
 tək elə bir mən yox, hamı xoşbəxt olsun. Bütün balıqlar hər suda

serbestcə üzə bilsin; o balıq ki suyun dibində, ot-əncər arasında gizlenib qalmaq isteyir, qoy qalsın, ona dəyib-dolaşan olmasın.

— Hə... Sən elə düşünürsən ki, bu mümkün olan şeydir?

— Düşünmək azdır, mən hər dəqiqe onun olacağını gözləyirəm.

— Mesələn, mən üzürem, dabanbalığı da... mənimlə yan-yanaya üzür...

— Yaxşı da, burada nə var ki?

— Birinci dəfədir eşidirəm. Birdən mən dönüb bu dabanbalığını... yedim?

— Zati-aliləri, belə qanun yoxdur. qanunda belə deyilir: qoy balıqların yemi balıqqulağı, milçək, ağcaqanad və xırda çibinlər olsun. Bundan başqa, sonra verilən bir çox fermanlar yeməklərin üstüne su birəsini, hörümçəyi, soxulcanı, qaraqurdu, qurbağanı, xərçəngi, suda yaşayan başqa cücü-mütçünü də əlavə etmişlər. Lakin balığı yox!

— Bunlar mənə azlıq elər. — Dönüb qayabaliğından soruşdu: — Qayabaliğı, doğrudanmı, belə bir qanun var?

Qayabaliğı çox bacarıqla işin içindən çıxdı:

— Zati-aliləri, yadımda deyil.

— Mən bilirdim ki, belə bir qanun ola bilməz! Yaxşı, dabanbalığı, sən hər dəqiqliqdən daha nəyi gözləyirsin?

— Mənim gözlədiyim şeylərdən biri də budur ki, ədalət qalib gələcək; güclülər — gücsüzləri, dövlətlilər — kasıbları sixışdırma-yacaq. Elə ümumi bir iş tapılacaq ki, bütün balıqların mənafeyi burada nəzərə alınacaq, hər balıq öz payına düşən işi görəcək. Sən, durnabaliğı, hamidan güclüsən, diribaşsan — buna görə də sən öz üzərine daha ağır iş götürəcəksən; mənə bacarığuma görə iş tapşıracaqlar. Hər kəs hamı üçün, hamı hər kəs üçün — bu düstur hamı üçün qanun olacaq! Elə ki biz bir-birimizin arxasında durduq, onda heç kəs bizə kələk gölə bilməyəcək. Toru uzaqdan görən kimi biz əkilərik. Kimi qaçıb daş altına girər, kimi özünü suyun dibində lilö soxar, kimi öz yuvasında, ya suya batmış ağac altında gizlənər. Yəqin ki, balıq şorbası bişirənlər də bu işdən əl çəkməli olarlar!

— Na bilim? Ancaq insanlar onlara ləzzətli görünən şeydən asanlıqla əl çəkmək istəmirler. Bir də ki, kim bilir bu nə vaxt olacaq. Deməli, sənin sözündən belə çıxır ki, mən də gərək işləyəm?

— Başqaları necə, sən də elə.

— Birinci dəfədir eşidirəm. Get yat, özünə gel!

Dabanbalığı gedib yatdımı-yatmadımı, özünə goldımı-gəlmədimi, bu məlum deyil, ancaq ağlının üstünə ağıl gəlmodi. Günorta vaxtı yenə də mübahisəyə gəldi; bu dəfə heç qorxmurdur da, hətta evvelkindən də şən idi.

Gələn kimi də durnabaliğı ona belə bir sual verdi:

— Deməli, sən güman edirsən ki, mən işləyəcəyəm, sən də mənim zəhmətimdən istifadə eləyecəksən?

— Hamı bir-birinin... ümumi zohmətindən...

— Anlayıram: “bir-birinin...” deməli, mən də... hə?! Mənə cə gəlir ki, sən mezməmtə layiq sözər damışırsan. Qayabaliğı! İndi belə danışqlara nə deyirlər?

— Zati-aliləri, sitsiliزم deyirlər!

— Mən də belə bilirdim. Çoxdan eşidirdim ki, dabanbalığı üsyan-kar sözər damışır! Amma deyirdim, yaxşısı budur, qoy özüm qulaq asım... İndi görürəm ki, sən nə fikrin sahibiṣən!

Durnabaliğı bunu deyib quyuğunu suya elə çırpdı ki, dabanbalığı nə qədər sadəlövh olsa da, bunun mənasını başa düşdü.

Özünü itirərek mızıldaya-mızıldaya dedi:

— Zati-aliləri, men nə demişəm ki... mən bunu sadəliyimdon...

— Yaxşı, yaxşı! Deyirlər ki, sadəlik uğurluqdan da pisdir. Axmaqlara yol veriləsə, onlar ağıllıları yer üzündən yox edərlər. Sənin barəndə məno çox şey danışıblar, indi görürəm ki, sən elə doğrudan da dabanbalığışan, vəssalam! Heç beş dəqiqliq deyil ki, səninlə damışram, amma sən lap zəhləmi tökdün.

Durnabaliğı fikrə getdi, qəribə bir nəzərlə dabanbalığına baxdı; dabanbalığı da bunun mənasını lap aydınca başa düşdü. Lakin durnabaliğı, görünür, dünənki qarınqululuqdan sonra hələ tox idi, buna görə də əsnədi, o saat da yuxuya gedib xoruldamağa başladı.

Ancaq bu dəfə dabanbalığının işi bir balaca bəd gətirdi: durnabaliğı susan kimi qayabaliqları hər tərəfdən cumub, onu nəzaret altına alıdlar.

Gün hələ batmamışdı ki, dabanbalığı yenə də durnabaliğının yanına mübahisəyə gəldi. Ancaq bu dəfə keşikçilərin nəzarəti altında, həm də ora-burası zədələnmiş halda gəldi: xəmbalığı onu istintaq edəndə belini dişləmiş, quyuğunun bir hissəsini qopartmışdı.

Amma dabanbalığı hələ ruhdan düşməmişdi, çünkü ehtiyatda onun yenə də sehrli sözləri vardi.

Yenə də durnabalığı sözə başladı:

— Herçənd sən mənim düşmənimsən, ancaq neyləyim, mən mübahisəni yaman xoşlayıram. Görünür, bu da mənim zəif cəhətimdir. Kefini pozma, başla görək!

Durnabaklı bu sözleri deyənde dabanbalığı birdən sanki ürəyinin alışب-yandığını hiss etdi. Bir anda qarşını özünə çəkdi, çırpındı, quyruğunun qalan hissəsini suya çırıldı, durnabaklıının düz gözlorinə baxıb var gücü ilə ciğirdi:

- San bilirsənmi xevirxahlıq nə deməkdir?

Durnabalığı heyretden ağzını açtı, birden suyu içine çekti, heç istemediyi halda dabanbalığını uddu.

Bu hadisənin şahidi olan balıqlar bir anlığa donub qaldı; lakin tez özlerine gəlib, elə o saat durnabaklılarından soruştular ki, zatililəri, axşam yeməyiniz nəcə keçdi, balıq boğazınızda qalmadı ki? Bunların hamisini qabaqcadan görən, qabaqcadan xəber verən sazanbalığı üzüb qabağa gəldi, tətənəli tərzdə dedi:

- Bizim mübahiselerimiz bax, belo olur!

YAZIO CANAVAR

Başqa heyvan olsaydı, yəqin ki, dovşanın fədakarlığından razı qalardı, vəd vermək kifayətlənməzdi, o dəqiqliyə əvvəl edərdi onu. Ancaq müləyim və şimal iqlim şəraitində yaşayan bütün vəhşi heyvanların hamisindən en vürticisi elə canavar özüdür.

Amma canavar özxoşuna belə qəddar olmayıb, canavar ona görə qəddardır ki, bütün görkəmindən quduzluq yağır: etdən başqa heç neyi dilinə vurmur. Ət yeməkdən ötrü də canavar gərək hər hansı bir canlı varlığı cehənnəmə vasil cəsətin, başqa olacı yoxdur. Bir sözlə, canavar qəddarlıq, talancılıq eləməyə məcburdur, vəssalam.

Canavar öz yeməyini heç də asanlıqla eldə edə bilmir. O öz qar-nını doydurmaq üçün mütləq neyisə, kimisə öldürməlidir, ölüm də ki, heç kim üçün ürekaçan iş deyil. Buna görə də gülü heyvanlar özlerini ondan qoruyurlar, zəifləri, özünü canavardan qoruya bilmə-yenləri isə başqa heyvanlar qoruyurlar. Canavar çox tez-tez ac-acına

sülənerdi, o qədər ac olardı ki, qarnı belinə yapışardı. Hərden də şöngüyüb ağızını yuxarı tutar və heybetli səslə ele ulayardı ki, bir verşlikdə nə qədər ins-cins varsa, hamısının qorxudan bağıri yarıldı. Dışı canavar isə daha qəmli ulayardı, çünki balaları vardı, onları yedirtməye isə heç nə yox idi.

Bu ışıklı dünyada ele heyvan tapılmaz ki, canavara nifret etmesin, onu lenetlemesin. Meşde Görünen kimi bütün heyvanlar "məlun canavar! Qatil! Qaniçən!" – deyib vəlvəleyə düşürdülər. Canavar isə başını götürüb qaçırdı, qanrlıb heç arxasına da baxmirdı, arxasında bu sözleri eşidirdi: "Quldur! Qəssab!" Bir ay əvvəl canavar bir qoca arvadın qoyununu süpürərək aparıb, o vaxtdan qarının gözü nün yaşı qurumur ki, qurumur, ele hey canavara ah-qarğış tökürlər: "Səni görüm lənətə gələsən, ay canavar!" Ele həmin gündən canavarın dilinə bir tike də olsun et dəymir, qoyunu aşırılaşdı içəri, başqasını isə həle parçalaya bilməmişdi... Xülasə, qarının da səsi ətrafi bürü müsdü, canavarın da... hec baş açmaq olmurdu.

Deyirlər ki, canavar kəndlini varından-yoxundan məhrum edir; axı kəndli də qəzəblənəndə qəddar olur! Canavarı çomaqla da vurur, ona güllə de atır, quyu da qazır, tələ də qurur, sürək ovu da təşkil edir. Hansı kəndə gedirsənse-get, canavar barede ancaq bunları eşidəcəksən: "Qaniçəndir! Quldurdur! Bircə inəyim qalmışdı, onu da parçaladı! Damazlıq qoyunumu süpürləyib apardı!" Məgər canavar günahkardır ki, başqa cür yaşaya bilmir?

Canavarı öldürürsən də heç bir işe yaramır. Ətini yemək olmur, derisi də ki, kobuddur – bir şey tikib geymək olmur. Ancaq özü çox acgözdür, gərək bu lənətə gəlmışlə doyunca əylənəsən, diri-diri çəngələ keçirəsən; qoyasan elə bu murdarın qanı damcı-damcı axıb qurtara!

Canavarın achiğa tabı yoxdur – elə bütün müsibetlər de burdan başlayır. Ancaq canavar özü bunu heç cür başa düşmür. Əger ona qəddar deyilərse, canavar da onu qarabaqara izleyənlərə, onu şikəst edənlərə, onu öldürənlərə qəddar deyir. Məgər canavar başa düşürmü ki, onun yaşayışı başqasının həyatı bahasına olur? Yox, tək birçə şeyi bilir ki, yaşayır – vəssalam. At yük aparıır, inek süd verir, qoyun yun verir, canavar da yolkəsənlilik edir, qan tökürl. At at kimi yaşayır, inek inek kimi, qoyun qoyun kimi, canavar da elə canavar kimi “yasayırl”.

Günlerin bir günü canavarların arasında qoca bir qurd peyda olur; əsrlər boyu çalıb-çapan, quldurluq edən həmin bu qurd vaxtında duyur ki, həyatında nə isə bir uğursuzluq var.

Bu qoca qurd elə cavanlığından heç vaxt yeməkdən korluq çekməyib; məşədə iki tox yırtıcı varmışsa, onun biri elə o özü olub. Gecə-gündüz həmişə yolkesənlik edərmiş, əlindən her iş gələrmiş. Çobanların gözlerinin qabağında bir-bir qoyunlardan süpürtləyib aparılmış; kəndde girmədiyi qapı qalmazmış; mal-qaraya divan tutarmış; bir dəfə məşabeyini canı çıxana kimi didik-didik eləmişdi; camaatın gözü qabağında balaca bir oğlan uşağını ağızına alıb, məşəyə qaçırmışdı. Eşidəndə ki, bu işdəklərinə görə hamı ona nifrat edir, onu lənətləyir, daha da azğınlaşmış.

Deyirmiş ki, heç bilirsiniz məşədə nələr olur? Elə vaxt yoxdur ki, ölüm olmasın, hansı vəhşissə viğildamasın, həyatla vidalaşmasın, bəs yaxşı, buna necə baxaq?

Beləliklə, o quldurluq edə-edə o vaxtadək yaşamışdı ki, böyük-yüb "zorba" bir qurd olmuşdu. Bir azca ağırlaşsa da quldurluğundan qalmamışdı, əksinə, elə bil daha da quduzlaşmışdı.

Bir dəfə, heç gözləmədiyi halda, canavar ayının pəncəsinə keçir. Ayıların da ki, canavarları görməyə gözləri yoxdu, çünkü canavarlar çox olanda, sürü ilə ayılara da soxulular və tez-tez məşədə söz-söhbət gəzərdi ki, Mixaylo İvanıç hardasa diqqətsizlik edib: boz qurdalar onun tükünü didiştiriblər.

Xülaşə, ayı canavarı pəncələyib fikrə getmişdi: "Mən bu alıqla indi nə edim? Yeyəcəm – ürəyim bulanacaq, elə-bələ basıb xurd-xəşil edəcəm – leşinin iyi meşənin havasını korlayacaq. Yoxluyum görün, belkə vicdanı var? Əgər vicdanı varsa, onda qoy and içsin ki, bir də heç vaxt quldurluq etməyəcək – mən də buraxım, çıxıb getsin".

Toptugin dilləndi:

– Canavar, ayı canavar! Doğrudanmı, vicdanın yoxdur?

Canavar cavab verdi ki:

– Ah, siz nə danışırsınız, alilər alisi, məger birçə gün də vicdansız yaşamaq olar?

– Bir halda ki, sən yaşayırsan, demək olar. Özün fikirləş, Allahın verən günü ancaq sənin söz-söhbətinə eşidirik: canavar filankəsin dərisini soyub, filankəsi parçalayıb – məger vicdanı olan da bələ, işlər tutar?

– Alilər alisi! İcazənizlə sizə məlumat verim! Bəs yaxşı, mən bir şey yeməliyem, ya yox, öz arvadımı yedidzirməliyem, ya yox, balalarımı böyütməliyəm, ya yox? İndi deyin görüm, sizə mən necə hərəket etməliyəm?

Mixaylo İvanıç xeyli fikrə getdi, nəhayət, bələ qərara gəldi ki, bir halda ki, canavarın bu işqli dünyada yaşamağa haqqı var, deməli, yeməye də haqqı olmalıdır.

Dedi:

– Haqqın var, eləməlisən.

– Axi mən etdən başqa heç nəyi dilimə vura bilmirəm. Alilər alisi, məsələn, götürək sizi: siz moruq da yeyib ləzzət alırsız, arıların balına da şərik çıxırsız, qoyunları da əmirsiz, mənə isə bunların heç birini eləmək olmaz. Alilər alisi, bunlardan əlavə, başqa bir rahatlığınıza da var: qışda mağaranıza girib şəllənəndə, sizə öz pəncənizdən başqa heç nə lazımlırmur. Mən isə, istər qış, istərsə də yay – elə bir gün olmur ki, yemek barədə fikirləşmeyim! Həmişə də ancaq et barədə fikirləşirəm. Əgər mən parçalamasam, yaxud boğub öldürməsem, bəs öz yeməyimi necə taparam?

Ayı canavarın dediyi sözlər barədə xeyli fikirləşdi, ancaq onu bir daha sinamaq istədi:

– Heç olmasa, tutduğun işləri bir az sakit elə də...

– Alilər alisi, bacardığım qədər sakit eləyirəm. Bir də görürsən ki, tülükü qəmiş olur – gah üstümə sıçrayır, gah da geri atılır, bir eləyir, iki eləyir, mən də dözməyib, yapışram xirtdəyindən – vəssalam-şüdtəmam!

Bu sözdən sonra ayı daha dərin fikrə getdi. Gördü ki, canavar ona həqiqəti söyləyir, ancaq yenə də onu buraxmağa ehtiyat elədi, çünkü biliirdi ki, o dəqiqə başlayacaq yenidən yolkesənliyə.

Ayı dedi:

– Canavar, tövbə elə!

– Alilər alisi, tövbə eləyəsi elə bir iş tutmamışam axı, heç kim öz-özünün qənimi deyil, o cümlədən də mən. Yaxşı, bəs mənim günahım nədir burda?

– Onda söz ver!

– Alilər alisi, heç söz də verə bilmərem! Odur ey, tülükü – necə deyirsizsə, o sizə söz versin, men isə – bacarmaram.

Nə etməli? Ayı xeyli fikirləşdi, fikirləşdi, nəhayət dedi:

– Sən deyim ki, çox bəxtiqara vəhşisen! Bile-bile ki səni buraxmaqla üzərimə çox böyük günah götürürəm, bununla belə səni mühakimə de edə bilmirəm. Amma bircə şeyi deyim ki, sənin yerinə olsam, heç öz həyatıma da qızırqanmaram, xoş güzəramım üçün ölümə də gedərəm! Sən mənim bu sözlərim barədə fikirləş!

Sözünü bitirib canavarı buraxdı.

Canavar ayının pəncəsindən qurtaran kimi, o dəqiqə başladı köhnə şəkərini işə salmağa. Bütün meşəni zara getirir, sonra da eklirdi. Bir kəndə yaman dadanmışdı; iki-üç gecənin içinde boş yerəcə bütöv bir sürünenin axırına çıxdı – heç ona gözün üstə qaşın var deyən olmadı. Qarnını doyuzdurub bataqlığın içində sellənərdi, gənəşər, gözlerini qiyyardı. Hətta ayını – öz xeyirxahını da vecinə almazdı, birdən ayının gözü ona sataşardı, xoşbəxtlikdən o da uzaqdan-azağa pəncəsi ilə onu hədələyərdi.

Canavarın azğınlığı azmı çekdi, çoxmu çekdi, deyə bilmərəm, nəhayət, qocalıq gəlib onun da yaxasından yapışdı. Heydən düşdü, cəldliyi yox oldu, üstəlik kəndlə də kirdinle vurub onun bel sümüyüünü qırdı; bir müddət uzanıqlı qaldısa da, sümüyü bitişdi, amma artıq deliqarlı qaniçənə heç oxşamırdı. Dovşanın dalınca götürülürdü – elə bil heç evvelki ayaqları deyildi. Meşə kənarına gedib, sürüdən bir qoyun qapazlamaq istəyirdi – o dəqiqə çoban itləri hürüşə-hürüşə hücum çekirdilər üstünə. O da quyrugunu qısib, eli boş aradan çıxırdı.

Canavar öz-özündən soruşurdu:

– Ola bilməz, mən itlərdən də qorxmağa başlamışam?

Yuvasına qayıdır, hönkür-hönkür ağlayırdı. Bayquş bayquşluğulla meşədə ağlayır, mən isə bataqlıqda ulayıram – Allah, sən saxla, kənddəki qarmaqarışılıqlara bax!

Bir dəfə bir quzu ələ keçirmişdi, boynundan yapışib meşəyə sürükləyirdi. Quzucığazın isə hələ ağlı kəsen vaxtı deyildi: canavar onu boğazlayıb meşəyə sürüyürdü, o isə bundan heç nə başa düşmirdü. Elə bircə bunu deyirdi: “Nə olub? Nə olub?”

Canavar isə qeyzlənib dedi:

– Men indi sənə göstərərəm nə olub, əccclaf!

Birdən quzucığazın ürəyinə damdı ki, bu xına o xınadan deyil, başladı ses-küy salmağa:

– Dayıcan! Men meşədə gəzmek istəmirəm! Anamın yanına getmək istəyirəm! Bir də eləməyəcəm, dayıcan, eləməyəcəm! – Baş açmaq olmurdu: mələyirdi o, yoxsa ağlayırdı – ay çoban, ay çoban! Ay itlər! Ay itlər!

Canavar ayaq saxlayıb, etrafı diqqət yetirdi. O, ömrü boyu çox qoyunları qanına qəltən eləmişdi, necə də onların hamısı öz ölümlərinə laqeyd idilər. Canavar hələ heç qapmağa macal tapmamış, qoyunlar gözlerini qıyıb yerə uzanırdılar, heç cinqırlarını da çıxartırdılar, elə bil can vergisi verirdilər. Bu da onların balacası – görürsən necə ağlayır, yaşamaq istəyir! Ah, görünür, bu iyərənc həyat hamı üçün şirindir! Elə onun – canavarın özü də qocalıb, lap kaftarlaşıb, amma hələ bundan sonra yüz il də yaşamaq istəyir.

Toptığının sözleri yadına düşdü: “Sənin yerinə olsam, özümə yaşamaq yox, ölüm arzulayardım...” Niyə axı? Nə üçün yer üzünün bütün başqa canlı məxluqları üçün həyat – xoşbəxtlikdir, onun üçün isə – iyərəncilik və rüsvayçılıqdır?

Və cavab gözləmədən quzunu ağızından buraxdı, özü isə quyrığunu qısib yavaş-yavaş yuvasına yan aldı ki, orda macal təpib bir az götür-qoy eləsin.

Bu ağılla öz bildiklərindən əlavə heç nə dərk də bilmədi, biliydi də o idi ki, qan tökməsə, qarət etməsə yaşaya bilməz.

Bir böyrü üstə yerə uzandı, lakin heç cür uzanıqlı qala bilmədi. Ağlı bir şey deyirdi, daxili başqa bir şeydən ötrü alışib-yanırdı. Azar-bezarmı onu zəifletmişdi, qocalıqmı onu səfalətə salmışdı, achq idimi ona əzab verən? Nə isə heç cür özünü evvelki kimi apara bilmirdi. Qulağında elə bircə söz guruldayırdı: “Lənətə gəlmİŞ! Qaniçən! Zalim!” Burda nə var ki, məgər mən öz təqsirlərimi bilmərəm? Axı bu iyərəncilikləri onsuz da itirib-batırmaq olmayacaq! Görünür, ayı doğru deyirmiş: bircə o qalır ki, öz canına qəsd eləyim!

İşin tərsliyinə bax ey, axı o, heyvandır, hətta özü özünü də öldürə bilmir. Heyvan özü özünə heç nə edə bilməz: nə yaşayış tərzini dəyişə bilər, nə də özünü öldürə bilər. O, sanki yuxuda yaşıyır, yuxuda da ölürlər. Bəlkə köpəkler onu parçalayırlar, ya kəndlə gülə ilə onu vurmağa hazırlanırlar; harda olur olsun. Ya yuxuya gedib xoruldayan kimi, ya da bircə an qic olan təki – heç izi-tozu da qalmayacaq. Ölüm hardan gəldi, necə gəldi – heç yüz il də qalsa, dərk də bilməyəcək bunu.

Məgər ac-susuz qalmaqla o özünü yaxşı mənada tanıdacaq?.. Ay-hay! İndi o, hətta dovşanların da arxasında qaçmır, ancaq quşların yan-yörəsində gəzinir. Pəncəsinə ya qismət, cavan bir qarğı, yaxud alabaxta keçəndən-keçənə tox olardı. İşə bax ki, Allahın alabaxtalrı da canavarı görən kimi xorla qışqırırlar: "Məlun! Məlun! Məlun!"

Bəli, mehz məlun. Bəs bundan sonra necə yaşasın, yenə qan töksün, vəhşilik eləsin? Yaxşı, bclə fərz edək ki, onu nahaq yere lənətleyirlər, əllərində heç bir əsasları yoxdur; o öz iradesindən asılı olmayıaraq vəhşilik edir – axı onu necə lənətləməmək olar! Axı o, ömrü boyu o qədər heyvan öldürüb ki, o qədər qoca qarılıarı, kəndliləri yavanlıqsız qoyub, ömürlük bədbəxt edib ki!

Başında bu cür fikirlər xeyli ezab çəkdi; qulağında ancaq birçə "Məlun! Məlun! Məlun!" kəlməsi şimşek kimi çaxırdı. Artıq o da indi tez-tez öz-özüne deyirdi: "Məhz məlunam! Məlunam, özü də böyüyündən; qaniçənəm, başkəsənəm!" – Bütün bunlara baxmayaraq, acliğa tab gətirmeyib, ova çıxdı, əlinə keçəni boğdu, didib-parçaladı...

Günlərin bir günü başladı ölümü çağırmağa. Gecə-gündüz üzünü göye tutub elə hey yalvarırdı: "Ölüm! Ölüm! Heç olmasa sən məni bu vəhşi heyvanların, kəndlilərin, quşların əlindən qurtar! Heç olmasa, sən gəl canımı al, rahatlanım!" Vəhşi heyvanlar və kəndlilər isə onun naləsini eşidib, qorxularından çıçırdılar: "Qaniçən! Qaniçən! Qaniçən!" Nifrinlər hər tərəfdən başına tökülməsin deye, canavar hətta göylərə də gileylənə bilmirdi.

Nəhayət, ölüm başının üstünü aldı. Əcəl həmin o əldən-ayaqdan uzaq bir yerdə varid oldu, qonşu mülkədarlar onun gelişindən istifadə edib, canavar ovu təşkil etdilər.

Bir dəfə canavar öz yuvasında oturmuşdu, eştidi ki, onu çağırırlar. Durub səs gelən səmtə getdi. Gördü qarşı tərəfdə yere basdırılmış paya ilə yol nişan verilir, arxadan və yanlardan isə kəndlilər onu izleyirlər. O, aradan çıxmaga artıq cəhd eləmirdi, başını aşağı dikib, ölüme sarı gedirdi...

Qəflətən nə isə düz qasqasına deydi.

– Bu da... xilaskar – ölüm!

YALANÇI QƏZETÇİ VƏ AVAM OXUCU

Biri vardı, biri yoxdu, bir qəzetçi və bir oxucu vardı. Qəzetçi yalançı idi – her şeyi yalan yazırı, oxucu isə avam idi – her şeyə inanırdı. Elə qədimdən dönyanın işi belədir: yalançılar aldadır, avamlar isə inanırlar. Suum enigue¹!

Hə, qəzetçi oturmuşdu hücrəsində, öz işindəydi, elə bir ucdan yalan-palan quraşdırırdı: "Özünüző gözləyin! – deyirdi – difterit xəstəliyi camaati qırıb-çatacaq!" "Yaz girəndən, – deyirdi, – bir damcı da olsun yağış yağmayıb, görərsiniz, çörəksiz qalacağı!" "Yaşlılar kəndlərin, şəhərlərin axırına çıxacaq!" "Dövlətin, xalqın malını hərə bir tərəfdən söküb-dağıdır!" Oxucu isə oxuduqca fikirləşirdi ki, qəzetçi onun gözünü açır. "Deyir ki, bizdə kitab nəşri işdə, bax, bu cürdür, hara nəzər salırsan ya difteritdən, ya yanğından, ya da məhsul qılığından dəm vururlar..."

Getdikcə yalanlar daha da çoxalırdı. Elə ki qəzetçi gördü yalanlar oxucuların üreyindən xəbər verir, bir az da çox gopa basmağa başladı. "Bizdə dərəbəylikdir! Oxucu qardaş, amandır, küçəyə çıxma, o dəqiqə səni tutub qoduqluğa basarlar!" Avam oxucu isə şıq geyinib şəşələnə-şəşələnə küçədə gəzerək, öz-özünə deyəcək: "Ah, qəzetçi bizdə olan dərəbəylik barədə necə də elə yazıb!" Bu hələ harasıdır, küçədə başqa bir avam oxucu ilə rastlaşacaq və ondan soruşacaq: "Oxumusunuz, bu gün qəzetçi bizdəki dərəbəyliyi necə gözəl təqnid edib?" O biri avam oxucu isə ona belə cavab verəcək: "Heç onu oxumamaq olar? Misilsizdir! Mümkün deyil e, mümkün deyil bizim küçələrdə gəzmək, o dəqiqə qoduqluğa düşərsən!"

Azad kitab nəşrini tərif eləməklə qurtaran deyil. Avam oxucular birağızdan deyirdilər: "Heç bilməzdik ki, bizdə difterit xəstəliyi var, işə bir bax a!" Belə bir inamdan sonra oxucunun kefi kökəlir, ürəyi yerinə düşür. İndi əgər qəzet yazsa ki, difterit xəstəliyi sovuşub qurtarıb, həmin qəzeti heç kim oxumaz.

Qəzetçi de bura çox sevinib-şadlanır, çünkü yalan onun üçün qazanc mənbəyidir. Həqiqət heç də hamiya qismət olmur – bacarınsansa get tap, görüm necə tapırsan! – Onun hər sətrini on qəpiye

¹ Hərənin öz ağılı (lat.)

satsan da varlana bilməzsən! Yalana min bərekət! Gopa bas getsin. Sətri beş qəpikdən qucaq-qucaq yalan gətirərlər sənə hər tərəfdən.

Beləliklə, qəzetçi ilə oxucular arasında elə bir dostluq yarandı ki, aralarından heç su da keçmirdi. Qəzetçi nə qədər çox yalan yazır-disa, o qədər də çox qazanırdı (yalançıya bundan artıq nə lazımdır ki!), oxucu isə bu yalana nə qədər çox uyurdusa, qəzet almağa da bir o qədər çox pul xərcləyirdi. İstər balaca yalan olsun, istərsə də böyük – hamısı qəzetçiye xeyir getirirdi.

Paxıl adamlar onun barəsində deyirdilər: "Əynində şalvari yox idi! İndi gör nə təşəxxüs satır! Yanında məddah saxlayır! Yanındakı hənəkçiə bax! Kefdədir!"

Başqa qəzetçilər isə çalışırdılar ki, həqiqəti yazmaqla onu dolaşdırınsınlar, yəni sübut eləsinlər ki, həqiqətlə də abuneçini şirnikləndirmək olar – özü də yalan yanan qəzetcidən də yaxşı. Oxucu isə bunu heç vecinə də almırkı, elə dediyini deyirdi:

Alçaq həqiqətlərin kölgəsi mənə daha əzizdir.
Bizi daim ucaldan yalanlara alqış...

Bu vəziyyət az çəkdimi, çox çəkdimi, deyə bilmərem, amma avam oxuculara yazıçı gələn adamlar da tapıldı. Onlar yalançı qəzetçini yanlarına çağırıb dedilər. "Daha bəsdir, ay həyasız, namərd insan! Yetər yalan satdığın, bu gündən camaata həqiqəti yaz, qazan!"

Hə, yeri gəlmışkən onu da deyək ki, oxucular da yavaş-yavaş ayılırdılar, başlamışdılar qəzetçinin ünvanına bir para sözlər yazıb göndərməyə. Biri yazırkı ki, bu gün qızımla Neva prospektində gezintiyə çıxmışdım, fikirləşdim ki, müsafirxanada gecələyərik (bərayi-ehtiyat qızım həttə buterbrod da götürmüdü: "Ah, gecəmiz neccə də şən keçəcək", – deyirdi), ancaq hər ikimiz həmin gün sağ-salamat evə qayıdırıb gəldik... Əger belə əmin-amənlidirsə, bəs sizin dərəbəylik barədə yazdığınıza baş məqaləni kimin quyuğuna bağlayaqq?

Təbiidir ki, qəzetçi də elə bil buna bənd imiş. Doğrusunu deyək ki, yalan yazmaq onun özünü də təngə gətirmişdi. Artıq xeyli vaxt idı ki, qəlbə həqiqətin nisgilini çəkirdi, ancaq nə etsin ki, oxucu yalnız yalan-palanı inanır. Eh, bir ucdn yalan yazdığınına görə xəcalət təri tökürdü, amma yazmaya da bilmirdi, bir halda ki, indi hərə bir

yandan biçaq dirəyib xirdəyinə deyir: həqiqəti yaz, onda nə etmek olar – o, hazırkı buna, ürəkləri həqiqət isteyir – buyursunlar, bu da həqiqət. Yalanla iki daş ev tikdirmişəm, qalan iki daş evi də həqiqətin hesabına tikdirərəm!

Beleçə, qəzetçi başladı hər gün həqiqətlə oxucuların canını almağa! Yoxdur disterit, vəssalam! Qoduqluq da yoxdur, yanğınlıq da yoxdur; əgər Konotop yanıbsa, nə olsun, yanğından sonra ona elə siğal çəkiblər ki, bir az da gözəlləşib. Kim deyir ki, yağış yağmur, odur ey, o qədər yağış yağıdı ki, məhsulu yiğib-yiğidirmaqla qurtarmadı, özümüz də yedik doyduq, üstəlik almanın da qabağına atdıq: boğazlarında qalsın!

Ən qəribəsi isə bu idı ki, qəzetçi ancaq həqiqəti çap edirdi, sətrini də cəmi-cümələtanı beş qəpiyə satırdı. Həqiqəti necə geldi satdıqları gündən onun da qiyməti aşağı düşmüşdü. Belə çıxırdı ki, həqiqət də yalanın tayıdır, qara qəpiyə də deymez. Bununla belə, qəzet heç də cansıxıcı olmadı, əksinə, daha da canlandı, oxunaqlı oldu. Ona görə ki, yalan-palan ab-havani tamamilə dəyişdirəndə, elə bir menzəre yaranır ki, həqiqətdən nə qədər yazırsansa yaz, elə deyəcəklər azdır!

Nəhayət, oxucu tamam-kamal ayıldı, gözləri açıldı və onun da başı bir şey qaynatmağa başladı. O, əvvəller, yəni yalanı həqiqət bildiyi vaxtlarda da pis yaşamırkı, indi isə ürəyi lap sakitləşmişdi. Elə ki çörək düikanına girirdi, ona deyirdilər: "Tezliklə çörək də ucuzlaşacaq!", elə ki quş əti satılan dükana baş çəkirdi, ona deyirdilər: "Görünür, yaxın vaxtlarda qarabağır quşu da lap su qiymətinə olacaq!"

– Bəs qu-qu quşu neçəyə olacaq?

– Cütü bir manat iyirmi qəpiyə!

Allahın köməkliyi ilə, bax, belə dəyişiklikler olmuşdu!

Hə, günlərin bir günü avam oxucu şıq geyinib küçəyə çıxdı. "Şanşöhrət ve xeyrxahlıq ümidi" gedə-gedə eləğacını yellədir və öz-özünə deyirdi: bilin və agah olun, bu gündən mən tam təmin olunmuş adamam!

Lakin bu dəfə işin tersliyindən görün nə baş verdi: heç bircə addım atmamışdı ki, səhven onu qamarlayıb qoduqluğa basdılar. Bütün günü ac-susuz orda qaldı. Hərçənd onu qonaq elemek isteyir-

diler, o isə yeməyə baxıb-baxıb donquldanırdı: "Hə, bu da bizim zəhmətimizin məhsulu!"

Üstəlik orda difterit xəstəliyi də tutdu.

Söz yox ki, ertəsi gün səhv aydınlaşdırıldı və onu zamine buraxdılar (bilmək olmaz, belkə yenə lazımlı oldu). O, evə qayıtdı və öldü.

Yalançı qəzetçi isə indi də sağdır. Dördüncü daş evi tikiq qurtarmaq üzrədir və her gün səhərdən axşamadək ancaq bir şey barədə fikirləşir: görəsen avam oxucunu gələcəkdə nə ilə daha məharətlə aldatmaq olar: yalanla, yoxsa həqiqətlə?

1884

İTMİŞ VİCDAN

Vicdan yox olmuşdu. Camaat yenə köhnə qaydada küçələrə, teatrlara yiğisirdi; yenə köhnə qaydada qaçhaqaç, qovhaqovdu; yenə köhnə qaydada vurnuxurdular, əllərinə nə keçirdiə cirpisidirildilər və heç kimin ağlına gəlmədi ki, birdən-birə nə isə çatışmamağa başlayıb və həyat orkestrində hansısa tütəyin səsi daha eşidilmir.

Bir çoxları özlərini hətta gümrah və sərbəst hiss etməyə başlımışdır. Hər şey çox asan alınırdı: yaxın adama badalaq vurmaq adı hal idи, yaltaqlıq elemək, quyrıq bulamaq, kəf gəlmək, söz gedirmək və böhtan atmaq daha əlverişli olmuşdu. Bütün qadağalar elə bil birdən qeybə çəkilmişdi; camaat sanki yerimirdi, ucurdu; heç nə onları kədərləndirmirdi, heç nə düşündürmürdü; bu günün də, gələcəyin də ixtiyarı elə bil onlara – xoşbəxtciyəzlərə verilmişdi, özlərini elə xoşbəxt hiss eləyirdilər ki, vicdanın yoxa çıxmasından heç xəber də tutmadılar.

Vicdan qəfil... demək olar ki, birçə anda yoxa çıxmışdı. Hələ dünən bu zəhlətökən müftəxor, adamların az qala gözünlə girirdi, ağlinı-başını yerindən oynadırdı və birdən-bire... qeyb oldu! Qan-qaraldan kabustar itib batdı, onunla berabər vicdan ağrılırı da yox oldu. Tekcə Allahın yaratdığı dünyaya baxıb sevinmək qalmışdı: müdrik adamlar başa düşdülər ki, əl-qollarını bağlayan sonuncu əsərtdən, nəhayət, azad olublar və aydınındır ki, bu azadlığın bəhre-sindən istifadə etməyə tələsdilər. Camaat azğınlıasdı: soyğunçuluq, quldurluq ayaq açdı, talanlar hər yanı başına götürdü.

Yazılıq vicdan isə əldən düşmüş halda, rüsvayçılıqla yolun ortasında tapdanıb qalmışdı. Kim görürdüse, lazımsız əsgəri parçası kimi götürüb kənara atırdı; hamı heyrətlənirdi ki, axı necə olub bu cür abad şəhərdə, özü də şəhərin gur yerində belə bir biabırçılıq yol veriblər. Əgər yoldan ötan bedbext bir əyyaş onu götürməsəydi, səfil, yazılıq vicdan Allah bilir nə vaxtadək orada qalacaqdı. O bedbext de serxoş olduğu üçün hətta lazımsız əsgiyə də tamah saldı, bir şkalik¹ almaq ümidiyle onu yerdən götürdü.

Birdən elə bil ki, ildırım vurdu onu. Dumanlı baxışlarla ətrafa göz gezdi və lap aydın hiss etdi ki, yavaş-yavaş içində ayılır, ağrı başına gelir, heyati olduğu kimi, ağrı-acısı ilə bir yerdə görür, o isə bu gerçek həyatın bütün ağrı-acısından canını qurtarmaq üçün ömrünün ən yaxşı illerini sərf edibmiş. Əvvəl-əvvəl ancaq qorxu hiss etdi, küt bir qorxu, elə bir qorxu ki, onu qabaqcadan duymaq belə adamı təşvişə salır; sonra yaddaşı qaynadı, xəyalı qanadlandı. Yaddaşı amansızlıqla eybəcer keçmişinin zülmetindən bütün yalanları, zoraklığı, xəyanəti, ruh düşkünlüğünü çıxarıb ortaya tökdü; təsəvvürü bunlara can verdi. Sonra da, əlbettə, məhkəmə quruldu...

Bütün keçmişsi yazılıq əyyaşa tamamilə iyrenc bir cinayət kimi gəldi. O, nə saf-çürük edir, nə soruşur, nə də düşünürdü: gözleri önündə canlanmış mənəvi süqutunun menzəresi onu o dərəcədə sarsıdıb ki, öz-özünü könülü surətdə ittiham etması onu camaatin ən sərt məhkəməsindən də qat-qat çox ağırdırdı. O, hətta nezərə almaq istəmirdi ki, lənetlər yağırdığı keçmişinin çox hissesi onun özünə – bedbext, yazılıq əyyaşa mexsus deyil, çölde tufanın atıbtutduğu çör-çöp kimi onu atıb-tutan nə isə sırlı, yırtıcı bir qüvvəye məxsusdur. Nedir onun keçmiş? Niyə o, keçmişini başqa cür yox, bu cür yaşayıb? O özü kimdi? – bunlar elə suallardı ki, o, ancaq key bir heyrətlə cavab vere bilərdi. O öz həyatını əsəret altında yaşıyır; əsəret altında dünyaya gəlib, əsəret altında da qəbrə gedəcək. Bax, indi şüuru özünə qayıdb, amma bu şüur axı onun nəyinə lazımdır? Məger ona görə lazımdır ki, qəddarcasına öz-özünü suallar yağırsın və özü də öz suallarına cavab vermək əvəzine sussun, dinməsin? Məger ona görəmə ki, məhv olmuş həyatı artıq onun axınına tab gətirmək iqtidarında olmayan xarabazara dönmüş məbədə yuvarlansın?

¹ Qədim Rusiyada araq ölçüsü vahidi; balaca şüşələrdəki araqda şkalik deyərlər (tərc. qeydi).

Əfsus! Oyanmış şür özü ilə birlikdə ona nə rahatlıq getirir, nə ümid, oyanmış vicdan isə ancaq bir çıxış yolu göstərir – özünü ittiham. Əvvəller de ətraf zülmət içində idi, elə indi də, ancaq bu dəfə müdhiş kabuslar da orda yurd salmışdı. Əvvəller de qollarında ağır qandallar cingildəyirdi, indi də, ancaq indi qandalların ağırlığı birəki artmışdı, çünki qollarındakıların qandal olduğunu dərk etmişdi. Əyyaşın menasız göz yaşları sel kimi axıb gedirdi; xeyirxah adamlar əyyaşın qarşısında ayaq saxlayıb, inandırmağa çalışırlar ki, onu ağladan şərabdır.

– Qardaşlar! Bacarmıram... döze bilmirəm! – Yaziq əyyaş haray çəkib qışqırır, camaat isə qəhqehe qoparır, onu masqaraya qoyurdu. Kütłə başa düşmürdü ki, əyyaşın beyni hələ heç vaxt indiki kimi şərab dumanından təmiz olmayıb, o elə bir şey tapıb ki, yazıq qəlbini para-para edib. Əger yoldan ötənlerin özləri belə bir şey tapsayıdalar, onda, əlbettə, başa düşərdilər ki, dünyada kədər də var kədər də, ancaq ən dəhşətli kədər qəfil oyanmış vicdandır. Kütłə özü də ağıllanardı, çünki elə kütłənin özü də həmin əyyaş kimi kölə vəziyyətinə salınmış, mənəviyyati pozulmuşdu.

Zavallı əyyaş fikirləşir: "Yox, bunu birtəhər başımdan eleməliyem! Yoxsa it gününə düşərəm!" – Və tapıntısını yola atmaq istəyirdi, lakin yaxınlığında durmuş polis onu saxladı.

Barmağını silkələye-silkələyə dedi:

– Bura bax, yoxsa gizlinçə həcvlər yaymaq fikrinə düşübsən?! Təkcə elə buna görə polise düşərsən ha!

Əyyaş tapıntıını cibində gizlədib, polisdən uzaqlaşdı. Cənub arxasına baxa-baxa xəlvətcə köhne dostu Proxoriçin meyxanasına gəldi. Əvvəl-əvvəl sakitcə pencerədən içəri baxdı, görəndə ki meyxanada heç kim yoxdur, Proxoriç da tək-tənha piştaxtanın arxasında durub mürgü vurur, bir göz qırpmında qapıları taybatay açıb içəri cumdu, Proxoriç özünə gelənə kimi ən dəhşətli tapıntıını onun ovcuna basdı.

Bir müddət Proxoriçin gözləri bərələ qaldı, sonra tər basdı onu. Nedənse ona elə gəldi ki, alveri patentsiz edir, amma yaxşı-yaxşı baxandan sonra əmin oldu ki, bütün patentləri: mavisi də, yaşlı da, sarısı da göz qabağındadır. Əlindeki əsgiyə baxdı və əsgı ona tanış gəldi.

"Ehe! – yadına düşdü, – ha, deyəsən, bu həmin əsgı parçasıdır ki, patent almamışdan əvvəl güc-bəla özümdən redd etəmişdim. Ha! Özüdür ki, var!"

Buna qəti əmin olanda, nedənse o dəqiqə ağlına belə bir fikir gəldi ki, bütün var-yoxu əlindən çıxacaq.

– Adamın iş gördüyü yerdə bu cür zibil bir şey də ona yapışib qopmaya –bil ki, batdı! Heç nə olmayacaq və ola da bilməz, – o, bütün bunları, demək olar ki, qeyri-şüuri fikirləşdi və birdən titrəyib ağap-paq ağardı, sənki sırlı bir qorxu düz onun gözlerinin içində baxırdı.

Oyanmış vicdan piçıldadı:

– Bəs zavallı xalqı bu cür içdirmek sənə iyrənc gəlmir?

Qorxudan dəhşətə gələrək qışqırırdı:

– Arvad! Arina İvanovna!

Arina İvanovna qaça-qaça onun yanına gəldi, ancaq Proxoriçin tapıntısını görən kimi var gücü ilə qışqırırdı:

– Ay haray! Vay dədəm, vay! Qoymayın, qarət edirler!

Proxoriç yəqin ki, tapıntıni onun ovcuna basan əyyaşa işaret edərək fikirləşdi: "Axı nəyə görə mən bu cür alçağın ucbatından bircə dəqiqəde hər şeydən mehrum olmalıyam?" – Alnında iri tər damcıları puçurlanmışdı.

Bu arada meyxana bir-bir, iki-iki adamlı dolurdu, ancaq Proxoriç adı mehribanlıqla müştəriləri qonaq etmək evezine, onları tamamilə heyrətləndirdi – şərab süzmədi müştərilərə, hətta canfəşanlıqla sübut etməyə başladı ki, kasib-kusubun başına gələn hər cür bədbəxtliyin kökü bu şərabla bağlıdır.

O, göz yaşları içində deyirdi:

– Bircə qədəh içmək lazımdır – vessalam! Bu, hətta xeyirdi! Axı sən həmişə can atırsan ki, nəyin bahasına olursa olsun, bir vedrə şərabı ötiyəsən içəri! Nə qazanırsan? Buna görə o dəqiqə sən polis şöbəsinə sürükləyib aparacaqlar; möhkəmçə kötəkləyəcəklər və sən ordan mükafat almış adam kimi çıxacaqsan. Mükafatın isə yüz söyüd çubuğu olacaq! Belə-bele işlər, əziz dost, axı bunun üçün səy etməyə deyərmi, həm də öz halal zəhmətinlə qazandığın pulu mənim kimi bir axmağa xərcləməyə deyərmi?

Bütün bənlardan heyrətə gələn müştərilər isə ona deyirdilər:

– Sən nə danışırsan, Proxoriç, sən eməlli-başlı deli olmuşsan.

Proxoriç da onlara belə cavab verirdi:

– Qardaş, əger sənin başına belə bir qəziyyə gəlsə, sən də deli olarsan! Yaxşısı budur, bax gör indi mən özümə necə bir patent almışam!

Proxoriç ovcuna basılmış vicdanı müştərilərə göstərdi və təklif etdi ki, kim bundan istifadə etmək istəyirse buyursun, götürsün. Lakin müştərilər biləndə ki, Proxoriçin göstərdiyi şey nədi, neinki etiraz elədilər, hətta qorxub kənara çəkildilər.

Vəziyyəti belə görən Proxoriç açıqlı-acıqlı dedi:

— Bu da patent!

Müştərilər ondan soruştular:

— Bəs indi nə edəcəksən?

— Belə fikirləşirəm ki, mənim birçə çıxış yolum var — o da ölməkdir. Ona görə ki, indi mən kəf gəlməyi bacarmıram; bədbəxt xalqı araqla suvarmağa da razı olmaram; axı indi mənim ölməkdən başqa nə çarem ola bilər?

Müştərilər ona gülürdülər:

— Məsləhətdir!

Proxoriç sözünə davam elədi:

— Mən hətta fikirləşirəm ki, meyxanadakı bütün qab-qacaqları çilik-çilik edəm, şərabları isə arxa axıdam! Ona görə ki, kimdə bu leyaqət hissindən varsa, o, hətta arağın iyindən çımçəşər.

— Ağzın nədir! — Nəhayət, Arina Ivanovna da dilləndi. Proxoriçi ayıldan xeyirxahlıq hissi, görünür onun ürəyinə yol tapmışdı.

— Buna bax, xeyirxah olub mənim üçün.

Ancaq Proxoriça təsir eləmək artıq gec idi. O, acı göz yaşları töke-töke elə hey deyinirdi:

— Axı bu harda görünüb ki, bədbəxtlik adamı basanda, elə ömrü boyu da bədbəxt qalmalıdır.

Cəsarəti çatmırkı ki, özü haqda fikirləşsin: tacirdir o, ya baqqalıdır. Çünkü belə fikirlər ona narahatlıqdan başqa heç nə getirməzdə. Əksinə, o özü barəsində belə düşünməli idi: “Mən bu dünyadan bədbəxt adamından başqa bir şey deyiləm”.

Beləliklə, bütün günü vez oxumaqla keçdi, Arina Ivanovna ərini qab-qacağı qırıb, şərabı arxa axıtmaya qoymadısa da, həmin gün bir damcı belə şərab satmadılar. Axşam Proxoriçin kefi hətta durulmuşdu, gecə yatmağa hazırlaşarkən göz yaşı tökən Arina Ivanovnaya dedi:

— Hə, canım-gözüm, mehriban arvadım! Bu gün heç bir şey qazanmadıq, ancaq vicdanlı olmaq adamı necə də yüngülləşdirilmiş!

Doğrudan da, uzanan kimi yatdı. Heç bir dəfə də olsa, yerində qurcalanmadı, hətta xoruldamadı da. Əli pul getirdiyi, vicdanı iso olmadığı vaxtlarda xorultusu evi başına götürərdi.

Lakin Arina Ivanovna bu barədə bir az başqa cür fikirləşirdi. O, çox yaxşı bilirdi ki, şərab alveri ilə məşğul olan adam üçün vicdan ele bir xoş tapıntı deyil ki, ondan xeyir gözleyəsen, buna görə də nəyin bahasına olursa olsun, çağırılmamış qonaqdan canını qurtarmaq qərarına gəldi. Canını dışına tutub, səhərin açılmasını gözlədi, meyxananın toz basmış pəncərəsində işiq şüzülen kimi yatmış ərinin vicdanını uğurlayıb, cəld küçəye çıxdı.

Tərs kimi bazar günü idi: qonşu kəndlərdən kəndlilər arabalarını qoşub yola çıxmışdilar, qayda-qanuna nezərət etmək üçün şəxslən məhəllə polisi Lovets də bazara gedirdi. Tələsə-tələsə gedən Lovetsi görünen kimi qibət olunacaq bir cəddliklə, ehmalca vicdanı onun paltosunun cibinə soxdu.

Lovets lap sırtıq adam olmasa da, heç utancaq da deyildi ve ürəyi necə istəyirdi, ele də hərəkət edirdi. Sir-sifətindən təkcə həyasızlıq yağmırı, əksinə, məqsədli adamdı. Əliuzun adam deyildi, amma girəvəsinə düşən her şeyi məmənuniyyətlə qamarlayırdı. Bir sözə, məhəllə polisi Lovets eməlli-başlı rüşvətxor idi.

Birdən həmin bu adam mütəəssir oldu.

Bazara girdi və ona elə gəldi ki, bazar boyu nə düzülüb: nə arabadakılar, nə dükənlərdəkələr, nə də sandıqlardakılar — heç biri onun deyil, başqasıdır. İndiyədək belə şey olmamışdı. Sırtıq gözlərini silib fikirləşdi: “Dəli olmuşam-nədir, yoxsa yuxu görürəm?” Arabanın birinə yaxınlaşdı, istədi əlini işə salsın, amma qolu qalxmadi; o biri arabaya yaxınlaşdı, kəndlının saqqalından yapışib, silkələmək istədi — dəhşət! Əlini uzada bilmədi!

Qorxdu.

Lovets fikirləşdi: “Nə olub mənə, axı belə getsə, bütün geleceyimi korlayaram! Nə qədər ki, ağlım başımdadır, bəlkə tez evə qayıdım?”

Ancaq ümidvar idi ki, bəlkə hər şey ötüb-keçdi. Başladı bazarı gəzməyə: gördü ki, yüz cür nemət düzülüb, cürbəcür parçalar sərilib və hamısı da sanki üzünü ona tutub deyir: “Baxma ki əlin çatar, qamarlaya bilməzsən a!”

Kəndlilər isə cəsarətlənmişdilər: gördülər ki, kişi başını tamam itirib, öz halal malına göz yumur, başladılar onunla zarafat eləməyə, onu Maymaq Maymaqoviç çağırmağa.

— Yox, deyəsən xəstələnmişəm! — Lovets belə qərara goldi və elə-beleçə torbasız-bazarlıqsız evə qayıtdı.

O, evə qayıtmaqdə olsun, arvadı Lovçixa da fikirləşə-fikirləşə onun yolunu gözləməkdə: "Görəsən sevimli ərim neçə torba bazarlıq getirəcək?" Ve qəflətən nə görse yaxşıdır – gördü əri əlibəş qayıdır. Hirsindən az qaldı ürəyi partlaşın, Lovetsin üstünə düşdü, nə düşdü.

– Torbaları hara əkmisən?

– Vicedanıma and olsun ki... – Lovets ağızını açmaq isteyirdi ki, arvadı imkan vermedi.

– Səndən soruşuram, torbalar hardadır?

Lovets yenə and içdi:

– Vicedanıma and olsun ki...

– Canın çıxar, gələn bazar gününədək öz vicedanını yeyərsən, mənim sənə verəsi yeməyim yoxdur! – Lovçixa öz sözünü dedi.

Lovets başını aşağı saldı, biliirdi ki, Lovçixa dedi – qurtardı. Paltosunu çıxartdı ve birdən sanki tamamilə dəyişilib ayrı adam oldu. Çünkü vicedanı divardan asılmış paltosunun cibindəydi, ona görə də yenə yüngülləşdi, yene də ona elə gəldi ki, yer üzündə nə varsa, hamısı onundur. Yenə özündə qamarlamaq və hər şeyi udmaq qabiliyyəti hiss elədi.

Lovets əlini sile-sile dedi:

– Hə, dostlar, indi yaxanızı əlimdən qurtara bilmeyəcəksiniz! – Və başladı tələm-tələsik paltosunu geyinməyə ki, birbaş bazara götürülsün.

Möcüzəyə bax! Paltosunu təzəcə geyinmişdi ki, yenə tərəddüb ələməyə başladı. Elə bil ikiləşmişdi: biri paltosuz – sırtlıq, tamahkar, o birisi isə eyni paltolu – utancaq və qorxaq. Darvazadan çöle çıxan kimi mağmunlaşmasına baxmayaraq bazara getmək fikrindən vaz keçmədi. Fikirləşdi: "Bəlkə özümü mecbur edə bildim".

Ancaq bazara yaxınlaşdıqca, ürəyi daha tez-tez vururdu, bir qəpik pulun dərdindən bütün günü yağışın, qarın altında qalan ortabab və balaca adamlarla barışmaq niyyəti özünü bürüzə verirdi. Özgənin torbasına baxmaq bir yana, cibindəki pul kisəsi ona ağırlıq edirdi, elə bil möteber mənbələrdən öyrənmişdi ki, pul kisəsindəki pul da onun deyil, başqasınınındır.

Kəndlilərdən birinə yaxınlaşıb, pul uzatdı:

– Dostçıqaz, buyur, on beş qəpik!

– Maymaq Maymaqoviç, xeyir ola, bu pulu nə münasibətlə verirsiniz?

– Köhnə incikliyimizin əvezinə, dost! Məni bağışla, İsa xatirinə, əfəv ele!

– Allah bağışlasın!

Bu minvalla bazarı o baş-bu baş gezib bütün pulunu payladı. Bundan sonra qəlbində yüngüllük hiss etsə də, dərin fikrə getdi.

Yenə öz-özünə dedi:

– Yox, deyəsən, bu gün nə isə bir azara düçər olmuşam. Yaxşısı budur evə gedim; yeri düşmüşən yolda qarşuma çıxan dilənçilərin hamısını qatıb qabağıma aparım evə, Allah verəndən yedirdib-içirdib qarınlarını doyuraram.

Dediyi kimi də elədi: urcahına çıxan dilənçiləri qabağına qatıb öz həyatına getirdi. Lovçixa əllerini yellədi, gözlədi görsün əri daha nə hoqqa çıxaracaq. Lovets sakitcə arvadının yanından keçib, mehribancasına dedi:

– Fedosyacan, budur, xahiş elədiyin həmin qəribə adamları gətmışəm. İsa xatirinə, yedizdir onları!

Ancaq paltosunu divardakı mixdan təzəcə asmışdı ki, yenə özünü yüngül və sərbəst hiss eləməyə başladı. Pencerədən baxdı, gördü şəhərin bütün dilənçiləri onun həyatındır. Özü öz gözlərinə inana bilmirdi: "Nəyə görə? Doğrudanmı, bir sürü dilənçini qırmamalıyalım?"

– Bunlar kimdir? – Qəzəbli-qəzəbli həyətə çıxdı.

Lovçixa deyindiydi:

– Necə yeni kimdir? Bu qəribə adamların hamısına yemək verməyi özün emr eləməmişdin bəs?

Bütün gücünü toplayıb qışkırdı:

– Qov bunları! Boynunun ardından vur! Bax belə! – Dəli kimi bağırıb yenə evə girdi.

Evde xeyli var-gəl elədi, fikirləşdi ki, görəsən ona nə olub? O həmişə çalışqan adam olub, öz vəzifə borcunu yerinə yetirməkdə işe şiri-nərdi, indi birdən-birəcə iradəsizləşib!

Yalvar-yaxar ələməyə başladı:

– Fedosiya Petrovna! Əzizim! İsa xatirinə, əl-qolumu bağla! Ürəyime damıb ki, bu gün elə böyük qəletlər edəcəyəm ki, heç bir ilə də altından çıxa bilmərəm!

Lovçixa gördü ki, onun Lovetsinin vəziyyəti xarabdır. Soyundurub çarpayışına uzatdı, isti xörək yedizdirdi. On beş dəqiqədən sonra dəhlizə keçdi və götür-qoy elədi: "Paltosunun ciblərinə baxım,

bəlkə qəpikdən-quruşdan qalıb?" Cibinin birini yoxladı pul kisəsi elinə keçdi; o birisi cibi axtardı, nəsə kirli, yağı bulaşmış kağız qırığı tapdı. Tez-tələsik kağız qırığını açdı, açan kimi də köksünü ötürdü!

Öz-özüne dedi:

— Gör indi də neyə uyub! Vicdanını cibində gəzdirir.

Fikirleşdi, vicdanı eləsinə ilişdirsin ki, axırına çıxmın, bekarcı narahat eləsin onu. Və belə qərara gəldi ki, bunun üçün ən münasib adam istefada olan otkupcu¹, indi isə maliyyə işçisi ve dəmiryol ixtriacısı olan yəhudü Şmul Davídoviç Brjotski ola bilər.

— Onun heç olmazsa boyunu yoğundur! — Lovçixa qətiləşdirdi. — Bir az atılıb-düşər, amma tab getirər.

Beləliklə, fikirleşib vicdanı chtiyatla möhürlü zərfə qoydu, üstünə Brjotskinin ünvanını yazdı və poçt qutusuna atdı.

Otağa keçib, ərinə dedi:

— Hə-e, dostum, indi bazara mərdi-mərdanə gedə bilərsən!

Şmul Davídoviç Brjotski bütün ailə üzvləri ilə birlikdə nahar stolunun arxasında əyləşmişdi. On yaşlı oğlu Ruvim Samuiloviç onunla yanaşı oturmuşdu və fikrində bank əməliyyatları aparındı.

Oğlu ondan soruşurdu:

— Atasan, əgər senin bağışladığın qızılı ayda iyirmi faiz sələmlə borc versəm, ilin axırında nə qədər pulum olar?

Şmul Davídoviç isə öz növbəsində soruşdu:

— Hansı hesabla: satə, yaxut mürəkkəp?

— Atasan, elbette ki, mürəkkəp!

— Əger mürəkkəp hesapla versen və xırda-xuruş qalıqları atsaq, ona qıyx beş manat yetmiş dokkuz kəpik olaçak.

— Atasan, onda iyirmi faiz sələmlə borc verim getsin!

— Ver, dostum, ancaq sənə etibarlı kirov lazımdıq, qardaş.

O biri böyründə isə ʃəsel Samuiloviç oturmuşdu, yeddi yaşı ancaq olardı, o da zehnində məsələ həll edirdi: bir sürü qaz ucurdu; əvvəl Solomon Samuiloviç mane oldu, sonra isə David Samuiloviç, onlar götür-qoy edirdilər ki, borc nabat götürdürüyü üçün David Samuiloviç Solomon Samuiloviçə neçə faiz borclu qalır. Stolun o biri başında Şmul Davídoviçin gözəl arvadı Liya Solomonovna əyləşmişdi,

¹ XIX əsrdə Rusiyada dövləte müləyyən miqdarda pul vermek müqabilində xüsusi şəxslər vergi toplama hüququ

qoluna xüsusi gözəllik verən qızıl bılərziyə sarı dartınan körpə Rifo da qucağında.

Bir sözlə, Şmul Davídoviç xoşbəxt idi. O, nə isə qeyri-adi sousu yemək istəyirdi ki, lakey kimi hacileyək ləlekələri və Brüssel krujevası ilə bəzənmiş arvadı gümüş nımçədə ona məktub uzatdı.

Şmul Davídoviç zərfi elinə götürən kimi çırpinmağa başladı, elə bil iynə üstə oturmuşdu.

Bütün bədəni əsə-əsə qışqırıldı:

— Bu nəti beyə? Və bunnay məim nəyime geyəytir!

Yemək stolunun arxasında əyleşənlər onun qışqırığından heç nə başa düşməsələr də, hamısı üçün bircə şey aydın idi: naharı davam etdirmək qeyri-mümkündür.

Şmul Davídoviç üçün unudulmaz olan həmin gündə çəkdiyi ezab-əziyyətləri mən burda yerli-yerində təsvir etməyəcəyəm; ancaq bir şeyi deyəcəyəm: üzdən mağmun və zəif görünən bu adam en sərt sınaqlara belə mərdliklə dözdü, hətta üçşahılıq da qaytarmağa razi olmadı.

O, en dəhşətli vaxtlarında arvadını dilə tutub deyərdi:

— Bu nəti beyə! Bu heş nəti! Ancaq sən məyi bəyk-bəyk tut, Liya! Əyər mən mücrüyü istəsəm — yox-yox! Yaxşısı budur, qoy ölüm!

Lakin həyatda ele bir mürəkkəb vəziyyət yoxdur ki, ondan çıxış yolu tapılmasın, bu dəfə də çıxış yolu tapıldı. Şmul Davídoviç xatırladı ki, çoxdan söz verib ki, tanış generalın rəhbərlik etdiyi bezi xeyriyyə cəmiyyətlərinə müəyyən məbləğdə ianə versin, ancaq nədənse bu iş gündən-günə uzadılırdı. İndi isə bu vəziyyət çoxdankı niyyətini yerinə yetirmesinin vaxtı çatdığını göstərirdi.

Necə fikirləşmişdə ele də eledi. Şmul Davídoviç poçtla gəndərilmiş zərfi chtiyatla açdı, balaca maqqaşla içindəkini götürüb, başqa zərfə qoydu, üstəlik bir yüzlük əskinas qoyub, ağızını yapışdırıldı və tanış generalın yanına yollandı.

Zərfi onun gəlişindən fərqlişən generalın karşısındaki stolun üstünə qoyub dedi:

— Zati-ayiləri, sizə inanə etmək istəydim!

General cavab verdi:

— Nə deyirəm ki! Bu terifəlayiq işdir! Mən həmişə bilirdim ki, siz bir yəhudü kimi... və David qanununa görə... Rəqs edən-oynayan... Belədi mənəcə.

General çasbas qalmışdı, yəqin bilmirdi qanunları David verib, yoxsa başqası.

Ürəyi yerinə düşmüş Samuil Davydoviç lap yüngülləşib dedi:

– Eletir ki vay; ancaq biz haydan yəhuti oyduq, zati-ayiyəyi! Biz üzən yəhutiyik, üyekten esil rusuk!

– Təşəkkür edirəm! – general dedi, – bir şeyə təəssüf edirəm... bir xristian kimi... məsələn, nə üçün siz?.. a?

– Zati-ayiyəyi... biz ancaq üzən... inayıq, ancaq üzən!

– Ancaq?

– Zati-ayiyəyi!

– Bəsdi, bəsdi! Allah xatirinə!

Samuil Davydoviç eve uça-uça getdi. Çəkdiyi əzab-əziyyətləri həmin gün axşam tamamilə unutdu və hamını təhqir edə biləcək elə bir əcaib əməliyyat fikirləşib tapdı ki, səherisi bunu biliyəndə, hamının ağızı açıla aldı: "ah!.."

Bu minvalla zavallı və qovulmuş vicdan işıqlı dünyada çox orabura dolandı, minlərlə adamın əlinə keçdi. Amma heç kim ona sıgnacaq vermek istəmedi, eksinə, nə cür olursa olsun, lap aldatmaqla da olsa, ancaq başlarından elemek barədə fikirləşdilər.

Nehayət, o yaxıq da başını gırılməyə yer tapmadığından, həmişə özgə qapılarda yaşamaqdan, sıgnacaqsız ömrə sürməkdən təngə gəldi. Axırıncı yiyesinə – keçidlərdə durub toz alveri edən və bu alverdən heç cür varlana bilməyən hansısa meşşancığaza yalvarıb-yaxardı.

Yaxıq vicdan şikayətləniib deyirdi:

– Nəyə görə siz mənə əzab verirsınız? Nəyə görə siz mənimlə əsgİ parçası kimi rəftar edirsınız?

Meşşancığaz öz növbəsində xəber aldı:

– Cənab vicdan, bir halda ki, sən heç kimə lazım deyilsən, bəs men səni neyləyim?

Vicdan cavab verdi:

– Bilirsən ne elə, mənim üçün balaca bir rus uşağı axtar tap, gözü-mün qabağında onun pak qəlbini aç və məni orda saxla! Bəlkə o günahsız tifil, mənə sıgnacaq verər, qulluq edər, bəlkə o öz paklığı ilə məni adam eləyər, mənimlə camaat arasına çıxar və bunu özüne ar bilmez.

Necə demişdisə, eləcə də oldu. Meşşancığaz balaca bir rus uşağı axtarıb tapdı, onun təmiz qəlbini açıb, vicdanı orada gizlətdi.

Körpə uşaq boy atdıqca, onunla birlikdə vicdan da böyüyüb artırdı. Və o böyüyüb yekə kişi olanda, vicdanı da böyük olacaqdı. Onda bütün yalanlar, riyakarlıqlar, hər cür zoraklıq itib-batacaq, çünki vicdan cəsarətli olacaq və her şeyi özü idarə etmək isteyəcək.

1869

PƏZƏVƏNG

Günlərin bir günü naməlum bir məmləkətdə küpəgirən qarının bir oğlu anadan oldu – Pəzəvəng. Küpəgirən qarı ona süd verdi, naz-nemət içinde böyüdü və o yekəlib azman bir pəhləvan olanda, qarı dincəlmək üçün başını götürüb sehraya qaçı, onun isə "ipini buraxıb" dedi: "Pəhləvan balam, get şücaətinə göstər!"

Söz yox ki, Pəzəvəng əvvəlcə meşəye baş çəkdi; gözüne bir palıd ağacı dəydi – əlini atıb ağacı kökündən çıxartdı; o biri palıd yumruğu ilə vurub iki yerə parçaladı; üçüncü palıda yaxınlaşanda gördü ki, oyuğu var, oyuğun içine girib yatdı.

Palıd meşəsi Pəzəvəngin xorultusundan-nəriltisində inildədi; yurtıcı heyvanlar meşədən çıxıb qaçdular, quşlar uçub getdilər, qulyabının özü elə qorxmuşdu ki, arvadını, uşaqlarını da qoltuğuna vurub aradan çıxdı – yalan demirəm ha!

Pəzəvəngin şöhrəti aləmə yayıldı. Doğma-yad, dost-düşmən – hamının ağızı açıla qalmışdı: özünüküler deyirdiler ki, ümumiyyətlə, qorxmasan nə cür yaşaya bilərsən? Bundan savayı, həle ümidi-ləri də var idi. Pəzəvəng, albəttə, ona görə koğuşa girib ki, yatsın, daha çox qüvvə toplasın. "Qoy indi oyansın Pəzəvəng, şöhrətimizi bütün dünyaya yayacaq". Yadlar isə öz növbələrində ehtiyat edirdilər: "Eşitdiniz, yer necə titrəyir, inildəyir, yəqin ki, "həmin" məmləkətə Pəhləvan peyda olub! Oyanan kimi axırımıza çıxmasa yaxşıdır!"

Həm onun yan-yörəsində barmaqları ucunda gezə-gəzə, piçilti ilə təkrar etməyə başladılar: "Yat, Pəzəvəng, yat!"

Beləliklə, yüz il keçdi, iki yüz il keçdi, üç yüz il keçdi, bir də gördülər ki, bah, düz min il keçib. Bu müddət ərzində ilbiz də az getdi, çox getdi, nəhayət, gelib öz yerinə yetişdi. Arıquşu çox özünü övdü, amma heç cür dənizə od vurub yandırıa bilmədi. Kəndlini də

canı ağzından çıxana kimi elə hey qaynatdilar, qaynatdilar: ay səni, kəndli! Düzəldilər, dağıtdilar, bir-birlərinin var-yoxunu silib-süpürdülər – bir sözlə, görülesi bütün işləri görüb qurtardilar – haydi! Pəzəvəng isə hələ də yatır, kor gözlerile ağacın koğuşundan birbaş, güneşe baxır, xorultusunu-nərlitisiyi yüz versə yayırı.

Yağilar xeyli fikirleşdiler, çox götür-qoy elədilər, nehayət, belə qərara gəldilər: “Əger Pəzəvəngin ağac koğuşunda yatmasından belə qorxuruqsa, deməli, həmin ölkə qüdretlidir!”

Ancaq yavaş-yavaş başladilar kəlləlerini işlətmeye: yadlarına saldılar ki, həmin ölkəni neçə dəfə dehşətli bəlalara düşar ediblər. Pəhləvan isə bir dəfə də olsun, adamların köməyinə gəlməyib. neçənci ildəsə adamçıqların özləri bir-birlərlə vəhşi kimi didişiblər, havayı yerə çox adamın qanına qəltən eləyiblər. Həmin vaxtlar qocalar acı-acı qəm-qüssə çeker, dərdli-dərdli deyərdilər: “Dadimizə çat, Pəzəvəng, fəlaketli günlərimizə son qoy!” O isə köməyə gəlmək əvəzinə, koğuşda yatırı. Neçənci ildəsə quraqlıq oldu, günəş bütün ekin sahələrini yandırıb tələf elədi, sonra da dolu axırına çıxdı: belə zənn elədilər ki, Pəzəvəng gelecek, bütün el-obanı yedirib-doyuracaq. O isə koğuşdan heç çölə çıxmadi. Neçənci ildəsə şəhərlər, kəndlər yanıb kül oldu, camaat evsiz-eşiksiz, pal-paltarsız qaldı, yeməyə bir şey tapmadı, fikirleşdilər ki, “Pəzəvəng gələr, camaatın bütün qaygılarını yoluna qoyar”. O isə koğuşda yatıb yuxuya qaldı.

Bir sözlə, bu min ilde həmin ölkə çox bəlalara düşar oldu, ancaq Pəzəvəng bir dəfə də olsun, yatdığı yerdən qırmızıdanmadı ki, baxıb görsün nə üçün hər yer ah-vay içində itib-batıb.

Belə də Pəzəvəng olar?

Həmin ölkə əzabkeş və dözümlü idi, onda geleceye böyük və tükənməz inam vardi. Ağlayırdı – inanırdı, qəm-qüssə çekirdi – inanırdı. İnanırdı ki, göz yaşları tükənəndə, “ah” çəkməyə hal qalmış yanda, Pəzəvəng macal tapıb, onları xılıas edecək. Budur, vaxt gelib çatdı, lakin bu, həmin ölkə sakinlərinin gözlediyi an deyildi. Yağilar təpilib Pəzəvəngin ağac koğuşunda yatdığı ölkəni mühəsireyə aldı. Və düz Pəzəvəngin üstüne yeridilər. Əvvəlcə yağılardan biri çox ehtiyatla koğuşa yaxınlaşdı – iy vurdı onu; o birisi yaxınlaşdı – onu da iy vurdı. Yağilar: “Ə, Pəzəvəng iylənibmiş ki!” – deyib, həmin ölkəyə soxuldular.

Yağilar qəddar və amansız idilər. Onlar qarşılara keçən hər şeyi yandırır, doğrayıb-tökür, Pəzəvəngin onlara təlqin etdiyi bir əsrlək gülünc qorxu-hürkünün qisasını alırdılar. Adamçıqlar hiss edəndə ki, ağız zamanda başsız, arxası qalıblar, özləri yağılara üzüntəne yerimək istedilər, amma bir də baxıb gördülər ki, əlləri yalındı – silahları yoxdur. O dəqiqə Pəzəvəng yadlarına düşdü, birağızdan bağırıldı: “Tələs, Pəzəvəng, özünü yetir!”

Bu vaxt möcüzə baş verdi: Pəzəvəng heç yerindən də tərpənmədi. Min il əvvəl olduğu kimi kor gözlerini güneşe dikmişdi, amma bir fərqi vardı ki, vaxtilə palid məşəsini lərzəyə salan əzəmetli xorultusundan əsər-əlamət qalmamışdı.

Belə bir vaxtda səfəh İvanuška Pəzəvəngə yaxınlaşdı, yumruğu ilə vurub koğuşu parça-parça elədi və gördü ki, paho, ilanlar Pəzəvəngi elə yeyiblər ki, təkcə başı qalıb.

Yat, Pəzəvəng, yat!

1886

AXMAQ

Keçmişdə, Cırdan padşahının dövründə ağılli bir ata-anadan axmaq bir oğlan uşağı dünyaya gelir. Uşaqın adımı “İvanuška” qoyular. İvanuška hələ lap körpə olanda ata-anası bir şeyə təəccüb edirdi: görəsən axı bu uşaq kimə oxşamışdır? Anası deyirdi ki, atasına oxşayır, atası da deyirdi ki, anasına oxşayır; onlar çox fikirleşirlər, axırdı bu qərara gəlirlər ki, yeqin hər ikisine oxşayır.

Burası da var ki, onları narahat edən İvanuşkanın axmaq olması deyildi: uşaq axmaq ola, özü də lap yerinə düşə, daha bundan yaxşı nə ola bilər! Onları narahat edən başqa şeydi: İvanuška başqa cür axmaqdı; elə axmaqdı ki, ondan ötrü həmişə roislər qarşısında cavab vermək lazımdı. Dəcəllik elər, qəribə-qəribə işlər tutar, sonra da çağırıb soruşarlar: “Nə haqla o belə iş tutur? Heç belə bir qanun varmı?”

Axmaqlar yüngül olur, amma bu qəribə bir axmaqdır. Budur, lap bu yaxınlıqda Mili trisa Kirbyevna yaşayır, əlini uzatsan çatar, onun da oğlu Lyovka axmaqdır. Ayaqyalın küçeyə qaçar, köynəyinin

qollarını sallayaraq bir ayağı üstə yürüür, yüyürdükçə də var gücü ilə çiğirir: "Hödüler, ay hödüler, Lyovkant döydüler!" Dərhal onu tutar, soyuq bir otağa salıb qapısını qifillar, deyərdilər ki, otur burda, bayırı çıxmə! Hətta qubernator təftişə gələndə Lyovkanı ona gəstirmişdilər; o da Lyovkanı tərifləyərək demişdi:

— Onu qoruyub saxlayın, bize axmaq adamlar lazımdır!

Amma İvanuška fövqəladə bir axmaqdı. Evdə oturar, kitab oxuyar, ya da ata-anasına mehribanlıq edərdi; bir də onda görərdin ürəyinə elə bil od düzdü: yerindən qalxıb yürüürədi; elə də yürürdi ki, ayağı altında yer titrərdi. Elə iş var ki, ona gərek yaxınlaşmağın yolunu bilesən, amma bu, ağına-bozuna baxmayıb düz üstünə cumardı; elə söz var ki, onu lap yaddan çıxarmaq lazımdır, amma bu həmin sözü yeri gəldi-gelmədi düz adamın üzünə deyərdi. Ona baxanda adamın həm gülməyi, həm də ağlamağı gələrdi. İsteyirsen onun üstünə qışqır, lap onu döy, — o heç bir şey hiss etəmirdi, heç bir şey eşitmirdi. İstədiyini elər, sonra da qaça-qaça evə, ata-anasının yanına gələrdi.

— Ey gözümün nuru, sənə axı nə olub? Otur, ezzizim, otur dincəl!

— Anacan, mən yorulmamışam.

— Əzzizim, sən axı hara gedirsən? Heç kəsdən soruşturmursan, qaçıb gedirsən!

— Anacan, Lyovkanın yanına getmişdim. Lyovka xəstədir, çörək istəyir; mən də gedib çörək dükənindən bir çörək götürdüm, aparıb ona verdim.

Anası bu sözü eşidəndə heyrətdən donub qalardı.

— Sənin bu sözün məni öldürdü! Ah, bədbəxt, sən məni yərə soxdun! Gör sən nə iş tutmusan?! Deməli, sən o çörəyi ogurlamışan, hə?

— Necə "ogurlamışan"? "Ogurlamışan" nə deməkdir?

Qonşular neçə defə İvanuşkanın ata-anasına xəbərdarlıq edərək demişdilər:

— Siz o axmaq oğlunuza bir əlac eləyin! O öz səfəhliyi üzündən sizin başınıza çox əngellər açacaq!

Lakin İvanuşkanın ata-anası heç bir şey eləyə bilmirdi. "Əlac eləyin!" demək asandır. Ona nə əlac eləsinə? Bu adamlar başa düşmürələr ki, ata-ananın ürəyi ağıllı oğuldan daha çox axmaq oğula yanır!

Bəzən görərdin ki, atası onu utandırmağa başlardı, deyərdi ki, "çörək özgəsinin malıdır, buna dəymək olmaz". İvanuška da sanki

atasının söylədiyini başa düşərək deyərdi: "Doğrudur, ata can!" Lakin elə bu vaxt haradansa Lyovkanın səsi eçidilərdi: "Vanya, mənə çörək ver!" İvanuška da elə o saat çörəkçi dükənindən çörək götürüb yox olardı. Bunu indi necə başa düşmək lazımdı: çörəyi o ogurlamışdı, ya ogurlamamışdı?

Çörəkçi dözdü, dözdü, axırdı incidi, polis idarəsinə şikayətə getdi. Mehəllə polis müdürü axmağın ata-anasının yanına gəlib dedi: "Hər necə olsa, gerək sizin bu axmaq oğlunuz döyülsün!" Ata-ananın ürəyi sizildədi, ancaq əlac yox idi. İvanuşkanın atası görürdü ki, mahəllə polis müdürü lap qatı deyir: bu axmağı döyün!

Amma axmaq heç bir şey başa düşmədi. Ağrını hiss edərək bir balaca ağlamsındı, lakin şikayətlənmədi, demədi ki, "məni nə üçün döyürsünüz?" "Bir də belə iş tutmayacağam!" Bəlkə buna təəccüb elədi: "Atam axı məni niyə döydü? Bu onun nəyinə lazımdır?"

Axmaq İvanuşkaya nahaq yera əziyyət verdilər: o, döyünləndən əvvəl də axmaq idi, döyüldükdən sonra da axmaq qaldı. Yenə də o, Lyovkanın ayaqyalın küçə ilə qaçığını görüb tez bayırı cumar, çəkmələrini çıxarar, köynəyinin qollarını sallar, axmaq Lyovka ilə bərabər axmaqlıqla başlardı.

Anası bunu görüb acıqlanardı:

— Özünə sənət tapıb! Gedib axmağa öcəşir!

— Anacan, mən ona öcəşmirəm, onunla oynayıram, o tək olanda darixir.

— Ona qoşula-qoşula axırdı özün də axmaq olacaqsan!

İvanuşkanın atası bunu eşidib arvadına acıqli-acıqli deyərdi:

— Onu döymək lazımdır, amma sən onunla səhbət eləyirsen!

Elə bilirsən səhbətdən bir şey çıxacaq, — gözlə, çıxar! Sən onu tez-tez döysəydin, o çoxdan adam olub ağılı başına gəlmışdı!

Bütün qonşular da İvanuşkanın atasını haqlı hesab ederdilər; əvvələn, ona görə ki, axmaqların başına ağıl qoymaq üçün müəyyən qanun var idi; ikinci də ona görə ki, İvanuška hamının zəhləsini tökmüşdü. Bir neçə gün əvvəl qonşu uşaqları bir keçiyə öcəşməyə başlayırlar, İvanuška dərhal keçini müdafiə etməyə qalxışır. Özünü qabağa verir, qoymur ki, uşaqlar keçini incitsinlər. Keçi onu daldan buynuzlayır, uşaqlar da əllərinə nə keçsə qabaqdan onun təpəsinə vururlar; amma bunları o heç vecinə də almir. Onu üz-gözü göyər-

miş halda evə gətirirler. ERTESİ GÜN YENƏ DƏ O BİR İŞ ÇİXARDIR: aşpazın xoruzunu tutub əlindən alır. Aşpaz xoruzu qoltuğuna vurub mətbəxə aparılmış, axmaq İvanuşka ona rast gəlib deyir:

— Kuzma, xoruzu hara aparırsan?

Kuzma da ona belə cavab verir:

— Məlumdur ki, hara aparıram: mətbəxə, sup bişirmeyə...

Axmaq İvanuşka birdən onun üstünə atılır. Kuzma tərəpəninə bir de görür ki, xoruz çəpərin üstünə atılıb qanadlarını çırır.

Atası İvanuşkaya ha başa salmağa çalışır ki, "xoruz axı sənin deyil, sən niyə onu tutub aşpazın əlindən alırsan?" İvanuşka isə elə öz bildiyini deyir:

— Mən biliyəm ki, xoruz mənim deyil, ancaq aşpazın da deyil, xoruz öz-özününkündür...

Ev adamları axmaq İvanuşkanı mehriban və sakit olduğuna görə nə qədər sevsələr də o, tutduğu işləri ilə get-gedə hamının zəhləsini tökürdü. Acanda daha gedib anasından xahiş etmir ki, icazə ver, anacan, bufetdən pirojki götürüm. Özü gcdib bufeti, mətbəxi axtarar, əlinə düşəni icazəsiz-filansız götürüb yeyərdi. Könlüne gəzmək düşdümü, kartuzunu başına qoyar, icazəsiz-zadsız çıxıb gedərdi. Bir gün bir dilənci gəlib pəncərə qabağında durur; İvanuşkanın anasının da bu zaman, tərs kimi, stol üstündə bir kağız üçlüyü varmış; axmaq üçlüyü götürüb diləncinin çantasına soxur.

İvanuşkanın anası bundan lap dəli kimi oldu:

— İlahi, belə də şey olar! Bu axırda Kartuş¹ olacaq.

İvanuşkanın atası belə dedi:

— Mütləq olacaq! Əgər sən onu döymək əvəzinə onunla boş bos danışacaqsansa, o bundan da pis olacaq!

Əlac yox idi: anası da axmaq oğlunu qamçı ilə döydü. Amma düzünü desək, lap yüngülə döydü, ona görə döydü ki, ona ibret olsun. İvanuşka isə gözüyaşlı ayağa qalxıb anasını qucaqladı:

— Ah, anacan, anacan! Yaziq anam!

Anası da birdən elə utandı, elə utandı ki, özü də ağladı.

— Mənim istəkli axmaq balam. Allah bizim hər ikimizi bir yerdə bu dünyadan aparsayıd...

¹ Parisdə və Paris etrafında, aristokratlardan olan gizli köməkçilərin vasitesilə quldurluq edərmiş. 1721-ci ildə edam edilmişdir.

Bir gün o az qala özünü də, anasını da məhv edəcəkdi. İvanuşkanın atası arvadının qoluna girmişdi, İvanuşka isə özünü keşfiyyatçı kimi göstərərək qabaqda gedirdi. Sanki onlar Niger çayının mənbələrini keş etməyə gedirdiler, İvanuşkanı da qarşıda təhlükə olub-olmadığını bilmək üçün qabağa salmışdır. Birdən inilti eşitdilər; əyilib çaya baxdılar, gördülər ki, bir uşaq suda boğulur. Elə o saat axmaq İvanuşka özünü çaya atdı; anası da onun ardınca yubkalı-zadlı suya atıldı. Onun da ardınca bir cüt qorodovoy yaraqlı-yasaqlı çaya hoppandı. İvanuşkanın atası isə çay qirağındaki məhəccərin qabağında durub, qanad çalan quş kimi, qollarını yelləyir, "mənimkiləri, mənimkiləri xilas edin!" — deyə çığırırdı. Nəhayət, qorodovylar onların hər üçünü sudan çıxardılar! İvanuşkanın anası bu hadisədən yalnız qorxmaqla canını qurtardı, axmaq İvanuşka isə bir ay çox bərk xəstələndi. Huşa geləndə anasını arıqlamış və rəngi qaçmış halda başı üstündə oturmış gördü: o, axmaqcasına bir iş tutduğunu başa düşdüyündənmi, ya anasına yazıçı gəldiyindənmi — hər nədənse hönkür-hönkür ağlamağa başladı. Ağlıdılqca da elə bir ucdan deyirdi: "Anacan! Anacan! Anacan! Niyə Allah bizi öz yanına aparmadı?!"

İvanuşkanın atası da elə oradaca durmuşdu; o heç olmasa bu dəfə İvanuşkanın: "Məni bağışlayın, əziz atacığım, mən bir daha belə işlər tutmayacağam!" deyəcəyini gözləyirdi. Lakin İvanuşka yənə də bu sözləri demədi.

Bu hadisədən sonra İvanuşkanın atası ilə anası bu axmaqla nə edəcəkləri haqqında ciddi suretdə danışib məsləhətəldilər. Onlar bir-birini qucaqlamış halda zalda gəzisiş, bu məsələni hər cəhətdən müzakirə edirdilər; lakin bir nəticəyə gelə bilmədilər.

İvanuşkanın atası ədalətli bir adamdı. O evdə də, qonaq getdiyi yerlərdə də, küçədə də həmişə bir şeyi təkrar edirdi: "Qanun ki, yerinə yetirilməyəcəkmiş, daha onu yazış ortalığa çıxarmaq nahaqdır". Hətta onun çox gülünc bir görünüşü vardi: sanki o bir əlində tərəzi tutmuş, o biri əli ilə də gah tərəzinin günah qoyulan gözünə bir misqal atır, gah da bu günahın əcrini teyin edən o biri gözüne yarılmışqal qoyurdu. Buna görə də, bütün yuxarıda deyilən şeyləri nəzərə alaraq, o tələb etdi ki, İvanuşka ilə ev qanun məcəlləsi əsasında çox sərt rəftar edilsin.

— Madam ki qanunu pozmuşdur, deməli, o buna uyğun olaraq cəzalandırılmalıdır. Bir bax!

O bunu deyib İvanuşkanın anasına bir cədvəl göstərdi. Cədvəldə bu şeylər yazılmışdı:

Qəbahətlerin adı:

Qançı zərbələrinin sayı:

Tabe olmaq qaydalarından kenara çıxmak

5-dən 7-ə kimi

İvanuşkanın anası isə bir ana olub qalırdı. O, deyilen sözün odaletli bir söz olduğunu inkar etmirdi, lakin bunu, "ədalətli" bir adamdan söhbət gedirkən adı camaat bu sözü necə başa düşürsə, o da elə ibtidai mənada başa düşürdü: əcərsiz, bir növ bağışlama kimi! Onun hüquq işlərindən çox az başı çıxsa da, bir anda İvanuşkanın atasını biabır elədi:

– Biz onu nəyə görə cezalandırmalıyıq? Ona görə ki, o, suda boğulan uşağı xilas etmək istəyirdi? Bir fikirləş, gör nə deyirsən!

Bununla belə, İvanuşkanın atası öz fikrindən dönmədi; dedi ki, bu axmağı evdə saxlamaq mümkün deyil, onu bir "yerə" vermək lazımdır.

İvanuşkanı belə bir "yerə" verdilər. Buranın sakitliyi ilk əvvəl axmağa çox yaxşı təsir bağışladı. Heç bir şey onu düşündürmürdü, heç bir şey onun qəlbini həyəcanlandırmırırdı. İlk illərdə hətta heqiqi bir təlim də almadı, orada ancaq tədris materialı mənimsənilirdi. Oradakı adamlar arasında da ciddi bir fərq yox idi; elə bir fərq ki, bunun nəticəsində başqalarına təselli verməyə, kömək etməyə ehtiyac hiss olunsun. Hər şey orta bir qayda ilə davam edirdi; bu da təlim müvəffəqiyyətini başlıca olaraq hafizədən asılı edirdi. İvanuşkanın da hafızəsi çox qüvvətli idi, eyni zamanda o çox gözəl bir qəlbə malikdi, buna görə də o az qalmışdı ki, doğrudan da, ağllansın.

İvanuşkanın atası sevinə-sevinə deyirdi:

– Mən sənə demirdim?

İvanuşkanın anası da ona belə cavab verirdi:

– Yaxşı, yaxşı, acıqlanma! – Sanki o, İvanuşkanın atasını biabır etməkdə həddindən artıq tələsdiyinə peşman olmuşdu.

Lakin nəzərdə tutulan biliyin həcmi artıraq İvanuşkanın işi çətinləşirdi. Elmlərin çoxunu o heç başa düşmürdü. Tarix, hüquq fənni, sərvətin toplanması və paylanması elmləri onun başa düşmədiyi şeylərdəndi. O bunları heqiqətən başa düşmürdü. Müəllimlər və mürəbbilər ona nə qədər öyünd-nəsihət versələr də, onu nə qədər utandırsalar da, o ancaq bir şey deyirdi: "Bu ola bilməz!"

Yaḥniz bu zaman onun əməlli-başlı axmaq olduğunu bildilər. Elə bir axmaq ki, o ancaq elmin mənasını başa düşəcək, özünü isə heç vaxt! Təbiet bəzən adamla çox sərt rəftar edir; adamın qabiliyyətini ancaq əlifba materialını başa düşəcək həcmidə inkişaf etdirir, lakin məsələ bu materialdan nəticə çıxarmağa gələndə adamın əl-qolunu bağlayır, irəli getməyə imkan vermir.

İvanuşkanın atası yene də bundan xəcalet çəkdi və "İvanuşka sənə oxşayıb" deyə arvadını töhmətləndirməyə başladı. İvanuşkanın anası isə daha bu töhmətlərə qulaq asmır, ancaq ağlayırdı. Doğrudanmı, İvanuşka həmişəlik axmaq olub qalacaqdır?

İvanuşkaya deyirdi ki:

– Heç olmasa, sen özünü başa düşen kimi göstər! Öz-özünü məcbur elə, azca da olsa başa düş; di gəl mən sənə göstərim!

Kitabı açıb oxuyardı: "Bir anadan olanlar qanunu üzrə ırsı qaydalar haqqında" – İvanuşka yenə də heç bir şey başa düşməzdə! Hər ikisi ağladı: axmaq İvanuşka da, anası da! Lakin bu zaman İvanuşkanın atası qotı bir ifadə ilə izahat verərdi; deyərdi ki, hər şeydən əvvəl bir anadan olanları mütləq aşağıda göstərilən qayda ilə müəyyən etmək lazımdır: birinci, atadan bir, anadan ayrı olanlardan; ikinci, bir anadan olmuş olsalar da ataları aynı olanlardan, üçüncü də, çərvon valetlərdən..."¹

İvanuşkanın anası göz yaşı tökə-tökə təəccübə deyərdi:

– Görürsən atan necə yaxşı bilir!

Axmaq İvanuşka da anasının göz yaşlarını görüb, məsələni başa düşmək üçün çox vaxt bütün qüvvəsini toplardı. Tənəffüs vaxtı sinfə girib deftəri qabağına qoyar, əlli ilə qulaqlarını örtüb dərsini əzberləməyə başlardı. Yaxşı də əzberlərdi, elə də gözəl cavab verərdi ki, sanki ağızına gələn cəfəngiyati söylərdi... Amma İskəndər Zülqərəneyn haqqında birdən elə yersiz bir söz söylərdi ki, müəllimlərin daz başında qalan üçcə dənə tük də biz-biz durardı.

Müəllim deyərdi:

– Oturun! Sizin aqibətiniz pis olacaq! Heç vaxt siz dövlət adamı olmayıacaqsınız! Allaha şükür edin ki, o sizə elə bir ata-ana vermişdir ki, onlar heç bir pis eməl üstündə teqsirləndirilməmişlər. Əgər belə

¹ Burjua-dvoryan təbəqəsi içərisindən çıxan və boş-boşuna heyat keçirən cavan adamlar

olmasaydı... Oturun! Əger bacarsanız, çalışın belə ürekbulandıran hərəkətlərlə öz mürəbbilerinizi dilxor eləmeyin!

Doğrudan da, İvanuşkanın ata-anasının yaxşı əxlaq sahibi olduqları üçün onu sinifdən-sinfə keçirirdilər; axırda da onu müeyyən rütbe ile buraxdilar. Lakin o, şəhadətnamə ilə eve geldikdə, anası onun şəhadətnaməsinə baxdı, elə o saat da ağlamağa başladı. İvanuşkanın atası isə axmaq oğlundan soruşdu:

— Ay zirrama, yenə nə oyun çıxarmışan.

— Atacan, mən bir şey eləməmişəm, görünür, orada belə bir qayda-qanun vardır...

Hətta o, ağıllı-başlı izahat da vermedi: Lyovkanı küçədə görüb, evdən qaçıb getdi.

Lyovkanı indi o, əvvəlkindən də çox sevdı; çünkü zavallı axmaq daha acınacaqlı bir hala düşmüdü. Altı il bundan qabaq o necə ayaqyalın gəzirdisə, indi də elə ayaqyalın gəzirdi, yenə də ondakı kimi ariqdi, yenə də qollarını sallayaraq küçə ilə yürürdü; lakin indi onu saç-saqqla basmışdı, özü də şalban kimi uzanmışdı. Militrisa Kirbitevna çoxdan ondan el çəkmişdi; ona yemek vermirdi; geyimlə də çox az əhəmiyyət verirdi. Buna görə də o həmişə ac idı; çörək satan alverçi arvadların ona ürəyi yanmasayı o çoxdan acıdan ölmüşdü. Lakin ən çox ona küçə uşaqları eziyyət verirdi. Onlar Lyovkanı dinc qoymurdular: ona öcəşir, üstünə it qısqırdır, qılıncı çımdıkleyir, köynəyini dartsıdırırlar. Bütün günü küçədən onun çıqtıtı gəlirdi.

Axmaq İvanuşka Lyovkanı yedirib doyurdu, əyin-başını düzəldti. Lyovkaya nə lazımdısa, İvanuşka onu təpib getirirdi. Özü də sahibindən soruşmadan götürürdü. Tapa bilmədiyi şeyi də elə bir ifade ilə tələb edirdi ki, sanki rədd etmək anlayışı özü ona tamamile yabançı idi. Ancaq axmaq adamın səsində belə bir inam, gözlərində rəddedilməz belə bir ifadə olur. O heç kəsdən və heç şeydən qorxmırdu, heç şeydən iyrənmirdi. Heç şeyə nifrət etmirdi, təhlükə deyilən şeyin də nə demək olduğunu başa düşmürdü. Polis rəisini görəndə qaçıb küçənin o biri tərəfinə keçmirdi, düz ona sarı gedirdi, sanki heç bir taqsırı yox idi. Şəhərdə yanğın oldumu — o hamidan əvvəl özünü oda soxurdu; ağır bir xəstə olduğunu eşitdimi — tez ora cumar, xəstonin başı üstündə oturar, ona qulluq elərdi. Belə hallarda o elə ağıllı sözlər danışardı ki, elə bil heç axmaq deyildi. Ancaq bircə şey onun ürəyindən bir daş kimi asılıb qalırdı: o öz sarsaq

hərəkətlərini qurtarınca qədər anası gecələri yatmadı. Lakin onun taleyində rəddedilməz bir şey vardi: bu onu öz-özünü alçaltmağa, öz-özünü qurban verməyə sövq edirdi; o da bunun qarşısında dayana bilmirdi, taleyin bu əmrinə qeyri-ixtiyari olaraq tabe olurdu, bunun nə kimi bir nəticə verə biləcəyini nəzəre almındı, hətta qohum-eqrəbasına da üz göstərmirdi.

Ata-anası bir neçə dəfə onu işe düzəltmək barəsində düşünmüsdü, deyirdilər ki, bəlkə bu iş onu az da olsa, adama oxşada bildi. Atası onu şəhər məktəbi popeçiteli — nə isə belə bir qulluğa düzəldti (axmaq da, bu işin öhdəsində maaşsız gələ bilər, maaş olsa lap yeqin!); lakin axmaq İvanuşka qulluğa girən kimi elə sarsaq bir iş tutdu ki, polis müdürü ancaq onun ata-anasının sınaqdan çıxmış etibarlı adam olduqlarını nəzəre alıb bu məsələni ört-basdır eləməyə razı oldu. Bu hadisədən sonra anası onu evləndirmək fikrinə düşdü — bəlkə — dedi, Allah onu bu axmaqlıq bəlasından xilas etdi. Ona Podvaxina familiyalı, dul qalmış, cavan bir tacir arvadı tapdlar. Arvada heç söz yox idi, deyirdin lap dünya gözəlidir; çarşıda iki dükənə vardı. Özünün də heç bir qüsuru-filanı yox idi. Dükənində də həmişə en əla mal olardı. Alver işini də çox bacarıqla və təkbaşına aparardı. Sözün qisası, İvanuşkaya bundan yaxşı bir qız tapmaq olmazdı. Axmaq İvanuşka da onun xoşuna gəldi. İvanuşka zahiri cəhətdən abırlı bir adama oxşayırdı, xasiyyəti də çox müləyim idi. Arvad hətta başqları kimi onda ağıl olduğunu da inkar etmirdi, ancaq deyirdi ki, onun ağılinı inkişaf etdirmək lazımdır. Bunu da müvəffəqiyyətə yerinə yetirmek məsələsində tamamilə özünə arxayın idi.

Lakin axmaq İvanuşkanın bütün instinctleri elə bərk yatmışdı ki, hətta bu mərhəmətli, bu təvəzükkar arvad da buna təəccüb etdi. İvanuşka ona toxunarkən bir dəfə də ehtirasə gəlmədi, özünü itirmədi, arvadların böyük bir riqqətlə münasibet bəslədiyi hallardan heç birini özündə hiss etmədi: kişidə emələ gələn ehtirasdan arvadlar sevginin ilk və xoş çırpıntılarını duyurlar. Axmaq İvanuşka evə gelər, nahar eləyer, çay içərdi ve görünür öz evində deyil, Podvaxinagıldə olmasına səbəbini heç başa düşməzdı.

Gözel arvad ondan soruşardı:

— Siz darixmirsınız? Yoxsa siz heç bir şey başa düşmərsiniz?

— Ah, mən çox darixıram! Deyirlər ki, guya ona görə darixıram ki, mənim heç bir məşgülüyyətim yoxdur.

— Siz də bir şəyle məşğul olun... birisini sevin!

– Əlbət ki, sevmək lazımdır, sevməmək olarmı?! Hamını sevmək lazımdır: xoşbəxtləri də, bədbəxtləri də! Xoşbəxtləri ona görə sevmək lazımdır ki, onlar bacarıb özlərini xoşbəxt etmişlər; bədbəxtləri ona görə sevmək lazımdır ki, onlar ağ gün görmürlər.

Bələliklə, evlənmək baş tutmadı. Podvaxina kədərləndi, hətta bir il gözləməyə söz verdi. Lakin bir-iki ay gözlədikdən sonra daha sebər etməyib Miladi-İsa bayramından bir az əvvəl şəhər bələdiyyə reisi Lixodeyevə əra getdi. İndi çarşıda onların dörd dükanı var; adı günlərdə onlar dörd dükanın dördündə də alver edirdilər: Podvaxina qalantereya hissəsində, Lixodeyev isə baqqaliyyə hissəsində oturur. Bayram günlərində isə polis rəisini və başqa hökumət adamlarını pirojkiyə qonaq eleyirlər.

Axmaq İvanuška isə ata-anasının üstüne düşüb qaldığını heç vecinə də almırıldı. Yanğın söndürməyə, xəstələrə qulluq etməyə gedir, dilənçiləri dəstə-dəste eva getirirdi.

İvanuškanın atası, arvadı eşitməsin deyə, piçildayaraq deyirdi:
– Heç olmasa Allah bunu bizim başımızdan eleyə!

İvanuškanın anası isə ümidi kəsmir, gecə-gündüz Allaha dua edirdi. Gözləyirdi ki, Allah İvanuškaya ağıl verer, onu da qəza polis rəisinin, ya onun köməkçisinin yoluna salar, bu da olmasa, mütləq iclasçı edər! Hər neçə olsa, o bir qulluq sahibi olmalıdır, ya yox?! Ola bilməz ki, hamı üçün iş tapılsın, bircə onun üçün tapılmasın!

Yalnız bircə adam axmaq İvanuškaya başqa gözlə baxdı, o da yolla ötüb keçən təsadüfi bir adamdı. O adam şəhərin yanından harasa gedirdi; İvanuškanın atası ilə lap köhnə tanış olduqlarından onlara gəldi. Söhbət açıldı; keçmişdən, gənclik günlərinin maraqlı hadisələrindən doyunca danişdilar; eyni zamanda hal-hazırda da toxundular. İvanuškanın atası hər ehtimala qarşı qapımı örtdü. Ürəklərində nə vardısa, hamısını açıb söylədilər. Fikirlərini izah etdilər. Bir-birinin nə fikirdə olduğunu təyin etdilər, lakin bunu bir-birinə demədilər, ancaq bu baredə düşündülər. Məlum şeydir ki, İvanuškanın atası axmaqdan da söhbət açmamış olmadı. İvanuškanı daha saymadiqlarından, elə onun yanında ona "axmaq" deyirdilər. Axmaq baresində söylənilən sözər gələn adamı maraqlandırdı; gecəni öz dostunun evində qaldı, səhər isə ona dedi:

– Sənin İvanuškan heç də axmaq deyil, ancaq o alçaq fikirli adam da deyil; buna görə də həyata uyğunlaşa bilmir. Başqa cür də adam olur; onlar alçaq fikirləri tədricən başlarından çıxarırlar. Lakin bu

məsələ çox böyük zəhmətlə başa gelir, çox vaxt da bunun nəticəsində ağır mənəvi böhəran ortaya çıxır. Amma İvanuška üçün belə zəhmət çəkməye heç ehtiyac olmamış, çünki bu vaxta qədər onun vücudunda alçaq fikirlər olmayıb, olsayıdı olardı. Təbiet özü bunu ona verməyib. Lakin heç şübhəsiz, elə bir vaxt gelecek ki, həyat onu öz ağır təzyiqi ilə iki şeydən birini – ya axmaqlığı, ya da alçaqlığı seçməyə məcbur edəcəkdir. Onda o başa düşər. Ancaq men size mesləhət görərdim ki, siz bu vaxtin tez gelməsinə tələsmeyiniz, çünki bu vaxt gəlib çatan kimi dünyada ondan bədbəxt adam olma-yacaqdır. Lakin onda da – mən buna əminəm – o, axmaq olub qalmağı üstün tutacaqdır.

Gələn qonaq bunu söyleyib yoluna davam etdi. O gedəndən sonra İvanuškanın atası fikrə daldi. O bütün həyatını xəyalından keçirdi, nə kimi alçaq fikirləri olduğunu və bu fikirlərdən hansı yollarla yaxasını qurtardığını xatırladı. Özünü necə ciddi yoxlasa da imtahanдан təmiz çıxdı: heç vaxt onun alçaq fikirləri olmamışdı, olmadığına görə də bunlardan yaxasını qurtarmağa ehtiyac hiss etməmişdi. Bəs axı o niyə axmaq deyil?

Nəhayət, bu nəticəyə geldi ki, onun köhnə dostu ağlı itirmişdir. "Onlar Peterburqda, öz daxmalarında oturub inkişaf edirlər. İnkışaf edə-edə də axırdı yalana batıb qalırlar. Amma biz Poşexonyedə oturmuşuq, inkişaf da elemirik, yalana da batıb qalmırıq, – bu daha yaxşıdır. O nə danışındısa, hamısı yalandı: axmaqlıq təbiətin töhfəsi filanı deyil; əger mənim İvanuškan Allahu köməyi ilə ağıllansa, yəqin ki, bundan o bədbəxt olmayıacaq, əksinə, qulluğa girəcək, hamı necə yaşayırsa, o da elə yaşayıb ömür sürecək".

O belə bir qərara gəldikdən sonra gözleməyə başladı: bir gün İvanuškanın da ağıl başına gələr, onu da, başqalarından fərqli olaraq, böyük qulluğa dəvət edərlər. Lakin bunun əvəzində bir gün səhər çəği ona xəber verdilər ki, axmaq evdən yox olmuşdur¹.

İller dolanıb keçdi. İvanuškanın qoca ata-anası çox ağladı. Onlar hər gün, hər dəqiQE onun yolunu gözləyirdilər. Axmaq İvanuška bir an da olsa, onların xəyalından çıxmırıldı. Onlar başqa hər şeyi unutmuşdular; onların fikrində yalnız bircə şey dolanırdı: İvanuška indi

¹ "Axmaq evdən yox olmuşdur" – ya hebs olunmuşdur, ya da sūrgün edilmişdir mənasındadır.

haradadır? Acdırmı? Toxdurmu? Üst-başı nə haldadır? Axmağın məhv olmasına nə var ki! Ata-ananın çəkdiyi bu dərdi Allah heç kesə göstərməsin! Bu dərd onların gecə-gündüz iniltiler, fəryadlar qopan üreyini parçalayır, sinesinə dağ çekir!

Lakin axmaq İvanuşka bir gün gəlib çıxdı. O qəfildən yox olduğu kimi, qəfildən də gəlməmişdi. Ancaq onun evvelki sağlamlığından əsər belə qalmamışdı. Onun bənizi solmuşdu; o arıqlamış, üzülüb əldən düşmüşdü. O haraları gəzib dolaşmışdı? Nələr görmüşdü? Məsələni başa düşmüşdümü? – bunu heç kəs ondan öyrənə bilmədi. O, evə galib susdu.

Hər halda, İvanuşkagilə gələn qonaq haqlı imiş: ölenə kimi axmaq ʃəqəbi onun üstündən götürülmədi.

İKİ QONŞU

Bir kənddə iki qonşu yaşayırmış. Onlardan birinin adı Dövlətli İvan, o birininki də Kasib İvanmış. Dövlətli İvanın adına "ağa" və "Semyonıç" da əlavə edərlərmiş, Kasib İvana isə ancaq İvan, bəzən də İvanuşka deyərlərmiş. Onların ikisi də yaxşı adammış. Dövlətli İvan isə həttə yaxşından da yaxşı imiş. Lap təpədən-dırnağa kimi filantropmuş. Özü deyərli bir şey istehsal etməzmiş, amma dövləti bölüsdürməkdə çox nəcibanə düşünərmiş. Deyərmiş ki: "Bu da mənim öz qüvvəmə görə bacardığım işdir: halli – halına görə! Ele adam var ki, dəyərli bir şey istehsal elemir, özü də nanəcib fikirli olur, – bu ki lap yekəbaşlıqdır! Onlara baxanda mən pis deyiləm". Kasib İvan isə dövlətin bölüsdürüləməsi haqqında heç düşünmürdü (buna heç vaxtı da yox idi), lakin bunun əvezinə dəyərli şeylər istehsal edirdi. O da deyirdi ki: "Bu mənim öz qüvvəmə görə bacardığım işdir: halli-halına görə!"

Axşam onlar asudə olan zaman bir-birilə görüşər, Dövlətli İvanın evi qabağında, skamyası üstündə oturar və gap eleməyə başlardılar.

Dövlətli İvan soruşardı:

– Sabah sizdə şini nə ilə bişirəcəklər?

Kasib İvan:

– Heç nə ilə, – deyə cavab verordi.

– Bizdə ətlə bişirəcəklər.

Sonra Dövlətli İvan əsnəyərək, ağızına xaç vurar, Kasib İvana baxar, ona yazılı gələrdi:

– Dünyada qəribe işlər olur! O adam ki, həmişə iş görür, zəhmət çəkir, hətta bayram günlərində onun şisi ətsiz olur; amma o adam ki, vaxtını xeyirli və asudə keçirir – onun adı günlərdə də şisi ətlə olur. Görəsən bu nədəndir?

– Mən də bunu çoxdan fikirləşirəm, deyirəm: görəsən bu nədəndir? Axı heç fikirləşməyə də boş vaxt olmur. Ele ki fikirləşməyə başlayıram, birdən yadına düşür ki, meşyoğ odun getirməyə getmək lazımdır. Odunu getirirəm, baxıram ki, indi də peyin atmaq lazımdır, ya da xışla yer əkmək vaxtidir. Bu qayda ilə iş arasında fikir dağılıb gedir.

– Biz gərək bu məsələni müzakirə eləyək.

– Mən də deyirəm: gərək müzakirə eləyək.

Kasib İvan da əsnər, ağızına xaç vurar, gedib yatardı; yuxusunda da sabahkı ətsiz şini görərdi. Ərtəsi gün yuxudan ayılanda görərdi ki, Dövlətli İvan ona bayram günü şiyə atmaq üçün et göndərmişdir.

Gələn bayram günü ərefesində də bu iki qonşu yenə bir-birilə görüşər, yenə də köhne məsələdən səhbət açardılar.

Dövlətli İvan deyərdi:

– İnanırsanmı! Mən gecə də, gündüz də ancaq bir şey fikirləşirəm, deyirəm: görən sən məndən nə qədər inciksən!

Kasib İvan da:

– Bunu fikirləşmək özü böyük şeydir: sağ olun! – deyə cavab verordi.

– Men də öz necib fikirlərimlə cəmiyyətə az xeyir vermirem; amma əger sən... vaxtında xışla skinə çıxmasan, yəqin ki, biz çörəksiz qalarıq. Düz demirəm?

– Düz deyirsən. Ancaq bir şey var ki, mən əkməyə bilmərəm, çünki çörək olmasa, əvvəl acıdan ölen mən olacağam.

– Doğru sözdür! Bu çox mürəkkəb bir məsələdir. Ancaq sən elə bilmə ki, mən bunu düzgün hesab eleyirəm, – vallah yox! Mən ancaq bir şeyin dərdini çekirəm; deyirəm, İlahi, neçə eləyək ki, Kasib İvan da yaxşı yaşasın?! Neçə eləyək ki, mən də öz payımı alım, o da öz payını alsın.

– Ağa, çox sağ olun ki, narahat olursunuz! Doğrudan da, əger sizin bu yaxşılığınız olmasaydı, mən bayram günündə tyuryadan başqa ayrı bir şey yeyə bilməyəcəkdir...

– Bu nə sözdür! Bu nə sözdür! Mən bu baredə danışmırıam! Sən bunu yadından çıxart! Mən ayrı məsələ barəsində fikirləşirəm. Mən bir neçə dəfə bu qərara gəlmışəm ki, gedib mal-dövlətimin yarısını diləncilərə verim. Vermişəm də! Heç bilirsən nəticəsi nə olub?! Bu gün mən mal-dövlətimin yarısını vermişəm, sabah yuxudan ayılanda görürəm ki, bunun əvəzində bütün mal-dövlətimin dörddə-üçü qədər yenə de üstüne gəlmüşdür.

– Deməli ki, üstüne faiz gelib...

– Qardaş, nə eləyim ki! Mən puldan qaçıram, amma pul mənim dalmca galır. Mən kasiba bir ovuc şey verəndə, haradansa bunun yerinə iki ovuc gəlir. Bu lap möcüzədir!

Doyunca danışdıqdan sonra əsnəməyə başlarlar. Söhbət arasında Dövlətli İvan yenə də bir məsələ haqqında düşünür: “Necə eləyim ki, sabah Kasib İvanın şisi etli olsun?” Fikirləşir, fikirləşir, axırda tapır. Kasib İvana deyir:

– Qulaq as, əzizim! İndi daha hava qaralmağa az qalib: sən get mənim bostan yerimin leklərini qaz. Orada sən bir-iki saat yeri bel ilə eşələ, – bu sənin elində nədir ki! – Mən də gücüm çatdığı qədər sənə mükafat verəm, guya sən elə doğrudan da, işləmisen.

Doğrudan da, Kasib İvan bel ilə bir-iki saat oynar, ertəsi gün isə ona bayramlıq gələr, elə bil ki, o “doğrudan da işləmişdir”.

İki qonşu bu qayda ilə bir neçə vaxt gap elədilər. Axırda Dövlətli İvanın Kasib İvana lap ürəyi yandı; belə ki, doğrudan da, daha bu vəziyyətə dőzə bilmədi. Öz-özünə dedi: “Mən lap böyüyün yanına gedəcəyəm, onun ayaqlarına düşüb deyəcəyəm: Sən bizim padşahın vekilisən! Burada bizim dərdimizə qalan sənsən! İşimiz düyünə düşəndə, onu sən həll eləyirsən – sən yıxırsan, sən tikırsən; sən cəza verirsən, sən bağışlayırsan! Sən məni Kasib İvanla bir gözə tut! Ondan bir şey tələb eləyəndə məndən də bir şey tələb elə; ondan bir araba istəyəndə, məndən də bir araba istə; ondan hər desyatınə bir qruş alanda, məndən də bir qruş al. Özü də elə elə ki, mən də, o da aksiyadan eyni dərəcədə azad olaq!”

O düşündüyü kimi də elədi. Böyüyün yanına gəldi, onun ayaqlarına düşdü, öz dərdini açıb dedi. Böyük də bu məsələ üstündə Dövlətli İvanı tərifləyib dedi:

– Mərhəba sənə, ey ığid oğlan, ona görə ki, sən Kasib İvankanı yaddan çıxarmırsan. Rəislik üçün daha bandan xoş şey yoxdur ki, padşahın təbəəleri bir-birilə mehriban yaşayırlar və bir-birinə

kömək edirlər; lakin əger onlar vaxtlarını dava-dalaşla, paxılıqla, bir-birindən çuğulluq eləməklə keçirirlərse, daha bundan pis şey yoxdur!

Böyük bunu deyib, məsuliyyəti boynuna götürərək, öz köməkçilərinə buyruq verdi ki, təcrübə üçün, hər iki İvandan ötrü məhkəmə də bir bərabərdə olsun, töycü də bir bərabərdə alınsın, daha bundan qabaqkı kimi olmasın ki, biri zəhmət, əziyyət çəksin, o birisi isə kef eləsin!

Dövlətli İvan öz kəndinə qayıtdı; sevindiyindən onun gözü ayağının altını görmürdü.

Gəlib Kasib İvana dedi:

– Mənim əziz dostum, mən rəisin mərhəmeti sayəsində üstüme çöken o ağır yükü atdım! Daha bundan sonra, mən heç bir cəhətdən səndən artıq olmayıacağam: səndən bir şey tələb eləyəndə məndən də onu tələb eləyəcəklər, səndən bir araba istəyəndə məndən də bir araba istəyəcəklər; səndən hər desyatınə bir qruş alanda məndən də bir qruş alacaqlar. Bir də gözünü açıb görecəksən ki, həmin bu bərabərlikdən hər gün sənin şində də et olacaq.

Dövlətli İvan bunu deyəndən sonra, belə bir məsələnin yaxşı nəticələr verəcəyinə ümidi edərək isti sulara gəzməyə getdi və düz iki il orada asudə vaxt keçirdi.

Vestfaliyaya getdi – orada Vestfaliya vətçinası yedi; Strasburqa getdi – orada Strasburq pirojkinsi yedi; Bordoya getdi – orada Bordo şərəbi içdi; sonra da Parisə gəlib orada hər şey yeyib-icdi. Xüləsə, vaxtını elə sən keçirtdi ki, oradan güclə qaçıb canını qurtardı. Həmişə də Kasib İvan haqqında düşüncər və öz-özünə deyərdi: “Bərabərlikdən sonra yəqin ki, onun kefi lap kökdir!”

Lakin Kasib İvan yenə zəhmətlə yaşıyırırdı. Bu gün bir parça yeri şumlar, ertəsi gün də malalardı; bu gün bir parça yerin otunu çalar, ertəsi gün hava yaxşı olsa, onu qurudarı. Meyxanaya daha heç ayaq basmazdı, çünki meyxana onu məhv edirdi. Arvadı Mariya İvanovna da onunla bərabər çalışardı: onunla bərabər yeri malalardı, taxıl biçərdi, ot qurudarı, odun yarardı. Uşaqları da daha böyümüşdü; onlar da bacardıqları qədər iş görməyə can atırdılar. Xüləsə, bütün ailə səhərdən axşama kimi sanki qazanda qaynardı, lakin şiləri yenə də stol üstünə ətsiz gələrdi. Dövlətli İvan kenddən gedəndən sonra Kasib İvan həttə bayram günlərində də et üzü görmürdü.

Zavallı öz arvadına deyirdi:

– Bizimki gətirmir. Məni təcrübə üçün Dövlətli İvanla bər-bərləşdirilər, amma biz yene də əvvəlki halda qalmışq. Söz yox, ləp bəy kimi dolanırıq – kefimiz kök, damağımız çəğ; əlimizi hara atsaq, heç boşça çıxmır – hər diləyimiz bir qapıdır...

Dövlətli İvan öz qonşusunu əvvəlki vəziyyətdə görəndə hey-rətdən donub qaldı. İlk düşündüyü şey də bu oldu: “Yeqin İvaşka qazandığını aparıb meyxanada qoyur”. O bundan son dərəcə kədərləndi: “O bele içki mübtəlasını olub? Onun bu yoldan qaytarmaq olmazmı?” Lakin Kasib İvan, nəinki şərab, hətta duz almağa çox vaxt pul tapmadığını ona çox asanlıqla isbat etdi. Kasib İvan bədxərc, israfçı bir adam deyildi, eksinə, çox qeyrətlə, çalışqan, mal qədri bilən bir kəndli idi – bunu da isbat etmək üçün əldə əsas vardi. O öz təsərrüfat alətlərini Dövlətli İvana göstərdi: hər şey, onun dövlətli qonşusu isti sulara gedəndə necə idisə, indi də elə saz idı. Onun bir axsaq kəher atı, bir ala-boz inəyi, bir qoyunu, bir arabası, bir xışı, bir də malası vardi. Hətta köhnə yük xızəyini də çəpərə söykəmişdi; əslinə qalanda yay vaxtında ona heç bir ehtiyac yox idi, onu təsərrüfata heç bir ziyan yetirmədən meyxanaya aparıb girov qoya bilərdi. Sonra onlar gedib daxmaya baxdılar; daxma da necə vardısa, elə də dururdı; ancaq damının ora-burasından bəlim götürülmüşdü; bu da ona görə götürülmüşdü ki, inişil yazda yem çatışmadığından damın cœurümüş bəlimindən mala yem hazırlamışdır.

Xülasə, Kasib İvanın herçayı bir həyat keçirdiyini, ya israfçılıq etdiyini göstərən heç bir sübut yox idi. O, tezyiq altında qalan xalis rus mujikı idı; o öz yaşamaq haqqını yerinə yetirmək üçün var qüvvəsinə sərf edirdi, lakin hansı bir anlaşılmazlıq nəticəsində idisə, bunu ancaq çox az miqdarda yerinə yetirə bilirdi.

Dövlətli İvan təəccübə deyirdi:

– İlahi! Bu axı nədən ola biler? Qonşu, bizi bərabərəşdiridilər, indi bizim hüququmuz da birdir, bir bərabərə də töycü veririk; amma bunun sənə heç bir xeyri olmur – bu axı nədən ola biler?

Kasib İvan da qəmli-qəmli deyirdi:

– Mən də elə bunu fikirləşirəm: bu axı nədən ola biler?

Dövlətli İvan öz ağlı ilə götür-qoy ələməyə başladı ve bunun səbəbini tapdı. Dedi:

– Bu ondanıñ ki, bizdə nə ictimai, nə də fərdi təşəbbüs var. Cəmiyyət bu məsələyə laqeyd baxır; ayrı-ayrı adamlar işə ancaq öz-özü üçün çalışır; rəislər də nə qədər sey edirlərsə, heç bir nəticə

vermir. Buna görə də her şeydən əvvəl cəmiyyəti canlandırmaq lazımdır.

Dövlətli İvan Semyonç dediyi kimi də elədi. Camaatı yiğib kənddə iclas düzəltdi, bütün kendililərin qarşısında ictimai və fərdi təşəbbüsün xeyri haqqında gözəl bir nitq söylədi... O çox ətraflı, çox aydın, çox mənalı danışdı, sanki donuz qabağına inci səpələyirdi. Misallar getirərək sübut edirdi ki, özü üçün çalışmağı bacaran bir cəmiyyətdə böyük müvəffəqiyyətlər əldə edilər və o cəmiyyətin yaşamağa iqtidarı olar; lakin o cəmiyyətdə ki, hadisələr başlıbaşına buraxılır, onların gedişində cəmiyyət iştirak etmir, – elə bir cəmiyyət öz-özünü tədricən ölüme məhkum edir və nəhayət, məhv olub gedir. Xülasə, bir qəpiklik əlibəda nə oxumuşdusa, hamisini camaata söylədi.

Onun bu çıxışı heç gözlənilməyən bir nəticə verdi: bütün camaatın nəinki gözü açıldı, hətta onlar məsələni də başa düşdülər. Hələ bu vaxta qədər onlar müxtəlif, belə qızığın hissler axınıni duymamışdalar. Sanki çoxdan bəri arzu etdikləri, lakin haradasa ilişib qalan həyat dalğası onların könlüne dolaraq bu avam camaatı çox-çox yüksəklərə qaldırılmışdı. Camaat gözü açıldığı üçün şənlik edirdi, sevinirdi. Dövlətli İvanı təbrik edir, onu qəhrəman adlandırırdılar. Nəhayət, onlar bir səslə belə bir qərar qəbul etdilər: 1) Meyxana həmişəlik bağlaşın; 2) Könüllü Qəpik Cəmiyyəti düzəltməklə yardımın əsası qoyulsun.

Elə o gün də kənddə yaşayan əhalinin sayına görə, cəmiyyətin kassasına iki min iyirmi üç qəpik pul daxil oldu. Əlavə olaraq Dövlətli İvan yoxsullara yüz dənə bir qəpiklik əlibə kitabı bağışlayaraq dedi:

– Oxuyun, dostlar! Size lazım olan şeylərin hamısı burada var!

Yenə də Dövlətli İvan isti suya getdi; yene də Kasib İvan kənddə qalıb çalşmağa başladı; onun zəhməti bu dəfə, təzə düzəلن yardım cəmiyyətinin və bir qəpiklik əlibə kitabının köməyi ilə, heç şübhəsiz, yüzqat artıq səmərə verməli idi.

Bir il keçdi, iki il keçdi. Bu zaman Dövlətli İvanın Vestfaliyada Vestfaliya vətçinəsi, Strasburqda isə Strasburq pirojkinə yeyib-yemədiyini deyə bilmərəm, bunu yəqin bilmirəm. Ancaq bunu bilirom ki, o, vaxtı qurtarıb evinə qayıdanda və Kasib İvanı görəndə lap donub qaldı.

Kasib İvan arıqlamış və əldən düşmüş halda öz köhnə, ucuq daxmasında oturmuşdu; stol üstündə bir qab tyurya qoyulmuşdu; Mariya

İvanovna, bayram olduğundan, tyuryadan yağı qoxusu gelsin deyə, ona bir qaşq kəndir yağı tökürdü. Uşaqlar da stolun ətrafında oturub ortalığa qoyulan xörəyi yeməye tələsirdilər, sanki onlar qorxurdular ki, kənar bir adam gəlib bu bir parça yeməyi də onların əlindən alar.

Dövlətli İvan ümidsiz bir halda qəmli-qəmli dedi:

— Bu, axı nədən ola bilər?

Kasib İvan da adəti üzrə ona belə cavab verdi:

— Ele mən də onu deyirəm: bu, axı nədən ola bilər?

Yenə də Dövlətli İvanın evi qabağında skamyada bayram ərəfəsində olan səhbətlər başlandı; lakin səhbət edənlər onları düşünürən məsələni nə qədər ətraflı nəzərdən keçirsələr də, heç bir nəticə eldə edə bilmədilər. Dövlətli İvan əvvəl belə fikirləşdi, dedi ki:

— Bu ondan meydana gelir ki, biz hełə yetişməmişik.

Amma götür-qoy elədikdən sonra gördü ki, yox, bu belə deyil: pirojki yemək heç elə çətin bir məsələ deyil ki, bundan ötrü adama mütləq kamal attestatı lazım olsun. O istədi bir az da dərinlərə el atsın, lakin elə ilk addımda onun el atlığı dərinliklərdən elə qorxunc şeylər çıxdı ki, o dərhal geriledi və öz-özüne söz verdi ki, bundan sonra bir daha heç bir şeyin dərinliyinə getməsin. Dövlətli İvanla Kasib İvan xeyli fikirləşdikdən sonra axırda son vasitəyə ol atmağ oldular; həmin kənddə İvan Prostofilya¹ adlı çox aqıl və filosof bir adam vardi; onlar məsləhət üçün həmin bu adamın yanına getməyi qət etdilər.

Prostofilya kəndin öz camaatındandı, özü də həm axsaq, həm də qozbel idi; belə şikət olduğu üçün də bir iş görə bilməzdi, ancaq bütün il uzunu dilənərdi. Kənddə deyərdilər ki, Prostofilya keşş Semyon kimi ağıllıdır, — o da bu sözün tamamılıq doğru olduğunu sübut edərdi. Heç kəs onun kimi fala baxmaz və qəribə şeylər söyləyə bilməzdi. Əger Prostofilya desəydi ki, yanğın olacaq, bir də görərdin, kiminsə evi od tutub yanır; əger Prostofilya desəydi ki, göyerçin yumurtası boyda dolu düşəcək, — bir də görərdin, doğrudan da dolu yağır, mal-qara vahiməyə düşərək böyrüşə-böyrüşə çöldən kəndə sarı qaçır. Hami ondan qorxurdu. Bayırdan onun el ağacının səsi eşidiləndə xörək bişirən ev qadını tələsardı ki, mümkin qədər tez ona yaxşı bir sədəqə verib yola salsın.

¹ Prostofilyanın əsil monasi gic, sarsaq deməkdir.

Prostofilya bu dəfə də geleceyi gördüğünü bir daha isbat etdi. Dövlətli İvan məsələni açıb ona deyəndə və — “Bu nədən belə olur?” — deyə ondan soruşanda o, zərrə qədər də düşünmədən dərhal onun sualına cavab verdi:

— Ona görə ki, planda belə göstərilib.

Kasib İvan, görünür, elə o saat Prostofilyanın nə demək istədiyini başa düşmüdü, buna görə də ümidsiz halda başını yırğaladı. Lakin Dövlətli İvan onun sözündən heç bir şey anlaya bilmədi.

Prostofilya hər kəlməni aydın söyləyir və sanki gələcəyi görməsindən həzz ala-alə fikrini izah edirdi:

— Belə bir plant var və o plantda belə yazılıb: Kasib İvan yol ayriçində yaşayır, yaşadığı yer də heç bilmirsən daxmadır, ya yirtiq bir xəlbirdir. Dövlət də bunun yanından, ya da dəlik-deşiyindən axıb gedir, buna görə də ona bir şey qalmır. Amma Dövlətli İvan, sən hər tərəfdən axıb gələn çayların lap töküldüyü yerdə yaşayırsan. Evin böyükür, yaxşıdır, dəlik-deşiyi yoxdur, hər tərəfdən də ona möhkəm hasar çəkilmişdir. Özü ilə sərvət getirən çaylar gəlib sənin yaşadığın yere tökülfür və burda da ilişib qalır. Əgər sən, misal üçün, dünən dövlətinin yarısını paylamışsan, bu gün onun əvəzinə dövlətinin dördə üçü qədər sərvət gelir. Sən puldan qaçırsan, amma pul sənin dalınca gəlir, səndən əl çəkmir. Sən hara baxsan, hansı gölün ətrafına nəzər salsan görürsən ki, orada dövlət var. Bax, plant belə şeydir. Nə qədər ki plantda belə göstərilib, — siz nə qədər öz aranızda götür-qoy eləsəniz də, nə qədər fikirləşsəniz də bir şey çıxmayacaq.

YOL SÖHBƏTİ

Yol ilə iki mujik gedirdi; onlardan birinin adı İvan Bodrov, o birisininki isə Fyodor Qolubkin idi. İkişi də bir kənddəndi, həm də həyət qonşusu idi; özləri də bu yazda pəhrizdən çıxanda evlənmişdilər. Aprel ayından başlayaraq Moskvada bənnalıq edirdilər. İndi isə ağıdan izin alıb evlərinə ot çalmağa gedirdilər. Onlar demir yoldan qırı verst kənara getməli idilər; bu qədər məsafəni, yol getməyə verdiş eleyən mujik də bir gündə başa vura bilməzdi.

Onlar tələsib özlərini yormurdular. Seher tezden yola çıxmışdilar, indi isə gün-günorta idi; cəmisi də on beş verst yol getmişdilər;

lakin qıçlarında bir yorğunluq hiss edir, dincəlmək istəyirdilər; hava hem isti, hem də bürkü idi. Onlar bir taya axtarırdılar ki, kölgəsində oturub çörək yesinlər və yatsınlar, buna görə də ətrafa baxabaxa gedir və qızğın səhbət edirdilər.

Fyodor İvandan soruşdu:

– İvan, sən evə nə aparırsan?

– Haqq-hesab alana kimi, ağa üçü beşlik verdi. Bunun da birini elə Moskvadaca xırda-xuruşa xərclədim; ikisini və aparıram.

– Mən də elə. Ancaq ki, iki beşliklə nə qayırmaq olar?

– Hər şey bunun üstündədir: xeyir də, şər də. Dədəm də bu yan dan xəber göndərib ki, haradansa köhnə bir vergi borcumuz çıxıb, zorrama deyirlər ki, verin. Yəqin elə bu pulun da hamısı ora gedəcək.

– Bizim heç taxılımız da təzə məhsul əle gələnə kimi çatma yacaq. Ot çalmaq vaxtı gəlib yetişdi; səherdən axşama kimi ot çala caqsan, qarın da ac qalacaq... İndi gəl sən bu qarını doydur, görün necə doydurursan! Bizim heç nəyimiz yoxdur: nə çörəyimiz, nə duzumuz! Özümüz də adam hesab olunuruq!.. Deyirlər ki, siz bənnasınız, Moskvada işləyirsiniz, sizin pulunuz olmamış olmaz... İndi sən gör payızda nə qədər pul getirecəyik!..

– Kəndlının dolanacağı cəhənnəm əzabıdır! Daha bundan pis dolanacaq olmaz!

– Pis dedin qoydun!

Onlar ah çəkib bir neçə dəqiqə susdular.

Yenə də Fyodor sözə başladı:

– İndi görəsen bizimkilər kənddə nə qayırırlar?

– Nə qayıracaqlar?! Yəqin peyini çölə daşıyıblar, indi də yeri şumlayırlar... şumlayırlar, malalayırlar da, toxum da sepirler... Bütün yayı torpağın başına dolanırlar, amma yenə taxıl olmur ki, olmur! Üç ildir ki, dalbadal gah yağış altında qalıb çürüyür, gah quraqlıq olur, gah da dolu vurur... Görək bu il Allah necə eləyəcək!

– Mənim, qardaş, ayrı bir dərdim də var. Volost yüzbaşısı Dunkadan əl çekmir... arvadı göz açmağa qoymur. Elə bir ucdan adam göndərir, bəxşis göndərir. Heç bacarmaq olmur! Dədəm bu gələnlərdən birini yüyenlə döyüb qovub. Bunun da üstündə onu üç gün qoduqluğa salıblar.

– Heç bir şey də eləyə bilməyəcəksiniz! Yayda, Proxorova Matrenkanın özünü asıb öldürdüyü yadındadır? Onu da yüzbaşı elədi... Matrenka da dözdü, dözdü, axırdı özünü asdı...

– Bizim halımız pisdir, amma bizim arvadların hali bizimkindən də pisdir! Biz, heç olmasa, Moskvaya da gedirik, bir dünya üzü görürük, amma arvadlar hara gedir? Elə bil ki, dustaqda buxovlanıb qalıbdir. Yayda işdən əlləri, ayaqları cedar-cadar olur, üzləri yanıb gönə dönür, heç adama oxşamırlar. Hər öten də onları incidir, söyür...

– Fedya, gəlsənə kefimizi açmaq üçün bir oxuyaq?

Nəğmə oxumağa başladılar. Lakin dərdin çoxluğundan və yorğunluqdan heç oxumaq istəmirdilər.

Fyodor dedi:

– İvan, mən səndən bir şey soruşmaq istəyirəm: sən bilən Doğruluq haradadır?

– Mən özüm də bunu çox adamdan soruşmuşam; soruşmuşam ki, Doğruluq haradadır, onu haradan tapmaq olar? cavan bir ağa Moskvada mənə dedi ki, guya Doğruluq qaçıb quyunun dibində gizlənib...

Fyodor zarafatla dedi:

– Bir sözə bax! Elə olsayıdı, bizim arvadlar onu çoxdan badya ilə quyudan çıxarmışdır.

– Əlbət ki, o ağa məni əle salıb bu sözü demişdi. Onlara nə var ki! Onlar Doğruluq olmasa da yaşayacaqlar. Amma Doğruluğun olmaması bizi cana gətirib!

– Qoca adamlar deyirlər ki, Yeremey baba hələ lap qoca ağanın vaxtında əle hey Doğruluq axtarmışdır. Axtara-axtara da axırdı Doğruluq onu şikəst eləmişdir...

– Əvvəlləri çoxları Doğruluq axtarırdı. Görünür, onların dolanacağı çox ağırmiş, qocalar çox fikir çekirmişlər. Birçə elə biyar nə qədər adamın evini yixib! Hara gedirsən ölümdür: çöldə də, əkində də – evdə də, hər yerdə... Kəndlili bayram günü kişəye gəlir, orada bütün divarlara Doğruluq yazılmışdır, ancaq ki, onu divardan qoparmaq olmur...

– Bunu sən doğru deyirsən ki, qoparmaq olmur. Kəndlının əlin-dən nə gəlir ki? O, görməyinə görür, ancaq bir görməkdən nə çıxar ki?! Biz avam adamlarıq, bədbəxt adamlarıq... Ah-vay eləyirik, ağlayırıq, sonra da: Allah, bize rəhmin gəlsin! – deyib susuruq. Vəssalam. Dua cəməyi də bacarmırıq.

– Əvvəlləri elə bir el vəkilləri olardı ki, onlar camaatin dərdinə qalardı. Bir də görərdin ki, belə bir vəkil hazırlayıb xəlvətcə Peterburqa getdi, oradan da onu yatabla...

— Hər halda, əvvəlləri Doğruluq məsəlesi indikindən yaxşı idi. Qocalar da uşaqlara təpşirardı ki, bax, Nahaqlıq sizi basıb alıb altına, Doğruluğu axtarmaq lazımdır. Dədəm deyərdi ki, Yeremey baba çox yaxşı adamdı, həmişə camaatın dərdinə qalmağa can atardı! İndi o, peç üstündə yixilib qalıb, şikəstdir; amma yenə də Doğruluqdan dəm vurur! Ancaq indi ona daha qulaq asan yoxdur.

— Deyirlər ki, indi daba camaatin güzərəni yüngülləşib, ona görə də Yeremeye qulaq asan yoxdur. İndi axı Doğruluq kimin nəyinə lazımdır? İndi yiğincəqlarda da, meyxanalarda da, bir sözlə, hər yerde yüngüllük əmələ gəlib...

— Əvvəller ağalar kəndlinin üreyini parçalardı, amma indi həvəyyəyenler, bır də ki, meyxanaçılar kəndlinin üreyini parçalayır. Hər kənddə belə havayıyyəyenler əmələ gəlib: onlar xristianların üreyini parçalayırlar, heç şeyə baxmırlar!..

— Elə misal üçün Vasili İqnatiyevi götürək: o, xristian qanı hesabına gör özünə necə evlər tikdirib! Qırmızı taxtапuşu bir verstlikdən görünür... Yanında da dükanı; özü də dükanın qapısında durub yekə qartını qapının dirəyinə sürtə-sürte qaşınır...

— Hami da ona hörmət eleyir. Yüzbaşı gəldimi – onunla bir yerde içib kef eleyir, onun nisyo pullarını hökumətin töycüsündən əvvəl yiğir. Pristav gəldimi – o da onun evinə düşür. Onun arağı da var, şisi da ətlidir. Yayda ağanın oğlu Piterdən gəlməşdi; gələn kimi də dedi ki, Vasili İqnatiyev mənim yanımı çağırın... O da gəldi. “Vasili İqnatiç, – dedi, – işləriniz yaxşı gedirmi? Alveriniz yaxşıdır mı? Əyleşin, sizinlə bir çay içək... Siz insaflı-mürvətli xalis rus kəndlisisiniz! Özünüz üçün əlləşib-vuruşursunuz, özgələrinə nümunə olursunuz... Əgər bir şey lazım olub-elesə, Peterburqa mənim üstümə yazın”.

— Özünə həyat-baca düzəldib, yeddi adamlıq da torpaq ələ keçirib! Camaatdan tamam uzaqlaşıb, özü ağa olub...

— Töycü vermək vaxtı gələndə bütün camaat onun ayağına gedir. Bütün camaatlıqla da onun otunu çalırlar, taxılınıbicirlər...

— Camaatin dolanacağında əcəb yüngüllük əmələ gəlib!.. Bir sən mənə de görüm axı: Doğruluğu hardan tapmaq olar?

— Yəqin o, Allahın yanındadır. Allah onu göyə aparıb, daha əldən buraxmir.

Onlar yenə də susdular; yenə də ah çəkdilər. Fyodor dünyada Doğruluğun ola bilməsinə inanmırı; yoldaşının da onun bu inanına belə yüngülce baxmasından heç xoşu gəlmirdi.

— Yox, – dedi, – mən evə çatan kimi elə o saat birbaş Yeremey babanın yanına gedəcəyəm. Soruşacağım görüm Doğruluğu o neccə axtarmışdır.

— O da sənə nağıl edəcək ki, onu niyə qamçı ilə döyübler, niyə dustağa salıblar, yatabla o yan-bu yana göndəriblər; axırda da az qala lap Sibirə ötürücəkləmiş ki, ağası duyuc düşüb, onu getirib meşə qarovulçusu qoyub! O da ta azadlıq verilen güne kimi meşədə yaşamış, heç kəsin də onun yanına getməsinə izin verilmirmiş. Bilirsən nə var: yaxşısı budur ki, sən gel bu işə el qatma!

— Yox, bu ola bilməz! Elə bir Dunkanı götür: məni görən kimi o, başına gələn əhvalatın hamısını açıb deyəcək... Mən də onun qabağında kötük kimi durub baxacağam?! Yox, burada iş lap gedib ölümə də çıxa bilər! Mən o azğın köpəyin qarnını yırtıb bağırsaqlarını tökerəm!

— Bir sözə bax! Bayaqdan Doğruluqdan dəm vururdu, indi də bağırsaqlara el atdı! Heç bu da Doğruluq oldu? Sən bilirsən belə Doğruluğun üstündə adamın başına ne oyun açırlar?

— Qoy açınlar! Sənin sözündən belə çıxır ki, mən bunu elə belə də qoyum qalsın? Bəli, Yeqor Petroviç, buyur gəl, mənim Dunkan həmişə... yox, bunu belə qoymaq olmaz! Mən doğruluğu axtarıb taparam! Taparam!

Ivan söhbəti dəyişmək məqsədilə dedi:

— Heç belə isti olmaz! Yəqin indi qabağımıza bir kənd çıxacaq. Çörəyimizi gedib orada yeyəcəyik, ya elə çöldə dincələcəyik?

Lakin Fyodor sakit ola bilmirdi: o elə bir ucdan “Mən Doğruluğu axtarıb taparam, taparam!” – deyə mızıldayırdı.

— Amma mən elə gūman eleyirəm ki, sən Doğruluğu tapa bilməyəcəksən! Ona görə tapa bilməyəcəksən ki, bizdən ötrü Doğruluq deyilən şey yoxdur!.. Guya hələ bunun vaxtı çatmayıb!.. Təzə taxıl ələ gələnə kimi sən nə yeyəcəksən, hansı pula taxıl alacaqsan, – yaxşısı budur, sən bunu fikirləş!

Fyodor qaşqabaqlı:

— Nə fikirləşim?! – dedi. — Yenə də hemin Vasili İqnatiyevin yanına gedəcəyik, gedib qabağında baş əyəcəyik, ayağına düşəcəyik. Əlac nədir?!

— Bəli, bu da olacaq! Bunun üçün ona, hər şeydən sonra hələ bir desyatın yerin otunu da çalacaqsan! Dədən də yəqin deyəcək ki,

arvadına yaylıq, özüne də qurşaq alıb buna beş manat xərcləməkdənə, bu pulu taxıl üçün saxlasaydım, daha yaxşı olardı...

— Heç belə müsibət olmaz! Həmişə ac-yalavac... Her il də gözleyirik ki, bəlkə gələn il yaxşı oldu... Nə vaxta kimi gözleyəcəyik? Doğrudan da, dünyada Doğruluq yoxdur! Adamlar boş-boşuna bu sözü çeynəye-çeynəye durublar: Doğruluq, Doğruluq... Bu axı hardadır?!

— Bu yaxında bir hafız Moskvada mənə belə dedi: "Doğruluq bizim ürəyimizdədir; Doğruluqla yaşayın, onda sizin də, hamının da güzəranı yaxşı ola".

— Görünür, o hafızın qarnı toxdur, ona görə də belə heyverəlik eləyir.

— Bəlkə də ağalar onu erköyünləşdiriblər. Yoxsa adicə bir mujik də belə sözərən danışarmı?! O özü yaxşı yaşayır, amma başqalarının əzab çəkdiyini yadından çıxarıb...

Bu zaman onların gözünə yarıçürünmüş bir verst ağacı sataşdı; ağacın üstündə güclə oxuna bilən bu sözərən yazılmışdı: Moskvadan 18, Rudaki stansiyasından 3 verst.

İvan soruşdu:

— Necə deyirsən: çöldə dincələkmi? Odur ey, balaca bir taya da görünür!

— Əlbette çöldə! Daha gedib çörəyimizi kənddə yeməyəcəyik ki!

Onlar yoldan kənarə buruldular, gedib köhne, yana eyilmiş bir tayanın kölgəsində oturdular.

İvan laptılılarını çıxara-çıxara dedi:

— Görürsənmi, həle köhne otu qalan adamlar da var! Amma biz damların balımını də yazda götürüb inəklərə veririk.

Onlar nahar eləmeye başladılar: su tapıb getirdilər, torbalarından çörək çıxardılar; su ilə çörək yediler, naharları da bununla tamam oldu. Sonra tayadan həresi bir qucaq ot götürdü, yerə sərib üstündə uzandılar.

İvan uzana-uzana və əsnəya-əsnəyə dedi:

— Feyda, bir bax, göz işlədikcə hər tərəf çöldür, gör necə genişlidir! Hamiya yer var, amma bize...

MÜNDƏRİCAT

Ön söz	4
------------------	---

HEKAYƏ VƏ ÖÇERKLƏR

Podyaçının birinci söhbəti (<i>tərc. Beydulla Musayev</i>)	9
Podyaçının ikinci söhbəti (<i>tərc. Beydulla Musayev</i>)	22
Kiçik orqan (<i>tərc. Beydulla Musayev</i>)	30
Boş söhbət (<i>tərc. Beydulla Musayev</i>)	44
Porfiri Petroviç (<i>tərc. Beydulla Musayev</i>)	50
Cəmiyyətin sütunu (<i>tərc. Beydulla Musayev</i>)	65

NAĞILLAR

Mesenat qartal (<i>tərc. İsmayıł Vəliyev</i>)	101
Liberal (<i>tərc. Beydulla Musayev</i>)	110
Kramolnikovun sərgüzəsti (<i>tərc. Beydulla Musayev</i>)	116
Vəhşi mülkədar (<i>tərc. İsmayıł Vəliyev</i>)	126
Alaşa (<i>tərc. Beydulla Musayev</i>)	134
Bir mujikin iki generalı yedirib-bəsləməsi (<i>tərc. Elçin Cabbarov</i>)	140
Ayi sərkərdəlik edir (<i>tərc. Beydulla Musayev</i>)	148
Sədaqətli Alabaş (<i>tərc. Beydulla Musayev</i>)	159
Ağıllı Qumbaşbalığı (<i>tərc. Beydulla Musayev</i>)	166
Sağlamdüşüncəli dovşan (<i>tərc. Beydulla Musayev</i>)	172
İdealist Dabanbalığı (<i>tərc. Elçin Cabbarov</i>)	181
Yazıçı canavar (<i>tərc. İsmayıł Vəliyev</i>)	192
Yalançı qoşetçi və avam oxucu (<i>tərc. Elçin Cabbarov</i>)	199
İtmiş vicdan (<i>tərc. Elçin Cabbarov</i>)	202
Pəzəvəng (<i>tərc. Elçin Cabbarov</i>)	213
Axmaq (<i>tərc. Beydulla Musayev</i>)	215
İki qonşu (<i>tərc. Beydulla Musayev</i>)	226
Yol söhbəti (<i>tərc. Beydulla Musayev</i>)	233

Buraxılışa məsul: *Əziz Gülvəliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifəleyicisi: *Rəvan Mürsəlov*
Korrektorlar: *Elsevər Muradov*
Tutu Məmmədova

Yığılmağa verilmişdir 08.09.2006. Çapa imzalanmışdır 22.11.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 15. Offset çap üsulu.
Tirajı 25000. Sifariş 228.

Kitab "Şərq-Qərb" metbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.